


Hacı Olamdar Mahir



Mənim tanıdığım Füzuli

2009
706

115
M15

HACI ƏLƏMDAR MAHİR

65413

MƏNİM TANIDIĞIM FÜZULİ

86606

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

BAKİ
«Nurlan» - 2009

ARXIV

Redaktor:
Hacı Mustafa Mailoğlu

Rəyçi:
Teymur Kərimli
*filologiya elmləri doktoru, professor,
AMEA-nın müxbir üzvü*

Rəssam:
Adil Rüstəmov
Əməkdar rəssam, professor

Hacı Ələmdar Mahir. Mənim tanıdığım Füzuli.
Bakı, «Nurlan», 2009. – 284 səh.

4702000000
N - 098 - 2009 *Qrifli nəşr*

© «Nurlan», 2009

BİR NEÇƏ SÖZ

Böyük Azərbaycan şairi və mütəfəkkiri Mövlana Məhəmməd Füzulinin əsərlərinin tədqiqi tarixi, demək olar ki, bu dahi sənətkarın öz sağlığından başlamışdır. Azərbaycan ədəbiyyatşunaslığının əsas istiqamətlərindən biri hesab olunan füzulişunaslığın əsası təzkirəciliklə qoyulmuşsa da, sonralar bir çox şairlərimiz tərəfindən şeirlərinə nəzirələr, təxmislər yazılmışla, poeziya məclislərində qəzəllərini şərh etməklə davam etdirilmişdir.

Lakin XX əsrin əvvəllərindən ədəbiyyatşunaslığın digər sahələri kimi füzulişunaslıq da inkişaf etməyə başlamış, dahi sənətkarın əsərlərinin tədqiqinə daha elmi şəkildə yanaşılmış, Azərbaycanda olduğu kimi Türkiyədə və bir çox Avropa ölkələrində də tədqiqatçılar tərəfindən sanballı əsərlər yazılıb ortaya qoyulmuşdur.

Azərbaycanda Firidun bəy Köçərli, Səlman Mümtaz, Əliabbas Müznib kimi sovet hakimiyətindən önce və onun ilk dövrlərində yaşamış alimlərlə yanaşı, sovet dövrü yaşayıb-yaratmış tədqiqatçılar Həmid Araslı, Mircəlal, Feyzulla Qasimzadə, Mirzəqə Quluzadə, Məmmədcəfər Cəfərov və bir çox başqaları füzulişunaslığımızın inkişafında çox böyük xidmətlər göstərmişlər.

Son dövrlərdə də Füzuli ırsını araşdırılan alimlərimiz çox dəyərli əsərlər ortaya qoymuşlar. Müasir Azərbaycan füzulişunaslığının hansı səviyyədə olmasını bariz şəkildə eks etdirən Nəsib Göyüşovun «Füzulinin sənət və mərifət dünyası» kitabını belə əsərlərə nümunə göstərmək olar. Bundan başqa Əlyar Səfərli, Möhsün Nağısoylu, Sabir Əliyev, Hacı Mail, Mahirə Quliyeva, Gülsən Əliyeva, Aida Qasimova və bir çox başqa alimlərimiz böyük sənətkarın əsərləri üzərində tədqiqat işləri aparmış, füzulişunaslığımızın inkişafına xidmət göstərmişlər.

Bütün bunlarla yanaşı, Azərbaycanda Füzulinin əsərlərinin, xüsusən, bəzi, çətin anlaşılan qəzəllərinin

şərhinə həmişə ehtiyac olub və indi də var. Bu ehtiyacı ödəmək üçün məxsusi tərtib olunmuş şeir və poeziya məclislərində bu böyük sənətkarın yaradıcılığına müraciət edilər, belə qəzəlləri şərh olunardı. Həmin məclislər, əsasən, Bakıda və həmçinin Azərbaycanın digər rayonlarında və kəndlərində də fəaliyyət göstərirdi. XIX əsrə Qarabağda «Məclisi-üns», «Məclisi-fəramuşan», Lənkəranda «Fövcül-füsəha», Şamaxıda «Beytüs-səfa», Bakıda «Məcməüs-şüəra» və s. ədəbi məclislərinin vasitəsilə davam etdirilən bu ənənə sovet hakimiyyəti qurulduqdan sonra yarımcıq qalmış, belə məclislərin hamısı qapadılmışdı. Bu səbəbdən klassik poeziyamızın xırıdarları, əruz vəznində yazan şairlər, Füzuli şeirinin vurğunları gizli surətdə təşkil olunmuş yığıncaqlarda bir yerə toplaşar, həmin ənənəni davam etdirirdilər.

Beləliklə, Azərbaycanda füzulişünaslıq iki istiqamətdə inkişaf edirdi; biri dövlətin nəzarəti altında olan elmi müəssisələrdə fəaliyyət göstərən, o birisi isə müstəqil fikrə malik, sərbəst düşüncəli, Füzulinin dini-irfani fikirlərini doğru-düzgün anlayıb şərh edən füzulişunas-alımlar tərəfindən.

Ənənələri ilə məşhur olan Nardaran kəndinin də özünəməxsus elmi-ədəbi mühiti var idi. Bu kənddə Füzulinin əsərlərini dərindən bilən, onları çox gözəl şərh edən alımlarla yanaşı, Füzulinin əsərlərini demək olar ki, əzbərdən bilən, onun yaradıcılığını canü dildən sevən Füzuli aşıqları də yaşayırdılar. Mərhum alim, şair Hacı Şeyx Əli Tuti, Hacı Paşa Əsir və b. Füzulinin əsərlərini mükəmməl surətdə bilir və onu çox gözəl təhlil etməyi də bacarırdılar. Xüsusi savad almış bu alımlar, təəssüflər olsun ki, özlərindən sonra Füzuliyyə aid heç bir tədqiqat əsəri qoymamışlar. Bir də xüsusi savadı olmayan, lakin böyük sənətkarın yaradıcılığını sevən adamlar var idi ki, mərhum İbrahim kişi, Əbdürəhim kişi (Hacı Ələmdar Mahirin atasıdır. Füzulinin gözəl bilicilərindən idi), Hacı Mahmud kişi və b. bu cür insanlardan idilər.

Bunlardan biri də mərhum babam İsmail kişi idi. Heç bir xüsusi savad almasa da, klassik ədəbiyyatımıza, xüsusən, Füzuli yaradıcılığına dərindən bələd olan babam Füzulinin qəzəllərini nəinki əzbərdən bilir, hətta onları öz bacardığı səviyyədə şərh etməyi də bacarırdı. Onda qədim, yaşı, təxminən, 450 ildən çox olan Füzuli divanının əlyazması vardı. Babalarımızdan yadigar qalan bu kitab 200 ildən artıqdır ki, nəsildən-nəsilə qorunaraq bizə gəlib çatmışdır.

Nardarandan başqa, Bakı şəhərində və Abşeronun digər kəndlərində də böyük sənətkarın yaradıcılığına dərindən bələd olan füzulisevərlər var idi və onlar müxtəlif məclislərdə bir araya gələrdilər. Tez-tez bir yerə toplaşan Məşədi Hüseynağa, Əli Fəhmi, Ramiz Fəsəh, Hacı Mail və digər füzulişunas-alımların bəziləri özlərindən sonra elmi əsərlər yazıb qoymuş, bəziləri isə tədqiqat işi yazıb qoymasalar da, füzulişünaslığımıza böyük xidmətlər göstərmişlər. Onlar müxtəlif məclislərdə Füzulinin yaradıcılığından söz açmış, çətin anlaşılan qəzəllərini şərh etmiş, böyük şairi təbliğ edərək onu xalqa sevdirmişlər.

Səksəninci illərin sonu və doxsaninci illərin əvvəllərindən isə vəziyyət bir qədər dəyişməyə başladı. Sovet quruluşunun dağılması ilə bir çox sahədə olduğu kimi füzulişünaslıqda da yeni dövr başlandı. Artıq gizli fəaliyyət göstərən poetik məclislər leqlə surətdə fəaliyyət göstərməyə, yenidən bərpa olunmağa başladı.

1994-cü ildə isə Hacı Mail «Füzuli ədəbi məclisi» adlanan yeni bir poetik məclis yaratdı. Bu məclisin məqsədi əruz vəznində yazan şairləri bir araya toplamaq, klassik şairlərimizin, xüsusən, Füzulinin yaradıcılığına müraciət etmək, onlardan bəhrələnmək idi.

Əlbəttə, həmin poetik məclislər, buradakı elmi mübahisələr, Füzuli qəzəllərinin alımlar tərəfindən şərhi və s. – bütün bunlar səmərəsiz qalmadı. Qarşınızdakı bu kitabın müəllifi füzulişunas-tədqiqatçı, qəzəlnəvis-şair, Füzuli ədəbi məktəbinin layiqli davamçısı Hacı Ələmdar

Mahir, məhz, həmin irfan məclislərində püxtələşmiş, bərkdən-boşdan çıxmış füzulişünaslarımızdır. O, böyük ustadlardan irfan dərsi almış, məclislərdə uzunuzadı mübahisələrin iştirakçısı olmuş, qalaq-qalaq kitablar oxumaqla, yuxusuz gecələr keçirmiş və nəticədə, sanballı bir əsəri araya-ərsəyə çıxararaq, qarşısına qoymuş vəzifənin öhdəsindən yüksək səviyyədə gəlmışdır. Azərbaycanın bir çox füzulişünas-alimlərinin tədqiqat işlərinə müraciət edərək, onların əsərlərindən yararlanan tədqiqatçı Füzuli yaradıcılığına özünəməxsus şəkildə yanaşmış, onun bəzi, çətin anlaşılan qəzəllərinin şərhini vermiş, xüsusən, «Leyli və Məcnun» əsərinin üzərində ətraflı surətdə araşdırma aparmışdır.

İnanıram ki, bu kitab Hacı Ələmdarın füzulişünaslıq sahəsində gördüyü sonuncu iş olmayacağı və o, bu sahədə yeni-yeni nailiyyətləri ilə füzulisevərləri sevindirəcək.

Hacı MUSTAFA MƏİLOĞLU

BISMİLLAHİR-RƏHMANİR-RƏHİM

MƏNİM TANIDIĞIM FÜZULİ

ALLAH-taala bütün mövcudatı xəlq edəndə canlılar arasında «insan» adlanan bir vücut da yaratdı. Bu insanlara kim tərəfindən xəlq olunduqlarını, Xalıq qarşısında nə edəcəklərini, hansı vəzifəni yerinə yetirməli olduqlarını bildirmək üçün Adəm (ə)-i yaradıb, xəlifə olaraq yer üzüne göndərdi. Adəm (ə)-i yaradanda özünə «əhsən» deyən ALLAH onu bədənlə ruhun birləşməsindən vücdə gətirdi. Bu vücdə cismən və ruhən həm gözəllikdən zövq almağa, həm də iztirabdan əzab çəkməyə qadir yaradıldı. Bu baxımdan ALLAH Adəm övladına cismən və ruhən bütün gözəllikləri duymaq və onlardan istər ruhani, istər cismani zövq və lezzət almaq qabiliyyəti verdi.

Böyük Yaradan bədən üçün cürbəcür qida maddələri yaratdığı kimi, ruh üçün də müxtəlif qidalardır – zövqlər yaratdı. Bu ruhani zövqlərdən biri də şeirdir. Şeirlə bəşər övladının ruhunu oxşamaq üçün onların elə öz arasından bəzilərini seçib ilham verdi və şair etdi.

Böyük Azərbaycan şairi Hacı Seyid Əzim Şirvani öz təzkirəsinin müqəddiməsində şeyx Əbu Əli ibn Sinanın «Kitabi-adabül-ərəb» əsərindən bir rəvayəti olduğu kimi qeyd etmişdir: «Möminlərin əmiri Hüseyin ibn Əli (ona salam olsun) demişdir ki, - bir dəfə atam məsciddə ikən Şam əhlindən bir kişi ayağa qalxıb xəbər aldı: - «Ya Əli səndən sual edirəm ki, dünyada ilk dəfə şeiri kim demişdir». Atam dedi: - «Adəm peyğəmbər». O kişi xəbər aldı. - «O şeiri nə vaxt və nə münasibətlə demişdir?» Cavab verdi ki, - «yerə endiyi və Qabil Habili öldürdüyü zaman». Seyid Əzim öz kitabında şeirin ərəbcəsini də verib, tərcüməsini də. Biz burada ancaq Azərbaycan dilinə sətri tərcüməsini veririk:

«Tamam yerlər və onun üzərində olanlar təqiyirə uğradı.
Kürreyi-ərzin üzü qəbahət tozuna bulaşdı.
Hər şeyin rəngi və dadi dəyişdi.
Hər bir məlahətli sıfətin şadlığı azaldı.
Təəssüflər olsun ki, mənim oğlum Habil ölmüş,
Onu qəbir öz qucağına almışdır.
Lakin heç bir qiyməti olmayan lənətə gəlmış bir düşmən
Bize təcavüz etdiyi halda ölməyib istirahətlə yaşayır».¹

Şübhəsiz, bu, ALLAH-in ədalət və rəhmətindən irəli gələn bir məsələ idi ki, ilk insanın ruhani zövqünü təmin etmək üçün elə onun özünü də ilham vermişdi. Qərinələr, əsrlər ötdükcə digər elmlərlə yanaşı ədəbiyyat adlı bir elm də yarandı. Bu elm inkişaf etdikcə şeir də inkişaf tapdı və daha gözəl şəkildə formalaslaşmağa başladı. Şairlər tərəfindən forma baxımından qəzəllər, rübai'lər, qəsidələr, məsnəvilər, müxəmməslər, böyük həcmli dastanlar və başqa gözəl şeir nümunələri qələmə alınmaqla yanaşı, bu şeirlərdə məna baxımından dərin fəlsəfi fikir, hikmət, məntiq və elmin müxtəlisif sahələrində bəhs edən ədəbiyyat, xüsusən irfan ədəbiyyatı yaranmağa başladı.

Bələliklə, şeir forma etibarilə daha rəngarəng şəklə düşdü və mövzu etibarı ilə daha da zənginləşdi. Ədəbiyyat aləmində Firdovsi, Rudəki, Xaqani, Nizami, Sədi, Hafız, Nəvai kimi bəşər ruhuna daha gözəl zövq verməyi bacaran dahi şairlər yetişdi. Bu böyük ustadlardan biri də Azərbaycan şeirinin polad təməli, türk şairlərinin babası sayılan Məhəmməd Füzulidir.

Kimdir Füzuli? Bu böyük şairi öyrənmək məqsədi ilə ədəbiyyat tariximizə nəzər salıb, aparılan araşdırıntıları iki hissəyə bölmək lazımdır: 1) Sovetdən önceki dövr; 2) Sovet döneni.

Azərbaycan SSR Elmlər Akademiyası (o dövrə belə adlanırdı) Nizami adına Dil və Ədəbiyyat İnstитutu

¹ Seyid Əzim Şirvani. Əsərləri, 3-cü cild, Bakı, Azərnəşr, 1966, s

tərəfindən böyük şairin 400 illik yubileyi münasibətilə tərtib olunmuş «Məhəmməd Füzuli. Elmi-tənqidi məqalələr» kitabının müqəddiməsində oxuyuruq:

«Füzuli ırsinin öyrənilməsi tarixi, şairin öz əsrindən başlayır. Yaxın şərqdə, xüsusiət Azərbaycanda, Orta Asiyada, şairin həyatı və əsərləri haqqında məlumat verən yüzlərlə təzkirələr, məcmuələr və cünglər vardır.

Ə. Bağdadidən başlayaraq şair haqqında fikir yürüdən müəlliflər onun ölməz sənətinin ecazkar qüdrətindən, əsərlərinin elmi-fəlsəfi dərinliyindən böyük heyrənlilik hissi ilə danışmışlar. Avropa və Rusiyada isə Füzuli ırsini on doqquzuncu əsrənən başlayaraq Hammer, Purqştall, Gibb, Hartman, Kazimbəy, Lazarev, Smirnov, Krimski kimi şərqşünaslar öyrənmişlər.

Azərbaycanın tərəqqipərvər yazıçı və ziyalıları sovet hökumətindən əvvəlki dövrə Füzuli ırsını öyrənmək və təbliğ etmək sahəsində xeyli qiymətli işlər görmüşlər. Məşhur şair Mirzə Şəfi Vazehdən başlayaraq S.Ə.Şirvani, F. Köçərli, C. Məmmədquluzadə, M.Ə.Şəbir, A.Şaiq və başqa ziyalıların Füzuli əsərlərinin daha geniş yayılmasına və sevilmesində böyük xidmətləri olmuşdur».

Bura qədər sovet hökumətinə qədərki dövrə yaşamış ədiblərin adları çəkilir. Biz sonradan bu ziyalıların bəzilərinin fikirləri ilə tanış olacaq, hələlik isə sovet dövrinə nəzər salaq. Həmin səhifədə oxuyuruq:

«Füzuli ırsinin öyrənilməsi tarixində ən məhsuldalar dövr Sovet hökuməti illərindən başlamışdır. Sovet hökumətinin və Kommunist Partiyasının böyük qayğısı və köməyi sayesində xalqların keçmiş mədəni irsi toplanıb nəşr edilmiş, onların üzərində dərin elmi-tədqiqat işləri genişlənmişdir».

¹ Məhəmməd Füzuli. Elmi-tənqidi məqalələr. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1958, s.

İndi isə görək hər iki dövrdə yaşamış mütəfəkkirlər bu böyük şair haqqında, onun sənəti, elmi və əqidəsi haqqında nə kimi fikirlər irəli sürmüşlər.

S.Ə.Şirvani öz təzkirəsində bu dahi şair haqqında belə yazır:

«Şükufeyi-bustani-bəlağət və səbzeyi-novbəhari-hüsn-i-barət, şüərayı-fasahətşüəralər ustadi, yə ni cənab Molla Məhəmməd Bəğdadi Füzuli təxəllüs əlhəq ki, şiveyi-ixtirai-nəzmi-dilkəsdə və pişeyi-ibarəti-şə'ri-biğəsdə bir yeganeyi-əsr və vəhidi-dəhrdir ki, ol həkimi-binəzirin zəmanizi-zühurundan bu anə kimi məməlik-Rum və taifeyi-ətrakdə bir şair və bir nazim qədəm ərseyi-vücudə basmayıbdır ki, govhəri-əş-arının müqabiləsin və dürri-şəhvəri-nəzminin nəzirəsin rüstəyi-təhrirə çəksin».¹

Bu mürəkkəb cümlə Füzulinin şeir aləmində bir şair kimi hansı məqamda durduğunu göstərir. Doğrudur, Seyidin nəşri bir qədər qəliz dillidir, ancaq diqqət yetirəndə başa düşülür. Füzulinin əqidəsinə gəldikdə isə Seyid Əzim yazır:

«O cənabin məzhəbi-Cə'səridən olduğu hüveyda və aşikardır».²

Bir şeyi yaddan çıxarmaq olmaz ki, Füzuliya bu qiyməti verən, onu bu qədər yüksək tutan heç də Sovet təlimi görmüş bir şərqşünas yox, zəmanəsinin ən qüdrətli şairi, dövrünün Nəcəf təhsili almış alimlərindən biri – Hacı Seyid Əzim Şirvanıdır. O, heç vaxt Füzuli şeirinə zahiri gözəlliklərinə görə bu qiyməti verməzdi. Çünkü, həqiqətən Füzuli şeirlərində zahiri gözəlliklərlə yanaşı, batını gözəlliklər, yəni məna gözəllikləri də var. Yeri gəlmışkən, Füzuli özü farsca divanının dibaçəsində belə yazır:

«Bir neçə gecə özümü təfəkkür atəsi içində əritdim və fars qəzelləri divanını tərtib etdim ki, həm kamil mündəqqiqlər (yəni tədqiqatçılar) onun üstü örtülü

məzmunlarından həzz alsınlar, həm də sadəcə zəriflər onun zövq ziyaftından paylarını götürsünlər».³

Şübhəsiz, Seyid Əzim Füzuli yaradıcılığındakı fəlsəfəni çox gözəl başa düşən bir alim-şair idi və özü də həmin əqidənin sahibi idi. Füzuli şeirindəki surət gözəlliyi ilə məna dərinliyi özünün yazdığı kimi heç də təsadüfən alınmayıb. Surətpərəstlərin zahirdə gördüyü gözəlliklə, məna axtaranların batında tapıldığı gözəllik bu böyük şairin yaradıcılığında vəhdət təşkil edir. Füzulinin həcmindən asılı olmayaraq yaratdığı bütün əsərlərində bu ikitərəfli gözəllik əsas yer tutur:

Gör nə sultanəm məni-dərviş kim, feyzi-sükən
Eyləmiş iqbalımı asarı-nüsət məzhəri.

Hər sözüm bir pəhlivandır kim, bulub tə'yidi-həq,
Əzm qıldıqda tutar təcrid ilə bəhrü bəri.

Firudin bəy Köçərli yazır:

«Füzulinin asarı-qələmiyyəsinin hələ daha da çox zamanlar həyat üzrə davam edib tərəf təzə qalmasına iki ümdə səbəb var. Onlardan birisi budur ki, həman əsərlərin təmamisi pak, həqiqi və təbii hissiyatdan nəş'ət etmiş əsərlərdir ki, eşqi-həqiqidən bəhs edir. Füzulinin özü həqiqi aşiq olduğu üçün kəlamı dəxi başdan-ayağa aşıqanədir. O pakizəlik və lətfət, o naziklik və nəzakət ki, Füzulinin şeirlərində hiss olunur heç bir şairin kəlamında o dərəcədə məhsus deyildir. Biləfərəq Füzulinin hansı qisim kəlamını mütləq etmək istəsəniz mütləq buyurun, onun hüsni-tə'sirini oxuduqca öz vücudinizdə dərk edəcəksiniz. Və bu tə'sirdən içəri aləminiz bir növ təmizlənib paka çıxacaqdır. Fikir və

¹ Seyid Əzim Şirvani. Əsərləri, 3-cü cild, Bakı, Azərnəşr, 1966, s. 221

² Yenə orada, s. 221

³ Məhəmməd Füzuli. Əsərləri, 3-cü cild, Bakı, 1958, s.

xəyalınız sizi başqa bir ali məqama, mə'nəviyyat aləminə tərəf çəkəcəkdir».¹

Bu böyük tədqiqatçının sözünə qüvvət olaraq bir şeyi demək istəyirəm ki, doğrudan da Füzulini mütləci etdikdə insanın ruhuna izahı mümkün olmayan bir zövq dolur ki, insan həqiqətən o zövqün təsirindən bir növ rahatlıq tapır, özünü Füzulinin dediyi insan kimi görmək isteyir. Ülvilik, hansısa bir məqama yetmək, hansısa bir fəzilətə çatmaq arzusu insanın ən vacib istəyinə çevirilir.

Füzuli lirikasındaki şirinlik, gözəllik bir çox mütfəkkirler kimi Mirzə Ələkbər Sabiri də öz tilsiminə salıb ovsunlamışdır. Bu heyranlıq o dərəcəyə çatmışdır ki, Sabir hətta bütün şeirlərini Füzuliyə nəzirə olaraq yazmaq istəmişdir.

Abbas Zamanovun toplayıb nəşr etdirdiyi «Sabir xatirələrdə» adlı kitabda S. Mümtaz Sabirin dilindən belə bir xatirə yazır:

«Dörd yüz ildən bəri Füzulinin şeirlərinin şöhrəti bütün Şərqi qaplamışdır. Hami o şeirləri əzbərdən bilir və istədiyi zaman sevə-sevə oxuyur. Halbuki bu şeirlər başdan-başa əruz bəhrlərində yazılmışdır. Sədinin, Hafızın qəzəllərinin qabağına ancaq qəzəl ilə çıxməq mümkün olardı ki, Füzuli bunu duymuş, çıxmış və onların nüfuzlarını qırmışdır. Mən Füzuli divanına, Füzuli qəzəllərinə başdan-başa nəzirə yazmaq fikrindəyəm, yəni o formada və o bəhrlərdə olmaq şərti ilə yeni-yeni qəzəller yazacağam. Hələ bir neçə nəzirə yazmışam da».²

Sovet rejimindən əvvəl yaşayıb-yaratmış mütfəkkirərin Füzuli haqqında söylədiklərinə diqqət edəndə görürük ki, yuxarıda adı çəkilən bütün ədiblər nədənsə, yalnız onun gözəl söz demək qabiliyyətindən, misilsiz şeir nümunələri yaratmağından, az da olsa əqidəsindən söz açmışlar.

¹ F. Köçərli. Azərbaycan ədəbiyyatı, 1-ci cild, Bakı, Elm, 1978, s. 9

² Sabir xatirələrdə. Bakı, Gənclik nəşriyyatı, 1982, s.51

Bunları deməklə bu mütfəkkirlərdən narazılıq etmək fikrimiz yoxdur. Onlar bu böyük şair haqqında kifayət qədər məlumatlar yazıb qoymuşlar. Sadəcə olaraq onu demək istəyirik ki, heç birinin Füzuli şeirini irfani şərh edən bir yazısı yoxdur. Mənçə, buna görə təəssüflənməyə dəyər.

Azərbaycanda sovet hökuməti qurulduğdan sonra başlayan Füzuli yaradıcılığının araşdırılması və təbliğatı isə tamam başqa bir səmtə istiqamət almışdır.

XX əsrə Füzuli irsi geniş formada təbliğ olunduğuına baxmayaraq, bu təbliğat mövcud bir rejimin təsiri altında aparılırdı. Bu baxımdan şairin şeirləri bəzən həqiqətdən kənar, ədalətsiz bir dəyərlə qıymətləndirilirdi. Ədəbiyyatşunaslarımız bu dindar şairi gah din əleyhinə çıxış edən ateist, gah cismani hissiyyatları tərənnüm edən şair, gah da müvəqqəti gözəlliklərə, yəni dəyişkən surət ardınca düşüb bir ömür sərf edən aşiq kimi göstərməyə çalışırdılar. Yuxarıda qeyd etdiyimiz kimi Sovet hökumətinin və Kommunist Partiyasının «böyük qayğısı və köməyi» sayasında yaradılmış təbliğat kompaniyası heç şübhəsiz həmin partyanın istəyinə əsasən iş görməli idi. Hələ orta məktəbdən şagirdlərin fikrində Füzulini öz dininə, keçmiş adət-ənənəsinə gülən, xor baxan bir şair kimi fomalaşdırımışa çalışırdılar. Hər hansı bir aşiqanə qəzəlini hansısa bir qızın haqqında deyilmiş şeir kimi izah etməyə çalışırdılar. Nəinki orta məktəblərdə, hətta ali təhsil ocaqlarında da Füzuli özündən çox kiçik formada tədris olunurdu. 1944-ci ildə EAAZF nəşriyyatında çap olunmuş «Füzuli. Əsərləri» kitabına Mir Cəlalın yazdığı müraciətdə oxuyuruq:

«Füzuli şeirindəki surətlərin həqiqi zəminəsini göstərmək üçün başqa misallardan, xüsusiş qəzəllərin özündən də nümunə göstərmək olar. Şairin belə bir əhvalat nəql edən qəzəli var:

Qıldı ol sərv-i-səhər nazilə həmmamə xuram,
Şəm-i-rüxsarı ilə oldu münəvvər həmmam

- beyti ilə başlanan qəzəldə gözəl bir qızın öz paltarı, fitəsi, camı, darğı ilə hamama getməsi və yuyunması təsvir olunur. Güman edirik ki, heç bir oxucu buradan ilahi mənə çıxarmağa ciddü cəhd etməz. Çimən qızı hüsni-mütləq təzahürü kimi izah etmək istəməz».¹

Müəllif bu fikrin ardına yazır:

«Füzulinin aşiqanə qəzəllərində ümumiyyətlə gözəl vəsf olunmur, müəyyən bir məşuqə aşiqin məhəbbət timsalı olmuş bir qız vəsf olunur».²

Maraqlıdır, hamama gedənin məhz qız olması görəsən nədən bilinir? Beytdə onun qadın cinsinə aid olması barədə heç bir işarə, dəlil olmaya-olmaya, nəyə görə hamama gedən məhz qız olmalıdır? Hansı dəlihə əsasən Füzuli gözəl deyəndə, yar, canan, məşuq deyəndə onu qadın olaraq qəbul etməliyik? Füzuli öz şeirləri ilə oxucunu elmə, ədəbə, düzlüyə, insanlığa, nəhayət irfana səsləyən bir müdrik ağsaqqaldır. Əgər onun işi-peşəsi xalqın qız-gəlininə şeir yazmaq olubsa, onda onun nəyi müdürükdür, harasıdır böyük? Əgər biz Füzulini doğrudan da böyük şair biliriksə, onda, gəlin, öz düşüncələrimizə qapılıb onu kiçitməyək. Şeirlərindəki fəlsəfəni böyüyə yaraşan tərzdə izah edək. Nə ona böhtan ataq, nə də özümüzü günaha batıraq!

Səklindən övliyalıq yağan bir kişi axı nə cür dünyəvi hissiyata qapılan şəhvətpərəst bir aşiq ola bilər? Görəsən, Füzuli surətini o cür nurani yaratmağa rəssamı məcbur edən hansı qüvvə idi? Tutilim, geyimi, əbasi, əmmaməsi o dövrün geyimi əsasında çəkilib. Bəs üzündəki nuru nə ilə izah edək? Sözün qisası, əgər Füzuli dahi və böyükdürsə, deməli sözündəki mənə da dahiyənə və böyük olmalıdır. Çünkü o, yaratdığı böyük sözlərin hesabına böyükdü. Başqa sözlə, Füzulini böyük edən sözünün böyüklüyüdür. Sözü böyük olanın özü də böyük olar:

¹Məhəmməd Füzuli. Əsərləri. Bakı, 1944

²Yen orada

Artıran söz qədrini, sidq ilə qədrin artırır,
Kim nə miqdard olsa, əhlin eylər ol miqdard söz

- deyən bir şair nə özünü, nə də sözünü heç vaxt həvavü həvəsə qurban etməz, o da ki, Füzuli ola.

Digər bir kitabın müqəddiməsində oxuyuruq:

«Füzulinin böyük eşqi qarşısında öz kiçikliyini hiss edən bəzi burjua ədəbiyyatşunasları yalnız olaraq şairin vəsf etdiyi eşqi ilahi eşq – Tanrı eşqi olduğunu iddia edirlər. Azərbaycan Füzulüşünəşinin nailiyyətlərindən biri, bəlkə də birincisi, bundadır ki, Füzuli yaradıcılığının mənə və əhəmiyyətini dünyəvilikdə görür və başlıca çıxış nöqtəsi olaraq böyük şairimizin əsərlərində tərənnüm edilən eşqin real eşq olduğunu müdafiə edir».¹

Şair özü isə belə buyurur:

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili-əhli-kəmal eylər məni.

Məncə, dünyəviliklə bu beyt arasında yerdən göyə qədər fərq var. Füzulinin özünə görə eşq yolunu tutmaq fəzilətdir və bu fəzilət insanı kamilləşdirir, kamal əhlinin cərgəsinə qatır. Əslində nə kamal əhlinin, nə fəzilət sahiblərinin dünyəviliklə əsla əlaqəsi ola bilməz. Bu cür böhtanları Füzuli haqqında yazılmış məqalələrdə də kifayət qədər görmək mümkündür.

Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma!
Nəməz əhlinə uyma, anlar ilə durma, oturma

– beyti ilə başlanan bu və digər bunun kimi irfani fikirlərlə zəngin şeirlərini əldə əsas tutaraq onu bir ateist şair kimi tanıtdırmağa çalışan «füzulüşünəş»lardan, onların Füzuli kimi bir dühaya açıq-aydın böhtan atan fikirlərindən uzun-

¹F.Sadiqzadə. Heyrət ey büt. Bakı, 19.. s.12

uzadı söz açmaq istəməzdim. Lakin, bu cür təbliğatların cəmiyyətdə nə kimi rol oynadığından və qoymuş təsirdən danışmağı az da olsa lazımlı bilirəm.

Kommunist rejiminin təsiri altında aparılan füzulişü-naslıq təbliğatının, şübhəsiz, müsbət və mənfi tərəfləri var idi. Sözün həqiqi mənasında böyük füzulişunas-alimlərimizin haqsız olaraq bu böyük şair haqqında yürüdükləri fikirlər heç də o demək deyildi ki, onlar Füzulini məhz belə başa düşürdülər. Xeyr! O alimlər Füzulinin nə demək istədiyini çox gözəl bilirdilər. Ancaq apardıqları araşdırımlar ona görə dünyəviliyə, müasirliyə meyilli olurdu ki, bu böyük şairin bütövlükdə üzə çıxmasına sovet senzurası mane olmasın. Çünkü Füzuli yaradıcılığı olduğu kimi İslam əhkamına, irfana söykənərək şərh olunsa idi, əlbəttə Kommunist rejimi xalqın Füzulini tanımamasına əngəl törədəcək və xalq öz şairini bütövlükdə tanıya bilməyəcəkdi. Məhz bu cür təbliğatların nəticəsində geniş oxucu kütləsi gec də olsa onun «Həqiqətüs-süəda» və «Mətləül-etiqad» kimi dini-fəlsəfi, «Rindü Zahid» kimi irfanı əsərləri ilə tanış ola bildi. Sovet alimlərinin məqsədi Füzulini bütövlükdə Azərbaycan xalqına tanıtmaq olduğu üçün çox güman ki, bilərkəndə o cür şərhləri yazmağı lazımlı biliblər. Füzuli ideyasının həqiqətini başa düşmək, ondan mənə çıxarmaq məsələsini isə xalqın öz ixtiyarına buraxıblar. Bu baxımdan alimlərimizin gördükleri iş həqiqətən təqdirəlayıqdır. Məncə, füzulişunaslarımızın apardıqları tədqiqata bu cür qiymət vermek daha ədalətli, daha düzgün, daha doğru olardı.

Bu işin mənfi cəhati ondan ibarətdir ki, XX əsrin axıllarında yaranan bəzi füzulişunaslar Sovet dövrünün alimlərinin fikirlərini danılmaz bir həqiqət kimi qəbul etdilər və o «həqiqətə» arxalanaraq o təbliğatın içindəki siyasi məqsədi başa düşmədən Füzuli şeiriyyatını, Füzuli ideyasını müasirlik pərdəsi ilə örtdülər. Daha doğrusu, mənanı surət arxasında gizlətməyə çalışıdlar və buna müəyyən qədər nail də oldular. Yeni yaranmış füzulişunaslar bir neçə qrupa bölündürülərlər:

1. Həqiqətdə Füzulini olduğu kimi dərk edən, lakin hansısa bir təzyiqə məruz qalan, maddi təminat xatırına öz keçmişinə xor baxmağa razı olan, yalanı doğru kimi göstərməyə can atan alimlər.

2. Füzulinin nə qədər dərin olduğunu bilib, lakin şəhərinə elmi çatmayan, ona görə də onun zahiri gözəlliklərini təbliğ edən alimlər.

3. Füzulini zərrə qədər anlamayan, özündən əvvəlkilərin fikirlərini örnek hesab edib, kor-koranə əldə bayraq tutan alimnümalər.

Əlbəttə bu qrupların heç birinə aid olmayan, bildiklərinin həqiqətini dərk etdiyi qədər Füzuli simasını olduğu kimi xalqa çatdırıran alimlərimiz o dövrdə də olub, bu gün də var.

Klassiklərimizə göstərilən o cür mənfi münasibət istər şeirdə, istər nəşrdə elə bir vüsət aldı ki, ədəbiyyatımızda mənəvi bir boşluq yarandı. İyirminci əsrin ikinci yarısından sonra yaranan ədəbiyyatda artıq heç bir mənəvi zövq qalmadı. Şeirlərimizin məzmunu Kommunist partiyasının tərifi, qadınların çox açıq şəkildə sözlə təsviri, ALLAH-a qarşı çıxməq, İslam dinini, əhkamını lağla qoymaqla «zəngin»ləşdi.

Nəşr ədəbiyyatımızda da baba-nənələrimizin geyiminə gülmək, ruhani alimlərimizi riyakar göstərmək, xalqın igid oğullarını qoçu adı altında pisləmək, əksinə pambıq yiğan qızı, yaxud neft çıxaran oğlana, heç nəyə lazım olmayan, böyük romanlar həsr etmək kimi bir ideya əsas yer tutdu. Bu cür keçmişə daş atmaq məsələsi hətta kinofilmlərimizdə və dramaturgiyamızda da öz əksini tapdı. Bütün bunlar Sovet alimlərinin yürüdüyü ideyanın mənfi təsirindən əmələ gəldi. Mən üzümü bu gündü ədəbiyyatçılara tutub onu demək istəyirəm ki, artıq o illər çox arxada qalmışdır. Bu gün müstəqil Azərbaycan respublikasında sözə heç bir senzura yoxdur. Azərbaycan vətəndaşlarına hər bir məsələnin həqiqətdən danışmaq hüququ verilib. Bu gün Füzulini daha dərindən araşdırıb böyük oxucu kütləsinə

çatdırmaq üçün hər cür şərait vardır. Söz azadlığı, mətbuat azadlığı olan bir ölkədə Füzuli sənətinin həqiqətindən danişmaq heç də qəbahət deyil.

Bütün bu deyilənləri nəzərə alaraq bu böyük ustادın qarşısında öz kiçikliyini boynuna alan bir şagird kimi, həyatının 40 ilini onu öyrənməyə çalışan bir oxucu kimi, Füzuli ideyasını gücü çatan qədər öz yaradıcılığında irəli sürmək istəyən bir şair kimi, öyrəndiklərini izah etməyə hüququ çatan bir ədəbiyyatçı kimi mən də bu ölməz sənətkarın sənəti haqqında öz fikirlərimi söyləməyə, ALLAH kömək olsa, onun Leyli və Məcnun məsnəvisinə irfani nöqtəyi-nəzərdən yanaşmağa özümdə bir arzu, bir istək duydum. Elə bu istəklə Füzuli dünyasından başa düşdüklərimi, öyrəndiklərimi qələmə almaq fikrinə düşdüm.

İllər uzunu mütləq nəticəsində topladıqlarımın qəlbimdə qalmasını istəmədim. Füzuli yaradıcılığı, Füzuli sənəti elə bir dəryadır ki, hər damlaşında bir dərəyə gizlənib. Bu dəryanın dərinliklərinə baş vurub onu öyrənmək albəttə hər qəvvasın qüdrəti daxilində deyil.

Ancaq bu sənətkarın sənəti haqqında söz demək hüququnu heç kimin əlindən almaq olmaz. Bu baxımdan mən də bu hüquqdan istifadə edərək öz fikirlərimi, düşünəcərimi izah etmək istədim.

Əvvəla, Füzulini tanımaq, şeirlərində məna çıxariaq istəyiriksə, onun yaradıcılığının mayası olan bəzi məsələləri nəzərə almaq lazımdır. Bu sənəti dərk etmək üçün aşağıdakı sahələrə diqqət yetirmək əsas şərtidir:

1. Füzuli yaradıcılığında nəfsi gözəlliklər.
2. Füzuli şeirlərdəki məna çalarları.

Bu sahələrin də hər biri ayrı-ayrılıqda müxtəlif sahələrə ayrılır ki, ALLAH-ın köməkliyi ilə bu və digər məsələlərə aydınlıq gətirməyə çalışacaqıq.

Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, insan mənəviyyatına paklıq gətirən, qəlbədə qeyri-adi hissələr oyadan, öyünd-nəsihəti ilə bəşər övladını ilahiləşməyə, saflaşmağa çağırən, sözdə dərin mənalarla idraki yerindən

oynadan, gözəl söz söyləmək məharəti ilə oxucunu, dinləyicini sözdəki gözəlliyyə heyran edən Füzulinin adı çəkiləndə, nədənsə ilk önce qəzəlləri və «Leyli və Məcnun» əsəri yada düşür. Təsadüfi deyil ki, bu böyük ustad bir çox əsərlərin, o cümlədən; «Hədiqətüs-süəda», «Rindü Zahid», «Səhhət və Mərez», «Mətləül-etiqad» və s. dini, fəlsəfi, elmi əsərlərin müəllifi olmasına baxmayaraq, əsl şairlik məharəti və sözdə möcüze yaratmaq qüdrəti onun qəzəllərində daha tez nəzərə çarpir. Büyük alımlarımızdan olan mərhum Əli Fəhmi «Füzuli qəzəllərinin bəzi poetik xüsusiyyətləri» adlı məqaləsində yazır:

«Füzuli qəzəlləri dedikdə biz bu böyük şairin bütün yaradıcılığını, həyatını, arzusunu, eşqini, kədər və fərəhini xatırlayıraq, çünkü Füzuli yaradıcılığında şairin ilhamının gücü, onun qəzəllərində daha bariz görünür. Onun həyata baxışı, məntiqi mühakimələri, ictimai görüşləri, yüksək fəlsəfi fikirləri, ən ali insan arzuları lirikasında, xüsusən qəzəllərində öz həqiqi bədii ifadəsini tapmışdır».¹

Qəzəl şeirimizin elə bir janrıdır ki, forma etibarı ilə yiğcam olmasına baxmayaraq, şairdən surət baxımından gözəl söz demək istədədi, mənə baxımından dərin fikirlər söyləmək məharəti tələb edir. Qəzəl yazımaq məsuliyyətini çox gözəl başa düşən Füzuli türkçə divanının dibaçesində buyurur:

Qəzəldir səfabəxşı-əhli-nəzər,
Qəzəldir güli-bustani-hünər.
Qəzəli-qəzəl seydi asan deyil,
Qəzəl münkiri-əhli-irfan deyil.
Qəzəl bildirir şairin qüdrətin,
Qəzəl artırır nazimin şöhrətin.
Könül, gərci əş'ara çox rəsm var,
Qəzəl rəsmin et cümlədən ixtiyar
Ki, hər məhfilin zinətidir qəzəl,

¹Məhəmməd Füzuli. Elmi-tənqidi məqalələr. Bakı, 1958, s. 251

Xirədməndilər sən'atıdır qəzəl.
Qəzəl de ki, məşhuri-dövran ola,
Oxumaq da yazmaq da asan ola.

Şair bu qitədə demək istəyir ki, qəzəl nəzər əhlinə, yəni sözşünaslara səfa bağışlayandır. Qəzəl hünər bağçasının gülüdür, qəzəl ceyranının ovu asan deyil. Qəzəli inkar edənlər arif deyil. Şairin qüdrətini bildirən, nazimin şöhrətini artırın qəzəldir. Qəzələ bu cür qiymət verən şair öz könlünə, ilhamına xıtab edərək deyir ki, ey könül, baxmayaraq şeirin çox forması, surəti, yəni yazılış qaydası var, sən qəzəl formasını hamidən bəyənilmiş et, çünkü hər bir məclisin ziñti, hər bir hünər sahibinin, müdrikin sənəti qəzəldir. Sən də, ey könül, elə qəzəllər yaz ki, həm dünyada məşhur olsun, həm də oxuyub yazmaq asan olsun. Qəzələ bu cür yüksək qiymət verən, özündən gözəl qəzəllər demək tələb edən Füzuli heç şübhə yox ki, öz istəyinə nail oldu və söz dünyasında yüksək zirvələrdən birini fəth etdi.

Qəzəllərinə diqqət edəndə, gözəl söz demək qabiliyyətinə malik olan şair-Füzuli ilə yanaşı, ədəbiyyat nəzəriyyəsini dərindən bilən bir alim-Füzuli də görürük, çünkü onun şeirlərindəki dil aydınlığı, bədii ifadə vasitələri, bədii təsvir vasitələri, misraların arasındakı möhkəm bağlılıq, rədifle qafiyənin çox gözəl şəkildə uzlaşması, məcazların, istiarələrin, təşbihlərin böyük məharətlə yerli-yerində işlənməsi, bir daha onun, sözün həqiqi mənasında, ədəbiyyatı gözəl bilən bir alim olmasına sübutdur.

Əli Fəhminin yuxarıda adı çəkilən məqaləsində oxuyuruq:

«Füzuli canlı xalq dilinin xəzinəsindən və dərindən bildiyi Şərq poeziyasının incəliklərindən məharətlə istifadə edərək əsrlərdən bəri öz təravətini itirməyən valehedici qəzəllərini yaratmışdır. Bu qəzəllərdə hər şeydən əvvəl dərin bir fikir vardır ki, bu da şair tərəfindən böyük bir sənətkarlıqla ifadə olunmuşdur. O həmin fikirləri ifadə edərkən gözəl və inandırıcı təşbihlər, mənalı istiarələr,

alovlu və ziddiyətli fikirlərin toqquşmasını ifadə edən təzadlar, qüvvətli mübaliğlərdən və bir sıra bədii fiqurlardan sənətkarlıqla istifadə etmişdir».¹

Bütün bu deyilənləri nəzərə alaraq, gəlin, Füzuli dünyasına açıq gözəl səyahətə çıxaq.

Bu böyük şairin adı çəkilən zaman göz öünüə gələn çox böyük əzəmətə malik şair-Füzuli ilə yanaşı, eyni əzəmətdə, eyni böyüklükdə olan daha üç böyük Füzuli görürük; mömin-Füzuli, aşiq-Füzuli və alim-Füzuli. Onu mömin, abid və fəqih kimi görmək istəyən «Hədiqətüs-süəda» və «Mətləül-etiqad» əsərlərində tapa bilər. Hələ qəsidələrindəki, qəzəllərindəki, qitələrindəki İslam əhkamına aid olan beytlərini demirəm. Başqa sözə, Füzuli yaradıcılığı bütövlükdə İslam əhkamından qaynaqlanmışdır. Yəni, dinimiz hansı sözün deyilməsinə icazə verirə onu demiş, hansı sözə icazə vermirə, onu əsla qəleme atmağı istəyirdi.

Ya Rəb! Həmişə lütfünü et rəhnüma mana,
Göstərmə ol təriqi ki, getməz sana, mana.

Oldur mənə murad ki, oldur sənə murad,
Haşa ki, səndən özgə ola müddəə mana.

Yəni, İlahi! Öz mərhəmətini mənə yol göstərən et.
Sənə getməyən yolu mənə göstərmə. Mənim istəyim sənin istəyindir. ALLAH eləməsin ki, mənim iddiam səndən qeyri olsun.

Füzulidə alimlik dərəcəsini görmək istəyən yenə də onun sənət dünyasına müraciət etməlidir. «Rindü Zahid», «Səhhət və Mərəz» onu bir filosof, təbabəti bilən bir həkim kimi açıq-aydın göstərir. «Söhbətül-əsmar» əsərində meyvələrin insanlara olan xeyr və zərərindən, onların keyfiyyətindən nəbatat elmini gözəl bilən bir alim kimi danışır.

¹Yenə orada, s. 252

«Leyli və Məcnun» əsərində Leylinin və Məcnunun dilindən yazdığı minacatlarda səma cismərinin hər birinin hansı vəzifə daşıdığını, bu cismərin hansı bürcdə yerləşəndə fəaliyyətinin hansı istiqamətdə dəyişdiyini və yer üzündə nə kimi əsər qoyduğunu çox gözəl poetik dillə verən Füzuli astronomiya elminin də mükəmməl bilicisi olduğunu sübut etmişdir. «Dün sayə saldı başıma bir sərvü sərbülənd» misrası ilə başlanan müsəddəsinin bir yerində yazır:

Seyli-sırışkim oldu rəvan xaki-kuyinə,
Can valeh oldu lə`li-ləbi-göftguyinə,
Dil düşdü dami-silsileyi-mişkbuyinə,
Ol ləhzə kim, sataşdı gözüm zülfü ruyinə,
Əqrəb məhi-münirə vətəndir? Dədim-dedi:
- Ey çox xətalı, kəndi qiranındırur sənin.

Bu altı misralıq sənət nümunəsinə nəzər salanda nə görürük? «Göz yaşlarımın seli sənin yaşadığın yerin torpağına axdı. Canım inci saçan dodaqlarından çıxan sözlərə valeh oldu. Ürəyimin quşu müşk ətirli saçlarından qurdugun tələyə düşdü. Elə ki, gözüm zülfünə və üzünə sataşdı, soruştum; - Məgər on dörd gecəlik ay Əqrəb bürçündədir? - dedi, ey başından bəla əskik olmayan, bu sənin öz bəxtindir». Əvvəla, onu deyim ki, «qiran» sözünün səma cisimlərinin bir-birinə yaxınlaşmaq mənası da var. Amma Füzuli burada türk sözü işlədib. Kəndi qiranın, yəni öz bəxtin. On dörd gecəlik ay Əqrəb bürçündə olanda tutularsa, ay ilə yerin cazibə qüvvələri bir düz xətdə toqquşur. Ayın cazibə qüvvəsi Yer kürəsinin ahəngində bir dəyişiklik yaradır. Bu zaman yerdə hər hansı bir fəlakət baş verə bilər. Füzuli öz sevgilisinin üzünü on dörd gecəlik aya, qara saçlarını isə Əqrəb bürcünə bənzədir. Öz məşuqunun ay üzünün qara zülfü arxasında gizlənməyini ayın Əqrəb bürçündə olması kimi zənn edir. Və canı üçün yarana biləcək təhlükədən qorxaraq vahimə içində; «məgər ay Əqrəb bürcünü vətən edib?»-deyə soruşur. Ona

deyirlər ki, «ey başı bələh, bu sənin öz bəxtindir». Yəni bəxtin olsayıdı, sən məni başqa vəziyyətdə və başqa şəraitdə görərdin. Baş verə biləcək hər hansı bir fəlakət ümumi deyil, yalnız sənə aiddir.

Nücum elminə aid olan bu səhbəti bu cür gözəl poetik bir tərzdə demək Füzuliya məxsus olan bir işdir.

Aşıq-Füzuliya gəldikdə isə, bu haqda səhbətimizin məqamında ətraflı danışacaqıq. Ümumiyyətlə, şair-Füzulinin yaratdığı bütün əsərlər heç şübhə yoxdur ki, bu üç Füzulinin məsləhəti və tövsiyəsi nəticəsində bu cür hərtərəfli, heyrətamız bir forma almışdır. Bu dörd Füzulinin vəhdətindən vücudə gəlmış Məhəmməd Füzulinin yaratdığı şeirlərin zahiri estetikasına nəzər salanda bir çox texniki cəhətlər görürük ki, bunlar da onun bir daha Şərq ədəbiyyatı nəzəriyyəsini dərindən bilən bir alim olmasının dəlili-dir.

Füzuli sənətinin zahiri estetikası

Füzuli yaradıcılığının estetik cəhətinə diqqət etdikdə, ilk öncə bəlağət (ritorika) elmi nəzərə çarpır ki, onun da özünün müxtəlif tərkib hissələri var. Yeri gəldikcə bu hissələrin adları çəkiləcək və Füzuli şeirindəki əksini göstərməyə çalışacaqıq. Hələlik isə görək bəlağət nədir?

Bəlağət ərəb sözüdür: 1) Fikri ince, aydın və gözəl ifadələrlə anlatma; 2) Natiqlik bacarığı, məharəti deməkdir. Bu elmin izahı barədə kifayət qədər elmi əsərlər yazılıb. Maraqlananlar bu mövzuda olan ədəbiyyata müraciət etsələr, öz istədiklərini taparlar. Bizim bu elmdən az da olsa məlumat verməkdə məqsədimiz isə Füzulinin bu sahədəki məharətindən söz açmaqdır. Ümumiyyətlə, böyük alımlar bəlağəti izah edərkən onu bir neçə cür məna etmişlər. Əliəkbər Dehxuda özünün «Lügətnamə» adlı ensiklopedik lüğətində bəlağətə iki cür məna vermişdi:



1. Bəlağət, nitqin şəraitə uyğun olaraq yüksək kamillik dərəcəsi,

2. Bəlağət, nitqin aydınlığı və anlaşıqlı olması deməkdir.¹

Bəzi qaynaqlarda bəlağətə verilmiş tərif belədir:

1. Nitqin yiğcamlığı (Yəni, az sözdə dərin məna vermək)

2. Nitqin tərkib hissələrinin dəqiqlik düzümü və sözlərin düzgün seçilməsi.

3. Söz sənətinin gözəlləşdirilməsi.

Bir çox başqalarının fikrincə, bəlağət sadəcə aydın nitq deməkdir. Yəni, danişan qulaq asanın başa düşdüyü tərzdə danişmalıdır. Elə etməlidir ki, danişdiyi mətləb dinləyici üçün tam aydın olsun.

Əgər hər hansı bir şair bəlağət sahibidirsə və bu bəlağətin tərkib hissələri ilə öz yaratdığı əsərləri bədii ifadə vasitələri ilə zənginləşdirməyi bacarırsa, deməli, o bədii nitq sahibidir. Adı insanlardan tutmuş böyük ədiblərə qədər hər kimin ağızından çıxan sözdə bir siqlət, bir lətfat olubsa, həmin söz ona əbədiyyat bəxş edib. Əlbəttə, qiymətli söz öz sahibini də qiymətli edər. Bəlağət sahibi, yəni az sözlə böyük bir fikri ifadə edən (istər şair olsun, istər nasır) onu dinləyicisinə aydın və anlaşıqlı çatdırmalıdır. Bu cür aydın başa düşülən tərzdə söylənilən nitqə isə fəsahət dəyilir. Söz dünyasında fəsahət bəlağət ilə ekiz doğulub. Həmişə qoşa işləniblər. Bu baxımdan hər hansı bir ədibə təkcə bəlağət sahibi olmaq kifayət deyil, o həm də fəsahət sahibi olmalıdır. Elə başa düşülməsin ki, əgər sözün təkcə zahiri gözəlliyi insanı valeh edirsə, deməli bu bəlağətli sözdür. Xeyr, bəlağətli sözün forma gözəlliyi ilə məna dərinliyi arasında bir vəhdət olmalıdır. Əks halda o bəlağət tam olmaz.

¹ Əliəkbər Dehxuda. Lügətnamə, Tehran, 1970, s. 224

Söz mənadan asılıdır, məna sözdən hər zaman, Bir-birindən asılıdır necə ki, cism ilən can.

Alimlərin fikrincə, dilçilikdə bəlağətdən yüksəkdə dayanan bir «icaz» məshumu da vardır. Dedik ki, bəlağət nitqdə fikri aydın və anlaşıqlı tərzdə söyləmək deməkdir. İcaz isə nitqdə fikri ən gözəl bəlağətli vasitələrlə ifadə etməkdir. Bəlağətli sözdə insani sözün gözəlliyi qarşısında lal edən, insana izahı mümkün olmayan mənəvi zövq verən, insanı paklaşdırın və s. təsir qüvvələri vardır. İcazlı söz isə bütün bu gözəlliklərlə yanaşı öz füsünkarlığı ilə insanın bütövlükdə vücuduna təsir edir. Nitqdə icaz, oxuyanın və ya eşidənin (mənasını başa düşmədən belə) vücudunun dərinliklərdə nəyə qarşısa bir fəxr etmək hissi oyadır. Bu nitqin ecazkar təsiri insani şərhi mümkün olmayan sehirləri bir aləmə aparr. İcazlı nitqin bəhrəsi olan hər hansı bir fikirdə mütləq bir toxunulmazlıq, mütləq bir müqəddəslik və ilahilik təzahür edir. Bu cür danişq tərzi bəşər övladının qüdrəti xaricindədir. Bu nitqin sahibi ALLAH, bu elmdən yaranmış kitab isə Quranı-Kərimdir.

Bütün bu deyilənlərdən məqsəd Füzuli sənətində bəlağət və onun tərkib hissələrindən söz açmaqdır. Şərqiñ bir çox əlcətməz şairləri ilə yanaşı əsl Şərq mədəniyyətinə, dərin elmə, tükənməz şairlik təcrübəsinə malik olan Füzuli, dilinin yiğcamlığı, sadəliyi, məntiqliliyi və zənginliyi ilə dünya ədəbiyyatında yüksək bir mövqə tutur. Şeirdə bədii ifadə və təsvir vasitələrini, estetik xüsusiyyətlərini bir alım kimi dərinlən bilən və bir şair kimi onlardan böyük məharətlə istifadə etməyi bacaran Füzuli, bütün şeirlərini bəlağət və onun tərkib hissələri ilə bəzəmişdir. Bu elm haqqında məlumat verdikdən sonra, bu elmin tərkibinə də nəzər salmaq, mənəcə, səhbətimizə uyğun olardı.

Klassik şeirdəki bəlağətin tərkib hissələri olduqca mürəkkəb və çoxdur. Bu barədə böyük ədəbiyyatşunaslar kifayət qədər əsərlər yazmışlar. Keçmiş mütəfəkkirlərin bu barədə yazdıqları əsərlərin bir-bir adlarını çəkmək və bu

müəlliflər haqqında məlumat vermək mətləbimizin əsası
olmadığı üçün, birbaşa bu hissələrdən danışmaq istəyirik.
Bələğətin klassik poeziyada işlənən tərkib hissələri
aşağıdakılardır:

Təşbih, istiarə, təzad, mübaliqə, bədii təyin, təlmih,
səc, kinaya, məcaz, təkrir, cinas, lügəz və s. Bu tərkiblərin
də ayrı-ayrılıqla hər birinin öz tərkibi və növləri vardır. Bu
adların səslənməsi oxucuya çətin və qəribə görünən də,
poetik nəzəriyyə Şərqdə yarandığı üçün bütün Şərq bu
adları bu cür də qəbul etmişdir. Hərçənd zaman-zaman bu
adları dəyişməyə cəhdər az göstərilməyib, lakin yeni
tapılan adlar Şərq alımlarının qoyduğu adlardan daha
qəliz olub, daha çətin səslənib. Ədəbiyyat nəzəriyyəsinə
dərindən bələd olan tanınmış alim Mahirə xanım Quliyeva,
şəxşən mənim düşüncələrimə əsas mənbə olan «Klassik
Şərq poetikası» adlı kitabında yazar: «Ümumiyyətlə, indiyə
qədər «Ədəbiyyatşünaslığın əsasları», «Ədəbiyyat
nəzəriyyəsi» dərsliklərində bu sahədə mövcud olan
məsələlərin qoyuluşu klassik prinsiplərə uyğun deyildir.
Hətta səhv olaraq Avropa və Şərq poetik kateqoriyaları
bir yerdə qruplaşdırılmışdır. M. Rəfilinin «Ədəbiyyat nə-
zəriyyəsinə giriş», C.X.Hacıyevin «Ədəbiyyat nəzəriyyəsi»
və «Ədəbiyyatşünaslığın əsasları» və s. kitablar deyilənləri
bir daha təsdiq edir. Həmin kitablarda təşbih, kinaya, mə-
caz, mübaliqə, təkrir, təzad və s. bu kimi Şərq bədii ifadə
vasitələri ilə yanaşı, dilimizə yabançı olan; oksimoron,
enfemizm, antonamaziya, simvol, metafora, sinekdoxa,
enfemizm, perifraza, allegoriya, metanimiya kimi istilahla-
ra da yer verilmişdir. Bir halda ki, Azərbaycan xalqının
poetikasının kökləri Şərqdən gəlir, mövcud istilahların
Şərqdə qəbul olunmuş doğma adlarının işlədilməsi daha
məqsədə uyğundur.

Müasir dövrdə Avropa və Rus araşdırıcıları Şərq mə-
dəniyyətini öyrənərkən adətən onların işlədikləri terminlə-

ri orijinalda verirlər. Halbuki biz yanlış olaraq bu termin-
ləri avropalaşdıraraq işlətmışik.»¹

Bütün deyilənləri biz də qəbul edərək bu kitabda gös-
terdiyimiz tərkibləri öz əsl adları ilə adlandıracıq. Hələ
bədiyyat, sistemli nəzəriyyə formasını almamışdan əvvəl
şairlər öz şeirlərini bəzi ifadə vasitələri ilə adlandırmış və
müəyyən incəliklərlə poetik kateqoriyalar yaratmışlar.
Müqəttə, müvəssi, xifa və s. adlar o cümlədəndir. Bəzi
şairlər bir-birinə bitişməyən hərflərlə, bəziləri bitişən
hərflərlə əmələ gələn sözlərlə şeirlər yazımışlar. Elə şeirlər
var ki, yalnız nöqtəli hərflərlə, elə şeirlər də var ki, nöqtəsiz
hərflərlə yazılıb. Elə şeir nümunələri də var ki, oradakı
hərfələr bir nöqtəli bir nöqtəsiz olaraq şeir boyu bir-birini
izləyir. Aşiq ədəbiyyatında geniş yer tutan dodaqdəyməzlər
bu cür kateqoriyalara aiddir.

Söhbətimizin əvvəlində qeyd etmişdik ki, poeziyada
işlənən bələğət və onun tərkib hissələri təkcə poeziyanın
zahiri estetikasını gözəlləşdirməklə kifayətlənməyib, həm-
çinin onun batini aləminə də nüfuz etməlidir. Başqa sözlə
desək, şeirdə zahiri gözəllik batini gözəlliklə möhkəm vəh-
dət yaratmalıdır. Yəni, surət gözəlliyi ilə məna dərinliyi
arasında bir tarazlıq olmalıdır. Bir şeyi başa düşmək lazımdır
ki, həqiqi şairin vəzifəsi fikirdən doğan məzmunu dərin
mənalarla zənginləşdirib, gözəl poetik dil vasitəsi ilə bədii
forma yaratmaqdan ibarətdir. Əks halda, o şeir nöqsanlı-
dır. Qeyd etdiyimiz kateqoriyalar bu baxımdan müəyyən
deyim vasitələrinən istifadə olunaraq yaradılmış yaraşlıqlı
fiqurlardan başqa bir şey deyil. Məsələn, dodaqdəyməzlər
ancaq dodaqların bir-birinə toxunulmaması xatirinə yazılı-
mış şeirlərdir. Yuxarıda adlarını çəkdiyimiz şeir formaları
da bu qəbildəndir. Doğrudan da, həqiqi sənat abidəsi o
şeirlərdir ki, nə qədər zahiri gözəlliyinə heyran olursan. Şərq poe-
ziyasının bədiyyatına bu cür yanaşmağımız və məqamında

¹M. Quliyeva. Klassik Şərq poetikası. Bakı, 19..s.

tədricən, yada düşdükçə qeyd edəcəyimiz fikirlər bir daha böyük Füzuli şeirinə yaxından bələd olmağımız üçündür. Ona görə də bütün bu yazıları nəzərə alaraq bu ölməz söz ustادının sənət aləminə səyahət etməyimiz heç də pis olmazdı.

Füzuli şeirində məcazlar.

«Məcaz» sözünün lügəti mənəsi; keçid, boğaz, eyhamlı söz, və ya ifadə deməkdir. Klassik ədəbiyyatda isə dilin bədii bəzəyi olan şeirdəki ifadənin təsir qüvvəsini, gücünü artırıran, şeira təravət və rəvanlıq, ifadəyə səlislik gətirən, məna incəliyi və sərrast deyim tərzi yaranan sənət nümunəsinə məcaz deyilir. Həqiqi fikrin oxucuya daha aydın, daha maraqlı bir surətdə çatdırılması üçün Füzuli öz şeirlərində məcazlardan böyük məharətlə istifadə etmişdir. Şeire son dərəcə gözlilik verən məcaz, şairlər tərəfindən çox işlənən sənət nümunəsidir. Hətta bəzi mənbələrdə təşbih, istiarə, rəmz, kinaya, tərid, mübaliqə və s. məcazin növləri kimi qeyd olunmuşdur. İndi, gəlin görək, Füzuli bu məcazlardan harada və necə istifadə etmişdir:

Bərgi-ahimdən evim hər gunə bulmuş rəxnələr,
Gəl, gör, ey gül ki, giriftarı-qəfəsdır əndəlib.

yaxud,

Daş dələr ahım oxu şəhdi-ləbin şövqündən,
Nola zənbur evinə bənzəsə beytülhəzənim.

Birinci beytdə şair demək istəyir ki, mənim ahimdən çıxan şimşəkdən, onun gurultusundan evimin hər guşəsi zədə tapıb, yarılıb. İkinci beytdə isə, ahımın oxları evimi arı yuvası kimi dəlik-dəlik etmişdir. Şairin ahının şimşəyi evinin divarlarını yarması, yainki ahının oxlarının evini dəlik-dəlik etməsi çox qüvvətli məcazlardır. Çünkü, əslinə

qalsa, nə insan ah çəkəndə şimşək çaxmaz, nə də çaxsa da divarları dələ bilməz. Həmçinin, insan ah çəkəndə heç vaxt ağızından ox çıxmaz, çıxsa da, daşı deşib keçə bilməz. Başqa bir misal:

Deyil bihudə gər yağsa fələkdən başıma daşlar,
Binasın tişeyi-ahımla viran etdiyimdəndir.

Şair demək istəyir ki, əgər fələkdən başıma daşlar yağsa, onu əbəs bilməyin. Fələyin binasını, yaxud təməlini ahımın külüngü ilə dağıtdığım üçün başıma daşlar yağır. Bu beytə də məcazdən çox gözəl istifadə olunmuşdur. Fələkdən daşların yağması, ahın külüngünün bina dağıtması şeirə gözəllik gətirən məcazlardır. Hər üç beytə Füzuli qüvvətli məcaz yaratmaqla bərabər eyni zamanda təşbih sənətindən də böyük maharətlə istifadə etmişdir. Ahın şimşəyi evi yarıq-yarıq etdiyi üçün onu qəfəsə, ahın oxu evi dəlik-dəlik etdiyi üçün onu arı yuvasına, ahın külüngü fələyin evini yıldızlığı üçün onun viranəyə bənzədilməsi gözəl təşbihlərdir. Təşbih haqqında aşağıda ayrıca məlumat veriləcək.

«Qıldı ol sərv səhər naz ilə həmmamə xuram» misrası ilə başlayan məşhur qəzəlinin bir neçə beytinə nəzər salaq:

Oldu pabus şərifilə müşərrəf ləbi-hovz,
Buldu didari-lətifilə ziya dideyi-cam.

Tas əlin öpdü, həsəd qıldı qara bağrimi su,
Yetdi su cisminə, rəşk aldı tənimdən aram.

Çıxdı həmmamdən ol pərdeyi-çeşmim sarınıb,
Tutdu asayış ilə guşeyi-çeşmimdə məqam.

Birinci beytə hovuzun kənarına qoyulan müqəddəs ayağı öpməklə hovuzun dodaqları şərəf sahibi olur, şərəflənir, o lətif, gözəl, xoş, incə və s. camala baxmaqla

camın gözlerinə nur gelir. Əslində nə hovuzun dodaqları var, nə də öpmək qabiliyyəti, həmçinin, camın nə gözü var, nə görmə qabiliyyəti. İkinci və üçüncü beylərdə tasın əl öpməyi, qara bağın suya dönməsi, hamamdan çıxanın kiminsə gözünün pərdəsinə sarılmağı, kiminsə gözünün guşəsində qərar tutması Füzuli şeirini bəzəyən məcazlardır. Məcazlar özü-özlüyündə müxtəlif forma və şəkillərdən ibarətdir. Əli Fəhmi yuxarıda adı çəkilən məqaləsində yazır: «Füzuli bəzən müstəqil surətdə deyil, əvəz yolu ilə də məcazlar yaradır. O hal və iş, həmin hal və işin baş verdiyi məkandan danışır. Məcazin bu növünə klassik poetikada «zikri-məhəl, iradeyi-hal» deyilir. Bu cür məcazlardan istifadə yolu ilə yaranan beylərin mənasını düşünmək oxucudan bir qədər fikirləşmək tələb edir».¹

Məcazlar və onların forma və şəkillərini dərindən öyrənmək istəyənlər nəzəriyyə kitablarına müraciət edə bilərlər. Bizim məqsədimiz nəzəriyyədən danışmaq olmadığı üçün bədiyyat və onun tərkibi haqqında uzunuzadı yox, hər tərkibdən az bir nümunə göstəməklə digərinə keçməyi lazımlı bildik. Məcazlardan danışarkən sonda bir şeyi qeyd etmək istəyirəm ki, bu sənət Füzuli yaradıcılığında olduqca geniş yer tutmuş və bu böyük sənətkar öz şeirlərində qüvvətli məcazlardan məharətlə istifadə etmiş və çeşid-çeşid bədii lövhələr yaratmışdır.

Bədii təyinlər. (Epitetlər)

Şeirdə sözün daha zəngin, daha dolğun bir tərzdə ifadə olunmasına bədii təyin deyilir. Başqa sözlə desək, bədii təyin təsvir olunan hər hansı bir hadisənin və ya haqqında söhbət açılan hər hansı bir şəxsin, maddənin ümumiyyətlə, hədəfin əsas cizgilərini daha qabarlıq surətdə göstərmək sənətidir.

¹Məhəmməd Füzuli. Elmi-tənqidi məqalələr. Bakı, 1958, s.

Paybənd oldum səri-zülfə-pərişanın görüb,
Nitqdən düşdüm ləbi-lə-li-dürəfşanın görüb.

Oda yaxdım şəm'vəş canım görüb rüxsarını,
Çərxə çəkdir dudi-dil sərvə-xuramanın görüb.

Ey Füzuli, bunca kim tutdun nihan hali-dilin,
Aqibət fəhm etdi el çəki-giribanın görüb.

Şair demək istəyir ki, paybənd oldum, yəni ayağдан düşdüm, ayağı bağlı oldum, ayağı bağlandı sənin dağının tellərini gördükdə. Nitqdən düşdüm, yəni lal oldum sənin o dürr saçı dodaqlarını görəndə. Üzünü gördükdə, canımı şəm kimi oda yaxdım, sərvə bənzəyən qamətini gördükə, ürəyimdən qopan ahımın tüstüsü (his) çərxə qədər yüksəldi. Bu qədər ki, ey Füzuli, ürəyinin halını gizli saxladın, axır ki, el cirilmiş yaxanı görüb bu halından xəbər tutdu.

Bu beylərdə ayağı bağlı olmağa zülfə-pərişanı, canın şəm kimi oda yaxılmasına rüxsarına baxmağı, ahının hisinin çərxə qədər ucalmasına sərvə-xuramanı, Füzuli dərдинin xalq arasında faş olmasına isə cirilmiş yaxanı səbəb kimi verən şair, bədii təyin sənətindən böyük ustalıqla istifadə etmişdir. Burada «səri-zülfə-pərişan», «ləbi-lə-li-dürəfşan», «sərvə-xuraman» və «çəki-giriban» ifadələri bədii təyin vasitələridir. Başqa bir misal:

Bülbülü-dil gülşəni-rüxsarın eylər arizu,
Tutiyi-can ləli-şəkkərbarın eylər arizu.

Arizuməndi- vüsalındır Füzuli xəstədir,
Vəslin istər, dövləti-didarın eylər arizu.

Aşıqin ürəyinin bülbülü məsuqun üzünün gülşənini, canının tutisi yarının şeker saçan dodaqlarını arzu edir. Həqiqətən də bülbül gülşəni, tuti isə şəkeri çox sevər. Vüsal

arzusunda olan Füzuli elə xəstədir ki, öz sevgilisinin vüsalına yetməyi və görüşmək dövləti arzulayır. Bu beytlərdə də işlənən «bülbülü-dil», «gülşəni-rüxsar», «utuyi-can», «la'li-şəkkərbar», «arizuməndi-vüsal», «dövləti-didar» tərkibləri güclü bədii təyinlərdir. Füzuli yaradıcılığında bədii təyin vasitələrindən kifayət qədər misal göstərmək mümkündür.

Təşbihlər

Bu sözün lügəti mənası; bənzətmə, tutuşdurma, oxşatma deməkdir. Şeirdə isə təşbih təsvir olunan varlığın əsas cizgilərini göstərməklə kifayətlənməyib, onu başqa bir şəxs, əşya və ya hadisə ilə müqayisə etmək sənətidir. Yəni təşbih, deyilən hər hansı bir fikri oxucuya daha dolğun surətdə çatdırmaq üçün nəyəsə bənzətmək deməkdir. Klassik ədəbiyyatda işlənən təşbihlərin öz-özlüyündə ayrı-ayrı növləri və ədatları mövcuddur. Bu sahədə ətraflı məlumat almaq istəyən Mahirə Quliyevanın «Klassik şərq poetikası» adlı kitabına müraciət edə bilər. Biz isə nümunə olaraq Füzuli sənətinə təşbihlərdən bir neçə beyt göstərək:

Niligun futəyə sərdi bədəni-üryanın,
San bənövşə içinqə düşdü müqəşşər badam.

Bu beytdə hamama gələnin göy rəngdə fitəyə bürünməsi, soyulmuş badamın bənövşə gülünün içinqə düşməyinə bənzədilməsi gözəl bir təşbihdir. Və ya:

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,
Nalə tərkin qılmazam neytək kəsilsəm bənd-bənd.

Aşıqın naləsini neyin avazına uyğun tutmaq, bənd-bənd kəsildikcə naləni kəsməkdənə daha da artırmaq, Füzuli sənətinə, Füzuli sənətkarlığına xas olan təşbihlərdir. Digər bir misal:

Eşq sərgəştəsiyəm seyli-sırışk içrə yerim,
Bir hübəbəm ki, həvadən doludur pirəhənim.

Bu beytdəki təşbihə nəzər salanda insan heyran olmaya bilmir. Şair demək istəyir ki, özüm eşq sərgəştəsiyəm, yerim göz yaşalarından əmələ gəlmış bir selin içidir. Özüm də bu selin üzündə bir hübəbam ki, (yəni suyun üzündə əmələ gəlmış qovuq) köynəyimin içində havadan başqa heç nə yoxdur. Sərgəstə sözünün mənası; çəşmiş, başını itirmiş, başı hərlənən deməkdir. Əvvəla, hübəbin başı olmadığına görə, şair isə özünü hübəba oxşatdığını görə başını itirmişdir. İkinci, hübə suyun üzündə bir yerdə durmadığı üçün aşiq də eşq sərgəstəsidir. Üçüncü, hübəbin köynəyinin içində havadan başqa bir şey yoxdursa, insanın da bədəninin varlığı hava ilədir, yəni nəfəslədir. Əgər hübəbin havası çıxanda yerdə heç nə qalmırsa, insanın da nəfəsi (yəni havası) kəsiləndə o da məhv olmağa məruz qalır. İnsanı son dərəcə heyratlaşdırın və yalnız əhsən, afərin deməyə məcbur edən bu cür təşbihlər Füzuli sənətinin tərifə gəlməyən gözəllikləridir. Qəzəllərinin birinin matla beytində yazır:

Gördüm ol xurşidi-hüsünə ixtiyarım qalmadı,
Sayətək bir yerdə durmağa qərarım qalmadı.

«Xurşid» sözünün mənası günəşdir. «İxtiyar» sözü isə burada haqq, hüquq mənasında işlənib. Yəni, sənin günəş üzünü elə ki gördüm, haqqım, hüquqım, ixtiyarım əlimdən getdi. Ona görə də kölgə kimi bir yerdə durmağa qərarım qalmayıb. Çünkü həqiqətən də kölgənin bir yerdə dura bilməməsinin səbəbi ixtiyarının günəşdə olmasındadır. Burada Füzuli, kölgənin ixtiyarını günəş aldığı kimi, sən də, ey ayuzlüm, mənim ixtiyarımı almışan, deməklə bir daha gözəl bir təşbih yaratmışdır.

İki gözdən rəvan etmiş sırişkim qamətin şövqi,
Əsayi-mö'cüzü gör kim, iki bölmüş bu dəryayı.

Beytdə deyilir ki, iki gözdən axıdalan yaş qamətinin şövqündəndir. Əsanın möcüzünü gör ki, bu dəryanı iki yerə bölüb. Əvvəla, bir şeyi qeyd etmek lazımdır ki, bu beytdə Musa peyğəmbərin əsasının dəryanı ikiyə bölməsi rəvayətinə işarə olunaraq təlmih sənətindən də istifadə olunmuşdur. (Bu sənət barədə aşağıda müəyyən məlumat veriləcək). Məşuqənin qamətinin şövqü ilə iki gözdən axan yaşıń, Musanın möcüzəli əsası ilə ikiyə bölünən dəryaya bənzədilməsi bu sənətkarın şeirlərindəki təsbihlərdəndir.

Bu cür beytləri kifayət qədər göstərmək mümkündür. Bu cür təsbihlər Füzuli oxucusunda həm canlı, həm də unudulmaz təsəvvürlər yaradır.

İstiərələr

«İstiərə» lügəti mənada götürmə, iqtibas etmə deməkdir. Klassik poeziyada işlənən istiarə də öz-özlüyündə bir növ təsbihə bənzəyir, yəni o da bir növ bənzətmədir. Lakin fərq orasındadır ki, istiarədə bənzəyənlə bənzədilən arasında sıfətlər eyni olmur. Burada bir hədəfin sıfəti digər bir hədəfin üzərinə düşür. Yəni, insana aid olan sıfətlər təbiətin üzərinə köçürürlər. Məs:

Səbədən gül üzündə sünbüli-pürpiçü tab oynar,
Sanasan pər açıb gülşəndə mişkin bir qürab oynar.

Səba mehi toxunduqca sənin gül üzündə qıvrım saçların oynar, rəqs edər. Bu mənzərəni görəndə adama elə gelir ki, gülşəndə qara bir qarğı qanad açıb oynar. Burada bənzəyənlə bənzədilən eyni cinsdən olmadığı üçün, bu, zövq oxşayan bir istiarədir. Gülşən və qara qarğı bənzəyən, gül üzələ qıvrım saç isə bənzədiləndir. Gül üzələ gülşən, qıvrım saçla qara qarğı həmcins olmayan üzvlərdir.

Həmcins olmayan üzvlərin bir-birinə bənzədilməsi istiarə sənətidir.

Xəyalı-arizin cövlən edər bu çeşmi-pürnəmdə,
Neçün kim, mövclənmiş sudə əksi-aftab oynar.

Şair demək istəyir ki, necə ki, ləpələnmiş suda günəşin əksi oynar, sənin də üzünүn xəyalı mənim nəmlı gözlərimdə o cür hərəkət edər. Eyni cinsdən olmayan üzün xəyalı və günəşin əksi, həmcinin nəmlı gözlər və ləpələnmiş dərya bu qəbildəndir. İstiarə sənətindən danışarkən aşağıdakı iki beytə diqqət etməyimiz məqsədə uyğun olardı:

Xətti-rüxsarın edər lütfədə reyhan ilə bəhs,
Hüsni-surətdə cəmalın güli-xəndən ilə bəhs.

Düşər od şəm` dilinə bu səbəbdən ki, qılır
Dil uzadır gecələr ol məhi-taban ilə bəhs.

Məşuq üzündəki xəttin reyhan ilə, camalının açılmış gül ilə, şəmin yanına səbəb olan işıqlı, parılılı aya dil uzadıb bəhs etmələri maraqlı istiarələrdəndir.

Müqəvvəs qaşların ki, vəslə birlə rəng tutmuşlar,
Qılınclardır ki, qanlar tökmək ilə jəng tutmuşlar.

Bu mətələ beytində böyük sənətkar təsbih və istiarə sənətindən istifadə etmişdir. Beytin zahiri mənəsi budur ki, vəsmədən rəng tutmuş qövsvari, yarı əyilmiş qaşların qan tökmədən pas tutmuş qılınclara bənzəyir. Yay kimi əyilmiş qaşları qılınca bənzətməklə, (eyni cinsdən olmadığı üçün) istiarə, qaşların vəsmədən tutduğu rəngi qan tökməkdən qılinc üzərində əmələ gəlmış pasa bənzətməklə gözəl bir təsbih yaratmışdır.

Olmayan qəvvasi-bəhri-mərifət arif deyil,
Kim, sədəf tərkibi-təndir, lő'löyi-şəhvar söz.

Məlum məsələdir ki, mirvari dənizdə olan sədəfin (balıqqulağının) içindən çıxır. Bu işlə məşqul olan məxsusi dalçılar var ki, suyun dibinə baş vurmaqla onu əldə edirlər. Arıflərin nəzərində maddi dəryalarla yanaşı bir mərifət dəryası da var ki, onun sədəfi insan, içindən çıxan mirvari isə sözdür. Şair demək istəyir ki, mərifət dünyasının dalıcı olmayan bilməz ki, insan bədəninin tərkibi həmən sədəf, o sədəfin içindən çıxan mirvari isə sözdür. Burada bədən tərkibinin sədəfə, mirvarının isə söze bənzədilməsi həmcins üzvlər olmadığı üçün istiarədir. Füzuli bu sənətdə də kifayət qədər iş görmüşdür. Hətta onun elə qəzəlləri var ki, demək olar tamamilə istiarə sənətinə aiddir:

Ey könül, çox seyr qılma günbədi-dəvvər tək.
Və ya,
Xoşdur irmək ol bədən vəslinə pirahən kimi
- misraları ilə başlayan qəzəlləri bu baxımdan çox maraqlıdır.

Mübaliğələr

Klassik ədəbiyyatda bədii təsvir vasitələrindən, şeirin bəzəklərindən biri də mübaliğədir. Bu sözün lügəti mənası şışirtmə, böyütmə, ifrata varma deməkdir. Mübaliğə ədəbiyyatşunaslar gözəl yalan adı da vermişlər. Hətta bəziləri «şeirin ən gözəli, yalanı çox olanıdır» demişlər. Lakin mübaliğə yalan demek bir o qədər də doğru olmazdı. Çünkü yalan heç kəsin inanmadığı bir ifadə vasitəsidir. Mübaliğə isə şairin fikir aləmini zənginləşdirən səmimi və inandırıcı bir ifadə vasitəsidir. Bu sənət də başqa sənət inciləri kimi müxtəlif növlərə ayrıılır ki, bu barədə

ədəbiyyat kitablarında kifayət qədər məlumat verilmişdir. Mübaliğə sənəti də Füzuli şeirində özünə məxsus yer tutmuşdur:

Kuhkən tünd eyləmiş min tişəni bir dağ ilən,
Mən qoparıb atmışam min dağı bir dırnaq ilən.
Yaxud,

Görməsəm hər göz açanda ol güli-rə`na üzün,
Göz yumunca əşki-gülgünüm tutar dünya üzün.

Və ya,
Hər hübabı-əşkimə bir əks salmış peykərim,
Şahi-mülki-möhnətəm, tutmuş cəhanı ləşkərim.

Bir dağı çapana qədər dağçapanın, yəni Fərhadın min külüngü küt etməsi, aşiqin isə bir dırnaq ilə min dağı qoparıb atması şeirə gözəllik gətirən mübaliğədir. Hər göz açanda o gül üzlünün üzünü görməsəm, göz yumana qədər gül rəngli göz yaşlarını dünya üzünü tutar - deyən şair bir daha bu sənətdə öz məharətini göstərmişdir. Göz yumub-açınca ifadəsi kiprik çalmağa işaretdir. Kiprik çalana qədər dünyani göz yaşına qərq eləmək sözün şisirdilmiş formasıdır.

Göz yaşlarının üzərində əmələ gəlmiş hübabların hər birinə öz əksim, öz şəklim düşüb. Mən orduşu dünyani tutan dərd-qəm mülkünən sultaniyam.

Yerdən, ey məh, göyə qovmuşdu sırişkim fələyi,
Onda həm qoymayaçaqdır oları əfşanım.

Mələklərin göydə məskən etmələrinin səbəbi mənim göz yaşlarının yer üzünü tutmağındadır. Amma əfşanım onları orada da məskunlaşmağa qoymayaçaq.

Kəs mehrini, ey çərx, günəşdən sənə hər sübh,
Bir şö'lə yetər atəşi-ahi-səhərimdən.

Füzulinin xıtab etdiyi çərx dövran mənəsində işlədilib. Yəni, ey dövran, günəşdən işığını kəs, işıqlanmağına səhərlər mənim çəkdiyim ahın bir şöləsi kifayət edər. Hər iki beytdə gözəl mübaliğdən istifadə edilmişdir. Başqa bir misal:

Öylə ağzın təngdir kim, söyləşir saat sənə,
Gərçi nazikdir verir əlbəttə bir azar ləfz.

Yaxud,
Göydə ahım yeli söndürdü çıraqın günəşin,
Yerdə əşkim ayağa saldı düri-qəltani.

O qədər ağzın dardır, kiçikdir ki, hətta ağızdan çıxan sözün sənə əziyyət, əzab verir. Göydə ahımın yeli günəşin çıraqını söndürdü, göz yaşlarını isə qiymətli dürrü ayaqlara saldı, yəni qiymətdən saldı. Bütün bu beytlər Füzulinin mübaliğə sənətindəki ustalığından xəbər verir.

Təlmihlər

«Təlmih» sözü işaret etməklə danışmaq deməkdir. Bədii təsvir vasitədəri ilə ifadə olunan fikri və lirik hiss oxucunun nəzərində daha da canlandırmak üçün tarixi hadisələrə, ayə və hədislərə, övliyalər tərəfindən deyilmiş hikmətli sözlərə, rəvayətlərə, dini-tarixi və ya əfsanəvi şəxsiyyətlərə, xalq arasında işlədilən məsəl və atalar sözlerinə işaret etməklə yazılan şeir nümunələri təlmih adlanır. Misal üçün:

O qəmlər ki, mənim vardır bəirin başına qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli əzab oynar.

Qurani-kərimin Əraf surəsinin 40-cı ayəsində buyurulur: «Həqiqətən, bizim ayələrimizi təkzib edib təkəbbürlük edərək onlardan [üz çevirənlər] üçün göyün qapıları açıl-

maz və dəvə iynə gözündən keçməyincə onlar da cənnətə daxil ola bilməzlər...». Həmin bu ayəyə istinad edərək Füzuli demək istəyir ki, mənim qəmlərimi dəvənin başına qoysan, o bu qəmlərə tab gətirməyib o qədər incələr ki, hətta dəvə iynənin gözündən keçər və cəhənnəm əhli əzabdan qurtardığını görüb gülər, oynar.

Aşıqə şövqünlə can vermək ikən müşkül deyil,
Sən Məsihi-vəqtsən, can vermək asandır sana.

İsa peyğəmbərin nəfəsində ölü diriltmək qüdrətinin olması məşhur rəvayətlərdəndir. Məsih İsa peyğəmbərin ləqəblərindən biridir. Şair öz sevgilisini xıtabon deyir ki, sənə qarşı olan həvəsdən, sənə can vermək çox da çətin deyil, əksinə, sən zəmanə Məsihi olduğun üçün sənə can vermək asandır.

Hər kəsin aləmdə miqdərincədir təb`ində meyl,
Mən ləbi-cananimi, Xızır abi-heyanın sevər.

Və ya,
Can verir lə'lin təmənnasında min abi-həyat,
Feyzinə ləbtəşnə yüz Xızrı Məsihadır sənin.

Birinci beytdə Xızır peyğəmbərin, rəvayətə görə, dirilik suyu içməsi ilə əlaqədar deyilmiş təlmih, ikinci beytdə dirilik suyunun yarın dodaqları təmənnasında can verməyi, o dodaqların feyzinə, yəni faydasına, ləzzətinə Xızır və Məsihanın susuz olması dini rəvayətlə bağlı olduğuna görə rəvayətə əsaslanan təlmihdir. Digər bir misal:

Bir qul oğlani gönül mülkünə sultan etdim,
Misr ikən padşəhin, Yusifi-Kən'an etdim.

Bu beytdə Yusif peyğəmbərin qul bazarından alınması və əlib axırda Misrin padşahi olmasına işaret olunur.

Dedilər bixəbərlər bağı-cənnət kuyinə bənzər,
Xəbər verdi mənə ondan gələn Adəm, yalandır bu

- deməklə şair Adəm peyğəmbərin əvvəl cənnətdə xəlq olunub sonradan bugda yedyinə görə cəzalandırılıb yer aləminə qovulmasını Qurani-kərimə əsaslanaraq gözəl bir təlmih yaratmışdır. Digər bir beyt:

Fəqr imiş fəxr, Füzuli, şərəfi-əhli-vücud,
Özünə eyləmə həmdəm füqəradən qeyri.

Həzrət Əli(ə)-dan soruşurlar ki, bütün möminlər səni özlərinə dost bilirlər, bu möminlərin arasında sən kimi özünə dost tutursan. «Mənim dostum fəqirlərdir»-deyə həzrət Əli (ə) cavab verir. Füzuli də bu beytdə fəqirliyi özünə fəxr bilir və fəqirlərdən başqa heç kəsi dost tutmur və Əli (ə)-in sözünə istinad edərək təlmih yaradır.

Atalar sözlərinə və zərbül-məsəllərə işarə olunan beytlərdən nümunə olaraq aşağıdakıları göstərmək olar:

Cismimi yandırıdı, rəhm et yaşama, ey bağırı daş,
Ehtiyat et, yanmasın nagəh quru oduna yaşı.

Və ya,

Sürdü Məcnun növbətin, indi mənəm rüsvayı-eşq,
Doğru derlər, hər zaman bir aşiqin dövranıdır.

Yuxarıdakı beytdə «Qurunun oduna yaşı yanar» atalar sözündən, aşağıdakı beytdə isə «Hər aşiqin beş gün dövranı olur» el məsəlinə işarə olunmuşdur. Bu sənət nümunəsi də Füzuli yaradıcılığında kifayət qədər öz əksini tapmışdır.

Müləmmə

«Müləmmə» sözünün lüğətdəki mənası; ala-bula, rəngbərəng deməkdir. Ədəbiyyatda isə şeirin hər misrası başqa dildə olan şeir nümunəsinə müləmmə deyilir. Misal:

Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda,
Saliki-rahi-həqiqət, eşqə eylər iqtida.

Ərəb dilində olan birinci misrani Mir Cəlal, tərtib etdiyi Füzuli divanında bu cür tərcümə etmişdir: «Eşq aşıqlər üçün hidayət yolunu işıqlandırırdı». Sonrakı misrada isə deyilir: Həqiqət yoluñun yolcusu eşqə iqtida edər. «İqtida etmək» sözü bir neçə məna verir; Yamsılamaq, təqlid etmək, kiminsə qoyduğu yol ilə getmək. Beytdə deyilir ki, eşq aşıqlər üçün hidayət yolunu işıqlandırırdı. Həqiqət yoluñun yolcuları həmin bu nur mənasında işlənən işığa iqtida edər. Yəni, həqiqət axtaranlar məhz həmin bu nurun, bu eşqin göstərdiyi yol ilə getməlidirlər. İslam şəriətində ən birinci məsələ təqlid etməkdir. İbadət etmək istəyən, yəni şəriətin göstərdiyi yol ilə getmək istəyən şəxs gərək özünə bir müctəhid (şəriət başçısı) qərar versin. Çünkü getmək istədiyi yolu ona göstərən bir bilici, aqil lazımdır. Ali məqsəd naminə gedilən yollarda özbaşınalıqla hədəfə yetişmək olmaz. Beytdəki məna budur ki, həqiqət yoluñun yolcusu məqsədinə nail olmaq istəyirsə, gedəcəyi yolda ancaq eşqi rəhbər tutmalıdır. O yoluñ istiqamətini yalnız eşq tanır. Arıfların nəzərində aşiqi ağıl yox, yalnız eşq idarə edər. Başqa bir misal:

Xələfi-mö'təbəri-Adəmü Həvvə sənsən,
Cəələllahü fədaən ləkə ümmi və əbi.

Birinci misra aydınlaşdır ki, Adəm ilə Həvvənin ən mötəbər övladı sənsən deməkdir. İkinci misranın mənası isə belədir: ALLAH ata-anamı sənə qurban etsin. Bir

məsələni qeyd etmək istərdim ki, misraları başqa-başqa dillərdə yazılın hər şərə müləmmə deməzlər. Müxtəlif dil-lərdə yazılmasına baxmayaraq, əgər misralar bir-birini məntiqi baxımdan tamamlayırsa müləmmə, tamamlamırsa, müləmmə deyil, sadəcə olaraq iki dildə yazılmış adice şeirdir. Yuxarıda göstədiyimiz misalların hər ikisində misralar arasındaki dil fərqiin olmasına baxmayaraq bir-biri ni elə tamamlayırlar ki, bir daha bu ustad şairin sənətinin heyranı olursan.

İştıqaq

Lügəvi mənası söz bəzəmək (etimalogiya) deməkdir.

İştıqaqın nə cür bir sənət olmasını izah etmədən öncə bir mətləbi qeyd etmək istəyirəm ki, bu və ya digər sənət nümunələrinən danışarkən, yalnız Mahirə xanımın əvvəldə adı çəkilən kitabından bir mənbə kimi istifadə olunacaq. Mən bəri başdan, bu xanımın belə bir ətraflı izahı üçün ona bir oxucu kimi təşəkkür edirəm və məqsədimi xalqa çatdırmaq üçün isə o kitabdan istifadə etdiyimə görə ondan halallıq diləyirəm. İştıqaq sənətinə gəlinə onu deməliyəm ki, eyni kökdən yaranmış iki və ya daha çox sözləri bir misrada yaxud bir beytdə işlətməyə iştıqaq deyilir. Bu sənət nümunələri, Füzuli yaradıcılığında digər sənət nümunələrinə nisbətən az işlənmişdir. Ən gözəl nümunələrini Mahirə xanım öz kitabında qeyd etmişdir. Ondan tutarlı beytlər tapılmadığı üçün elə onları burada göstərməyi lazımlı bildik:

Oldu pabus şərifiyə müşərrəf ləbi-hovz,
Buldu didari-lətfiylə ziya dideyi-cam.

Beytdə deyilir ki, hovuzun dodaqları onun şərif (yəni müqəddəs, mübarək) ayağını öpməklə şərəfləndi, o ince, zərif, şəffaf üzünə baxmaqla camın gözü işığa gəldi. Burada

şərifiyə-müşərrəf, didarla-didə sözlərinin eyni kökdən olaraq birgə işlənməsi iştıqaq sənətidir. Başqa bir beyt:

Görən saətdə ol qamət qiyamın qıymadım canə,
Qiyamət həm gələ qurtarmayam mən bu nədamətdən.

Burada da qamət, qiyam, qiyamət sözlərinin bir beytdə işlənməsi iştıqaq sənətidir.

Səc

Bu sözün lügəti mənası qafiyələnmə deməkdir. Klassik ədəbiyyatda bu bədii ifadə tərzi ədiblər tərəfindən çox sevilmiş və öz yaradıcılıqlarında kifayət qədər istifadə etmişlər. Səc in də öz növbəsində müxtəlif növləri var. Bu sənət şairlər tərəfindən şeirlərində istifadə olunmaqla yanaşı, nasirlər tərəfindən də geniş istifadə olunmuşdur. İstər şeirdə, istərsə də nəsrədə səcələ yaradılmış hər əsər sənətkardan çox böyük ustalıq tələb edir. Azərbaycan ədəbiyyatında Füzulidən başlayaraq bu günə qədər yazılmış divanların dibaçəsi bütövlükdə qafiyəli nəşr olduğu üçün səc sənətidir. Bu sənətin ən gözəl nümunəsi Qurani-kərimdir. Füzuli həm divanlarına yazdığı dibaçələrdə, həm də «Hədiqtüs-süəda» əsərində son dərəcə gözəl səc yaratmışdır. Şeirdə işlətdiyi səcə gəldikdə:

Dust bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun.

Dərd çox, həmdərd yox ifadələri çox gözəl səc nümunəsidir. Burada hətta dərd-həmdərd, çox-yox sözlərilə qoşa səc işlənmişdir. Və yaxud:

Sinə çakü didə qəmnakü bədən əfkardır,
Can-həzin, xatır-qəmin, şeyda könül bimardır.

Bu beytdə də sinə çak, didə qəmnak, can həzin, xatir qəmin ifadələri səc sənətinə aiddir. Bu sənət forması şeirin janrından asılı olmayaraq qəzel, mürəbbə, müxəmməs, qəsidi və digərlərində işlənə bilər. Lakin şeirdə işlənən səcin ən bariz, ən gözəl nümunələri bəhri-təvildə daha çox yer tutmuşdur. Füzulidə isə bəhri-təvil şeiri yoxdur.

Tərsi

Lügəti mənası cavahırat ilə bəzəmək deməkdir. Şeirdə həməhəng, həmqafiyə sözlərin seçilib düzgün yanaşı qoyulmasına tərsi deyilir. Hər iki misranın sözlərinin say etibarı ilə bərabərliyi, qarşılıqlı sözlərin qafiyə oxşarlığı şairdən olduqca yüksək sənətkarlıq tələb edən tərsi sənətidir. Hər şair bu sənətdən istifadə etmək qüdrətinə malik deyil. Elə ona görə də bu sənət nümunələri ədəbiyyatda az miqdardadır. Füzuli bu kateqoriyada da qələm sınamışdır:

Sairi-kargahi-səbrü sükun,
Saliki-şahrahi-fəqrü fəna.
Surətim fəqr, siyrətim mün'im,
Hey'ətim mur, himmətim ənqa.

Birinci beytdə sair-salik, kargah-şahrah, səbr-fəqr kəlmələri, ikinci beytdə surət-hey'ət, fəqr-mur, siyrət-himmət ifadələri həməhəng və həmqafiyə olduğuna görə tərsi sənətidir. Başqa bir misal:

Məlahəti-ləbi-meyguni ləhcəyi-şirin,
Nəzakəti-qədi-mövzuni çöhreyi-ziba.

Bu beytdə də həmcinin məlahət-nəzakət, ləb-qəd, meygun-mövzun, ləhcə-çöhrə ifadələri həməhəng və həmqafiyədir, yəni tərsi sənətidir.

Touzi

Lügəti mənası səpələmək, paylaşdırmaq deməkdir. Şeirdə eyni hərfərlə başlanan bir neçə sözün bir və ya iki misrada ardıcıl olaraq səpələnməsinə touzi sənəti deyilir. Başqa sözlə beytdə eyni sösin təkrarından yaranan ahəngə touzi deyilir. Bu sənət forması Azərbaycan şairləri tərəfindən kifayət qədər işlənmişdir. Füzuli deyir:

Rənc çəkmiş başım ol xali-siyəh qurbanı,
Tab görmüş tənim ol türreyi-tərrarə fəda.

Bu beytdə böyük şair bədiyyatın tərkib hissələrindən olan bədii təyin və touzi sənətindən çox məharətlə istifadə etmişdir. Tab, tən, türreyi-tərrar kimi «t» hərfi ilə başlanan sözlərin bu cür ardıcıl düzülməsi touzi sənəti, eyni zamanda əziyyət çəkmiş başın qara xala, qırılmış, bükülmüş, bəlkə də incəlib sapa dönmüş bədənin qırılmış saçə qurban edilməsi isə çox gözəl bir bədii təyindir. Digər misal:

Var ümidim mehrü mah etdikcə dövran, olasan
Kamiyabü kamiranü kamibəxşü kamibin.

Füzulinin qəsidişindən götürülmüş bu beytdə də bəlağətin iki tərkibindən istifadə olunmuşdur. Misrada «k» hərfinin səslənməsi ilə touzi, bu hərfələ başlayan sözlərin isə kökü bir olduğuna əsasən iştıqəq sənəti var. Bu sənət forması Füzuli şeirində kifayət qədər işlənmişdir. Nümunə üçün digər bir misal:

Batini-saf ilə bir sıfiyə bənzər ki, müdam
Səcdəsində əsəri-sidqü səfa peydadır.

Burada da «s» hərfinin təkrarən səslənməsi touzidir. Füzuli divanına diqqət yetirən hər bir oxucu bu cür

beytlərdən istədiyi qədər zövq ala bilər. Bu sənətin ən gözəl nümunələrindən biri:

Dəhənin dərdimə dərman dedilər cananın,
Bildilər dərdimi, yoxdur dedilər dərmanın.

- beytidir ki, «d» hərfinin səslənməsi ilə yaradılmış sənət əsəridir.

Cinas

Tələffüzdə bir-birinə yaxın, mənaca müxtəlif olan sözlərə cinas deyilir. Bu cür sözlər nəsrə işlənərsə anonim, şeirdə işlənərsə cinasdır. Bu sənətin əsasən aşiq şerində daha çox yer tutmasına baxmayaraq, klassiklərimiz də bu sənətə müraciət etmişlər, o cümlədən də Füzuli:

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,
Surəti-halim görən surət xəyal eylər məni.

Birinci misrada işlənən «surət» sözü üz, sıfət, bəniz və s. mənada, ikinci misradakı «surət» sözlərinin biri vəziyyət, digəri isə şəkil mənasında işlənmişdir. Yəni, ey büt, sənin üzünü görəndə heyrətdən lal oluram. Məni belə bir vəziyyətdə görən elə xəyal edir ki, şəkiləm.

Bədii mükəlimalı

Yəni – söhbət, dialoq. Şairin həm öz dilindən, həm ikinci şəxsin dilindən söylədiyi fikirlər ədəbiyyatda bədii mükəlimalı adlanır. Fikrin bədii cəhətdən dialoq şəklində qurulması şeirin daha tutarlı olması üçündür. Məs:

Sordum əhvalımı eşqində münəccimlərdən,
Baxdilar tale' evinə dedilər qan görünür.

Beytdə işlənən «sordum», «dedilər» sözleri bədii mükəlimalı sənətidir. Füzuli bu sənətdə də öz məharətini göstəmiş və şeirlərində diqqətəlayiq bədii mükəlimalı yaratmışdır. Öz ustası Həbibiyə nəzirə olaraq yazdığı müsəddəs də bədii mükəlimalıdır. Nümunə olaraq həmin müsəddədən bir bəndi nəzəriniza çatdırırıq:

Əymış hilalı üstünə tərfi-külahını,
Çox dilşikəstənin göyə yetirmiş ahını,
Zülfün dağdı, gizlədi əbr içrə mahini,
Gördüm üzündə həlqeyi-zülfə-siyahını,
- Ol piçü tab çox nə rəsəndir? - dedim, dedi:
- Dövri-rüxümdə rişteyi-canındırur sənin.

Bu müsəddəs bütövlükdə dedim-dedi üzərində qurulmuş bədii mükəlimalıdır. Bu növ ləfzi gözəllikdə danışarkən sorğu-sual üzərində qurulan şeir nümunələrini də göstərmək lazımdır ki, ona ədəbiyyatda «istifham» deyilir.

Istifham

Lügəti mənəsi soruşub-anlamaq, sorğu-sual deməkdir. Şeirdə hər hansı bir fikri sual altında ifadə etmək özü də bədii ifadə vasitələrindən biridir. Füzuli bu ifadə vasitəsindən də öz yaradıcılığında kifayət qədər istifadə etmişdir. Qəzəllərində ayrı-ayrı beytlər bədii sual nümunələri olmaqla yanaşı, bir neçə qəzəli bütövlükdə bu üsulda yazılmışdır. Məs:

Ey ki, əqli-halə söylərsən məlamət tərkin et,
Söylə kim, mümkünmüdür təgyiri-təqdiri-Xuda?

Yaxud,
Eşitmədinmi, könlül, eşq müşkil olduğunu,
Sənə bu müşkil işi kim dedi ki, bünyad et?!

Və ya,
İstəyin can idi, xaki-dərinə tapşırdım,
Yetdi ol xud yerinə, indi nədir fərmanın?

Şairin yaradıcılığında bu kimi beytlər kifayət qədərdir. Bütövlükdə bədii mükələmə formasında yazılan qəzəllerindən mətlə beytlərini nümunə olaraq göstərmək olar:

Şəm 'i-şami-fırqətəm, sübhi-vüsali neylərəm?
Bulmuşam yanmaqda bir hal, özgə hali neylərəm?

* * *

Hansı gülşən gübini sərv-i-xuramanınca var?
Hansı gübün üzrə qönçə lə'li-xəndanınca var?

* * *

Məni candan usandırdı, cəfadən yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəm 'i yanmazmı?

* * *

Əql yar olsayıdı, tərki-eşqi-yar etməzmidim?
İxtiyar olsayıdı, rahət ixtiyar etməzmidim?

Bu beytlərlə başlanan qəzəllər başdan-başa bədii mükələmə formasında yazılmış, ruh oxşayan gözəl sənət inciləridir.

Lügəz

Lügəti mənası tapmaca, rebus deməkdir. Haqqında danışılan hər hansı bir hədəfin adını çəkmədən, yalnız əlamətləri, sıfətləri verilən şeir növünə lügəz deyilir.

Azərbaycan şairləri ara-sıra bu sənətdən də istifadə etmişlər. Aşıq şeirində daha çox yer tutan bu formadan Füzuli də öz şeirlərində istifadə etmişdir. Daha doğrusu, Füzulinin bu formada yalnız bir qəsidəsi var. Bütün mənbələr Füzulidə lügəzdən söz açanda həmin qəsidədən misallar göstərmişdir. Biz də öz növbəmizdə o qəsidədən nümunə olaraq bir neçə beyti qeyd edirik.

Vəh, nədir ol tairi-fərxəndəbalü tizpər,
Kim, olur bir türfə ayin ilə hərdəm cilvəgər.

Ağzi açıq, çıxmaz avazı, ayağı yox yürür,
Can iləndir seyri, əmma demək olmaz canəvr.

Yengi aydır hey'eti, əmma yeni aylar kimi,
Bədr olmaz necə kim, göy üzrə sərgərdan gəzər.

Sayılır pəhlulərinin üstüxani zə'fdən,
Böylə zə'f ilən ağır yükler çəkər, eylər hünər.

Canı yox, lakin rizayı-xəlq hasil qılmağa,
Gah aşağı, gah yuxarı seyr edib canlar çəkər.

Göründüyü kimi müxtəlif sıfətlər göstərməklə bir qayıq Füzuliyyə yaraşan incəliklərlə adı çəkilmədən təsvir olunmuşdur. Bu şeir də lügəz sənətidir.

Bədii xıtab

«Xıtab» sözünün lügəti mənası müraciət deməkdir. Bədii xıtab hər hansı bir fikrin kiməsə və nəyəsə müraciət etməklə deyilməsidir. Bu müraciətlər müxtəlif formada olur. Şairin şəxsən özünə etdiyi, özündən qeyrisinə, məs: ya Rəb, ey gül, ey şux və s. heç bir ad çəkmədən olunan xıtablar. Bu elə bir sənət növüdür ki, Füzuli yaradıcılığının hər səhifəsində bu cür xıtablara rast gəlinir. Şairin özünə aid olunan xıtablar bədii xıtablar məqətə beytlərdə təxəllüsə olunan müraciətlərdir. Hər üç müraciət növündən nümunə olaraq bir-iki beyt göstəririk:

Ey Füzuli, intəhasız zövq bulduñ eşqidən,
Böylədir hər iş ki, həqq adıyla qılsan ibtida.

Yaxud,

Ey Füzuli, xubrulərdən təğafüldür yaman,
Gər bəla həm gəlsə onlardan bir ehsandır sana.

Və ya,

Ey Füzuli, ol sənəm əhvalıma rəhm eyləməz,
Daşə bənzər bağırı tə'sir eyləməz əfəgan ona.

Bu cür beytlər Füzuli qəzəllərində kifayət qədərdir. Bu şairin ancaq özünə etdiyi bədii xitablardır.

Ey gül, nə əcəb silsileyi-müşki-tərin var,
Vey sərv, nə xoş can alıcı işvələrin var.

Açıtdı məni acı sözün, tünd nigahın,
Ey nəxli-məlahət, nə bəla təlx bərin var.

Bu qəzel demək olar başdan-başa müraciət üzərində qurulub. Yalnız əvvəlki üç beytdən fərqli olaraq buradakı bədii xitab şairin özünə yox, qeyrisinədir. Ey gül, ey sərv, ey nəxli-məlahət və s. Füzulidə ancaq bir hədəfə xitabən yazılmış qəzəllər də görürük:

Mənimtək hiç kim zarü pərişan olmasın, ya Rəb,
Əsiri-dərdi-eşqu dağı-hicran olmasın, ya Rəb.

Yaxud,

Eşqdən canımda bir pünhan mərəz var, ey həkim,
Xəlqə pünhan dərdim izhar etmə, zinhar, ey həkim.

Bu və başqa bu cür qəzəlləri nümunə olaraq göstərmək olar. Bu böyük şairin yaratdığı şeirlərin sırasında əlavələri var ki, onlar da müraciət formasındadır, lakin bu müraciətlər nə şairin özünə, nə də qeyrisinədir. Yəni bu tip müraciətlərdə heç bir ad çəkilmir, hər kəs oxusa ona müraciət olunur. Bu cür xitablar əksər nəsihət xarakterli qəzəllərindəndir:

Şəfayı-vəsl qədrin hicr ilə bimar olandan sor,
Zülali-zövq şövqün təşneyi-didar olandan sor.

Ləbin sirrin gəlib göftarə məndən özgədən sorma,
Bu pünhan nöqtəni bir vaqfi-əsrar olandan sor.

Yaxud,

Bəqa mülküñ dilərsən, fani et varını dünya tək,
Ətək çək gördüyündən, afitabi-aləmara tək.

Bədiyyatın ən çox yayılmış bu növündən bu qədər danışmaq kifayət edər. Füzuli yaradıcılığında qitələr, demək olar hamısı bədii xitab sənətidir. Bundan əlavə, klassik ədəbiyyatda «maddeyi-tarix» deyilən bir sənət forması da var ki, şair bu sənətdən də istifadə etmişdir. Maddeyi-tarix söz içinde hər hansı bir tarixi əbcəd hesabı ilə göstərməkdir:

Tarixinə düşdülər müvafiq,
Bir olmaq ilə ol iki aşiq.

Füzulinin Leyli və Məcnun poemasından sitat gətirilən bu beyt əsərin yazılıma tarixini özündə eks etdirir. Tarix bir əlavə olunmaqla, iki aşiq kəlməsi ilə ifadə olunmuşdur. Aşıq sözü əbcəd hesabı ilə hesablaşdırıldığda 471 edir. İki aşiq sözü $471+471=942$. Bu cəmi 1rəqəmi əlavə olununca 943 alınır. Bu hesablama əsərin hicri tarixi ilə 943-cü ildə yazılmamasına işarədir. Bu tarix miladiyə çevrildikdə 1537-ci il edir.¹

Bütün bunlardan əlavə bədiyyatın başqa tərkib hissələri də var ki, oxucunu yormamamaq üçün sadəcə adlarını çəkməklə kifayətlənirik: Təkrir, Məzduc, Müvəssəh, Züqafiteyn, Həşv, Həzv, Təzad və s.

¹ Məhəmməd Füzuli. Leyli və Məcnun, Bakı, 1958, s.

Füzuli sənətinin zahiri estetikasından, ləfzi gözəlliklərindən söhbət açdığını bu fəsl, bu böyük şairin, ümumiyyətlə sözü nə cür deməyindən, beylərdəki rədifi qafiyəyə nə qədər böyük ustalıqla oturtmasından az da olsa danışmaqla bitirmək istərdik.

Ümumiyyətlə, rədif beytədəki fikri tamamlayan ən əsas sözdür. Beytlərdə rədifiñ yaratdığı gözəlliyi heç bir söz yarada bilməz. Şairin məharəti ondadır ki, qəzəlin bütün beytlərini rədifiñ səslənməyi ilə qüvvətləndirsin. Nəinki rədif təkrar olunan söz kimi işlədilsin. Rədif beytədəki fikri tamamlamaqla yanaşı, özündən əvvəl gələn qafiyə ilə də tam şəkildə uzlaşmalıdır. Məlum məsələdir ki, dilimizdə işlənən hər söz qafiyə ola bilməz. Qafiyələnən sözlərin hamisindən istifadə ediblər. Ancaq hər söz rədif ola bilər. Bu şərtlə ki, şair o sözü rədif kimi yaşada bilsin. Ona münasib qafiyə seçib onları bir-birinə bağlaya bilsin. Füzuli bu incəlikləri öz yaradıcılığında böyük məharətlə işlədən, son dərəcə dadlı, duzlu, heyrətamız şeir nümunələri yaradan sənətkardır. Onun rədifiñ yazdığı bütün şeirlərində bu deyim tərzi, bu məharət böyük diqqətlə qorunub saxlanılıbdır. Onda bir beyt belə tapmaq mümkün deyil ki, orada rədif bəhri doldurmaq xatirinə deyilmiş olsun. Şairin bu ustalığından nümunə göstərmək istəsək, gərək bütün kitabı bura köçürək. Ancaq misal üçün bir neçə beytini göstərmək pis olmazdı.

Pərişan xəlqi-aləm ahü əfəgan etdiyimdəndir,
Pərişan olduğum, xəlqi pərişan etdiyimdəndir.

Deyilbihudə gər yağsa fələkdən başıma daşlar,
Binasın tişeyi-ahımla viran etdiyimdəndir.

Və yaxud,

Ey müsəvvir, yar timsalına surət vermedin,
Zülfü rüx çəkdin, vəli tabü təravət vermedin.

Vermə hüsn əhlinə, ya Rəb, qüdrəti-rəsmi-cəfa,
Çün cəfa çəkməkdə eşq əhlinə taqət vermedin.

Rədif bir, iki yaxud daha çox sözdən ibarət ola bilər. Şeirin formasından asılı olaraq rədifiñ də forması dəyişir. Yəni, bəzi şeirlərdə rədif bütöv bir misra olur, bəzi şeirlərdə isə bütöv bir beyt. Mürəbbelərdə dördüncü misra bütün bəndlərdə təkrar olunduğu üçün rədif rolunu oynayır:

Hasilim bərgi-həvadisden məlamət dağıdır,
Məsnədim kuyi-məlamətdə fəna toprağıdır,
Zar könlüm təndə zindani-bəla dustağıdır,
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır.

Dövr cövründən tənə canimdə rəhət qalrıçıdır,
Surəti-halimdə asarı-fəraqət qalmadı,
Möhənətü qəm çəkməyə minbə'd taqət qalmadı,
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır.

İki misralı beytlərdə, qəzəl və ya qəsidədə rədif olaraq işlədilən bir, yaxud iki söz hansı rolu oynayırsa, mürəbbədə də təkrar olunan sonuncu misra həmin rolu oynayır. Yəni, dörd misralı bəndlərin hamisində sonuncu misra özündən əvvəlki üç misranı rədif kimi tamamlayır.

Tərkibbəndlərdə isə fikri tamamlama vəzifəsi sonuncu iki misranın üzərinə düşür. Füzulinin «Mən kiməm? - bir bikəsü biçarəvü bixaniman» misrası ilə başlayan məşhur tərkibbəndi buna gözəl bir misaldır. Hər bəndi on iki misradən ibarət olan bu şeirin sonuncu iki misrası özündən əvvəlki on misranı elə tamamlayır ki, o iki misra səslənməyənə qədər əvvəlki on misra tam mənə yarada bilmir:

Mən kiməm? - Bir bikəsü biçarəvü bixaniman,
Taleim aşuftə, iqbalım nigun, bəxtim yaman,

Nəmli əşkimdən zəmin məmlüvv, ünüm dən asiman,
Ahü na ləm navəki peyvəstə, xəm qəddim kəman,
Tiri-ahim bixətə, tə'siri-naləm bigüman,
Mütəsil qəmxaneyi-sinəmdə yüz qəm mi hman,
Qanda bir qəm itsə, məndən istəsinlər, mən zəman,
Yox mənə qeydi-bəlavü dami-möhñətdən əman,
Sixmadı könlündən ənduhü qəmi-möhñət həman,
Ey mənim canim, sənū kön'lüm səninlə şadman,
Sənsiz olmam ayrı möhnətdən, bəladən bir zəman,
Əlaman, hicran bəlavü möhnətindən, əlaman.

Nümunə olaraq göstərdiyimiz bu şeir parçası bir daha bu böyük şairin şənətində hansı gücə, hansı qüdrətə malik olduğunu göstərir.

Söhbətimizin yekununda onu demək istərdim ki, Məhəmməd Füzulinin qələmindən çıxan hər söz, istər texniki, istər elmi baxımdan, istər surət gözəlliyyi, istər məna dərinliyi, əsrarəngiz bir zövq, cazibəli bir səhv ilə elə bəzədilmişdir ki, ona nəzər salan hər oxucu, ona qulaq asan hər dinleyici əgər söz xırıdarırsa, bu şənət qarşısında baş əyməyə bilməz.

Füzulinin daxili aləmi və məna gözəllikləri

Həyatda hər bir yaranmışın vücudu olduğu kimi mahiyyəti də var. Yəni, hər bir yaranmış surət və mənadan tərkib tapmışdır. O cümlədən söz də. Sözü surət və mənanın vəhdətindən doğan şair, doğrudan da dahidir, böyükdür. Şeirlərini bu iki aləmin zinətləri ilə bəzəyib, son dərəcə poetik dil ilə ifadə etmək məharəti olan şairlərdən biri də M. Füzulidir. Onun şeirlərindəki ləfzi gözəlliklərdən, bələğət və onun tərkib hissələrindən az da olsa, məlumat verdik. O cür rəngarəng surət gözəllikləri yaradən şair, müxtəlif elmlərdən bəhs edən məna dərinliklərinə də baş vurmuş və bu sahədə də böyük uğurlar qazanmışdır. Füzuli öz şənəti ilə bəşəriyyəti insanlığın ən ülvi məqamına, ən yüksək

zirvəsinə, elmə, imana, əxlaqə səsləyen bir şairdir. Oxucunun nəzərində o, gah insanları ALLAH-a tərəf çağırın bir abid, gah dünya fəlsəfəsi öyrədən alim, gah mərifətdən bəhs açan arif, gah bəşər övladına hikmatlı sözlərlə nəsihət edən şair, gah da ilahi eşqi tərənnüm edən bir aşiqdir. Bu böyüklüyü özündə dərk edən Füzuli hələ beş əsr bundan əvvəl fars dilində yaratdığı divanının dibaçesindəki qıtələrinin birində belə yazdı:

Mən gözəl bir süfrə açdım sözdən əhli-aləma,
Onda min zövq artıran hər dürlü nemət düzmişəm.
Süfrəmə hər bir qonaq gəlsə xəcalət çəkmərəm,
Fərqi yox, ya türk gəlsin, ya ərəb, yaxud əcəm.
Kim gəlir gəlsin, aparsın hər nə ister xatiri,
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm.

Füzulinin əqidəsi

Tovhid

Məlum məsələdir ki, heç bir oxucu bu böyük şairin imanlı bir müsəlman olmasına zərrə qədər şəkk etməz. Onun münacatları, nətləri, övliyalər haqqında yazdığı müxtəlif mədhələri, Məhəmməd Peyğəmbərə (s), onun pak Əhli-beytinə (ə) həsr etdiyi qəsidiələri və nəhayət «Hədiqətüs-süəda» əsəri onun nə cür müsəlman olmasına, hansı məzhabə qulluq etməyinə çox açıq bir dəlildir. Füzuli şeirlərindəki bu əsrarəngiz təsir qüvvəsi heç də təsadüfi deyil. Həmisi həqiqəti tərənnüm edən, insanları insanlığın ülvi məqamına çağırın, bəşəriyyətə ALLAH-ı (c.c), Peyğəmbəri (s), İslam yolunda can qoyanları tanıdan bu şeirlər məhz Əhli-beyt (ə) məktəbindən dərs almağının nəticəsindən doğan şeirlərdir. ALLAH-a xitabən yazdığı münacatlar məna etibarı ilə müxtəlifdir:

1) ALLAH-a xitabən, lakin hər hansı bir isteyin həyata keçməyinə xatir yazılan münacatlar

2) ALLAH-in izzət və cəlalını mədh edən münacatlar

Oxucuya əziyyət versək də hər münacatdan gücümüz çatan qədər izah etmək şərtilə bir nümunə göstərək:

Ya Rəb, həmişə lütfünü et rəhnüma mana,
Göstərmə ol təriqi ki, getməz sana, mana.

Yəni, İlahi, yaxşılığınızı, rəhminizi həmişə mənə yol göstərən et. Mənə, sənə getməyən yolu yox, sənə gedən yolu göstər.

Rəhnüma sözü yol göstərən deməkdir. Yol göstərmək irəlidə getməklə də, işarə etməklə də, nəsihətlə də olur. Təriqətin isə mənəsi yol olmasına baxmayaraq, burada məslək, əqidə mənasındadır. Füzuli heç bir maddi səhrada azmamışdı və ALLAH-dan bu sahəni keçmək üçün bələdçi istəmirdi. O, məkansızlıqda məkan tutmaq istəyən bir mömin idi. Məkansızlığa isə ALLAH-in lütfü olmasa, heç kəs yol tapa bilməz. Bu yolda bələdçi, yalnız Onun mərhəməti ola bilər. Ora gedilən yol isə, cismani ayaqlarla gedilməsi mümkün olan yol deyil, o təriqdir, yəni əqidədir, məsləkdir. Beytdə deyilir ki, İlahi, mənə o əqidəni, o məsləki göstər ki, o təriq məni məkansızlığa aparsın.

Qət' eylə aşinalığım ondan ki, qeyrdir,
Ancaq öz aşinaların et aşına mana.

Dostluğumu başqalarından kəs, ancaq öz dostlarını mənə dost elə.

Əvvələ, Füzuli bu beytdə İslamin budaqları sayılan «Füruiddin»in doqquzuncu və onuncu maddələrinə əməl etdiyini göstərməklə, bir daha hansı əqidənin sahibi olduğunu bildirir. O maddələrdə deyilir ki, ALLAH-in dostu ilə dost, düşməni ilə düşmən olmaq lazımdır. Ona görə də şair özüne, Ondan qeyrilərindən dostluğunu kəsmək və yalnız

Onunla dostluq etmək səadəti arzulayır. Digər tərəfdən Füzuli bu beytdə, ümumiyyətlə dostluq məsələsinə də toxunub. Hikmət sahibləri dostluğun izah edərkən onu üç yerə bölbülər: Öz dostum, dostumun dostu, düşmənimin düşməni.

Bir yolda sabit et qədəmi-e-tibarımı
Kim, rəhbəri-şəriət ola müqtəda mana.

Şəriətdə insanların cəm halda qıldıqları namaz, təklikdə qılınan namazdan daha şərafətlə hesab edilir. Buna camaat namazı deyilir. Bu namaza toplananlar bir nəşrin arxasında ona iqtida etməklə ibadət edirlər. Qabaqda dəyanan müqtəda, yəni; imam, (rəhbər) təqlid olunan, onun arxasında dayanıb namaz qılanlar isə iqtida edənlərdir, müqəllidlərdir. Beytdə deyilir ki, İlahi, etibarının qədəmini elə bir yolda sabit et ki, şəriət rəhbəri, yəni, Məhəmməd (s) özü mənə müqtəda olsun.

Yox məndə bir əməl sənə şayəstə, ah, əgər
Ə'malıma görə verə ədlin cəza mana.

ALLAH-in böyüklüyü qarşısında öz kiçikliyini dərk edib, ehtiram göstərən, imanlı kişilərdən belə bir söz eşitmışık: «Pərvərdigara, bizi qiyamət günü ədalətinlə yox, mərhəmətinlə mühakimə et». Çünkü, ALLAH-in ədalət məhkəməsi qurularsa, əgər rəhm etməsə heç kəs o məhkəmədən bərəət ala bilməz. Ona görə ki, heç kəsdə Onun böyüklüyünə yaraşan nə ibadət, nə də verdiyi saysız-hesabsız nemətlər müqabilində şükraniyyət ola bilməz. Füzuli deyək istəyir ki, məndə Sənə yaraşan, Sənə layiq bir əmal yoxdur. Vay o gündən ki, məni əməllərimə görə mühakimə edəsen.

Xovfi-xətərdə müztəribəm, var ümid kim,
Lütfün verə bəşarəti-əfvü əta mana.

Xəta qorxusundan; yəni səhv, günah qorxusundan rahatsızam, nigaroram, Amma yənə də ümidi var ki, mərhəmətin mənə bağışlanma müştuluğu, gözaydınılıq verər.

Mən bilməzəm mənə gərəyin, sən həkimsən,
Mən` eylə, vermə hər nə gərəkməz sana, mana.

Mənə lazımları məndən yaxşı sən bilirsən. Sənin istədiyiindən məni özün qoru, bəyənmədiyiini mənə vermə.

Oldur mənə murad kim, oldur sənə murad.
Haşa ki, səndən özgə ola müddəə mana.

Mənim istədiyim sənin istədiyindir, ALLAH eləməsin ki, mənim iddiyam səndən başqası olsun.

Həbsi-həvadə qoyma, Füzulisifət əsir,
Ya Rəb, hidayət eylə təriqi-fəna mana.

Ehtiras, şəhvət məhbəsində Füzuli kimi məni də əsir etmə, İlahi, fəna yoluna özün məni hidayət elə. Fəna dedikdə, şübhəsiz, «fəna-fillah» ideyası nəzərdə tutulur.

Yuxarıda qeyd etdiyimizi bir daha yada salaraq, ALLAH-a yalvarmaqla, nəyassə nail olmaq arzusu ilə yazılmış münacatlardan birini nümunə olaraq göstərdik. İndi isə ALLAH-in izzət və cəlalını mədh edən digər bir münacat növündən danışaq. Deyildiyi kimi, bu münacatda uca Tanrıdan heç nə istənilmir, sadəcə hər şeyə qadir olduğundan və bütün yaratdıqlarında Onun varlığına bir dəlil gizləndiyindən danışılır:

Zəhi-zatin nihanü ol nihadan masiva peyda,
Bihari-sün'ünə əmvac peyda, گے' r napeyda.

Beytin zahiri mənası belədir: Nə yaxşı ki, zatin gizlidir, (ALLAH-a xitab olunur) həmin gizlindən masiva, yəni ALLAH-dan qeyri nə varsa, aşkar oldu. Sənətkarlıq dənizlərinin ləpələri görünər, dibi görünməz.

İslam aləminin böyük mütəffekkləri ALLAH-in zati haqqında düşünərkən, Qurani-Kərimə və əhli-beytin dilindən çıxan hədislərə istinad edərək belə bir fikir irəli sürmüşlər ki, ALLAH-in zatını özündən başqa heç kim dərk edə bilməz. Ona görə də bu istiqamətdə deyilən hər hansı bir söz küfrdür. Ancaq Onun zatından doğan sıfatları var. Doğrudur zati gizlindədir, lakin sıfatı zatının eynidir. Yəni, ALLAH-in sıfatlarını tanımaq və səmimi qəlbən itaat etməklə, zatının həqiqətini və gizlində olduğunu dərk eləmək mümkündür. Bu məsələ bir dənizə bənzər ki, insan ona baxanda gördüyü yalnız ləpələri olur, dibini isə görür. Baxmayaraq görünən onun ancaq ləpələridir, lakin ləpələnən suyun dənizin dibindəki su ilə heç bir fərqi yoxdur. Görünən su, görünməyən suyun eynidir. Füzuli demək istəyir ki, İlahi, nə yaxşı ki, zatin gizlidir və o gizlindən hər şey aşkar oldu. Yəni, səndən qeyrilərinin görünməsi, sənin gizlində olmasına bağlıdır. Sıfatının görünməyi zatına bir dəlildir. Necə ki, dənizin üzündüki ləpələr görünər, dibi görünməz. Fikrimizi daha da aydın çatdırmaq üçün başqa bir bənzətməni misal gətirək: Yayın ortalarında, günəşin qızımar çağında heç şübhə yox ki, günəşə adicə gözlə baxmaq mümkün deyil. Ancaq bir şüsha parçasını rəngləməklə, yaxud hisə verməklə ona baxmaq mümkün olur. Baxmayaraq o şüsha parçası günəşin böyüklüyü qarşısında heç zərrə də deyil, lakin göz ilə görünməsinə bir vasitədir. Günəşdən qədərsiz qədər böyük və nurlu olan uca Tanrıının zatını, əlbəttə adı göz ilə görmək mümkün deyil. Sonsuz asimanlar, saysız-hesabsız ulduzlar, göz ilə görünən və görünməyən, idrak ilə dərk olunan və olunmayan varlıqlar bütövlükde masiva adlanır. Bu masiva ALLAH-ı görmək üçün qaraldılmış şüsha mislindədir. Hərçənd həmin şüsha günüşi olduğu kimi görməyə mane olur, eyni zamanda onu görmək üçün

bir vasitədir. Masiva da eynilə şüşə kimi həm ALLAH-ın zatını olduğu kimi görməyə mane, həm də varlığını görməyə vasitə olur. Buna qeyb pərdəsi də deyirlər. Həzrət Əli (ə), «İlahi, əgər səninlə mənim aramdan qeyb pərdəsini götürsən, sənə qarşı olan yəqinliyim zərrə qədər dəyişməz», deməklə məhz masivaya işarə etmişdir.

Büləndü pəsti-aləm şahidi-feyzi-vücudundur,
Deyil bihudə olmaq, yox ikən, ərzü səma peyda.

Aləmin yüksəkliyi və alçaqlığı, yəni yerdən asimanə qədər hər şey sənin vücudunun bərkətinə şəhadət verir. Əks halda, yer və göy boş-boşuna yaramazdı. Yaradılan nə varsa, sənin varlığının sübutu olaraq yaradılmışdır. ALLAH-təala hədisi-qüdsidə belə buyurur: «Mən gizli bir xəzinə idim, məhz özümü tanıtdırmaq üçün mövcudati yaratdım». Füzuli bu beytdə həmin hədisi-şərifə işarə etmişdir.

Kəmali-qüdrətin izhari-hikmət qılmağa etmiş,
Qübari-tirədən ayineyi-giytinüma peyda.

Qüdrətinin kamalı hikmət nümayiş etdirmək məqsədi ilə qara torpaqdan dünyani göstərən bir güzgü yaratdı. Hikmət sözündə elmlə yanaşı bir qəribəlik, əcaiblik mənası da var. Bu isə möcüzə deməkdir. Ayineyi-giytinüma dedikdə, dünyani göstərən güzgü nəzərdə tutulur. Lügət kitablarında bu söz Cəmşidin camı kimi məna olunmuşdur. Əsatırə görə, guya İran şahı Cəmşidin dünyadakı bütün əşya və hadisələri göstərən bir güzgüsü var imiş ki, ona «ayineyi-giytinüma» deyirlər. Bu beytdəki, dünyani göstərən güzgü ifadəsini, Cəmşidin camı kimi qəbul etmək heç də düz olmazdı. Çünkü, Füzuli heç vaxt ALLAH-ın hər şeyə qadir olmasını əfsanəvi bir cam ilə sübut etməyə çalışmadı.

İrfan sahibləri güzgü dedikdə, insan qəlbini nəzərdə tuturlar. Bizim hörmətli alimimiz Nəsib Göyüşov özünün

«Təsəvvüf anlamları və dərvishlik rəmzləri» adlı kitabında, müxtəlif mötəbər mənbələrə istinad edərək yazar: «İnsan qəlbini, özəlliklə də kamil insana ayna deyirlər. Haqqın nişanələri işiq kimi qəlb aynasında zahir olur (təcəlla edir). Haqqın qarşısında bütün kainat ayna kimidir. Onun nişanələrini eks etdirir. Lakin ən mükəmməl və cilalanmış ayna insandır. Tanrı bütün övliya və peyğəmbərlərdə, ən yetərli şəkildə isə Məhəmməddə (s) təcəlli etmişdir».¹ Bir halda ki, uca ALLAH Məhəmmədin (s) vücudunda, yaratdığı ilə bahəm, daha gözəl, daha aydın şəkildə təcəlli etmiş, onda tam arxayılqla deyə bilərik ki, «ayineyi-giytinüma» bir başa, kamil insan olaraq Məhəmməd Reyğəmbərdir (s).

Dəmadəm eks alır mir'ati-aləm qəhrü lütfündən,
Onunçün gəh küdürü zahir eylər, gəh səfa peyda.

Mir'at güzgü deməkdir. Mir'ati-aləm (aləmin güzgüsü) dedikdə, yuxarıda haqqında bəhs etdiyimiz masiva nəzərdə tutulur, hansı ki, bütün olanları bəşər yalnız o güzgüdə görür. «Küdürü» sözü məcazi mənada dərd, qüssə olmasına baxmayaraq, həqiqətdə bulaşılıq, tutqunluq, «səfa» sözü isə saflıq, duruluq deməkdir. Beytdə deyilir: İlahi, dünyanın güzgüsü hər an sənin qəzəb və mərhəmətini eks etdirir. Onun üçün da həmin güzgü dünyani biza gah bulaşıq və tutqun, gah saf və aydın göstərir.

Gəhi toprağı eylər hikmətin min məhliqa pünhan,
Gəhi sün'ün qılar toprağıdan min məhliqa peyda.

Ölüm bir sirrdir ki, hikməti yalnız ALLAH yanında- dir. Bu hayatıdan başqa bir aləmə keçməyin qapısı torpaq altında olduğuna görə, ölen adamı torpağa basdırırlar. Eyni zamanda da insan torpaqdan yaranıb. Bəlkə də

¹Nəsib Göyüşov. Təsəvvüf anlamları və dərvishlik rəmzləri. Bakı, 2001, s. 38

ALLAH insanı torpaqdan ona görə yaradıb ki, torpaq alta gedəndə oranı tanısın, ordan qorxmasın, oranı doğma bilsin. Füzuli deyir ki, ey Tanrı, gah hikmətin min ay üzünlü torpaqda gizlədər, gah da sənətkarlığın torpaqdan min ay üzünlü çıxarar.

Cahan əhlinə ta əsrari-elmin qalmaya məxfi,
Qılıbdır hikmətin küffar içində ənbiya peyda.

Elminin sırrları dünya əhlinə gizli qalmasın deyə, hikmətin kafırlar içində peygəmbərlər yaratdı. Küfrün baş alıb getdiyi bir vaxtda, kafırların hökmranlıq etdiyi zamanda onların öz aralarından peygəmber olaraq yaranan insan özü ALLAH-in hikmətindən və elmindən xəbər verən və o böyük qüdrəti təsdiq edən bir dəlil, bir sübutdur. Digər tərəfdən ağlına yox, nəfsinə tabe olan, heç nə bilməyən, ALLAH-ını belə tanımayan insanların arasından peygəmbər rütbəli, bütün emlərə vaqif olan, kamil bir insanın yaranması, həmçinin o uca Tanrıının elminin və qüdrətinin təzahürüdür. İnsana hər şeyi bilmək qabiliyyəti verən ALLAH özü, heç şübhə yox ki, ən ali idrakın belə dərk edə bilmədiyi mütləq elm sahibidir.

Nişani-şəfqətindir kim, olur izhar həmdinçün,
Füzuli tıra-təb'indən kəlami-canfəza peyda.

Bu da sənin şəfqətinin, lütfünün bir nişanıdır ki, Füzulinin bu qaralmış, bulanmış təbindən sənə şükər etmək üçün, səni mədh etmək üçün cana zövq verən kəlamlar aşkar olur.

ALLAH-in qeybdən göndərdiyi sözlər iki vasitə ilə özünü göstərir: Biri vəhy, o biri ilham. Vəhyin gətirdikləri peygəmbərlərə, ilhamın gətirdikləri isə şairlərə nazıl olur. Ona görə də ALLAH-a daha yaxın olan imanlı şairin kəlamı daha ecəzkar, daha əsrarəngiz olur. Nəşrlə izahi bir neçə səhifəyə sığmayan fikri, şair ilhamın vasitəsilə həmin

fikri bir neçə sözün içində ondan da gözəl, ondan da məntiqli, ondan da poetik şəkildə deyə bilir. Təbin bu cür qüdrətə malik olması ALLAH vergisinə işaretdir. Zatında ALLAH vergisi olan Füzuli bu məharət, bu hünər müqabilində ALLAH-a gözəl sözlərə dua və həmd etməyin özünü bir şəfqət nişanəsi hesab edir. Təbin gətirdiyi, izahi nəşrə sığmayan fikirlər, doğrudan da təbin ALLAH vergisi olmasına ən gözəl dəlildir. Füzuli şeirinin nəinki hər biri, hətta hər beysi, hər misrası belə, zahirən son dərəcə gözəl olmaqla yanaşı, batınən irsfana, əhkama, fəlsəfəyə əsaslanan dərin mənali fikirlərdir.

Şair münacatlarında irəli sürdüyü fikirlərlə, ALLAH-in izzət və cəlalını mədh etməklə, onun böyükliyünü təsdiq etməklə yanaşı, həm də bu böyüklik qarşısında öz kiçikliyini də səmimiyyətlə etiraf etmişdir:

Qibləgahım, olmaram qul səndən özgəyə,
Tanrisan, ruzi verənsən, yoxdu səndən digəri.

Ən böyük bir rütbəyə yüksəldi səndən qədrimiz,
Səndən oldu qəlbimiz hər gizli sərrin məzhəri.

Qəlbimi nurunla açdın, nola, açsan nitqimi,
Verdiyin nemətlər olsun ta ki, dillər əzbəri.

Nitq verdinsə, gözəl söz söyləmək də lütf qıl,
Şeirim ilə zahir olsun gizli hikmət zivəri.

- deməklə şair, bir daha hansı əqidənin sahibi olduğundan söz açır. Ümumiyyətlə, Füzulinin bir müsəlman kimi hansı əqidənin, hansı məzhəbin davamçısı olduğunu öz şeirlərinə istinad etmədən qiymətləndirmək, mənəcə, ən azı günahdır. Araşdırmaq lazımlı gəldikdə isə aşağıdakı məsələləri nəzərə almaq vacibdir:

1. Üsuliddin; 2. Firuiddin.

«Üsul» sözünün mənası «əsl»in cəmi (əsillər) olmaqla yanaşı; qanun, tərz, yol və üslub mənalarını da verir. Üsulidin dedikdə, dinin əsl, kökü, qanunu, üslubu nəzərdə tutulur. Bu qanun beş maddədən ibarətdir:

1. Tovhid (ALLAH-in təkliyini tanımak)
2. Ədl (ALLAH-in ədalətini tanımak)
3. Nübüvvət (124 min peyğəmbəri qəbul etmək)
4. İmamət (12 imama etiqad etmək)
5. Miad (ölümündən sonrakı həyata inanmaq)

Bu maddələrdə ibadət etmək hökmü yoxdur, yalnız qəlbən inanmaq tələb olunur.

«Fürū» sözünün mənası isə budaqlar, şaxələr deməkdir. Füruiddin dedikdə isə dinin budaqları, şaxələri nəzərdə tutulur. Hər hansı bir budagın köksüz mövcudluğu mümkün olmadığı kimi, dinin budaqları öz kökü üstündə dayanır. Başqa sözlə, əgər üsuliddin dinin kökü, əsasıdırsa, füruiddin də onun budaqlarıdır. Üsuliddində fərqli olaraq füruiddində əməl tələb olunur. Bu da 10 maddədən ibarətdir:

1. Namaz; 2. Oruc; 3. Xüms; 4. Zəkat; 5. Həcc; 6. Cihad;
7. Əmr bil-məruf; 8. Nəhy ənil-münkər; 9. Təvəlla; 10. Təbərra

Bu maddələrin heç birində əməlsiz iddia etmək olmaz. Etiqad və əməl üzərində qurulan bir dinin daşıyıcısı olan, müsəlmanlığını etiraf edən hər insan, istər inanmaqdə, istər əməldə sabitqədəm olmalıdır. Füzuli bir müsəlman şair olaraq yaratdığı əsərlərində İslamin hər iki sahəsinə məhəbbətini və sədaqətini açıq şəkildə bildirmişdir. Şairin füruiddinə aid olan beytlərində aşağıda geniş söhbət açılacaq, hələlik isə onun üsuliddinə olan münasibətindən və bu əqidənin şeirlərinə təsirində danışaq.

Yuxarıda nümunə olaraq göstərdiyimiz münacat şeirləri üsuliddinin birinci maddəsi olan tovhidin açıq-aydın təsdiqi və iqrarıdır. Sonrakı dörd maddə də Füzuli yaradıcılığında geniş yer tutmuşdur. Hələ bu beş maddənin həqiqəti haqqında «Mətləül-etiqad» adlı geniş bir əsər də

yazmışdır. Üsuliddinin ikinci bəndi olan ədl haqqında məlumatı gəlin elə, ədalətə imanı olan Füzulinin özündə eşi-dək.

Ədl

ALLAH-in ədalətini böyük yeqinliklə qəbul edən Füzuli, bəzi maraqlı misallarla onu sübut etmişdir. «Mətləül-etiqad» əsərində ALLAH-in ədalətindən söz açaraq yazar: «Əgər deyilərsə ki, məsələn, yaxşı əməllərlə bərabər olan iki adamdan birisi Nuh əyyamında, digeri isə bizim zamanımızda ölmüşlər. Əgər onların hər ikisinin də ruhu qiyamətə kimi bərabər ləzzət aparırsa, və sonra behişt ləzzətləri də bərabər olarsa, onda qabaqının (qabaqcə ölenin) ləzzəti sonrakının ləzzətindən müəyyən müddət artıq olar. Bu isə sonrakının zərərinədir. Yoxsa əgər sonrakının ləzzətinə həmin ləzzətin əvəzi artırılsarsa, lazımlı gələr ki, (müəyyən müddət) bitdikdən sonra artırılan ləzzət kəsilsin. Belə olmazsa ədalətsizlik olar. Behiştə isə kəsilen ləzzət yoxdur.

Bu iddianın cavabında deyirik ki, ölümlə qiyamət günü arasındaki ləzzət, behişt nemətlərinin intizarını çəkmək ələmi ilə qarışığıdır. Beləliklə o iki adam ləzzət və ələm etibarı iləancaq bərabər şəkildə behiştə daxil olacaqlar».

Füzulinin bu fəlsəfi fikrinə az da olsa aydınlıq gətirmək məqsədilə deya bilerik ki, dünyada baş verən bütün hadisələr ədalət üzərində qurulub. Heç kəsin haqqı tapdalanmayıır. Yüz yaşında cahil bir insanın başqalarına əziyyət verərək yaşaması da, dünyaya yenicə göz açmış körpənin dünyadan getməsi də ALLAH-in ədaləti üzərində qurulub. Bizim gördüyüümüz, yalnız nəticədir. Səbəb isə onun elmindədir. Alımların fikrincə, maddi dünya ləzzət və ələmin qarışığından yaranıb. Axırət dünyasında zövq ayrı, əzab ayrı xəlq olunub. Cənnət əhli zövq, cəhənnəm əhli isə əzab çəkəcək. Bu dünyada isə böyük ləzzət görmək istəyən, böyük də ələm dadmalıdır. Ona görə də yüksək fəzilət

dalınca gedənin, imtahani da çox böyük olur. Bu da bir daha ALLAH-in ədalətindəndir.

Nübüvvət

Nübüvvət bəhsinə gəldikdə isə, onu deyə bilərik ki, Füzuli yaradıcılığında Məhəmməd Peyğəmbərin (s) mübarək şəninə yazılmış nətlər kifayət qədərdir. Təkcə «su» rədifli qəsidiəsi onun Peyğəmbərə (s) olan sevgisini, onun qoyduğu yol ilə getməyini eks etdirən gözel bir əsərdir. Rəsul-Əkrəmin(s) mövluduna həsr etdiyi qəzəlin məqta beytində yazar:

Ey Füzuli, rəhi-şər'ini tut ol rahbərin,
Bu təriq ilə zəlalətdən özün eylə rəha.

Şair hər iki dünyada zəlalətdən qurtarmağın yolunu o Həzrətin gətirdiyi şəriətdə görür. Yaxud:

Ya Nəbi, lütfün Füzulidən kəm etmə ol zaman,
Kim, olur təslim müftahi-dəri-qüfran sana.

Ya Nəbi, onda ki, bağışlanma, mərhəmət qapısının açarını sənə təslim etdirər, o zaman yaxşılığını Füzulidən əsirgəmə. Peyğəmbərin (s) uca şəxsiyyətinə həsr etdiyi nət qəzəllərindən birini izah etməyə çalışaq:

Ey qübari-qədəmin ərş-i-bərin başına tac,
Şərafi-zatına ədnayı-məratib, me'rac.

Ey qədəminin tozu yüksək asimanın başına tac olan. Sənin zatının şərəfi müqabilində merac aşağı bir mərtəbədir. Bu beysi başa düşmək üçün gərək Quranı-Kərimə və İslam alimlərinə istinad olunsun. ALLAH-təala öz Kitabında Musa peyğəmbərə xitabən buyurur: «Ya

Musa, nəleynlərini çıxart, sən müqəddəs Tuva vadisində sən». ¹

İslamın çox böyük alimlərindən biri Əllamə Məhəmməd Bağır Məclisi özünün «Zinətül-məcalis» adlı əsərinin 7-ci məclisində Məhəmməd Peyğəmbərdən (s) söhbət açarkən «Biz səni aləmlərə rəhmət olaraq göndərdik»² ayəsinə istinad edir və bu ayəni şərh edərək yazar: «Musaya nəleyini çıxart deyən ALLAH, Məhəmməd (s) nəleyini ilə asimanlarına bəzək verir».

Müntəha şər'inə ədnayı-təmamiyyi-rüsul,
Bəhrsən, sairi-ərbabi-risalət əmvac.

Bütün din gətirən peyğəmbərlərin şəriətinə, sənin gətirdiyin mükəmməl bir sondur, nəticədir, xitamdır. Sən dənizsən, başqa din xadimləri onun ləpələridir.

Xazini-gənci-şəfaət səni bilmış İyzəd,
Hiç kim, yox ki, sənə olmaya axır möhtac.

Şəfaət sözü ALLAH-la günahkar bəndə arasında vasiyyətçilik deməkdir, şəfi isə vasitəçidir. Beytin mənası belədir: ALLAH mərhəmət xəzinəsinə səni xəzinədar seçmişdir. Elə insan yoxdur ki, əvvəl-axır sənə möhtac olmasın. Peyğəmbərə (s) «şəfi-ruzi-məhşər» də deyirlər. Yəni məhşər gündənə şəfaət verən.

Sünnetin məğfirət əsabına minhaci-hüsul,
Taətin mə'siyət əmrəzəna tədbiri-ilac.

Qoyduğun qayda-qanun günahkarın bağışlanması üçün hasil etdiyi, ələ gətirdiyi böyük və düz yoldur. Ən gö-

¹ Taha surəsi, 12-ci ayə

² Ənbibiya surəsi, 107-ci ayə

zəl üsul, tərz sənə olunan itaət ilə günahkarlıq xəstəlikləri-nə əlac tədbirdir.

Xəlqə təqlidi-sülukin səbəbi-hüsni-məaş,
Mülkə təgyiri- təriqin əsəri-sui-mizac.

Sənin rəftarına, hərəkət tərzinə öz rəftarını, hərəkətini bənzətmək, xalqın gözəl yaşayışına bir səbəbdür. Qoyduğun yolu, məsləki dəyişmək isə ölkədə, məmləkətdə pis, yaramaz təbiətin əsəri, əlamətidir.

Qaim olmazdı nizamü nəsəqi-əslı-vücud,
Verməsəydin əsəri-ədl ilə dünyaya rəvac.

Varlığın əslı, kökü nizam və tərtib tapıb ayaq üstə dəyana bilməzdi, yəni bu qədər davamıyyət tapa bilməzdi. Əgər sən onu ədalətinin təsiri ilə işə verməsəydin. Başqa sözlə, varlığın əslinin, kökünün belə tanınaraq, bəyənilərək əbədiyyət tapıb həmişə möhkəm durması, sənin ona ədalət təsiri ilə verdiyin nizam və tərtibdən asılıdır

Şükriləllah ki, Füzulinin edib daxili-feyz,
Rəğbətin daireyi-xovfdən etmiş ixrac.

ALLAH-a çox şükər olsun ki, Füzulinin sənə olan rəğbəti, meyli, etibarı onu müvəffəqiyət, ismət, ləzzət, bir sözə, feyz aləminə daxil, təhlükə və qorxu dairəsindən xaric etmişdir. Füzuli nəinki hansısa bir peyğəmbərin, ümumiyyətlə bütün peyğəmbərlərin varlığını və bu varlığın vacibliyini özünə məssus dəlillərlə isbat etmişdir. Onun yaradıcılığında kifayat qədər yer tutan Nübüvvət bəhsini, yalnız tərif üçün deyil, Quranın hansısa bir ayəsinə, yaxud hansısa bir hədisə istinad edərək öz əksini tapmışdır. Quranın «Yasin» surəsinin 68-ci ayəsində ALLAH-təala belə buyurur: «Biz ona (Məhəmmədə) şeir öyrətmədik, bu ona heç yaraşmaz da (lazım da deyil). Ona vəhy olunan

ancaq öyüd-nəsihət və (haqla batılı ayırd edən) açıq-aşkar Qurandır». Füzuli bu ayəyə istinad edərək divanının dibəçəsindəki qıtədə deyir:

Ol düri-dürçi-«ənə əfsəh» ki, hikmət dayəsi,
Şe'r şəhdilə ləbi-canpərvərin tər qıمامىش.
Şe'r bir ziyvardır, əmma biz kimi naqislərə,
Ol ki kamildir, onu möhtaci-ziyvər qılmamış.

«Ənə əfsəh» sözü Məhəmməd Peyğəmbərin (s) dilindən çıxan bir sözdür ki, «mənəm ən fəsahətli» deməkdir. Hikmət dayəsi isə ALLAH-dır. Qitənin mənası budur ki, hikmət dayəsi, yəni ALLAH, «mənəm ən fəsahətli» sədəfi-nin durrünün incisini can bəsləyən şeir şərbətilə islatmamışdır. Şeir bizim kimi naqislərin bəzəyidir. Kamil olana bu bəzəkdən vurmamışdır və s.

İmamat

Bu mövzu da Füzuli yaradıcılığında kifayat qədər yer tutur. Təkcə «Hədiqətüs-südə» əsəri kifayat edər ki, biz bu böyük şairin imamətə olan münasibətini öyrənək. Ona görə də yenidən «Mətləül-etiqad» əsərinin imamət haqqında olan bölməsinə nəzər salaq. Füzuli imamətin vacibliyindən danışaraq yazır: «İmamətin vücudu zəruridir, cünki İslamin (daimi olaraq) qalması üçün şəriət əhkəmi davam etməlidir. Halbuki qanunvericinin məcazi həyatı (dünyadakı həyatı) daimi deyildir. (Buradan belə nəticə çıxarmaq olur ki,) ölkələrdə müxtəlif əşrlər ərzində nizam-intizam, ancaq imamın vücudu ilə nizama salına bilər. Peyğəmbər (s) belə buyurmuşdur: «Hər kəs öz zəmanəsinin imamını

¹Ayətullahül-üzma Məkarim Şirazi. Yasin surəsinin tərcümə və təfsiri. Bakı, 19.. s.162

tanımadan ölürsə, cahiliyyət (azgınlıq, nadanlıq) içərisində ölürsə»

İslamın bütün qayda-qanunlarına bacardığı qədər əməl edən Füzuli Peyğəmbərin (s) dilindən çıxan bu hədisə etinə göstərməmiş desək yanılıq. Hansı ki, həmin hədisi səhbətinə bir əsas olaraq qeyd etmişdir. Başqa bir hədisdə buyurur: «Sizin aranızda iki əmanət qoyub gedirəm: biri Quran, o biri Əhli-beytim». Füzulinin bu əmanatlırdən hansı birinə xəyanət etməsinə imanı olan insan inana bilmir. Fars divanından tərcümə olunmuş bir qəzəlində deyir:

Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli,
Mən kiməm,- aləmdə bir kəmtər qulamin, ya Əli.

Cümlə insanlar, mələklər Kəbə tək məbəd sanır,
Hər yeri kim, orda olmuşdur məqamın, ya Əli.

Lütf süfrəndən sənin hər ləhzədə min feyz alır,
Bu Füzuli vird edər həmdü səlamin, ya Əli.

Bütün yaradıcılığına diqqət edəndə bir daha Füzulinin Əli (ə)-dan başlayan imaməti, bütövlükdə qəbul etməsinin şahidi oluruq. Onun şənинə yazdığı «Qönçə bağırı dəhr bidadılə əvvəl qan olur» misrası ilə başlayan qəsidiəsindən bir neçə beysi nümunə olaraq göstərmək istərdik:

...Yüz məşəqqət çəksə, kami-dil tapar əncami-kar,
Hər kimin aləmdə mövələsi Şəhi-mərdən olur.

...Ol imami-dinü dünya kim, onun düşmənliyi,
Müşrikin dininəvü dünyasına nöqsan olur.

...Kövsəri-Cənnət onun hökmündədir ol vəch ilə,
Cümlə nəslilə həmin Adəm ona mehman olur.

...Əql kim, qəvvasi-dəryayı-kəmali-elmdir,
Cövhəri-zatin təsəvvür eyləsə, heyran olur.

Fəhm kim, səyyahi-iqlimi-diyari-dərkdir,
Vadiyi-idrakını seyr etsə, sərgərdən olur.

...Var ümidiim feyzi-dövlətdən, Füzuli kim, müdam,
Ta dilimdə qüvvəti-nitqü tənimdə can olur.

Dəm uram övsafı-övlədi-Əlidən nitəkim,
Mədhi-övlədi-Əli müştövcibi-qüfran olur.

Məhəmməd Peyğəmbəri (s) və aramızda əmanət qoyub getdiyi pak Əhli-beytini (ə) tərənnüm edən bu cür gözəl şeir nümunələri Füzuli əsərləri arasında kifayət qədərdir. İmamətin digər üzvlərinə, fəzilətlərinin aliliyinə, çəkdikləri əzabə, məşəqqətə, nəinki ayrı-ayrı şeirlər, hətta bütöv bir kitab həsr edilmişdir ki, bu da yuxarıda adını qeyd etdiyimiz «Hədiqətüs-süəda» əsəridir. Bu əsər Füzulinin on iki imama qail, Cəfəri məzhəbində olmasına çox gözəl dəlildir. Digər bir həqiqət bu böyük şairin həzər İmam Hüseyin (ə)-in məzhrəində nəşvü nüma tapmasıdır. İmam Hüseyinə (ə) Füzulinin nə qədər bağlılığını yığcam sitatlarla göstərmək istərdim:

Ucaldın qəbrim, ey bidəndlər, səngi-məlamətdən,
Ki, mə'lum ola dərd əhlinə qəbrim ol əlamətdən.

Məzarım üstə qoymun mil, əgər kuyində can versəm,
Qoyun bir sayə düşsün qəbrimə ol sərv-i-qamətdən.

Bu beytlerin şərhinə, mənçə ehtiyac yoxdur. Çünkü bütün Füzulisevərlər bu qəzəli eşidib və o sərv-i-qamətin məhz imam Hüseyin (ə) olduğunu bilir. Başqa bir qəzəlin məqtəbeyində deyir:

Füzuli binəva ta rövzeyi-kuyində sakındır,
Təmənnayı-behiştü meyli-gülzari-İrəm qılmaz.

Nə qədər ki, Füzuli cənnətə bənzər məhəlləndədir, nə
behişt təmənnası, nə İrəm bağına meyl etməz. Bundan əla-
və, Nəsimi dövründə Azərbaycan şeirinə gəlmış və Füzuli
şeirində də geniş yer tutmuş bir ideya, bir mənə qəbul
olunmuşdur. Hansı ki, o şeirlər, yaxud beytlər, dözülməz
hicranla, intizarla, can atılan vüsalla mayalanıb yoğrul-
muşdur. Bu intizarı çəkilən, vüsalına can atılan şəxs kimdir
ki, hələ neçə əsr əvvəl yaşamış Nəsimilər də, Həqiqilər də,
Bürhanəddinlər də məhz o şəxsin görüşünə can atmışlar.
Füzuli deyir:

Bülbülü-dil gülşəni-rüxsarın eylər arizu,
Tutiyi-dil lə'li-şəkkərbarın eylər arizu.

Naməvü qasid pəyamılə xoş olmaz xatirim,
Öz ləbindən ləhceyi-göftarın eylər arizu.

Heç şübhə yox ki, bu beytlərdəki hədəf canlı bir
varlıqdır, şəxstdir. Görəsən bu şəxs kimdir? Əgər desək ki,
bu şairin öz xəyalında yaratdığı məsuqəsidir, onda
Füzulinin bir xəyalpərəst şair kimi qəbul etməliyik. Halbuki
Füzuli xəyalpərəst yox, həqiqətpərəst bir şairdir. Yox əgər,
intizarı çəkilən bu şəxs həqiqi şəxstdirsə, o zaman o şəxsin
kimliyini araşdırmaq lazımlı gəlir. Ən maraqlı cəhəti odur
ki, Füzulidən neçə yüz il əvvəl yaşamış şairləri də, neçə əsr
sonra yaşamış şairləri də intizarında saxlayan məhz eyni
şəxstdir. Bu cür şeir nümunələrinin «İntizari-fərəc» şeirləri
deyirlər. «İntizari-fərəc» isə bir vaxt dünyani ədalətlə
dolduracaq bir həqiqətin, imamət sisiləsinin sonuncusu
həzərat Mehdi Sahibəzzəman (ə.f) intizarıdır. Çünkü, adətən
çəkilən bütün intizarlar insana yalnız dərd, qəm,
narahatlılıq gətirir, bu intizarda isə sevinc, fərəh, təskinlik

var. Ona görə də bu intizara «intizari-fərəc», bu intizarda
yazılmış şeirlərə isə «intizari-fərəc şeirləri» deyilir.

Mənə badi-səba ol sərvi-gülrüxdən xəber verməz,
Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz.

Və yaxud,

Aşıyanı-mürğı-dil zülfü-pərişanındadır,
Qanda olsam, ey pəri, könlüm sənin yanındadır.

Bu mötəbər şəxsin adının çəkilməsi şəriət tərefindən
qadağan olunduğu üçün Füzuli ona gah pəri, gah gözəl,
gah şux və s. adlar verərək mürciöt etmişdir. Bütün
bunları nəzərə alaraq demək olar ki, Füzuli imaməti
bü tövlükdə qəbul etmiş və onlara müxtəlif formalı əsərlər
ithaf etmişdir.

Miad

Üsuliddinin sonuncu, beşinci maddəsi miaddir. Bu
barədə də Füzuli «Mətləül-etiqad» əsərində geniş söhbət
açmışdır. Miad, məhsər günü yenidən dirilib qayıtmaya
deyərlər. Bu, İslamın budaqlarını üstündə saxlayan əsas
köklərdən biridir. Buna inanmayan İslamdan çıxmış
sayılır. Füzuli «Mətləül-etiqad» əsərində yazır: «Məhsəri
iki dəlil əsasında inkar edənlər vardır. Birincisi, yox olan
şeyin bərpa edilə bilməməsi dəlilikdir. Bunlar demişlər ki,
yox olan şey tamamilə sıradan çıxır və onun sabit bir
mahiyəti yoxdur. Buna görə də onun qayıması barədə
mühakimə yürütülmək olmaz.

İkincisi, cismani miadın qeyri-mümkün olması
dəlilikdir. Bunlar demişlər ki, əgər bir insan, başqa bir
insanı yeyərsə, yeyilmiş insanın bir hissəsi, yeyən insanın
hissəsinə çevrilir və beləliklə onların hər ikisini bərpa
etmək qeyri-mümkündür.

Birinci dəlilin cavabı budur ki, yoxluğu mütləq mənada hesab etməkdən ibarət olan bu mühakimənin doğru olmaması həmin mühakimənin əleyhinə bir sübutdur. Çünkü ölen insan tamamilə sıradan çıxmır (Ölmək başqdır, yox olmaq başqa).

İkinci dəlilin cavabı isə belədir ki, insanın əsas hissələri (üzvləri) vardır ki, həmin hissələr qiyamət günündə bir yerə toplanar. Yeyilmiş insanın hissələri isə, yeyən insanın əsas hissələri deyil»

Rübailərinin birində şair yazır:

Xoş ol ki, dəmi-əcəl çəkəm badeyi-nab,
Sərməst yatam qəbridə ta ruzi-hesab,
Qövgayı-qiyamətdə duram məstü xərab,
Nə fikri-hesab ola, nə idraki-əzab.

Rübaide məzmun budur: Xoş olar ki, əcəl gələn anda (dəmi-əcəl ifadəsi əcəlin nəfəsi mənasını verir) elə bir saf bədə çəkəydim ki, (icilən mayeni başa çəkmək mənasında) qiyamətə qədər qəbirdə məst halda yataydım. Qiyamət qopanda da məst, xərabati duraydım. Nə haqq-hesab fikri, nə əzabi düşünən idrak olaydı. Aydın məsələdir ki, Füzuli qiyamət gününün hesabına, həmin gün insanların qəbirdən qalxmasına inanan müsəlman bir şairdir. Hətta onun bu rübaisində qiyamət gününü iqrar etməklə yanaşı, o günün həqiqətini qəbul edərək, bir qorxu, bir vahimə hissi də var. Ona görə də bu qorxunu, bu vahiməni dəf etmək üçün şair elə bir xalis mey istəyir ki, qiyamət günü ayağa qalxanda da sərməst olsun. O, «Həva ərayisi-gülzərə oldu çöhrəgüşə» misrası ilə başlayan qəsidişinin bir beytində belə yazır:

Əzabi-ruzi-cəza vəhmi ilə şamü səhər,
Bir iztirabü əzab içrəyəm məni-rüsva.

Əlbəttə, bu cür şeirlər Füzuli əsərlərinin arasında çöxdür. Məncə, onun miada olan etiqadını göstərmək üçün bu qədər kifayət edər.

Bütün bu yazdıqlarımız və yaza bilmədiklərimiz bir daha Füzulinin İsləm aləmindəki məzhəbinin və sahib olduğu məzhəbinə inamının nişanələridir.

Füruiddin

Yuxarıda qeyd etdik ki, füruiddin on maddədən ibarətdir və adlarını da göstərdik. Bu on maddənin hər biri insandan əməl tələb edir. Başqa sözlə, əger bir insan müsəlmaçılığa boyun əyibə, bu yolda öhdəsinə düşən işləri, vəzifələri icra etməlidir. Yəni müsəlman: 1. Namaz qılmalı; 2. Oruc tutmalı; 3. Xüms verməli; 4. Zəkat verməli; 5. Həccə getməli; 6. Cihad etməli; 7. Xeyir işlərə dəvət etməli; 8. Pis işlərdən çəkindirməli; 9. ALLAH-ın dostu ilə dost; 10. Düşməni ilə düşmən olmalıdır. Əlbəttə, bunların hamısında hədd-bülüğ məsələsi əsas şərtdir. Yəni, şəriətin qoyduğu qanunlara imkanın çatırsa əməl etməlisən. Məsələn, əger yaşın çatırsa, ruhi xəstə deyilsənsə, qocalıqdan yaddaşını itirməmisənsə və s. gərək namaz qılanan. Sağlamsansa, oruc tutmalısan, qazancın illik xərcindən artıq qalırsa, xüms verməlisən, əmlakından zəkat verməlisən, artıq pulun varsa həccə getməlisən, əger şəriət hakimi əmr versə, cihada qalxmalısan, bacardığın qədər gərək insanları xeyr iş görməyə, pis işlərdən çəkinməyə çağırıan, ALLAH-ın dostu ilə dost, düşməni ilə düşmən olasan. Bu on maddənin hansı daha vacib, daha mühümdür desəm, elə bilirəm ki, düz olmaz. Çünkü hamı eyni dərəcədə vacib, eyni dərəcədə mühümdür. Müsəlmandan əməl tələb edən bu on maddənin heç biri əməl edəndən başqa heç kimə xeyir vermır. O əməller, yalnız əməl edənin özünə aiddir və nə qədər savabı olsa, əməl sahibinin özünündür. Təkcə 7-ci və 8-ci maddələrdən savayı. Düzdür namaz qılanan, yaxud oruc tutana baxıb

kimsə bu əməlləri etmək həvəsinə düşə bilər, lakin 7-ci əmr bil-məruf, 8-ci nəhayə ənil-münkar maddələri isə insanın özünə nə qədər savab gətirirsə, başqalarına da bir o qədər xeyir verir. Çünkü müsəlmanın boynuna düşən bu iki vəzifə, başqalarını xeyr işlər görməyə çağırmaqdan və pis işlərdən çəkindirməkdən ibarətdir. Bu baxımdan bu iki maddə işlədilməsi daha çox vacib olan maddələrdir. Elə bizim Üsliddindən və Füruiddindən danışmağımız özü bu iki maddəyə aiddir. Bu məsələlərin kamil bilicisi olan Füzuli öz yaradıcılığında bu sahələrə geniş yer vermişdir. İslamin təbliğatı, insanları yüksək məqamlara səsləmək, yol göstərmək Füzuli şeirinin əsaslarından biridir. İstər fars dilində, istər ana dilində yazdığı divanlardakı qitələr bütövlükdə bu məzmundadır.

Ey könül, mütləq ibadət qılmayıb, ömrün təmam,
Eylədin sövdayı-zülfü-hər pərirüxsərə sərf.
Saç ağardı, gəl, yetər, mir'ati-bəxtin tırə qıl,
Ömründən bir dəm ki qalmış, eylə istiqfarə sərf.

Qitədəki məzmun belədir: Ey könül, ibadətə sərf etməli olduğun ömrü tamam pəri üzlülərin zülfünlərin sevdasına sərf elədin. Artıq saçın da ağarıb, bəsdir baxtinın güzgüsnü qaraltdın. Ömründən qalan bir nəfəsi, bəri, əstəğfər etməyə sərf et. Ey könül deməklə bütün insanlara xıtab edən, onları düz yola, yəni ALLAH-a ibadət etməyə çağırın bu qitə, İslamin bütün hökmərini dərindən bilən, onları əsl mömin kimi əməldə göstərən bir şairin ilhamının bəhrasıdır.

Ey xacə, gər qulundan oğulluq rəva isə,
Şəfqət gözüylə bax ona daim, oğul kimi.
Vər oğlunu dilərsən ola sahibi-ədəb,
Əlbəttə eylə zillətə mö'tad qul kimi.

Füzuli nəinki adı insanlara, hətta maddiyyat və fəzilət baxımdan mövqe sahibi olanlara da əmr bil-məruf etməyi özüne, sanki bir vəzifə bilməşdir. İzaha ehtiyacı olmayan bu qitə, insanın qulu ilə nə cür, oğlu ilə nə cür rəftar etməyini öyrədir. Bunlardan əlavə nəslə ilə öyünənlərə, əsl-nəsəbi elm və ədəbdən üstün tütanlara nəhayə ənil-münkar edərək fars dilində yazdığı divandakı qitələrinin birində deyir:

Nəsəb fəziləti insana özgəsindəndir,
Həsəble özgəyə, ey sıflə iftixar eləmə.
Əmir xidməti, şahə yaxınlığın puçdur,
Öyünmə, bunlara dünyadə etibar eləmə.
Bir iş ki, dost köməyi olmadan düzəlməyəcək,
İnanmayıb, özünü heç ümidi var eləmə.
O mülkü mal ki, viran olub gəlib-gedəcək,
Ümid evin bu əsas ilə payidar eləmə.
Fəzilətin, hünərin bağı qalmaq istərsən,
Bilikdə cəhd elə, kəsbi-hünərdən ar eləmə.

Həqiqətən, nəslindəki adlı-sanlı şəxslərin nüfuzu ilə başqalarının yanında iftixar edən insan öz kiçikliyini, öz cahiliyini etiraf etmiş olur. Çünkü o ad-sən özgəsinindir, fəxr edənin yox. Hünərlü insan odur ki, o nüfuzun qorunması və saxlanılması üçün həmişə ciddü cəhd edərək səy göstərir. Füzuli, şahlar xidmətində durma, onlara etibar eləmə, dost köməyi olmadan düzəlməyən işi tekbaşına həll etməyə çalışma, dağılacaq mülkün təməli üstündə ümidi evi tikmə, fəzilət arzulayırsansa, hünər qazanmaqdan ar etmə, deməklə əslində əmr bil-məruf və nəhayə ənil-münkar hökmərini əmal etmişdir. Ümumiyyətlə, Füzuli dünyasına diqqətlə və insafla nəzər salan onun bu iki məsələdə nə qədər sabitqədəm olduğunu açıq-aydın görə bilər.

Füzulinin oxuyarkən bu böyük şairin timsalında gah son dərəcə ALLAH-a sığınan bir abid, gah İslam fəlsəfəsinə dərindən bilən bir filosof, gah mərifət məqamına yüksələn bir arif, gah eşqində sabitqədəm bir aşiq, gah oxucusuna öyüd-nəsihət verən aqıl bir ağsaqqal görürük. O, əsrarəngiz şeirləri və o şeirlərdə yaratdığı heyrətamız fikirlərlə yanaşı, insanlara həyatın yollarında nə cür olmayı, nə etməyi öyrədən, onları mətinliyə, dönməzliyə, gözütoxluğa, mehribanlılığı səsləyen bir şairdir. Şairin bu mövzuda yazılmış qəzəllərindən birini şərh etməyə çalışaq:

Bəqə mülkün dilərsən, fani et varını dünya tək,
Ətək çək gördüyündən afitabi-aləmara tək.

Beytin zahiri mənası budur ki, əgər əbədiyyət istəyirsənsə, dünya kimi varını puç et, yəni varından keç. Dünyanı bəzəyən günəş kimi hər gördüyündən də ətək çək.

Dünya dedikdə üstünə ayaq qoyub gəzdiyimiz yer kürəsi yox, göz ilə hər nə görünürsə, hamısı bir yerdə dünya deməkdir. Bu dünyadan yaşından nə bir dəqiq xəbər verən, nə də onun sonunu bilən var. Arıflar dünyadan bu qədər uzun ömürlü olmasının səbəbini varından keçməyində görürler. Yəni, onun əbədiyyət tapmasının səbəbi səxavətli olmasındadır. Həqiqətən də ən böyük dövlət sahibləri heç biri öz sərvətini ana bətnindən gətirməmişdir. Hər nələri olubsa, dünya malı olub. İnsan dünyanın malını yediyinə görə çox az özür sürür və öləndə də heç nə apara bilmir. Dünya isə öz malını paylaşığına görə əbədiyyət tapır və malı da özünə qalır. Atalar: «dünya malı dünyada qalar» deyiblər. Birinci misrada insana müraciət olunaraq deyilir ki, ey insan, əgər istəyirsənsə sənin də yaşın dünyanın yaşı qədər olsun, yəni dünya durduqca durasan, gərək onda dünya kimi varından keçməyi də bacarasan. İkinci misrada

isə insana, günəş kimi dünyani bəzəyən olmaq üçün gördüyündən ətək çəkmək tövsiyə olunur. Günəş həqiqətən də dünyani öz nuru ilə bəzəyən bir varlıqdır. Onu bu məqama yüksəldən gördüklərindən ətək çəkməsidir.

Göz insana baxmaq üçün verilib, gördüyündə nəsə götürmək üçün yox. Göz onun üçün deyil ki, kiminsə xoşbəxt həyatına hasadla baxasan, kiminsə irz-namusunu xain nəzərlərlə süzəsən, kiminsə eybini görməyə çalışasan, xeyr, göz baxdıgından heç nə götürmədən, insanlar arasında heç kimə fərq qoymadan baxmaq üçündür. Füzuli oxucusuna nəsihət olaraq deyir ki, günəş kimi dünyani bəzəyən olmaq istəyirsənsə, gərək günəş kimi də gördükllerindən ətək çəkməyi bacarasan. Doğrudan da günəş hər şeyi görür. Hətta gördüyüün üstüne şəfəq də salır, amma heç nə götürmür.

Birinci misrada Füzuli oxucusuna səxavətli olmaq öyrədirsə, ikinci misrada gözütox olmayı nəsihət edir:

Təəllüq zülmətin, təcrid xurşidinə qıl mətlə,
Əgər aləmdə bir gün görmək istərsən Məsiha tək.

«Təəllüq» sözü asılma, asılılıq deməkdir. «Təcrid»in lüğəti mənası isə çilpaq etmək, ayırmaqdır. Beytdəki fikir budur ki, əgər aləmdə İsa peyğəmbər kimi bir gün görmək istəyirsənsə, asılılıq zülmətinin, çilpaqlaşmaq, ayrılmıq günəşinə mətlə et, yəni günəşin çıxan yeri et.

Böyük arıfların nəzərində rütbə qazanmanın, mövqə tutmanın yolu, özünü tərk etməkdədir. Belə ki, əgər bir insan daxilindəki «mən»i əzə bilmirsə, o, heç vaxt irfana yetişə bilməz, mərifət əhli ola bilməz. Məhəmməd Peyğəmbərin (s) keçdiyi küçədə ona qarşı cürbəcür haqsızlıqlar olunurdu. Bir pəncərədən isə həmişə onun başına zibil atardılar. Bir dəfə zibil atılmır. Peyğəmbər (s) bu gün zibilin atılmadığının səbəbini soruşur, deyirlər: - Ya Rəsulullah, ev sahibi xəstələnib. Peyğəmbər (s) ona kin bəsləmək

əvəzinə, ona baş çəkməyə gedir və ALLAH-dan ona şəfa dileyir.

Bu cür böyüklüyə, bu cür insanlığa sahib olmaq istəyən insan, hökmən vücudundakı «mən»i əzməli, nəfsini idrakına ram etməlidir. İsa (ə) o qədər öz «mən»ini əzmişdi ki, o qədər mənlikdən ayrıla bilmədi ki, ALLAH-taala onu dardan dördüncü göy qaldırdı və ona qiyamətə qədər dirilik verdi. Füzuli bu beytdə demək istəyir ki, əgər sən də İsa peyğəmbər kimi ölməzlək qazanmaq istəyirsənə, onda mənliyə bağlanmaqdan qaç. O bir zülmətdir, aydınlığın yolu isə bu cəhalət libasından çıxməqdadir.

Könül hər surəti-şirinə vermə, iç meyi-mə'ni,
Həzər qıl, çalma başa tişəni Fərhadi-şeyda tək.

Beytdə deyilir ki, hər şirin görünən surətə könül verməzdən əvvəl bir məna şərbəti iç. Ehtiyat et, dəlicəsinə aşiq olan Fərhad kimi külüngü daşa çalma.

Ümumiyətlə, klassik ədəbiyyatda Fərhadın ləqəbi şeyda, Məcnunun ləqəbi isə rüsvadır. Heç bir şeirdə Məcnuni-şeyda, Fərhadi-rüsva tərkiblərinə rast gəlmək münkün deyil. Hər yerdə Məcnuni-rüsva, Fərhadi-şeyda yazılır. Məcnunun rüsvalığından növbəti beytdə danışılacaq. Hələlik isə bu beysi başa düşmək üçün Fərhadın şeydalığını qayıdaq. Yuxarıda qeyd etdik ki, «şeyda» sözü dəlicəsinə vurulmaq deməkdir. Fərhad ilk dəfə Şirini görəndə ona elə vuruldu ki, hətta nə istədiyini eşikdə Şapurdan soruşdu. O bilirdi ki, Şirin, yalnız Xosrovu sevən bir xanımdır, bu saraya da onu sevdiyi üçün gəlib. O heç vaxt Xosrovdan başqasına meyl salmaz. Çünkü bir qadın qəlbində iki kişiyə qarşı məhəbbət, qadın üçün ən azı əxlaqsızlıqdır. Bu baxımdan Şirinin Fərhad ilə xoş münasibəti, onun sənətkarən hörmətindən irəli gəlirdi. Şirin Fərhadın bir insan kimi özünü yox, bir sənətkar kimi sənətini sevə bilərdi. Fərhada məhz ona görə şeyda, yəni dəlicəsinə vurulmuş deyirlər ki, bütün bunları bili-bilə, yenə də Şirinə aşiq

oldu, onun yolunda Bisütunu çapdı və axırda da özünü öldürdü. Bu bir tərəflİ eşq idi, həqiqi eşq isə qarşılıqlı olur. Fərhadın ölüm xəbəri Şirinə, bir sənətkarın ölümü kimi əlbəttə təsir elədi, ancaq həmin Şirin Xosrovun ölümünə dözməyib intihar etdi.

Füzuli sevib-sevilənlərə sevmək öyrədərək deyir ki, ey insan, hər şirin üzü gözel görən kimi ona aşiq olma, əvvəl bir məna şərbəti iç. Yəni surətin şirinliyinə aldanma, onun mənasını da axtar. Əvvəl öyrən, gör, o da sən eyni məhəbbətlə sevirmi. Ehtiyat et, boş yerə Fərhad kimi Bisütuna külüng çalma.

Rəfiqin olsa dilsiz canəvər, həm saxla raz ondan,
Saqın, sirrin düşurmə dillərə Məcnuni-rüsva tək.

Bu beytdə insanlara sırr saxlamağın nə qədər mühüm bir vəzifə olduğunu nəsihət edən Füzuli, sırrı hətta dilsiz heyvanlara da açmağı məsləhət görmür. Yuxarıda qeyd etdiyimiz kimi görək Məcnunun rüsvalığı nədədir.

«Rüsva» sözündə; biabır olma, xar olma, alçalma mənaları ilə yanaşı, məşhur, tanınmış mənaları da var. Bəs Məcnun bu rüsvaların hansındandır?

Ariflərin nəzərində aşiq, aşiqliyindən dəm vura bilməz, çünkü bu sırrı dağıtmak deməkdir. Doğrudur, Məcnun insanlara öz sərriini açmadı, ancaq heyvanları özünə ram etməklə, dövrasına toplamaqla, ALLAH-in ona bəxş etdiyi qüdrətin üstünü açdı. ALLAH-la öz arasındakı sırrı faş elədi. Bu baxımdan aşıqlar içində sırr saxlaya bilməyən aşiq kimi rüsva oldu, nöqsanlı bir aşiq kimi tanındı. Şübəsiz, Məcnun heç bir nöqsanı olmayan aşıqlərdən ola bilməzdi, çünkü onlar cəmi on dörd nəfərdir. Məcnun və onun kimi aşıqlar, məhz onlar gedən yoluñ yolcularıdır. O on dörd nəfərin məqamı isə əlçatmaz dərəcədə yüksəkdir, alidir. Məcnunu bu nöqsanı ilə heç də mənfi surət kimi qələmə vermək istəmirik, əksinə, əgər o, rüsvadırsa, məşhurlaşmış mənada, yüksək məqam tutmuş

tanınmış aşiq kimi rüsvadır. Vəhşiləri özünə ram etməklə kəramət göstərən bir aşiqdır. Məna aləmində, vəhşilər ilə gəzən onun nəfisi idi, idrakı isə çox-çox yüksəklərdə dolanırdı. Məcnuni-rüsva dedikdə bu kəramətlərə sahib Məşhur Məcnun nəzərdə tutulur. Beytdə deyilir, əgər Məcnun heyvanlara (ALLAH-la öz arasında olan) qəlbindəki sırrdan cüzi açmaqla, onları özünə ram etməklə rüsva oldu (hər iki mənada), sən çalış, heç dilsiz canavara da sərr açma.

Yetər Tavus tək ücb ilə qıl arayışı-zinət,
Vücudindən keçib aləmdə bir ad eylə Ənqa tək.

Tovuz quşu hamının gördüyü, gözəlliyilə görənləri və leh edən bir quş, Ənqa isə heç kəsin görmədiyi əfsanəvi bir quşdur. Tovuzun böyüklüyü surətindədir, gözəlliyindədir. Ənqanın böyüklüyü isə tarixdə əbədiyyət qazandığı adındadır. Tovuzun göz qabağında olan gözəlliyinə baxmaya-raq adı, Ənqanın adı qədər nüfuzlu səslənmir. Çünkü tovuz quşunun baxıb fəxr etdiyi surəti, Ənqa adının qalması üçün qurban vermişdir.

Beytdə nəsihət olaraq deyilir ki, ey insan, tovuz kimi surətinə bəzək vurub fəxr etməkdənə, haçansa çürüyüb torpağa qarışacaq vücudundan keçməyi bacar ki, sənin də Ənqa kimi adın qalsın.

Gühər tək qılma təğyiri-təbiət dəlsələr bağın,
Qərar et, hər həvədən olma şurəngiz dərya tək.

Görək insana səbr və mətanət öyrədən bu beytdə nə var. Gövhər (mirvari, inci) dənizin dibindən çıxan qiymətli bir daşdır. Həcmə çıxdığı dəryanın bir daması boydadır. Ancaq özündən tonlarla ağır dəniz suyundan bahadır. Onu suyun dibindən çıxarırlar, ortadan deşik açırlar, o boyda ona zülm olunur, nəinki qiyməti azalmır, zati dəyişmir, heç rəngi də qaçmır. Gövhərdən hesaba gəlməyən qədər böyük

olan dəniz hər «həvə»dən (hər küləkdən) o saat özündən çıxır, aşır-daşır, bulanır, rəngi dəyişir, səsi aləmi basır, heç qiyməti də artmur. Gövhərin belə qiymətli olmasının səbəblərindən biri də onun əzabə qarşı, sinəsi dəlinsə belə, mətin olmasınaidir. Dənizin suyunun belə ucuz olmasının səbəbi isə, hər «həvə»dən özündən bu cür çıxməsidir, səbir-sizliyidir. Füzuli insanların gözlərilə gördükleri varlıqları misal göstərməklə demək istəyir ki, elə mətin, elə iradəli ol ki, mirvari kimi sinəni dəlsələr də təbiətin dəyişməsin, çünki təbiətin dəyişə, qiymətdən düşərsən. Hər «həvə»dan tez-tez özündən çıxan dəniz olma ki, dəniz suyu kimi ucuz olmayasan.

Füzuli, kainat əsbabının qıldım təmaşasın,
Nədametsiz tənə'üm yox, təsərrüfsüz təmaşa tək.

Məqtə beytində Füzuli özünə xitabən deyir ki, mən kainatdakı səbəblərə nəzər saldım, yiylənməmiş tamaşa kimi, peşmançılığı olmayan naz-nemətli həyat görmədim.

Məlum məsələdir ki, bütün yaranış səbəb və nəticə üzərində qurulub. Göz ilə görünən və görünməyən nə xəlq olunubsa, səbəbsiz xəlq olunmayıb. Cox vaxt insan nəticəni görür, səbəbdən isə xəbəri olmur. Məsələn, şimşəyin bir nəfəri vurub öldürdüyüünü görürük,ancaq bu hadisənin nə səbəbə baş verdiyini heç kəs bilmir. Yaxud ALLAH Firona niyə o qədər dövlət verdi, şahlıq verdi, yüz minlərlə insani ona möhtac etdi.

İnsanlar arasında elələri olub ki, ömrünü hər nəticədə bir səbəb axtarmağa, tapıldığı səbəblərdən isə nəticə çıxarmağa sərf etmişlər. Füzuli də bu cür arif şəxslərdən biri olaraq, beytdə deyir ki, mən kainatdakı səbəblərə tamaşa elədim (tamaşa burada diqqət yetirmək, dərk etmək mənasındadır) və bu qənaətə gəldim ki, peşmançılıqla dolu, gen-bol, firavan bir həyatı yaşamaqdansa, o həyatə sahib olmayıb uzaqdan tamaşa etmək yaxşıdır. Çünkü şahanə bir həyatın özü boyda da peşmançılığı, dərdi var. Şahin dərdi

şahanə, fəqirin dərdi isə fəqiranə olur. Əlbəttə, şahanə hə-yatın şirinliyinə aldananaraq elə o boyda da peşməçiliq qəbul-
etməkdənə, o həyatı uzaqdan seyr etmək daha məsləhət-
dir.

Füzuli şeirindəki nəsihətdən bu qədər danışmaq kifayət edər. Bir az da bu böyük şairin arif və ya sufi olmasına diqqət edək.

Füzulidə təsəvvüf yaxud irfan

Bu iki məsələnin, məxsusən, Füzuli şəxsiyyətindəki və yaradıcılığındağı eksiğini görüb tanımaq istəyən, əvvəlcə bu iki sahənin hansının daha əsas, daha önəmli olmasını araşdırmalıdır. Sonra isə Füzulinin İslamdakı əqidəsini nəzərə alaraq onun sufiyələrdən, yaxud ariflərdən olmasına hökm çıxarmalıdır.

Son zamanlar, nədənsə klassik ədəbiyyatda təmizləşdirilmiş hər beysi təsəvvüf fəlsəfəsi ilə izah etməyə meyl olduqca çoxalıb. Əlbəttə, heç bir ədəbiyyatının fikrinin qarşısını almaq heç kəsə icazə verilmir. Hər kəs öz fikrində haqlı və azaddır. Ancaq bu söhbətlərin İslam dini nöqtəyinənəzərdə hansının həqiqət, hansının bidət olduğunu bilmək vacibdir. Məxsusən, Füzuli kimi mömin bir şair araşdırılınca. Bu baxımdan mən də bu barədə öz fikirlərimi və əsaslarımı göstərmək istəyirəm.

Əvvəlcə «arif» və «sufi» sözlərinin mənasını araşdırmaq istərdim. Sufi sözü «suf» (yun) sözündən törəmiş bir sözdür. «Sufi» yun geyinən mənasındadır. Arif isə tanıyan, bilən mənası verir. Yəni sufiylər yun paltar geyimləklərlə, ariflər isə tanımaqları, bilməklərlə tanınmışlar. Başqa sözə, irfan əqli deyəndə insanın xəyalında hər şeyi bilən, əsl həqiqəti tanıyan bir vücud, təsəvvüf əqli deyəndə isə əyninə yun paltar geymiş vəancaq öz ağlına əsaslanaraq haqqı axtaran bir sərgərdan canlanır. Görəsən, bu yolların hansı daha düzdür? Düzü tapmaq üçünsə düz görən, düz bilən, düz danışanların sözlərinə əsaslanaraq fikir yürütmək daha

düz olardı. Ümmiyatla, təsəvvüf onuncu imam Əliyyən-Nəqi (ə)-in dövründən başlayaraq inkişaf etmişdir. Hər şeydən əvvəl Məhəmməd Peyğəmbərin (s) və onun pak Əhli-beytinin (ə) bu ideologiyaya münasibətləri əsas şərtlərdir.

Rəsulullah (s) vəsiyyətlərinin birində Əbuzərə buyurmuşdu: « - Ey Əbuzər, gələcəkdə bir qövm gələcək ki, qışda da, yayda da yun geyinəcəklər, başqlarına nisbətən özlərini fəzilət əldə etmiş hesab edəcəklər. Onlara göylərin və yerlərin mələkləri lənət edəcəklər».!

Peygəmbərdən (s) nəql olunan digər bir hədisə deyilir: «Qiyamət olmayıacaq məgər mənim ümmətimdən bir dəstə qiyam edəcək, adları sufı olacaq. Onlar məndən deyil. Onlar zikrləri lütləşdirəcək və səslerini qaldıracaqlar. Elə zənn edəcəklər ki, mənim təriqətimdəndirlər. Bəlkə onlar kafirdən də çox zəlil və zəlalətdədirlər. Onlar cəhənnəm adamlarıdırilar».²

İmam Həsən-Əsgəridən (ə) rəvayətdir ki, imam Cəfəri-Sadiq (ə) Əbu Haşim Cəfəriyə etdiyi vəsiyyətlərdə buyurur: «Bir zaman gələr ki, insanlar təsəvvüf yolunu tutar və fəlsəfəyə meyl edərlər. Onlar bizim müxaliflərimizə bilmədən kömək edər və dini zəiflədir sindirərlər. Onlar ALLAH-in və bizim düşmənlərimizdir.³

Həmin mənbədə Əbu Haşimin dilindən belə nəql olunur: «İmam Həsən-Əsgəri (ə)-la məsciddə oturmuşduq. Sufilərdən bir dəstə məscidə daxil oldu və bir kündə oturdular. İmam onlara işarə edərək buyurdu: - Bunlar hiyləgərlərdir. Bunlar şeytanın nökərləri və din qanunlarını sindirənlərdir. Avam adamları quru zahidliklərilə ovlayıb seyd edənlərdir. Bunlar ibadət əvəzinə rəqs edənlər, camaati müxtəlif zikrlərlə yoldan çıxaranlardır. Onlara ancaq səfəhlər tabe olur və ancaq səfəhlər etiqad bağlayır.

¹ Səfinətül-bihar. 2-ci cild, s. 57

² Şeyx Bəhaəddin Amuli. Kəşkül. s. 55

³ Səfinətül-bihar. 2-ci cild, s. 58 və Hədiqətüş-şıə, s. 43

Hər kəs onlardan birini diri ikən ziyarətə getsə, elə bilsin ki, şeytanı ziyarət etmişdir.⁴

Göründüyü kimi, təsəvvüf əhli heç bir istisna olunmadan tənqid olunmuşdur. Bəzi ədəbiyyaçılardan bu tənqidləri sufişlərin naqışlərinə şamil etməyə çalışalar da, göründüyü kimi, bu hədislərdə heç bir istisna qoyulmur. Digər bir hədisdə İmam Rza (ə) buyurur: «Sufişlərin axmaqlığı hiyləgərlik və zəlalətdir.»⁵

İmam Rza (ə)-in dilindən çıxan digər bir hədis: «Kimin yanında sufişlər anılsara, onları dili ilə, könlü ilə inkar etməyən bizzən deyildir. Inkar edən isə Rəsulullahın (s) səfində savaşmış kimidir».⁶

Ümumiyyatla, Əhli-beyt İmamları (ə) və onların yolu ilə gedən yüksək fəzilət sahiblərinin heç biri təsəvvüf əhlini qəbul etməmişlər. Görəsən nə üçün? Bu suala cavab vermək insandan dəqiq araştırma tələb edir ki, bu da geniş bir mövzudur. Bizim məqsədimiz bu olmadığı üçün suala qısa şəkildə cavab vermək istərdik.

Əvvəla, Rəsuli-Əkrəmin (s) dilindən bir hədisi xatırlatmaq istəyirəm ki, buyurub: «Sizin aranızda iki əmanət qoyub gedirəm, biri Qurani-kərim, o biri əhli-beytim». Bu iki əmanətdən biri insanın insanlıq aləmində ən yüksək məqama yetməsi üçün göndərilmiş qanun kitabı Qurandır. İkinci əmanət isə Qurani mükəmməl bilib, oradan düzgün qərar çıxaran və insanlara ən doğru yolu göstərən Əhli-beytdir. Bu hədisə əsaslanıb demək olar ki, Quranda göstərilməyən və Əhli-beyt (ə) tərəfindən bəyənilməyən, bir sıra insanlar tərəfindən düzəldilmiş təriqətlər İslamda batıl və bidətdir. Başqa bir hədisdə Peyğəmbər (s) belə buyurub:

⁴ Səfinətül-bihar. s. 57 və Biharül-ənvar 72-ci cild, s. 22

⁵ Üyunil-əxbərür-Riza. s.

⁶ Ə. Gölpinarlı. Tarix boyunca İslam məzhəbləri. Şülelik. s. 144

«Mənim dinim 73 fırqəyə ayrılar, yetmiş ikisi batıl, biri həqiqətdir». Şübhəsiz o həqiqi olan yol Peyğəmbərin (s) və pak Əhli-beytinin (ə) getdiyi yoldur.

Fikrimizi bir qədər də aydınlaşdırmaq üçün zəmanəmizin böyük alımlarından biri mərhum Əhmədəga Əhmədovun əlyazma şəklində əlimizə düşən risaləsindən oxuyuruq: «Sufişlər siddiqlərin məqamına yetmək üçün riyazət çəkməyi lazımlı bilirlər. Onların riyazəti qeyri-şəri, tərkidünyahıqları riyayı və öz qərəzlərini həyata keçirmək üçündür. Onlardan bir çox müxtəlif fırqələr əmələ gəlmış və hər fırqə özünə məxsus şüarlar qəbul etmişlər. Bu təriqətlərdən biri Həbibiyə adlanır. Onların etiqadı budur ki, şəriətdə olan əmr bil-məruf və nəhəy ənil-münkər onlara lazımdır. Yalnız haq yolunda məst olmaqla ona vasil olmaq lazımdır. Onlar özlərini haq yolunun yolcusu kimi qələmə verirlər.

Digər bir qismi Vəhdəti adlanır. Onlar deyirlər ki, dünyadan hər bir əlaqəsindən üzülüşüb Xalıqlə vəhdət təşkil etmək lazımdır, ikilik olmamalıdır.

Digər bir qismi Müşarikiyyə adlanır. Onlar deyirlər ki, biz peyğəmbərlərlə şərīk olan taifələrik, hətta onlardan da əfzəlik. Çünkü ALLAH-təala ənbiyani məcbur edib ki, xəlqi dəvət etsin. Lakin bizi öz ixtiyarımıza buraxıb. Biz öz istəyimizlə xəlqi dəvət edirik. Ona görə də biz ənbiyadən əfzəlik.

Başqa bir qismi Şəhraxiyyə adlanır. Onlar da şəriətdəki əmr və nəhəyi rədd edirlər. Şərab içirlər, rəqsi-səma ilə məşğul olurlar. Onlar qızları və oğlanları gül adlandırırlar, deyirlər ki, onları gərək öpəsən və bu güllerin ətrini çəkib istifadə edəsən.

Digər bir qismi Huriyyə adlanır. Onlar da səma və rəqs edərək bihuş olurlar. Guya bihuşq aləmində behişt hurilərlə yaşırlar və onlara dixul edib, feyzə nail olurlar.

Digər bir qismi Mələmiyyə adlanır. Onlar bütün xilaflı-şərr işləri cayiz bilirlər və belə işləri aşıkarda, xəlq arasında görülürələr. Deyirlər ki, qoy xəlq bizi yaxşı hesab

etməsin, ancaq Həqq-təala yanında biz müqərrəb olaq, qəlbimiz onunla olsun. Sufi sırfələri arasında bu gürüh daha böyük fəzilət əhli hesab olunur.

Başqa bir qism özünü Təslimiyyə adlandırır. Onlar deyirlər ki, şəriətdə olan təkiflər boş və əfsanə şeylərdir.

Digər bir qism Xaliyyə adlanır. Onlar da daim rəqs və səma ilə məşğul olurlar.

Bir qism özlərini Təlqiniyyə adlandıırlar və deyirlər ki, gərək mürşidin təlqini ilə hər kəs özünü yeməkdən və heyvani ləzzətlərdən çıxındırsın. Taki, heyvani aləmdən çıxıb ali məqama yetişsin.

Qərəz ki, bu sufi adlanan taifəyə çoxlu güruhlar mənsubdur ki, bunların əksəriyyəti halal və haramı, təharət və nəcasəti rədd edirlər. Onlar qüsü etməzlər, hamama getməzlər, bədənlərinə su vurmazlar. Çirk, nəcasət və üfunət içində, saç və saqqallarının tükü bir-birinə qarışmış halda divanəvar bir həyat sürürəklər. Bu zümrələrin küfrü və zindiqliği haqqında çox cildli kitablar yazmaq olar. Onların təriqləri çox müxtəlif, sözləri isə cəfəngiyatdan başqa bir şey deyil».

Bura qədər Əhmədəga müəllimin risaləsindən kötürlü müs fikirlərdir. Bütün bu və digər mənbələrə istinad edərək Əhli-beytin (ə) və onların davamçılarının, sufılər haqqında dedikləri tənqidisi fikirləri başa düşmək olar. Gəlin görək bəs arif kimdir?

İlk önce onu qeyd etmək lazımdır ki, mərifətə yetişən insana irfan əqli deyərlər, yəni arif. İrfan özü-özlüyündə iki cürdür. Birinə nəzəri irfan deyərlər, o birinə əməli irfan. Nəzəri irfan insanın gözünü açar, əməli irfan könlünü. Yəni nəzəri irfan insana agahlıq verər, əməli irfan insanı ucaldar. Ariflər sufılardən fərqli olaraq, şəriətin əksinə deyilənlərin heç birinə yaxın düşməyən və heç bir təriqət qəbul etməyən, sərf Əhli-beyt (ə) yolu ilə gedən insanlardır. Doğrudur irfan və təsəvvüf istilahları əksər hallarda eyni cür mənalıdır, lakin əqidə baxımından bu iki yol arasında böyük fərq vardır. Bu fərqlərdən biri budur ki, sufılərin mürşidi

olur, yəni onlar özləri kimi adı bir adamdan təlim alırlar. Ariflərin isə heç bir mürşidi olmur. Onlar məhz şəriətin qoyduğu qayda-qanun əsasında fəzilət əldə edirlər. Məlum məsələdir ki, insan kamilləşdikcə müəyyən məqamlardan keçir və hər məqamda müəyyən bir hal tapır. Tapıldığı halın təsiri nəticəsində adı insanların qəbul edə bilmədiyi qeyri-adi sözlər deyir, qəribə hərəkətlər edir. (Məs. «ənəlhəq» demək və rəqs etmək kimi). Bu cür baş vermiş işləri sufılər məqbul və caiz bilirlər. Ariflər isə, o cür hal baş verdikdə məhz o halın özünü də bir imtahan kimi qəbul edər və heç də insanların qəbul edə bilməyəcəyi sözü deməzlər. Çünkü hər sözün özünün həqiqi sahibi var. Ariflərin nəzərində Rəsuli-Əkrəm (s) en böyük fəzilət sahibi olduğu halda heç də nə qeyri-adi söz demədi, nə rəqs etmədi. Bu, bəzi insanların İslama gətirdikləri bidətdir. Maraqlıdır ki, klassik ədəbiyyatda ariflər həmişə müsbət, sufılər isə mənfi qəhrəmanlardır. Sufılər öz aləmlərində guya məqam sahibi olduğda şəriətin bəzi hökmərinə əməl etməzlər (namaz qılmazlar, qüsü etməzlər). Sufılərin arasında hətta elə mürşidlər var ki, bəzi hallarda özlərini ALLAH-in Rəsulundan da üstün tuturlar. Dəlilləri da budur ki, Rəsulullah (s) istəydi də günah etsin, edə bilməzdi, çünkü o məsum idi. Biz isə məsumluqdan uzaq ola-ola günahlardan çəkinməyə çalışırıq. Ariflər yetdikləri məqamdan asılı olmayaraq, şəriətin hökmələrini icra etməkdə bir an belə laqeyd olmazlar. Heç vaxt nəinki Peyğəmbəri (s), Əhli-beytin (ə) heç birini layiq olmayan sözlərlə ittihəm etməzlər. Ariflərin nəzərində, şəriətin hökmərinə, yüksəldikcə daha mükəmməl şəkildə itaət etmək vacibdir. Çünkü insanı kəmalata aparan məhz ibadətdir. Onu tərk etmək təkamüldən qalmaq deməkdir. Bu yolu son dərəcə doğru və düz gedən Peyğəmbər (s) olduğu üçün onu həmişə rəhbər tutarlar. Çünkü o, bu yolda nəinki ariflik, hətta ondan da qat-qat yüksəkdə duran məsumluq rütbəsini öz səyi müqabilində qazanmışdır. Bu cür şəxs də nöqsan axtarmaq nadanlıqdır. Sufılər bir az artan kimi ətraflarına beş-on mürid toplayıb onlara mürşidlik et-

məklə özlərini yüksək tutarlar. Arıflar isə yüksəldikcə, onu yüksəldənin böyüklüyünü daha dərindən dərk edər və bu böyüklük qarşısında öz kiçikliyini bir az da aydın görər və bu kiçikliyi zikr etməklə etiraf edər. Arıflar, həyatlarında baş verən hər hansı bir hadisəni yaşamış insana, sufılər isə o hadisəni yaşamış insanın halını nümayiş etdirməyə çalışı şan aktýora bənzər.

Bütün bu dediklərimizi və deyə bilmədiklərimizi nəzərə alaraq onu demək olar ki, ALLAH-ın ən saf, pak və müqəddəs bəndələrinin dediklərini bir tərəfə atıb, hansısa əqidə baxımından təsəvvüfə meylli insanların dediklərinə əsaslanaraq, Füzuli kimi mömin, abid və arif bir şairi sufi olaraq qələmə vermək ən azı günahdır.

Ey Füzuli, tələbi-rütbəyi-irfan eylə,
Cəhl ilə hasılı-övqati-şərif etmə tələf.

Bu məqta beytində aydın görünür ki, Füzuli təsəvvüf rütbəsi deyil, irfan rütbəsi tələb edir və övqatını cəhalət içində tələf etmək istəmir. Bəs şairin özünün sufılərə münasibəti necədir?

Yuxarıda qeyd etdik ki, sufılər şəriətin bəzi hökmərinə inkar edib, özlərindən bidət gətirərlər. Bu məsələyə Füzuli özü bu cür yanaşır:

Sədayi-ney həram olsun dedin, ey sufiyi-salus,
Yelə verdin xilafı-şərr ilə namusun İslamın.

Onları İslamda şəriətin əksinə hökm verməkdə günahlandırirəq salus, yəni hiyləgər, ikiüzlü adlandırır. Başqa bir beytə belə deyir:

Küfr zülfündə məni mən' eyləmək layiqmidir,
Sufi, insaf eylə imanın gərəkməzmi sana.

«Küfr zülf» ifadəsini Füzuli bir neçə yerdə işlədi. Zülf əslində saçə deyərlər. İrfanda isə zülfün müxtəlif mənaları var. Biri budur ki, zülf hikmətin qaranlıq səhərasına deyərlər. Başqa bir mənəsi ALLAH-ın cəlal (böyüklük) sıfətinin təcəllasıdır. Şeyx Məhəmmud Şəbüstəri «Gülşəni-raz» (sirlər bağçası) əsərində yazır: «ALLAH-ın təcəlli etməsi gah camal (gözəllik), gah cəlal (böyüklük) vasitəsilə olur. Üz və saç o mənalara bir işarədir. Əgər o, qara saçını açıb dağtsa, dünyada bir kafir belə qalmaz. Və əgər saçını heç tərpədib dağıtmasa, dünyadə bir mömin qalmaz».¹ Arıflar bu zülfün açılmasına itaət və ibadətlə nail olmağa səy göstərərlər. Qeyrilərinin nəzərində isə bu cidd-cəhd ALLAH-ın işinə qarışmaq nöqtəyi-nəzərincə küfr sayılır. Füzuli demək istəyir ki, ey sufi, məni ALLAH-ın cəlal sıfətinin açılması uğrunda getdiyim yoldan qaytarmaq layiq deyil, insafın olsun, imanının qədrini bil. Rəqs etməklərinə isə heç bir haqq qazandırmadan belə yazır:

Zərq dəryasında bir xaşakdır kim, cizginir,
Sufiyi-şəyyad kim, dövran tutub eylər səma.

«Zərq», əslində sufılərin geydikləri göy rəngli paltara deyərlər. İrfanda isə zərq riyakarlıq, ikiüzlülük deməkdir. Beytdə deyilir ki, riyakarlıq dənizində çırpınan zir-zibil kimini hiyləgər sufi dövrə vurub rəqs edər. Füzuli yaradıcılığında bu cür beytlərdən kifayət qədər tapmaq mümkündür. Məncə bu üç beyt səhbətimizə bəs edər.

Bu məsələlərdə, tədqiqatçılarımızın Füzuliya münasibətinə gəldikdə isə, böyük əksəriyyəti onun sufi olmadığını iddia edirlər. Məşhur füzulişunas-alim və tədqiqatçı mərhum H. Araslı bu barədə yazır: «Füzuli sufiliyə rəğbət bəs-

¹ Şeyx Məhəmmud Şəbüstəri. «Gülşəni-raz». Bakı, 2005, s.

ləməyərək, sufilərin riyazət yolu ilə Tanrıya doğru yaxınlaşmaq arzusunu bəyənmir».²

«Füzuli irsini daha düzgün öyrənməkdən ötrü onun sufilər haqqındaki mülahizələrini nəzərdən keçirmək də çox maraqlıdır. Şair sufi təriqətlərindən heç birinə mənsub olmamışdır».³

Füzuli tədqiqatçılarından biri, müasirimiz Nəsib Cümüşdoğlu (Göyüşov) bu haqda yazır: «Füzuli şeirinin ifadə tərzində üslub və məzmun qurumunda ümumi bir cizginin sahibi oluruq. Buruda gizli və aşkar bu və ya digər dərəcədə rəmzi-məcazi yozumlarla ifadə olunan arifanə bir yönüm vardır. Sufi olmayan və heç bir təriqətə qoşulmayan Füzuli kimi bir sənətkarın şeirlərində irfan, seyr və sülükla bağlı mövzuların geniş yer tutması araşdırıcıını tərəddüd içində saxlayır».⁴

Müxtəsər, Füzuli haqqında yazılmış hər hansı bir əsərə müraciət olunsa, onun heç bmr təriqətə qoşulmayan, sərf Əhli-beyt (ə) yolu ilə gedən bir arif-sair olduğu görünər. S. Ə. Şirvani demişkən: «O cənabın məzhəbi-Cəfəridən olduğu hüveyda və aşikardır».⁵

Füzüli şeirlərində rəmzlərlə verilmiş ifadələri dərk etmək və daha düzgün başa düşmək üçün, onun yaratdığı irfani fikirlərin istiqamətini təyin etmək üçün, mənçə, onun vəhdəti-vücut məsələsinə baxışını öyrənmək əsas şərtlərdən biridir. Çünkü bu məsələdə də ariflərlə sufilərin nəzərləri başqa-başqadır. Elə ona görə də vəhdəti-vücut məsələsinə qısa da olsa toxunmaq lazımlı gəlir.

Əvvəla, onu deyim ki, bu məsələdə üç cür nəzəriyyə var:

² Füzulinin seçilmiş əsərləri. 5-ci cild, Bakı 19.. s. 14

³ Yenə orada, s. 15

⁴ Nəsib Göyüşov. Füzulinin sənət və mərifət dünyası. Bakı-Tehran, 1997, s. 18

⁵ S.Ə. Şirvani. 3-cü cild, Bakı, Azərnəşr, 1966, s. 222

1) Vəhdəti-şühud 2) Vəhdəti-mövcud 3) Vəhdəti-vücut.

Bunlar nədir? Başlayaq vəhdəti-şühuddan. Bu əqidəyə qail olanların fikri budur ki, biz bütün yaranmışların, bir vücut olaraq mövcudluğunun qəbul edirik. Lakin bunları yaradandan savayı heç nə görmürük. Biz vücudi-mümkündə (yaranmışlarda), ancaq vücudi-mütləqi (yaradanı) görürük. Bunlar o aşıqlərdir ki, məşuqlarından başqa heç kimi və heç nəyi görməzlər, ancaq ətrafdakı yaranmışların da heç birini danmazlar. Buna vəhdəti-şühud deyərlər. Bu aşiq-filosofların rəyidir.

2. Vəhdəti-mövcud. Bu cərəyanın tərəfdarları isə deyirlər ki, mövcud olan yalnız vacibəl-vücuddur, yəni ALLAH-in özüdür. Zərrədən kainata qədər, yerdə qalan hər nə varsa, göz ilə görünse də, əslində yoxdur. Var olan yalnız ALLAH-dır. Bu, sufilərin nəzəridir. Buna vəhdəti-mövcud deyərlər. Ariflər bu yolu irfan və fəlsəfədən uzaq düşməyin nəticəsi kimi tanıırlar.

3. Vəhdəti-vücut. Bu əqidəyə malik olanlar iki cür düşünürər. Birincilər deyirlər ki, biz də vücuddur. Lakin bu iki vücut arasındaki fərq ondadır ki, O vacibəl-vücuddur, biz mümkünəl-vücut. Məlum məsələdir ki, həyatda varlıq mənbəyi (ALLAH) təkdir. İkinci bir varlıq mənbəyi yoxdur. Deməli bizim varlığımız vahid bir mənbədən cana gəlib. Başqa sözə biz kiçik halda varıq, O sonsuzluq halında var. Bizim varlığımız Onun varlığından törəndiyi üçün, biz Yaradanla varlıqda müştərəklik. Məsələn, günəşin işığı ilə lampanın işığı işıqlıqda müştərəkdirler, ancaq biri kainatı işıqlandırır, biri isə kiçik bir güşəni. Varlıqda müştərək olmaqlarına baxmayaraq, mahiyyətdə müxtəlifdirler. Bunlar deyirlər ki, zərrə ilə külliün şərikliyi də varlıqdadır, fərqi də. Aralarında olan fərq isə, yalnız şədud və xəiflikdədir. Yəni aralarındakı fərq doğruluq və böyüklükdə, zəiflik və naqışlıkdədir. Ən şəhid, yəni ən həqiqi və doğru varlıq ALLAH-in varlığıdır. Ondan savayı varlıqlar vardır, amma öz aralarında fərqli olaraq vardır. Bu vəhdəti-vücudda filosofların nəzərləridir.

İkincilər isə deyirlər ki, biz ALLAH-ın müqabilində vücud deyilik, biz məzhəri-vücuduq. Yəni biz əsl vücudun görünən yerləriyik. ALLAH-da şəhid-zəiflik yoxdur, məzhərlərində var. Yaranmışlar Yaradani hərə bir cür göstərir, kimi aydın, kimi zəif. Bu da arıfların nəzərləridir. Bu məsələni qısa bir yazda araşdırmaq əlbəttə qeyri-mümkündür. Ancaq Füzuli şeirlərindəki vücuddan danışanlar bu məsələləri nəzərə alıb, sonra rəy versələr, daha düzgün olar. Bizim araşdırımızda, şairin məhz arıfların nəzərlərinin irəli sürüldüyünü görürük. Filosofların nəzəri ağlı qane edər, arıfların nəzəri qəlbini.

Ey vücudi-kamilin əsrari-hikmət məsdəri,
Məsdəri-zətin olan əşya, sifatın məzhəri.

Bu beytde fikir budur: Ey kamil vücudu hikmətin sırrının mənbəyi olan, zatinin mənbəyi əşyanın varlığında görünən.

Bu fikir, Füzulinin sufilərdən yox, arıflərdən olmasına bir işarədir. Şair qitələrinin birində deyir:

Ey vücudi-kamilin ayinədəri-feyzi-həq,
Jəngdən ayineyi-idrakını pak etmədin.
Jəngdir ayineyi-idrakə hər surət ki, var,
Sən hənuz, ey sadə, bu məzmunu idrak etmədin.

Şair bu qitədə demək istəyir ki, ey kamala yetən vücudu ALLAH-ın nemətlərinin güzgüsü olan, idrakinin güzgüsünü pasdan təmizləmedin. Bütün yaranmış surətlər həmin idrak güzgüsünün pasıdır. Ey sadəlil, hələ sən bu məzmunu dərk etməmisən. Füzuli burada arif bir şair kimi çıxış edərək deyir ki, nə qədər idrakin güzgüsünə düşən surəti silməmisən, orada məna görə bilməzsən. Aydın məsələdir ki, insan güzgüyə baxanda özünü görür. Bu görüntü arıfların nəzərində bir cür, sufilərin nəzərində isə başqa cürdür. Arıfların nəzərində güzgündə görünən,

ALLAH-in təzahürüdür, yəni arıflər güzgündə görünən surətə yox, o surətdəki mənaya baxırlar. Sufilər isə görünəni birbaşa inkar edirlər. Füzuli isə surəti sil ki, məna görünüşün deyir. Deməli, o, sufilərdən yox, arıflərdəndir. Sözümüzün sonunda irfan ilə təsəvvüfün fərqini bilmək istəyənlərə Əllamə Tehraninin «Arif və susi çə miqiyəd» (Arif və susi nə deyir) adlı əsərindən istifadə etməyi məsləhət görürük.

Füzulidə oxucunun diqqətini cəlb edən digər bir məsələ də, «məlaməti» məsələsidir. Bu məsələyə də münasibət bildirmək, mənca, pis olmazdı.

«Məlamət» sözü ərəb sözü olub, mənası: qınama, danlaq deməkdir. Bu adda təsəvvüfdə bir cərəyan mövcuddur ki, ona «Məlaməti», o yol ilə gedənlərə isə «məlamətilər» deyirlər. Onlar heç bir işdə özlərini bəyənməz, əksinə, hər işdə özlərini danlayarlar. Hətta şəriətin hökmələrini icra etməkdə belə, özlərini o qədər qınayarlar ki, ifrata vararlar. Məsələn, dəstəməz alarkən üzü bir dəfə yumaq kifayət etdiyi halda, onlar bir dəfə ilə kifayətlənməyib, bir neçə dəfə yuyarlar. Bir sözlə, həmişə, hər işdə şəkk və vəsvəsə içində olarlar. Bu isə İslama yeni qanun gətirməkdir. Ancaq insan bir vücud olaraq mütləq vücudə qovuşmaq naminə, tapıldığı mövqenin daha da yüksəyini qazanmaq üçün özünü, islah etmək məqsədilə danlasa, bəyənilən bir iş olar. Yalnız ALLAH-ın razılığını əldə etmək üçün özünü qınayanlara arif, hər əmalında böyüklerin tövsiyyəsinə yox, öz ağlına istinad edib, həmişə şəkk və vəsvəsədə olanlara məlaməti deyirlər. Birinci mənada məlamətlik məxlusatın ən şərəflisi Peyğəmbər (s) və onun pak Əhli-beytinin, ikinci mənada məlamətlik isə bir sıra şeytana uyanların yoludur. Füzuli də birinci mənada, yəni özünü islah etmək mənasında məlaməti qəbul edən bir şairdir.

Füzulidən məlamət etirazın istəyən, guya,
Deyil vaqif dili-suzanü çeşmi-əşkbarından.

Füzulinin özünü danlamaqdan etiraz etməyini istəyən, deməli, onun odlanan ürəyindən və yaş tökən gözlərindən xəbəri yoxdur. Məlaməti söhbəti özü-özlüyündə kifayət qədər geniş bir söhbətdir. Bu mövzu ilə maraqlananlar İmam Xomeyninin «Qırx hədisin şərhi» kitabından istifadə etsinlər.

Mən isə tam məsuliyyətimlə deyə bilərəm ki, Füzuli şəkk və vəsvesəyə aludə olan məlamətilərdən yox, vüsəl yollarında, vəslə yetməyə layiq olmaq naminə, öz nəfsini həmişə qınayan, danlayan, islah etməyə çalışan arıflərdən dir.

Ey Füzuli, hər yetən tə'n eylər oldu halimə,
Bu yetər əhli-məlamət içərə təhsinim mənim.

Beytin mənası belədir ki, ey Füzuli; hər yetən ki, halima tənə vurandır, yəni bu qədər ki, əhvalima tənələr olur, özünü qınayanlar arasında bu tənələr mənə bir alqışdır, əhəsəndir, afərindir.

Ey Füzuli, çək məlamət rəhgüzərindən qədəm,
Ləhzə-ləhzə çəkdiyin bihudə əfğani unut.

Bu məqtə beytində şair özünü islah etmək məqsədilə, məlamət yoluñdan uzaqlaşmağı və bu işdə ara vermədən boş-boşuna əfəgan etməyi unut deyir. Burada, yuxarıda qeyd etdiyimiz məlamətin ikisindən də istifadə olunub. Füzuli özünü məlamət yoluñda boş-boşuna əfəgan etməkdən çəkindirməklə yanaşı, eyni zamanda, həm də özünü məlamət edir, danlayır. Beytdə aydın olur ki, məlaməti təriqəti ni tutmaq batıl, bu batılı yaddan çıxarmaq üçün özünü məlamət etmək isə məqbuldur. Füzuli sənətində qəbul olunan məlamət ifadəsi, şəkk və vəsvesə ilə dolu təriqət yox, heç bir təriqətə qoşulmamaq üçün bir danlaq, bir tənbehdir.

Füzulidə eşq məfhumu və «Leyli və Məcnun» poeması

Bu böyük şairin yaradıcılığında məna gözəlliklərin- dən danışarkən; imanda ixlasın, ibadətdə sadıqliyin, kamala yetməkdə sabitqədəmliyin əsas təməlinin eşq olduğundan müəyyən qədər məlumat vermişdir. Görəən eşq özü nə cür bir qüvvə, nə cür bir məfhumdur ki, ona iqtida etmək fəzilətə, o yolu tutmaq isə insanı kamilliyyə aparır.

Ey Füzuli, qılmazam tarki-təriqi-eşq kim,
Bu fəzilət daxili-əhli-kamal eylər məni.

Bu qüvvəni hiss etmək üçün, bu məfhumu yaxşı anla- maq üçün böyüklərin yazdıqlarına müraciət etmək, sözləri- nə isə qulaq asmaq lazımdır. Eşq mövzusu geniş və əhatəli olduğuna görə, bu haqda çox kitablar yazılıb. Bir çox böyük alımlər bu mövzuda qiymətli fikirlər irəli sürüb. Hər kəs bu mövzunun həqiqətini dərk etmək istəyirsə, Qərb alımlarının fikirlərini öyrənməklə yanaşı, Şərqi dünyasının filosoflarının eşq haqqında yazdıqları kitablara müraciət etsinlər. Başqasının sözü ilə özümüzə qiymət verməkdənə, öz sözümüzə özümüzə qiymət vermək daha yaxşı olardı. Çünkü Füzuli kimi bir şairin eşqdə məqamını tanımaq üçün, hansısa bir Avropa şərqşünasının yox, Füzulinin əqidəsini daşıyan müsəlman alımlarının fikirlərinə əsaslanmaq doğrudur. Bu alımların özlerinin və yazdıqları kitabların adlarını burada bir-bir qeyd etmək mümkün deyil, çünkü bu, uzun bir siyahı olar. Ancaq söhbətimizdə istifadə edəcəyimiz mənbələri oxucuya təqdim etmək borcumuzdur. Amma eşqdən söz açmamışdan önce, son zamanlar insanların dillərində tez-tez təkrar olunan «məhəbbət» sözünü araşdırmaq və eşqlə məhəbbətin fərqini aydınlaşdırmaq tə-

ləb olunur. Şeyx Nəsirəddin Tusi məhəbbət haqqında çox gözəl fikirlər söyləmiş və eşq ilə məhəbbətin fərqiini izah etmişdir. Bəzi alimnümalərin eşq və məhəbbət haqqında verilən suallara, «mənə elə gəlir ki...» cavablarına etina etməmək, yalnız o sahənin mütəxəssislərinin sözünə qulaq asmaq lazımdır. Bu cür məsələlərin bilicilərindən biri də N. Tusidir. O yazar: «İnsan öz təbiəti etibarı ilə inkişafə meyl edən bir varlıq kimi yaradıldığından təbiətən bir birləşməyə möhtacdır. Bu birləşməyə olan şövq məhəbbət adlanır. Məhəbbət birləşmə deməkdir. Qədim filosoflardan bir çoxu məhəbbətin şəni haqqında çox böyük mübaliğələr etmişlər. Məsələn, demişlər ki, bütün varlıqların yaşamasının səbəbi məhəbbətdir. Heç bir varlıq məhəbbətsiz ola bilməz, necə ki, vücudsuz və vahidsiz ola bilmir. Məhəbbət kamillik və inkişafın səbəbidir. Məhəbbətin mahiyyəti bir şeylə birləşmək istəyənin kamala çatmasını təsəvvür etməsidir.

Bəzi filosoflar bu məsələnin mübəllişləri olmasalar da, məhəbbətin fəzilət olduğunu etiraf etmiş, kainatda bütün varlıqlar arasında aşiqliyin varlığı haqqında fikirlər söyləmişlər.

Məhəbbətin öz dərəcələri və mərtəbələri olduğu üçün bu dərəcələrdən asılı olaraq, varlıqlar da kamillik və naqışlıya görə müxtəlif dərəcə və mərtəbələrdə dururlar. Həyatda elə işlər olur ki, zahirən məhəbbətə oxşasa da ona məhəbbət deməzlər. Məsələn, iki maqnitın bir birini çəkməsi və itələməsi. Bu nə məhəbbətin, nə də düşmənciliyin təsirindən deyil. Buna cazibə və dəfiə qüvvələri deyərlər. Və yaxud iki dilsiz heyvanın bir-birilə yaxınlığı və düşmənciliyi, məhəbbət və ədavətə aid olunmaz. Bu ülfət və nifratdır.

İnsanlarda olan məhəbbət isə iki cürdür. Biri ixtiyari, o biri qeyri-ixtiyari. Yəni biri insanın zatında olur ki, qeyri-ixtiyari, təbii məhəbbətdir. Digəri isə zaman, məkan və şəraitdən asılı olaraq yaranan ixtiyari, iradi məhəbbətdir. Bu iki cür məhəbbətin növləri hesaba gəlməyən qədər çox-

dur. İradi (ixtiyari) məhəbbətin növlərinin olduqca çox olmasına baxmayaraq, əsası dördür.

Birinci - tez gəlib, tez gedən məhəbbət.

İkinci - gec gəlib, tez gedən məhəbbət.

Üçüncü - tez gəlib, gec gedən məhəbbət.

Dördüncü - gec gəlib, gec keçən məhəbbət.

Bu məhəbbətlərin əmələ gəlmə səbəbləri bunlardır: Birinci, tez gəlib, tez də gedən məhəbbətin səbəbi ləzzətdir. Ləzzət bədənə aid olan hissiyatdan törənən bir haldır. Bədənin vəziyyəti tez-tez dəyişdiyi üçün, ləzzət də tez-tez dəyişir. Ona görə də bu məhəbbətə tez gəlib, tez gedən məhəbbət deyərlər. Bu cür məhəbbətə aludə olanlar eşqdən gələn zövqü duymaz, ondan xəbərsiz olarlar. Belə insanlar Füzuli kimi arısların nəzərində qinanınlardır.

Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafıl, Füzuli, eşq zövqün, zövqi-eşqi var olandan sor.

Şair demək istəyir ki, qafıl zahidin eşq zövqündən bixəbərliyi, səbəbi ləzzət olan məhəbbətə aludə olduğundandır. Eşqin zövqünü onu duyanlardan soruş. Çünkü ləzzət cismani, zövq isə ruhani olur. Məhəbbət haqqındaki səhbətin davamını yenə də Tusidən oxuyuruq:

İkinci: gec gəlib, tez gedən məhəbbətin səbəbi isə mənfəət olar. Həqiqətən də mənfəət gec gələr və tez əldən çıxar.

Üçüncü: tez gəlib, gec gedən məhəbbətin səbəbi xeyirdir. Bu məhəbbət ona görə tez gələr ki, zətən xeyirxah adamlar bir-birini tez taparlar. Ona görə gec gedər ki, xeyrin mahiyyətində həqiqi vəhdət xüsusiyyəti var ki, onu asanlıqla qırmaq olmaz.

Dördüncü: gec gəlib, gec də gedən məhəbbətin səbəbi isə bu üç məhəbbətin birləşməsindən əmələ gələr.¹

¹ N. Tusi. Əxlaqi-Nasiri. Bakı, 19.. s. 180

İxtiyari məhəbbət ləzzətə, mənfeətə və xeyrə olan meyillərdən yaranar. Qeyri-ixtiyari məhəbbət isə fitrətdə olar. Bu qüvvənin hərəkətə keçməsinə isə müəyyən bir hadisə səbəb olar (Bu haqda bir qədər sonra). İxtiyari məhəbbətin bütün növlərinin səbəbləri eyni, yaxud müxtəlif ola bilər. Oxşar şeylər bir-birinə meyl etdikləri və bir-birinə qovuşmağa çalışdıqları üçün bu, səbəbləri eyni olan məhəbbət olar və müəyyən qədər davam edər. Səbəbləri müxtəlif olan məhəbbət isə, səbəbin birini təmin edib, digərini edə bilməməsi üçün tez pozulub aradan gedər. Məsələn, müğənni ilə dinləyicinin bir-birinə olan məhəbbəti kimi. Müğənni dinləyicini mənfeət, dinləyici isə müğənnini ləzzət xatırınə sevər. Belə məhəbbətə, danlağa layiq olan məhəbbət deyərlər. Xeyir əhlinin məhəbbəti isə fəzilət sayilar. Bu məhəbbətə nə böhtən, nə də nöqsan yol tapa bilməz. Çünkü hər iki tərəf eyni xeyirdən bəhrələnərlər. Bu cür məhəbbət çox zaman qərib və yad yerlərdə baş verir, məsələn; gəmidə, səhrada, zindanda və bu kimi yerlərdə.

Təbii (qeyri-ixtiyari) məhəbbət isə fitrətdə yarandığına görə, həqiqi hikmət sahibləri bu xasiyyətin şərafətli olduğunu nəzərə alaraq, onu inkişaf etdirmək üçün bir sıra faydalı tədbirlər düşünmüşlər. Bu tədbirlərin hamısı ünsiyyəti qüvvədən hərəkətə keçirmək və əməldə göstərmək üçündür. Müxtəlif qayda-qanunlar, adət-ənənələr, ibadətlə məşqul olmaq, bəzi ziyafatlər təşkil etmək buna misal ola bilər. İxtiyari məhəbbətdə olduğu kimi, qeyri-ixtiyari məhəbbətin də müxtəlif növləri var. Bu iki məhəbbət arasındaki fərq ondan ibarətdir ki, ixтиyari məhəbbəti insan özü-özündə nəyinsə xatırınə (ləzzət, xeyir, mənfeət) yaradır, qeyri-ixtiyari məhəbbət isə fitrətdə yaranır və hərəket etməsinə bir təkan lazımlıdır. Məsələn, insanın fitrətində övlada qarşı bir məhəbbət var. Ancaq nə qədər ki, insanın özünün övladı dünyaya gəlməyib, övlada olan məhəbbəti anlaya bilmir. Elə ki, öz övladı dünyaya gəldi, o məhəbbət qüvvəlikdən hərəkətə keçir. Yəni övladın doğulması atanın fitrətindəki övlad məhəbbətinin hərəket etməsinə

bir təkan olur. Müəllimləşmiş şagird, tələbə ilə elm, qardaşla qardaş və s. aralarında olan məhəbbət bu qisimdəndir. Bu cür misallardan kifayət qədər göstərmək mümkündür, ancaq bu qədər bəsdir. Yenə də N. Tusidən oxuyuruq:

«Bütün bu məhəbbətlərin (istər ixтиyari, istər qeyri-ixтиyari) fövqündə dayanan bir məhəbbət də var ki, ona müqəddəs məhəbbət deyərlər. Bu müqəddəs məhəbbət istisna olmaqla, yerdə qalan bütün məhəbbətlər tərəflər arasında cini zamanda yaranıb, hər iki tərəfdə cini zamanda da aradan gedə bildiyi kimi, ola bilər bir tərəfdə məhv olub, o biri tərəfdə davam etsin. Müqəddəs məhəbbət isə fitrətdə yaranan elə bir məhəbbətdir ki, nəinki tərəflər arasında aradan gedər, əksinə, bu məhəbbət yarandığı gündən həmisi təkamülə doğru gedər və nəhayətdə cəsqə çevrilər.

İnsanda bəsит halda ilahi cövhər olduğundan və yerdə qalan təbiətlərin heç birinə oxşamadığından, onun ləzzəti də başqa ləzzətlərə oxşamaz. Çünkü o ləzzət cismani yox, ruhani olduğu üçün, artıq ləzzət yox, zövq olar. O ləzzətə səbəb olan məhəbbət son dərəcə güclü olar, cünunluğa oxşayar. Ona tam, yaxud ilahi eşq deyərlər. Bəzi mömin adamlar onun iddiasında olarlar. Bütün məhəbbətlərin cəminin son həddi olan eşq isə heç bir məhəbbətə bənzəməyən xüsusi bir dostluqdur. Eşqin səbəbi ya son dərəcə ləzzət çəkmək, ya son dərəcə böyük xeyr əldə etmək olar. Mənfeətin isə eşqə heç bir dəxaləti yoxdur.

Bu baxımdan eşq iki cürdür: Biri həddən artıq ləzzət çəkmək məqsədi güdən və tənqidə layiq olan eşq, ikincisi böyük xeyr əldə etmək məqsədi güdən və təqdirə layiq olan eşq. İnsanlar arasında eşqi pisləyib, tərifləmək haqqında olan ixtilaflar, məhz bu iki cəsqi qarışdırmaq nəticəsində tövonişdir».¹

Eşq və məhəbbət mövzusu ilə maraqlananlar müəyyən suallara cavab tapmalı olur. Bir halda ki, söhbət eşq məsələsinə yönəlib, onda eşqin mahiyyətini bir az da dərindən

¹ N. Tusi, Əxlaqi-Nasiri, Bakı, 19.. s.

öyrənmək lazımlı gəlir. Görəsən nəyə görə məhəbbətə aludə olanlara yox, eşqə düşənlərə aşiq deyirlər? Görəsən aşiqə gələn dərd, bəla, qəm-qüssə nəyə görə məhəbbətdən yox, məhz eşqdən gəlir?

Eşqin də məhəbbət kimi müxtəlif növləri var. Biri odur ki, yuxarıda qeyd etdiyimiz kimi, eşq xüsusi dostluqdur. Biri odur ki, eşq cəzibə qüvvəsidir. Başqa bir fikir budur ki, eşq cəzibənin əksinə olaraq, insanı təkamülə doğru aparan bir qüvvədir. Bəzilərinin fikrinə, eşq imanın özüdür. Müxtəlif dövrlərdə, müxtəlif alimlər tərəfindən eşqə bu sənə iki cădır. Tənqidə layiq olan və təqdirə layiq olan eşq. Tənqidə layiq olan eşqdən heç söz açmağına dəyməz. Çünkü o elə adından bəlliidir. Təqdirə layiq olan eşqi isə hikmət əqli bir neçə mərtəbəyə bölüblər. Bu barədə aşağıda ətraflı məlumat verməyə çalışacaqıq. Hələlik isə eşqə verilən sıfətlərə qayıdaq. Dedik ki, bu sıfətlərdən biri dostluqdur. Eşqin başqa sıfətləri bir növ dostluq sıfətində cəmləşdiyinə görə bu sıfətdən danışsaq, elə o biri sıfətlərinə də toxunmuş olarıq.

Dostluq bir aləmdir ki, o aləmin varlığı dostlarla biliñər. Neca ki, insan olmasa insanlıq aləmi bilinməz, eləcə də dost olmasa dostluq aləmi bilinməz. Büyüklərin fikirlərinə əsasən, dostluq da üç cür olur, dostlar da. Üç cür dostluqdan birinci «dil dostluğu», ikinci «süfrə dostluğu», üçüncü «can dostluğu». Demişlər ki, dil dostun olsa, çalış onunla həmişə xoş danış. Süfrə dostun olsa, evinə gəlsə, çalış ondan heç nə əsirgəmə, onu ən ləziz təamlara qonaq et. Əgər işdir can dostun olsa, çalış heç olmasa ona qurban olmağa layiq olasan.

Üç cür dost isə bunlardır: Birinci öz dostum, ikinci dostumun dostu, üçüncü düşmənimin düşməni. Yeri gəlmışkən, onu da qeyd etmək yerinə düşərdi ki, dostluğun əksi olan düşməncilik də üç cădır. Birinci öz düşmənim, ikinci dostumun düşməni, üçüncü düşmənimin dostu. Eşq xüsusi dostluqdur dedikdə, məhz can dostu nəzərdə tutu-

lur. Əgər bu cür dostluq iki insan arasında yaransa, artıq onlar iki yox birləşib bir olur. Onlar surətən başqa-başqa olsalar da, mənada bir nəfərdirlər. Əsl sədaqətli dost daxilən dostunun özü olar, zahirən başqası. Əgər hər kəsin belə dostu yoxdursa və bu cür dostluğunu boş söhbət bilirsə, bunun səbəbini başqasında yox, öz nöqsanında axtarsın. Həyatda can dostu tapmaq istəyən insan, ilk öncə özü o cür insan olmalıdır. Çünkü can dostu tapmaq istəyən, gərək o məsuliyyəti dərk edib əvvəl özünü düzəltsin. Yəni, özün o cür adam olmasan, o cür adam heç vaxt sənə yaxınlaşmaz. Belə dost, dostundan gələn bütün əzab-əziyyəti bir dost payı kimi qəbul edər və heç vaxt dostundan dönməz.

Bəhayi-eşqü dərdi-dust tərkin qılmazam, zahid,
Nə möhtaci-behiştəm sən kimi, nə talibi-hurəm.

Zahid, mən nə eşqdən gələn bəlanı, nə dostumdan gələn dərdi tərk etmərəm. Çünkü sənin kimi nə behişt vurğunu deyiləm, nə də huri tələb etmirəm.

Dustum, aləm səninçün gər ola düşmən mana,
Qəm deyil, zira yetərsən dust ancaq sən mana.

Ey dostum, əgər aləm sənə görə mənə düşmən olsa da, bu bir qəm deyil, çünkü sənin dostluğun mənə kifayət edər.

İnsan bu cür dostluğunu dərk edəndən və bu yolda qədəm atandan sonra, daha doğrusu, dostluğun dadını duyandan sonra bir az da artıq zövq almaq və bu dostluğunu ALLAH-la bağlamaq istəyir. Bu yolda səy göstərdikcə daha ülvî məqamlara yetişir. Buna eşqin mərtəbələri deyirlər. Bəzi alimlər eşqin mərtəbələrini məcazi və həqiqi olaraq tanmış, bəziləri həqiqi və ilahi mərtəbələrin olmasını iddia etmişlər. Bu mərtəbələrdən danışmazdan əvvəl, istəristəməz eşqin cəzibə sıfətdən danışmamaq olmaz. Dedik ki, eşqi cəzibə qüvvəsi olaraq görənlər də az deyil. Büyük Nizami bu haqda belə demişdir:

Eşqdir mehrabı uça göylərin,
Eşqsız, ey dünya, nədir dəyərin.
Eşqsız olsayıdı xilqatın canı,
Dirilik sarmazdı bütün cahanı.
Eşq daşın da düşsə qəlbinə əgər,
Gövhərdən özünə məşuq düzəldər.
Kəhrəbanın eşqə düşməsə canı,
Belə cəzb etməzdi quru samanı.
Maqnit olmasaydı eşqin əsiri,
Çəkməzdə özünə dəmir zənciri.
Kainatda hər şey cəzbə bağlıdır,
Filosoflar onu eşq adlandırır.

Məqsədimiz eşqi sıfətlərə ayırib, hər sıfətindən ətraflı danışmaq deyil. Məqsəd, «Leyli və Məcnun» poemasında ki eşq məfhumunu başa düşmək və bu məfhumu aşadır-maqdır.

Yuxarıda qeyd etdik ki, bəzi alımlar eşqi iki mərtəbə bilib məcazi və həqiqi adlandırmış, digərləri də iki görmüş, lakin həqiqi və ilahi demislər. Bunlar nədir?

Eşqi məcazi və həqiqi bilən alımlar, onu nəzərdə tutublar ki, məcazi eşq həqiqi eşqin müqəddiməsidir. «Məcaz» sözü lügəti mənada həqiqi olmayan, həqiqətin əksi olmasına baxmayaraq, burada həqiqətin başlanğıçı kimi mənalanan. Yəni insan həqiqi olmayan eşqə düşsə də, düşdüyü eşq hər nəyə aid olmasına baxmayaraq, əvvəl-axır ona həqiqi eşqi göstərər. Məsələn, təyyarənin quş kimi uçmağına baxmayaraq, uğuş xətti olmasa o uça bilməz. Məcazi eşq də həqiqi eşq üçün, bu cür zəmin yaratır. Başqa bir misal: Bir insan hansısa bir mənzərə qarşısında durub, böyük heyranlıqla onu seyr edir. Bu heyranlıq onu bu mənzərəyə aşiq edib. Əgər o insan seyr etdiyi mənzərənin rənglərinə aşiqdirsə, onda onun eşqi məcazidir, yox əgər mənzərədəki harmoniyaya, tənasübə, rənglərdəki həmahəngliyə aşiqdir-sə, onda onun eşqi həqiqidir. Əgər insan həla məcazi eşq-dədirse, deməli həqiqi eşqə doğru gedir. Əgər həqiqi eşq-

dədirse, deməli ALLAH-a aşiqdir. Bu nəzəriyyənin tərəfdarları demislər ki, məcəzə hər kim hər nəyə aşiqdir, həqiqətdə ALLAH-a aşiqdir.

Eşqin mərtəbələrini həqiqi və ilahi kimi görənlər isə belə düşünürlər ki, məcazi eşq əslində həqiqi eşqi tapmaq üçün yalnız bir keçid ola bilər. Adından bəlli olduğu kimi o, həqiqətin özü ola bilməz, ancaq həqiqətə bənzəyə bilər. Bu baxımdan insanda əvvəl həqiqi eşq cilvələnər ki, ilahi eşqi tapa bilsin.

Bu nəzəriyyələrin hər ikisi doğrudur. Ancaq eşqə iki cür yanaşmadan əlavə başqa bir fikir də doğur ki, o da budur:

Eşqin salikləri həqiqətdən ilahiyyata doğru hərəkət etməkdəirlər. Lakin bu iki mərtəbə arasında bəzi maneələr, keçidlər var. Bu maneələrdən biri məcazi, o biri Əflatuni eşqdir. Bu nəzəriyyənin tərəfdarları məcazi eşqi, həqiqi eşq ilə ilahi eşq arasında bir dolanbac, labirint bilirlər. Həqiqi eşqin sahibləri ilahi eşqə doğru hərəkət edərkən, məcazi eşqin dolanbacından, labirintdən məharətlə keçəndən sonra, ikinci maneə gəlir ki, bu da Əflatuni eşqdir. Bu elə bir maneədir ki, insan bu maneaya rast gələndə onda şəhvanı hissələr baş qaldırır. Eşqin bu mərtəbəsində ruhani zövqü cismani ləzzətə dəyişmək təhlükəsi var. Əgər aşiq bu imtahandan da uğurla çıxa bilsə, onda onun üzünə ilahi eşqin qapıları açılar. İndi isə kitabımızın birinci səhifəsindən bura qədər bütün yazınları nəzərə alaraq, bu böyük şairin çox ustalıqla yaratdığı «Leyli və Məcnun» əsərinin nədən bəhs etdiyini aşadırmağa çalışaq. Elə ona görə də «bismillah» deyib bu misilsiz əsərin şərhinə başlayaqq.

Füzulinin imanda ədalətdən, itaətdə xalisliyindən, irfanda mövqeyindən yuxarıda ayrı-ayrılıqda müəyyən qədər verilən məlumatlar, «Leyli və Məcnun» dastanının şəhhi üçün bir zəmin idi. Bunlardan əlavə şairin şeirlərində bir aşiqlik məsəlesi də var. Yəni Füzuli şeirlərində tərənnüm etdiyi eşqi, təkcə, vəsf etməklə kifayətlənməyib, o, özü də eşqin şərbətindən dadmış bir həqiqi aşiqdir. Əslində əgər

şair yazdıqlarında görünməsə və yaxud yazdıqları özündə eks olunmasa, nə sözündə bir kəsər olar, nə də adı əbədiyyət tapar. Onun şeirlərindəki aşiq obrazı (Məcnun başda olmaqla) elə şairin özüdür:

Məndən, Füzuli, istəmə əş'ari-mədhi zəmm,
Mən aşiqəm, həmişə sözüm aşiqanadır.

Özünün etiraf etdiyi kimi, Füzuli eşqin mahiyyətini çox gözəl başa düşən bir aşiq-şairdir. Nəsib müəllimin sözü ilə desək: - «Eşqdən qeyri hər bir əməli xəta bilən, iman və vəhdət məqamını eşqdə tapan, bu yolda bütün möhnət və bələyə dözən, hətta öz canını belə fəda etməyə hazır olan Füzuli, heç bir təriqətə qoşulmadan özü üçün bir məqsəd, bir təriqət seçməmişdir. Bu yol bütün arıflərin keçdiyi eşq və mərifət yoludur».¹

Eşqi bütün incəliklərinə qədər bilən, aşiqliyi yalnız yazılarında yox, əməldə də göstərən, bu yolun yolçusu olmayı özünə böyük bir fəxr bilən aşiq bir şairin yaratdığı gözəl bir eşq dastanı, Füzulinin bəyənib keçdiyi eşq məktəbinin öyrətdikləri əsasında şərh edilməlidir.

«Leyli və Məcnun» vaxtı ilə şifahi xalq ədəbiyyatında dildən-dilə gəzən bir dastan olub. İlk dəfə bu dastanı nəzmə çəkən Azərbaycanın dahi şairi Şeyx Nizami Gəncəvədir. Bu dahi şairdən 400 il sonra dünyaya gələn ikinci bir Azərbaycan oğlu bu əsərə yeni bir ruh gətirdi, yeni bir can verdi. Doğrudur, Nizami ilə Füzuli arasındaki dörd əsrlik bu müddətdə müxtəlif şairlər tərəfindən bu dastana müraciət olundu, ancaq heç biri böyük uğur qazana bilmədi. İstədilər Nizami olsunlar, lakin onun kölgəsində qaldılar. Füzuli isə bu dastanı özünə məxsus elə yaratdı ki, «Leyli və Məcnun» adı Nizami ilə başlıdı, Füzuli ilə möhürləndi. Nizami misilsiz bir hikmət dastanı yazdısa, Füzuli bənzərsiz

bir eşq dastanı yaratdı. Sual oluna bilər, əgər bu eşq məhumunun izahidirsa, onda Məcnun özü, qohumları, Leyli, ata-anası, rəfiqələri və digər surətlər nə üçündür. Bunlar şairin demək istədiyi incəlikləri bəyan edən obrazlar, surətlərdir. Şair öz sözünü bu obrazların dili ilə deyir. Maraqlıdır ki, bu əsərdə mənfi obraz yoxdur. Leylini məktəbdən ayırib danlayan ana da, qızını Məcnuna verməyən ata da, Leyliyə aşiq olan İbn Səlam da, Novfəl də, bir sözlə, bütün surətlər haqlıdır. Yaxşı baxanda, bu əsərdə nəinki haqsız surət, heç haqsızlığın özü yoxdur. Əgər atası Leylini Qeyşə vermirse haqqı var, çünkü hansı ata öz qızını dəliyə verər. Axı Qeyş el içində Məcnun kimi tanınır. Bu səhbətlərə məqamı gəldikcə qayıdır. Mənə, verilmiş bu qədər məlumatlardan sonra birbaşa «Leyli və Məcnun»un araşdırılmasına keçməyin əsl vaxtıdır. Əsər kitabın əvvəlinə yazılmış dibaçə ilə başlayır. Dibaçə fars sözüdür; mənası müqəddəs giriş, müqəddəs ön söz deməkdir. Əsərin içina daxil olmamışdan önce, görək, Füzuli bizə bu müqəddəs girişdə nə öyrədir, əsərdəki ideyaya hansı aspektdən yanaşmağı məsləhət görür. Dibaçədə oxuyuruq: (Füzulinin nəşr dili qəлиз olduğu üçün burada sadələşmiş formasını veririk).

«İlahi, həqiqət sırrı olan Leyli vəhdət pərdəsindən çıxıb camalının görünməsi ilə surət fəzasını bəzəyərkən və Məcnunun ruhu qəflət səhrasında sərgordan gəzərkən, onun işq saçan gözəlliyini görüb ixtiyarının cilovunu əlin-dən verərkən, uca göylərin ata istəyi və yerlərin ana məhəbbətdən dolayı onların can bəxş eləyən səadəti və ürəyini açan sevincini dərk etməyib, inandırma və hiylə cildinə salınmış, xeyirxah məsləhət donuna geyindirilmiş aldatma ilə aralarındaki vüsali qırmaq və onları birləşdirən zənciri parçalamaq istəsələr, təvəqqə budur ki, bu hekayəm dünyanın bəzəyi olan Leylinin üzündən pərdənin götürülməsinə və dünyada çəşqin gəzən Məcnunun ürəyində alçaq fikirlərin axtarılıb tapılmasına bais olmasın. Yox əgər, bu əfsanəni söyləmək bəhanəsilə kamil söz sərrafları və şirin dil ustaları həqiqi eşqi və gözəlliyi göstərmək istəsələr, sei-

¹ N. Göyüşov. Füzulinin sənət və mərifət dünyası. Bakı-Tehran, 1997, s.

rin sırlı incilərini sapa düzmk, söz ağacından ağır zəhmətin zərif meyvələrindən dərmək, gizlinin üzündən gözə görünməz pərdəni götürmək istəsələr, qoy onda ALLAH-in köməyi və Tanrıının rəhməti onlara bu vüsal dərəcəsinə çatmaqdə və zühur dərəcəsinə yetişməkdə, yəni vəhdət məqamına və haqqın təzahürünə qədər bu işi xeyirlə başa vurmaqdə yar olsun. Seçilmiş arzuların təcəssümü Leylini və ali gözəlliyyin misali olan Məcnunu, nifrətə layiq alçaq adamlardan, şeirə və zərif sözə böhtan atanlardan, anlamadan Leylini qınayanlardan, Məcnunu zülm ilə qovanlardan ALLAH saxlasın».¹

Dibaçədən məlum olur ki, bu əsəri izah etmək istəyənlərdən, Leylinin üzündən pərdənin götürülməməsi, Məcnunun ürəyində alçaq, qeyri-insani fikirlərin axtarılıb araşdırılmaması xahiş olunur. Yəni əsərdəki rəmzləri başa düşməyən hər bir tədqiqatçı bu sənət abidəsinin izahına səy göstərməsin. Cənki bir rəmz, bir surət olaraq əslində camal sıfətinin məzhəri, Məcnun isə haqqın kamal sıfəti olaraq vəhdət məqamıdır. Leyli vəhdət məqamına, Məcnun isə haqqın kamal sıfətini dərk etməyə doğru can atan aşiqlardır. İstər gözəllik, istər vəhdət yaradılış baxımından ikisi də vücuiddur, yəni varlıqdır. Varlıqların isə bir-birinə doğru can atmaları təbiidir. Cənki bütün yaranmışlar bütövlükdə ALLAH-in cələl sıfətinin təzahürüdür. Ona görə də bu iki aşiq qovuşmağa can atırdılar. Eşqin kəmala yetməyi ilə, cismanı birləşmə həqiqi eşqdə bəyənilməyən bir hal olduğunu dərk edən kimi həyatı tərk etdilər və ruhən bir-birinə qovuşdular.

Bundan əlavə, bu əsərin əsas məğzinin nədən ibarət olduğunu Füzuli əsərin əvvəlindəki üç münacat-rübai vasitəsilə də göstərmişdir. O rübailər bunlardır:

¹ N. Rza. Leyli və Məcnun əsərinin nəşrlə şərhi. Bakı, 19.. s. 18

Ey nəş'əti- hüsnü eşqə tə'sir qılan,
Eşq ilə binayı-kövnü tə'mir qılan,
Leyli səri-zülfünü girehğir qılan,
Məcnuni-həzin boynuna zəncir qılan.

Tutsam tələbi-həqiqətə rahi-məcaz,
Əfsanə bəhanəsilə ərz etsəm raz,
Leyli səbəbilə vəsfin etsəm ağaz,
Məcnun dili ilə qılsam izhari-niyaz,

Lütf eylə, şəbi-ümmidimi ruz eylə,
İqbalmı tövfiq ilə firuz eylə,
Leyli kimi ləfzimi diləfruz eylə,
Məcnun kimi nəzmimizi cigərsuz eylə.

1. Hüsn ALLAH-in camal sıfətlərindəndir. Nəşət isə vücudə gəlmə deməkdir. Dədik ki, eşq özü bir vücud olaraq yaranmışdır. Bu vücud elə bir qüvvədir ki, onu hərəkətə gətirmək üçün bir vasitə lazımdır ki, o da hüsndür. Rübaidə deyilir ki, ey hüsünün vücudi eşqə təsir edən, eşq ilə varlıq binasını təmir edən, Leylinin saçlarını qırırm edib, yazıq Məcnunun boynuna zəncir edən.

2. Əgər həqiqət tələbində məcaz yolu tutsam, əfsanəni bəhanə edərək sərr danışsam, Leylinin adı altında sənin tərifini dila gətirsəm, arzularımı Məcnunun dili ilə desəm.

3. Mərhəmət göstərib ümidiñin gecəsini gündüzə döndər. Bəxtimi, taleyimi qüdrətinlə işqlandır. Sözlərimi Leyli kimi ürək açan, şeirimi Məcnun kimi ciyər yandıran elə.

Şair dibaçədə oxucusuna deyir ki, əgər sən gözəlliyyi surətdə, eşqi isə heyvani nəfsdə bilirsənə və bu haqda danışmaq istəyirsənə, təvəqqə edirəm ki, mənim dünyanan gözəli olan Leylimi, vəhdət məqamının özü olan Məcnunu mu söhbətinə mövzu etməyəsən. Rübailərində isə deyir ki, doğrudur, mən hansısa bir əfsanəni nəzmə çəkmişəm, ancaq bu əfsanə böyük bir sirri danışmaq üçün bir vasitədir. Arzularımı ALLAH-a Məcnunun dili ilə çatdıraram, Leyli

adı altında isə Onun camalını təriflərəm. Yəni, ey oxucu, «Leyli və Məcnun»u yazmaqdə mənim məqsədim sərr da-nışmaqdır. Sən bu məqsədi nəzər əhlinin xoşuna gəlməyən cahilanə fikirlərlə izah etmə.

Belə bir dibaçədən və bu rübailardən sonra bu əsəri, kiminsə xoşuna gəlsin deyə izah etmək heç də insafdan de-yil. Bunlardan sonra «Leyli və Məcnun» məsnəvisi belə bir sərlövhə ilə başlayır.

*Bu həzrəti-İlahiya sitayış, arzularımı yerinə
yetirməsi üçün xahişdir*
və

*Ona şükür edərək, bu sətirlərimin qüsurunu
örtmək üçün yalvarışdır.*

Əgər hər sərlövhəni, hər başlığı şərti olaraq fəsil ad-landırsaq, bu fəsildə Füzuli həm ilk sözü ALLAH-ın adı ilə və tərifilə başlamış, həm də Ona olan imanını, sədaqətini göstərmişdir. Bu da, bu böyük insanın tovhidə olan etiqadının təsirindəndir. Bu fəsildə məsnəvi ərəb dilində başlayır, fars dilində davam edir. On doqquz beytlik bu məsnəvi:

Əlhəmdü livahibil məkarim,
Vəş-şükrü lisahibil mərahim.

- beysi ilə başlayır -

Bəxşəd bə riyazi-dövlətəm ab,
Əbri-kərəmi-Rəsulü əshab.

- beysi ilə bitir. Münacatı bütövlükdə bura köçürməyə lü-zum yoxdur, ancaq tərcüməsini vermək pis olmazdı.

«Əziz və mərhəmətli ALLAH-a şükürlər olsun. O, əzəli və əbədidir. ALLAH-ı sənətə tanımaq mümkün ol-du. O, böyük və yüksəkdir. Bənzəri, şəriki, misli və nəziri

olmayan ALLAH, pak və münəzzəhdır. Təzə gəlin kimi gözəl olan bu aləmi bəzəyən, insan nəslini yaradan odur. Həqiqət gövhərinin sərrafı, çətinlikləri və anlaşılmazlıqları kəşf edəndir. O, bütün gizliliyi aşkar edən və bütün aşkar olanları örtəndir. Yaranış binasının memarı, dünya bağçasının suvarıcısıdır.

Ey ALLAH, mənə imdad et ki, dərdliyəm, çəşqinam, zar və məhzunam. Hünər şöhrətindən xəbərim, hünərsizlik-dən başqa hünərim yoxdur. Qarşıma çox çətin bir məşğələ qoymuşam. Onun əvvəli və sonu, qorxulu və qarışıldır. O yolun üzərinə düşmüş bir daş, və məni qorxuya salan bir dənizdir. Əgər sənin lütf və tövfiqin mənə rəhbərlik etməsə, bu dar dəradəki daşın qəlbindən bir ləlin çıxarılması, bu dənizdən bir dürrün yetişməsi və məqsədimin gülməsi çə-tindir. Ürəyimi işıqlandıran və sinəm lövhəsinə saf yazılar nəqş etdirən işləri gör ki, xatirimin aynası pak, ağlımin çır-raqı parlaq olsun. Arzu qapısının qifilini sindirdim ki, tələb etdiyim şəyləri tapım. Dövlətimin bağçasına Peyğəmbər (s) və onun əshabının nemət buludları su versin».¹

Bu razı niyaz, əvvəlki fikirlərini həyata keçirmək üçün bir kömək istəməkdir, yalvarışdır. Şair bu qəmli macəranı uğurla bitirmək üçün, bu ağır işin öhdəsindən mətanətlə gəlmək üçün uca Tanrıının qüdrətinə arxalanır və yalnız ondan kömək istəyir. İkinci fəsil belə adlanır:

*Bu tovhid bağçasının çıçayıdır və onun tərif
bostanının nübarıdır.*

Bu fəsil 34 beytdən ibarət olaraq bütövlükdə ALLAH-ın tərifidir. Nümunə üçün bəzi beytlərə nəzər salaq:

1. Ey munisi-əhli-zövq yadın,
Əbvabi-əməl kilidi adın.

¹ M. Füzuli. Leyli və Məcnun. Bakı, 1958, s. 14-15

2. Ey gənci-əta tilismi ismin,
Sən gənci-nihan, cahan tilismin.

1. Ey xəyalı zövq əhlinin munisi olan, sənin adın əməl qapılarının açarıdır.

İnsan hər əməlinin, hər bir işinin ugurla başa çatmasını istəyir, o iş «bismillah» ilə – ALLAH-ın adı ilə başlaması məsləhətdir. N.Gəncəvi Sirrlər xəzinəsi əsərinin əvvəlində «Bismillahir-rəhmanir-rəhim» ifadəsini, hikmət xəzinəsinin qapılarının açarıdır, deyə mənalandırmışdır. Füzuli də adın əməl qapılarının açarıdır, deyir.

2. Ey ismi səxavət xəzinəsinin tilsimi, sən gizli bir xəzinəsen dünya sənin tilsimindir.

Məlum məsələdir ki, hər hansı bir xəzinəni qorumaq və qorumaq üçün də gizlətmək lazımdır. Adətən xəzinələr heç kəsin əlinə düşmən deyə onu tilsimləyərlər, yəni indiki dil ilə desək kodlaşdırırlar. Sonsuz kainatdakı bütün yaranmışların maddi və mənəvi tələbatını ödəyən bu varlıq ALLAH-ın səxavət xəzinəsindən bir nemətdir, bir paydır. Füzuli demək istəyir ki, adın səxavət xəzinəsinin tilsimidir, kodudur. Özün isə elə gizli xəzinəsen ki, bütün yaratdıqların da sənin tilsimindir. Yəni, səni tapmaq üçün əvvəl bu tilsimi qırmaq, açmaq lazımdır, bu da qeyri-mümkündür.

1. Ey cudi vücudi-kövnə vahib,
Zati kimi etirafı vacib.
2. Ey silsileyi-vücudə nazim,
Rəzzaqi-ərazilü əazim.

1. Ey səxavəti varlığı vücudə gətirən, sənin etirafın, zatın qədər vacibdir.

Vəhdəti-vücud fəlsəfəsində bir «vacibəl-vücud» məsəlesi var, bir «mümkünəl-vücud». Vacibəl-vücud ALLAH-ın özüdür, mümkünəl-vücud isə Ondan qeyriləridir. Bu məsələyə, vəhdəti-vücuddan danışanda toxunmuşuq. Və onu da qeyd etmişik ki, bu məsələdə arıfların nəzəri budur ki, bù-

tün yaranmışlar vücudi-mütləqin, yəni ALLAH-ın görünən yerləridir. Beytdəki məna budur ki, bütün mövcudat səxavəti zatının məzhərləridir, təzahürləridir.

2. Ey vücud silsiləsini nizamlayan, rəzillərə də, əzəmet-lilərə də ruzi verən sənsən.

«Bismillah»dakı «Rəhman» və «Rəhim» sözləri lügəti mənada eyni kökdən olsalar da, sıfət baxımından başqa-başqadır. Qurani-Kərimi təfsir edən böyük alımlər bu qənaətə gəlmişlər ki, «ALLAH Rəhimdir» sözü yalnız bu dünyada yaşıyanlara aiddir: istər Onu tanışınlar, istər tanımasınlar. Şüursuz heyvanlardan tutmuş insanlara qədər bütün canlılar, hərə öz ruzi payını alır. Bu, ALLAH-ın Rəhim sıfətidir. Rəhman sıfəti isə yalnız, axırətdə möminlərə aiddir. Bu beytdə, şair imkan aləmindən söz açdığı üçün, ALLAH-ın Rəhim sıfətinə işarə edərək deyir ki, ey vücud silsiləsini (ardıcılığını) nizamlayan, möminə də, kafirə də ruzi verən sənsən.

1. Ey pərdeyi-masiva niqabın,
Səndən özgə sənin hicabın.
2. Ey sirri-vücudin əmri-məlum,
Mövcud həmin sən, özgə mədüm.

1. Ey masivanın pərdəsi, niqabı olan, səndən qeyri nə varsə, hamu sənin hicabındır.

Əvvəldə münacatlardan danışarkən, «zəhi zatın nihanü ol nihandan masiva peyda» misrası ilə başlayan qəzəlin şərhində bu məsələyə ətraflı toxunmuşuq. Bir daha təkrar olaraq qeyd etmək istəyirik ki, ALLAH-taala bütün yaratdıqlarını ona görə yaratdı ki, həm Özünü tanıtsın, həm də gizlətsin. Ona görə də şair, «səndən başqaları sənin örtüyündür» ifadəsini işlətmüşdir.

2. Ey vücudunun sırını dərk etmək mümkün olmayan, hər nə var elə sən özünsən, səndən səvə heç nə yoxdur.

Vücud haqqında danışarkən arıfların nəzərlərini qeyd edərək dedik ki, bütün yaranmışların varlığı ALLAH-ın

məzhərləridir. Hər nə yaradılıbsa, Onun varlığını isbat edən dəlillərdir. Onsuz heç nəyin varlığı mümkün deyil.

1. İdrakımıza kəmali-heyrət,
Tovhidinə bəsdürür dəlalət.
2. Əndişeyi-zat qılmaq olmaz,
Bilmək bu yetər ki, bilmək olmaz

1. Bizim idrakımızın heyrətinin kamalı, sənin ALLAH-lığının təkliyinə ən kəskin dəlildir.

Yəni, ağlımız səni düşündükə heyrətdən başqa, bir şey əldə edə bilməz. Bu yolda ağlımız yox, heyrətimiz kamillaşır ki, bu da təkliyini anlamaq üçün kifayət edən bir dəlildir.

2. Sənin zatını axtarmaqda fikir yürütmək ağılsızlıqdır. Təkcə bir şeyi bilmək kifayətdir ki, onu heç kəs bila bilməz. Məqsədimiz bütün əsərin nəşrlə izahını vermək olmadığı üçün, bu fəsildən də yiğcam olaraq məlumat verdik. Füzuli bu fəsilləri elə bir ardıcılıqla düzüb ki, bir neçə fəsil bir-birini tamamlamaqla yanaşı, eyni zamanda əsərin məğzini başa düşmək üçün zəmin yaratır. Fikir versək görərik ki, birinci fəsil arzuların həyata keçməsi üçün bir iltimasdır. İkinci fəsil ALLAH-in vəhdaniyyətinin tərifi və sübutudur. Üçüncü fəsil isə ALLAH-la yalvarış dolu şəxsi söhbətdir. Bu fəsil belə adlanır:

*Bu münacat dəryasından bir govhərdir və
Yalvarış mədənindən bir covhərdir.*

Bu fəslin də məzmununun nədən ibarət olduğunu yiğcam şəkildə araşdırmağa çalışaq.

1. Ya Rəb, kərəm et ki, xarü zarəm,
Dərgahə bəsi ümidvarəm.
2. Torpaq idim, eylədin bir insan,
Müstövəcibi-əqlü qabili-can.

1. İlahi, bu zəlil bəndənə rəhm elə, mən ancaq sənin dərgahına ümid bağlamışam.

2. Mən bir torpaq ikən, həmin torpaqdan aqla layiq, cana yarayan bir insan yaratdır.

1. Hala ki, həvaləgahi-cudəm,
Məqbuli-səadəti-vücdəm.
2. Öylə deyiləm ki, bu aradə,
Sədd ola sülükim e'tiqadə.

1. Bir halda ki, mərdliyi mənə həvalə eləmək olar, deməli mən vücuđə dönmək səadətinə məqbul görülmüşəm. Yəni torpaqdan insana çevrilib vücuđə gəlmək, özü ən böyük səadətdir.

2. Bu arada o cür deyiləm ki, getdiyim yol etiqadıma çəpər olsun.

Beytdə işlənən «arada» sözü elə-bəla qafiyə xatirinə işlənməyib və hamının başa düşdüyü arada, yəni ortada mənası daşımaqla bərabər, zənn ilə güman arası mənası da verir. Arıflər həmişə bu iki rəzalət arasında (zənn ilə güman) yerləşən «yəqin» fəzilətini axtarırlar. Bu elə bir yoldur ki, zərrə qədər səhv addım insanı əsl yoldan çəsdirdə bilər. Bu yol salıkdən (yəni yol gedən) xalis iman, möhkəm əqidə istəyir. Bu səhradə yollar bir yox, iki yox, minlərlədir. Vüsələ doğru isə, yalnız bir yol gedir. Əqidə bütövlüyü ilə, yol tanıyan qəlbin ikisi bir olmasa, o yolda hökmən azarsan. Əqidəsi möhkəm bir insanın tutduğu yol düz olmasa, həmin yol əyri olduğuna görə etiqadın kamala yetməsinə mane olacaq. Haqqı tapa bilməyən bir insan irfana yetişə bilməz. Füzuli beytdə demək istəyir ki, bu arada elələrindən deyiləm ki, tutduğum yol etiqadıma, imanıma çəpər olsun.

1. Tovfiq edəsən məgər rəfiqim,
Ta səhl ola siddəti-təriqim.
2. Elmində əyandır etiqadım,
Sənsən, səndən həmin muradım.

1. Bəlkə köməyini mənə dost edəsən ki, mənim də
getdiyim yol düz olsun.

2. Mənim etiqadım sənin elmində aşkardır, səndən
istəyim, yalnız sənin özünsən. Bu beytlərdən sonra bir neçə
beytdə dünyanın iki olmasından, axırətə alını açıq, üzü ağ
getməkdən Füzuli başqa bir yerde belə yazır:

1. Bildim bu imiş sənin muradın
Kim, əhli-kəmal ola ibadın.

2. Bunda yetə rütbəyi-kəmalə,
Onda yetə dövləti-vüsələ.

1. Bildim, məqsədin odur ki, qulların kamal əhli olsun.

ALLAH-taala insanı kölə olaraq yaratmayıb. Əgər insanı qul olaraq yaradıbsa, insan da ALLAH-a yaraşan qul olmağa çalışmalıdır. ALLAH isə öz qullarını kamil görmək istəyir və hətta kamilləşməsi üçün ona yol da göstərir, kömək edir. ALLAH-in halal buyurduğu bütün qidalar, istər ruhani olsun, istər cismani, insanın kamilləşməsinə xidmət edir. Hətta kamilləşməyə meyl etməyənləri müxtəlif əzablarla cəzalandıracağı ilə qorxudur. Bütün bunlar, yalnız insanın kamala yetməyi üçündür. Əgər ALLAH insanı pis əməlinə görə cəhənnəm əzabı ilə qorxudursa, bu qorxutmaq insanın kamil insan olmasına görədir. Bu da ALLAH-in lütfüdür, böyüklüyüdür.

2. Bu dünyada kamal rütbəsinə yetə, o dünyada vüsəl dövlətinə.

ALLAH-in böyüklüyünə baxın ki, öz qulunu nə bu dünyada cəhalət içində, nə o dünyada cəhənnəm atəşində görmək istəmir. Qoyduğu qanunlar, tələb etdiyi əməller, qadağa əmrləri, qorxu dolu ayələr hamı ona görədir ki, insan bu dünyada cəhaləti atıb kamala, o dünyada isə cəhənnəm atəşindən qurtarıb vüsala yetsin və əbədi səadət tapsın. Sənə sonsuz şükürler olsun, İlahi!

Növbəti fəsil belə adlanır:

*Bu vacibəl-vücudun varlığını isbat edən qəti
sübutdur və
Başqa varlıqların olmasına mane olan dəlildir*

Bu fəsildə isə Füzuli, artıq ALLAH-ı tərifləmir, ona nəyə görəsə yalvarır. Burada yalnız Onun varlığını sübut etməyə çalışır.

1. Etmək gərək əhli-feyzi-biniş,
Təhqiqi-vücudi-afərinis.
2. Bilmək gərək ani kim, cəvahir,
Nə gənci-nihandan oldu zahir.

1. Feyz əhlinin görənləri, xilqətin yaranmağını araşdırmağa səy göstərməlidirlər.

2. Bilmək lazımdır ki, cəvahir hansı gizli xəzinədən çıxdı. «Cəvahir» burada qiymətli daş-qasət mənasında yox, xilqətin zati mənasında işlədilib. Bu cür poetik fikirlərə bəzənmiş bu fəslin bir yerində belə deyir:

1. Bihudə deyil bu karxanə,
Bifaídə gordışı-zamana.
2. Haşa ki, bu barigahi-ali,
Bir dəm yiyesindən ola xali.

1. Nə bu iş yeri əbas yerə, nə zəmanənin dolanması faydasız deyil. Burada iş yeri dedikdə dünya nəzərdə tutulur. Məhəmməd Peyğəmbər (s) buyurub: «Dünya axırətin əkin yeridir».

2. Vay o gündən ki, bu ali saray bir an sahibsiz qala. Həqiqətən də sahibsiz ev tez viran olub dağları. Kainat adlı bu əzəməli sarayı da yəqin bir sahibi var ki, uclub dağılmır. Vay o gündən ki, bu saray sahibsiz qala ifa-

dəsi, vay o gündən ki, sahibi ondan üz döndərə, mənasında dir.

1. Fikr eylə və gör nədir bu üslub,
Nə saniədir bu vəz i-mənsub.
2. Hər zərreyi-zahirin zühuri,
Bir özgəyə bağlıdır zəruri.

1. Bir düşün və gör bu üslub hansı sənətkarın işidir. Yəni belə qanuna uyğunluq, belə həməhənglik, belə harmoniya yaratmaq hansı sənətkarın üsuludur. Bu üslub hansı sənətkara mənsubdur.

2. Hər zərrənin üzə çıxmağı, başqa birinə bağlılığı ilədir. Bu və digər danılmaz həqiqətləri məntiqi dəlillərlə üzə çıxaran şair, fəsil sonunda ağılı ilə danışır və ona belə deyir:

1. Ey əql, ədəbə riayət eylə,
Bu bilmək ilə kifayət eylə.
2. Təhqiqi-sifatə qane olğıl,
Əndişeyi-zatə mane olğıl.
3. Ol pərdəyə kimsə rah bulmaz,
Təhqiq bil anı bilmək olmaz.
4. Gər yetə idi bu sırrə idrak,
Deməzdi Rəsul «maərəfnak».

1. Ey ağıl, bu qədər bilməyinlə kifayətlən, elə etmə ki, ədəbdən kənara çıxasan.

2. ALLAH-in sübutiyə sıfətlərini araşdırmaqla qane ol, zati haqqında fikir yürütmükdən çəkin.

3. O pərdəyə heç kəs yol tapa bilməz, Onu axtarmaqla tapmaq olmaz.

4. Əger bu sırrı açmağa ağıl yetsəydi, Peyğəmbər (s) «səni layiqincə dərk edə bilmədik»¹ deməzdi.

¹ Məhəmməd Peyğəmbərdən hədis.

1. Xəlq oldu bu bəhri-heyrətə qərq,
Ta xəlqdən ola xalıqə fərq.
2. Hər riştə ki, həq əyan edibdir,
Sərriştəsini nihan edibdir.

1. Yaranmışlar bu yaranış qarşısında ona görə heyvə dənizində qərq oldular ki, yaradanla yaranan arasında bir fərq olsun.

2. ALLAH yaratdığı hər ipin (kələfin) ucunu gizlədir.

1. Bir kimsə əgər olaydı agah
Kim, xəlqi necə yaradır ALLAH.
2. Mümkün ki, iradətilə ol həm,
Xəlq edə biləydi özgə aləm.
3. Verməz çü kəmali-hikməti-həq,
Təhqiqi-rümuza rahi-mütəqə.
4. Faş oldu ki, sırrı-həq nihandır,
Aləmdə nişanı binişandır.

1. Əgər kimsə agah olaydı, başa düşəydi ki, ALLAH yaratdığını necə yaradır.

2. Mümkündür ki, o da öz iradətilə başqa bir aləm yaradayı.

3. Tanrı bu cür kamala yetmiş hikməti hər ağıla verməz. Başqa sözlə, ALLAH açılmayan sırların dəqiq yolu heç bir ağıla göstərməz.

4. Aşkar oldu ki, ALLAH-in sırları gizlindədir. Aləmdə nişansızlıqdan başqa bir nişanı yoxdur.

Növbəti fəsil belə adlanır:

*Bu öz cəhalətimin etirafıdır və
günahlarımın çoxluğunun təsdiqidir.*

1. Ey hikmətə baxmayan nəzərsiz,
Əhvali-zəmanədən xəbərsiz.
2. Tən etmə ki, çərx bivəfadır,
Daim işi kövr ilən cəfadır

-beytləri ilə başlanan bu hissədə, bu əzəmət qarşısında kiçikliyi etiraf etmək və saysız-hesabsız nemətlər qarşısında şükür etmək tövsiyə olunur.

1. Ey hikmətə baxmayan kor, zəmanənin halından xəbəri olmayan.

2. Dövrani-çərxin işi insanlara zülm, əzabdır, vəfası yoxdur, deyə bu qədər ona tənə vurma.

1. Şərh eylə mənə ki, çərx netdi,
Ondan nə cəfa zühurə yetdi.

2. Nən var idi ki, əlindən aldı,
Nə mərtəbədən aşağı saldı.

1. İzah elə, gör, çərx sənə neyləyib, ondan sənə yetən əzablar hansılardır.

2. Nəyin var idi ki, əlindən alıb, səni hansı mərtəbədən endirib.

1. Ey nəfşpərəstü cismpərvər,
Olma qəmi-hirs ilə mükəddər.

2. Cəhd eylə əzabi-gur yiğma,
Səy eylə mətai-mur yiğma.

3. Damani-təriqi-şər'i tutgil,
Hər nə ki, xilafi-şər', unutgil.

4. Təhqiqi-vəsileyi-vüsul et,
Təqlidi-şəriəti-Rəsul et.

1. Ey nəfsinə ibadət edən, nəfsinin qulu olan. Ey bədənni bəsləyən, hərislik qəminə aludə olub bu qədər kədərlənmə.

2. Çalış qarışqa yemi, qəbir əzabı toplama.

3. Şəriət yolunun ətəyindən tut, şəriətin əksinə olanları tamam unut.

4. Vüsalə yetmək yollarını araşdır. Peyğəmbər (s) qoymuş şəriətin təqlidçisi, yamsılayanı ol.

Sonrakı iki fəsil Peyğəmbərin (s) zatının tərifsi və meracının təsviridir. Yuxarıda haqqında söz açdığımız nübüvvət bəhsində bu barədə müəyyən qədər danışdığımıza görə (ALLAH günaha yazmasın) və bu fəsillər eşq məfhuminun açılışında bizə kömək etmədiyi üçün, sadəcə adları-nı çəkməklə kifayətlənirik.

Növbəti bir neçə fəsil isə, ardıcıl olaraq saqiyə müräciətlə başlıyır. Birində saqı ilə səhbət edərkən öz dərdindən, şairlikdəki qüdrətindən, zəmanəsində şeirə verilməyən qiymətdən söz açırsa, digərində isə saqidən elə bir mey istəyir ki, hər şeyi unudub, başlığı işi uğurla sona çatdırıbilsin. Görək saqı özü kimdir?

«Saqı» sözünün irfanda bir neçə mənası var. 1. Kamil şəxs 2. Arıflarə eşq feyzi ilə dolu şərab paylayan 3. İlahi feyz qaynağı 4. ALLAH-in camal sıfətlərinin təzahürü 5. Ruhül-qüds, yəni ALLAH-dan Məhəmməd Peyğəmbərə (s) vəhyy gətirən mələk (Cəbrail) 6. Cənnətdə Kövsər suyunu paylayan (Həzrət Əli) və s.

Füzuli şeirində işlənən «saqı» sözləri bu mənaların hamisində işlənmişdir. Xitab olunan saqinin hansı mənada nəzərdə tutulduğu, fikri başa düşmək üçün əsas şərtlərdir. Bu qədər bir-birindən gözəl mənaları bir tərəfə atıb, saqını yeməkxanalarda içki paylayan kimi, zahiri mənada izah etmək cahillik deyilmi? O da olsun Füzuli şeirlərində. Ümumiyyətlə, şeirdə dərin mənalar axtarmaq oxucudan ətraflı mütləiq tələb edir ki, bu da insani elm aləminə aparar. Şeirinancaq (bəzi adamlar kimi) zahirinə aludə olmaq isə insani mütləiqdən saxlayar, elmsiz edər ki, bu da cəhalət deməkdir. Saqının gəzdirdiyi «badə», «cam», «şərab», «mey» və s. bu cür irfani baxımdan mənalananlı sözlər də var ki, yeri göldikcə onlardan da danışarıq. Növbəti fəsil isə belə adlanır:

*Bu qüdrətin yoxluğu və
qüvvətin olmadığı üçün üzr istəməkdir.*

1. Arayışı-söhbət eylə, saqi,
Ver bədə, mürüvvət eylə, saqi.
2. Bir cam ilə qıl dimağımı tər,
Lütf eylə bir iltifat göstər.

1. Saqi, insaf et bədə ver, söhbəti bəzəkli elə. «Bədə» sözü eşqin ilkin mərhələsi, ilahi lütf deməkdir. Gül rəngli bədə isə, (badeyi-gülgün) eşqin yüksəlişi kimi bir çox ifadələrlə mənalananıb. Birinci misrada Füzuli söhbətini saqidən bədə istəməklə başlayaraq, saqi, insaf elə, bədə ver, söhbəti bəzə deməklə onu demək istəyir ki, ey kamil şəxs, mənə ilahi lütf ver ki, söhbətimiz bəzəkli olsun.

2. Bir cam ilə keyfimi təzələ, yaxşılıq eləyib, bir yaxşılıq göstər.

«Cam» sözü isə: Batini mərifət; həqiqətlərin kəşfi; arıflərin qəlbisi; mərifət zövqü ilə dolu ürək; ilahi təcəlli və s. deməkdir.

İkinci misrada, bir cam ilə keyfimi təzələ, yaxşılıq edib, yaxşılıq göstər ifadəsi o deməkdir ki, mənə batini mərifəti öyrətməklə, həqiqətlərin kəşfini açıqlamaqla keyfimi təzələ. Mənə yaxşılıq etməklə yaxşılıq göstər. İnsala baxanda görürük ki, bu dörd misralıq şeir parçasında nə qədər böyük bir məna yatır. Fikir verin, Füzuli əvvəl bədə istəyir, sonra cam. Yəni, əvvəl ilahi lütf istəyir, sonra batini mərifət. Çünkü ALLAH-ın lütfi, nəzəri olmayan bir qəlbə batini mərifətdən söhbət gedə bilməz.

1. Bu bəzmdə sən qalıbsənű mən,
Bu bəzmi gəl edəlim müzəyyən.
2. Sən ver bədə, mən eyləyim nuş,
Mən nəzm oxuyum, sən ona tut guş.

1. Bu məclisdə bir sən qalmışan, bir mən. Gəl, bu məclisi zinətləndirək.

2. Sən bədə ver, mən nuş eleyim, mən nəzm oxuyum, sən də qulaq as.

Bir halda ki, məclisdə bir sən qalmışan, bir mən, gəl birlikdə sən ilahi feyz verməklə, mən isə, o feyzdən məst olub nəzmərimlə onu zinətləndirək. Maraqlıdır, görəsən nəyə görə Füzuli şeir oxuyum demir, nəzm oxuyum deyir.

1. Bir mülkdəyəm ki, gör udub qan,
Məzmun-iabarətə çəkib can,
2. Min riştəyə türfə lə'l çəksəm,
Min rövzəyə nazənin gül əksəm,
3. Qılmaz ona hiç kim nəzarə,
Derlər gülə xar, lə'l xarə.

1. Elə bir dövrədə yaşayıram ki, əgər qan udub, mənalar təşkil etməyə can çəksəm.

2. Min sapa bahalı qaş-das düzəsəm, min bağçada nazlı gül əksəm.

3. Heç kəs ona baxmaz, gülü tikan bilərlər, qaş-dası da çaxmaqdaşı.

Sonrakı fəsil isə saqinamə adlanır. Bu fəsildə Füzuli saqiyə qəmlili olmağını bildirərək ondan bu qəmi dəf etmək üçün mey istəyir. Söz meydanında özündən əvvəlki dahləri xatırladaraq, bu gün bu yükün ağırlığını, mənali söz demək məsuliyyətini özündə görür və etiraf edir.

1. Saqi, mədəd et ki, dərdməndəm,
Qəm silsiləsinə paybəndəm.
2. Qəm dəf inə cami-mey dəvədir,
Tədbiri-qəm eyləmək rəvədir.

1. Saqi, qəm zəncirinə, mən ayağı bağlıya kömək et ki, dərdliyəm.

2. Qəmi dəf etməyin çarəsi mey camıdır. Qəmə tədbir tökmək məsləhətdir.

Yuxarıda saqidən, camdan, şrabdan, badədən qısa da olsa məlumat vermişik. İndi isə görək qəm və mey nədir?

«Qəm» sözü də irfanda müxtəlif cür mənalaların. Arısların nəzərində qəm, aşiqin məşuqu yolunda çəkdiyi sixıntılardır. Həmçinin, «mey» sözünün də irfanda bir çox mənaları var ki, bunlardan biri də Haqqı xatırlamaqla arıfin qəlbində yaranan və onu məst edən zövqdür. Beytdəki mənə bu anlama gəlir ki, aşiqin məşuqu həsratılə qəlbində yaranmış sixıntıları aradan qaldırmak üçün, ALLAH-a mərifət yetirməklə arıfin qəlbində baş qaldırın zövqü duymaq və o zövqdən məst olmaq məsləhətdir. Onu da qeyd etmək istəyirəm ki, bu cür rəmzləri başa düşmək istəyən oxucu müasirimiz Nəsib Gøyüşovun «Təsəvvüs qaynaqları və dərvişlik rəmzləri» adlı kitabına müraciət edə bilərlər. Həmin kitabda az da olsa bu rəmzlərin mənası verilib.

Füzuli bundan sonra söz meydanında tək qalmışından, Əbu Nüvas, Nizami və Nəvai kimi söz ustadlarının kiminsə himayəsində olmayıandan, özünün isə himayədarsız olduğundan söz açır. Onlar söz bağına girəndə bağça hələ yeni salınmışdı, güllər təzə açmışdı. Onlar gül dərib getdilər, mən isə çör-çöp və tikan yiğmaqla məşğulam, deyir.

1. Ta olmaya rəsmi-şə'r məfqud,
Ərbabi-fünuni-nəzm məsdud.
2. Lazım mənə oldu hifzi-qanun,
Zəbtı-nəsəqi-kəlami-mövzun.
3. Naçar tutub təriqi-namus,
Rahətdən olub müdəm mə'yus.
4. Əhd-i-söza istivar qıldım,
Əş'ar demək şüar qıldım.
5. Eylər həsəd əhli bağlayıb kin,
Təhsin əvəzinə nəfyü nifrin.

1. Şeirin qayda-qanunu itməsin deyə, nəzm fənnlərinin qapıları bağlanması deyə,

2. Vəznlı kəlamin tərtibinin saxlanması ilə, qanunun hifz olunması mənə vacib oldu.

3. Rahatlıqdan həmişəlik əlimi üzüb namus, qeyrət yolu tutdum.

4. Sözlə əhdimdə möhkəm oldum və şeir deməyi şüar elədim.

5. Həsəd çəkənlər mənə kin bəsləyərək, alqış, əhsən yerinə lənət deyərlər.

Saqinamədən sonra, «bu məclis saqisinə badə üçün bir xitabdır» sərlövhəsilə başlanan fəsil gəlir ki, sanki saqinamənin ardı olaraq yazılmışdır. Bundan əvvəlki fəsildə şairlik vəzifəsinin sələflərdən sonra onun öhdəsinə düşdüyündən danışan Füzuli, bu fəsildə saqiyə xıtab edərək, öz şairlik qüdrətindən söz açır.

1. Həmdəmliyim ilə ar qılma,
Məndən nifrat şüar qılma.
2. Gər bilməz isən ki, mən nə zatəm,
Nə zülməti-çeşmeyi-həyatəm.
3. Feyzi-hünərim şərabdən sor,
Suzi-cigərim kəbabdən sor.
4. Söz dərkina sərf edib fərasət,
Əmlakima bulmuşam rəyasət.
5. Gəh tərzi-qəsidə eylərəm saz,
Şahbazım olur büləndpərvaz.
6. Gah dəb'i-qəzəl olur şüarım,
Ol dəb'ə rəvan verər qərarım.
7. Gah məsnəviyə olub həvəsnak,
Ol bəhrədə istərəm düri-pak.
8. Bir kərgərəm həzar pişə,
Canlar çəkib istərəm həmişə,
9. Dükkanım ola rəvaci-bazar,
Hər istədiyin bula xiridar.

1. Mənimlə dostluğunu özünə ar bilmə, mənə nifrət bəşləmə.
2. Əgər bilmək istəsən mən kiməm, hansı zülmət aləminin bulağıyam,
3. Hünərimin əhəmiyyətini şərabdan, ciyərimin yanğısimi kababdan soruş.
4. Söyü dərk etməkdə fərasət göstərib, var-yoxuma rəhbərlik etmək əldə etmişəm.
5. Gah qəsidiə üslubu düzəldərəm, ilhamımın şahini göyə yüksələr.
6. Gah qəzəl dəbində şeir yazaram, bu dəbə uyğun da qərar verərəm.
7. Gah məsnəviyə həvəs göstərib, o dənizdən pak inci çıxarmaq istərəm.
8. Min peşəsi olan bir işçiyəm və can qoymaqda məqsədim odur ki,
9. Həm dükanımdakılar tez satılanlardan olsun, həm də bilicilər istədiklərini oradan tapsınlar.

Sonrakı fəsildə Füzuli öz nəfsinin qərəzsizliyindən və əsrin padşahının tərifindən danışır. Məqsədimizə aid olmayı üçün, bu fəsildən danışmayıb növbəti fəslə keçirik:

*Bu kitabın nəzmə çəkilməsinin səbəbi və
əzab fəlakətinin baisidir*

Bu fəsil də saqiyə xitabən başlayaraq, kitabın yazılmış səbəblərindən və bu əsərin nədən bəhs etdiyindən söz açır.

1. Saqi, tut əlim ki, xəstəhaləm,
Qəm silsiləsinə payimaləm.
2. Sənsən məni-mübtəlayə qəmxar,
Səndən özgə dəxi kimim var.
3. Müşkül işə düşmüşəm, mədəd qıl,
Mey hirzi ilə bələmi rədd qıl.
4. Həll eyləyə gör bu müşkülüti,

Kəm etmə qulundan iltifati.

Yuxarıda mey, saqi, qəm sözlərinin irfani rəmzlərindən məlumat verdiyimizə görə onları hər dəfə təkrar etməyi lazımlı bilmədik. Ancaq beytlərdəki fikirləri müəyyən qədər sadələşdirməyə çalışdıq.

1. Saqi, əlimdən tut ki, xəstəhaləm, sixıntı yollarında ayaq altında qalmışam.

Bu beytdə işlənən «xəstəhal» sözü iki mənada işlədilə bilər. Biri budur ki, xəstəhaləm, yəni, yorğunam, yorğun vəziyyətdəyəm. Digəri də xəstəhaləm, yəni, xəstəyəm, halim xəstədir. Dərd, qəm elə xəstəlikdir ki, o yalnız insanın halına təsir edir, nəinki bədənin hər hansı bir üzvünə. O xəstəliyə tutulan insanın dərmanı həkimdə yox, saqidə olur. Füzuli əlimi tut ki, xəstəhaləm, qəm yollarında ayaq altında qalmışam deməkla, onu demək istəyir ki, saqi, yəni, ey kamil şəxs, ey ilahi feyz paylayan, əlimdən tut, halim xəstədir, əhvalım pisdir. Sixıntı yollarda ayaq altında qalmışam. Doğrudan da sixlıq olan yerdə, böyük izdiham içində ayaq altda qalma təhlükəsi olur. Ona görə də Füzuli, «qəm rəhgüzərində paymaləm», sixıntı yollarda ayaq alda qalmışam, deyir.

2. Mənim kimi qəmə düşçər olanın qəmxarı sənsən, mənim səndən başqa kimim var.

3. Çətin bir işə düşmüşəm, mənə kömək et, bələmi uzaqlaşdır, məni mey ilə hifz et, qoru.

4. Bu çətin işimi həll elə, qulundan köməyini əsirgəmə.

Bundan sonra sözə gözəl bir səhnə bəzəyən şair, orada saqinin, meyin və bir neçə dostun cəm olmağından danışaraq deyir: «Bu dostlar həm söz deməkdə inci saçanlar, həm elmin fənnlərində nüktə açanlardır. Kimi Əhməd idən, Şeyxidən danışıb sərr açardı, kimi Cəlilini, Nizamini tərifləməklə sözün böyüklüyünü göstərirdi. Onu da bilirdilər ki, gücüm çatan qədər, gözel söz söyləmək qabiliyyəti məndə də var».

1. Bilmışlər idi ki, hüsni-göftar,

Qədrim qədərinçə məndə həm var.

2. Mən xəstəyi etdirən nişanə,
Bir rəng ilə tiri-imtəhanə.
3. Lütf eylə dedilər, ey sükənsənc,
Faş eylə cəhana bir nihan gənc.
4. Leyli-Məcnun əcəmdə çoxdur,
Ətrakdə bu fəsanə yoxdur.
5. Təqrirə gətir bu dastani,
Qıl tazə bu əski bustani.
6. Bildim bu qəziyyə imtəhandır,
Zira ki, bu bir bələyi-candır.
7. Bir bəzmi-müsibəti-bəladır,
Kim, əvvəli qəm, sonu fənadır.
8. İdraki verər xəyalə azar,
Əfskarı edər, məlalı əfskar.

1. Bilirdilər ki, gözəl söz demək qabiliyyəti, gücüm
çatan qədər məndə də var.

2. Axır ki, bir hiylə ilə mən xəstəni imtahan oxuna
nişan elədirələr.

3. Dedilər, ey danışığını bilən, yaxşılıq et, dünyaya bir
gizli xəzinə göstər.

4. Leyli və Məcnun əhvalatı farslarda çoxdur,
Türklərdə isə bu dastan yoxdur.

5. Bu dastanı sən də bəyanə gətir, bu köhnə bostanı
hünərinlə təzələ.

6. Bildim ki, bu hadisə bir imtəhandır, çünkü bu bir
can bələsidir.

7. Bir bədbəxtlik bələsi ilə dolu məclisdir ki, əvvəli
qəm, sonu fənadır.

8. Düşünməyi xəyalə əziyyət verər, fikirləşməyi fikrə
kədər gətirər.

Əvvəli qəm, sonu fəna heç də o demək deyil ki, bu
əsər qəm ilə başlayır və heçdə qurtarır. Əksinə, sıxıntı ilə
başlayırsa, «fənafillah»da bitir, deməkdir. «Fəna» sözü
irfanda mənəvi təkamül mənzili mənasında işlənir. Yəni bu

əsər, müəyyən sıxıntılarla başlamasına baxmayaraq,
mənəvi təkamül mənziliндə, fəzilət məqamında sona yetir.

1. Gərçi bilirəm bu bir sitəmdir,
Təklifi bunun qəm üzrə qəmdir.
2. Amma necə etmək olur ikrəh,
Bir vaqədər ki, düşdü nagah.
3. Yeydir yenə üzrən şuruim,
Bu işdə təvəkkülə rücuim.
4. Ey bəxt, vəfasız olma sən həm,
Həmrəhliq et bizimlə bir dəm.

1. Baxmayaraq, bilirəm bu bir zülmdür ki, qəm üstünə
qəm gətirir.

2. Daha bu vaqeə düşüb, bundan ikrəh eləmək artıq
yersizdir.

3. Üzr istəməkdənsə, ALLAH-a sığınaraq işə başla-
mağım, geri dönməməyim yaxşıdır.

4. Ey bəxt, sən də bu yolda mənimlə yoldaşlıq etməklə
öz vəfanı göstər.

Sonrakı fəsil «Bu səadətli bəy həzrətlərinin tərifidir»
başlığı ilə başlayır ki, bu da o dövrün sultani Veysin
tərifidir. Nəhayət, ondan sonra gələn fəsil isə, artıq əsərin
özünə aid olan fəsildir ki, belə adlanır:

*Bu tuğrayı-misali-məhəbbətdir və
dibaçeyi-divani-möhnətdir.*

«Tuğra» sözünün bir neçə mənası var: Xətt növü,
fərman, möhür, şahların yazdıqları xüsusi məktub forması.
Sərlövhənin mənası belədir. Bu möhürlənmiş (yəni
tamamlanmış) məhəbbətdən bir misaldır və əzab divanının
başlangıcıdır. Elə sərlövhənin özündən bilinir ki, əsər heç
də şəhvanı ləzzətlərə aludəçilikdən yox, böyükler yanında
bəyənilmiş, möhürlənmiş məhəbbətdən danışır. Dastan
belə başlayır:

1. Dehqani-hədiqeyi-hekayət,
Sərrafı-cəvahiri-rəvayət.
2. Mə`ni cəmənində gül dikəndə,
Söz rişəsinə gühər çekəndə,
3. Qılımış bu rəvişdə nüktədanlıq,
Gülriziliğü gühərfəşanlıq.

1. Hekayət bağçasının əkinçisi, bağbanı, rəvayət cəvahirinin sərrafi,

2. Məna cəmənində gül əkəndə, söz ipinə (sapına) gövhər düzəndə,

3. Bu üsulda incə və dərin mənalar açmış, çiçək yağıdırıb, inci saçmışlar.

Altı misralıq bu şeir parçası elə bir ustalıqla yazılib ki, insan bu gözəlliyyə heyran olmaya bilmir. Misraların arasındakı bağlılıq, şeirdəki ardıcılılıq, beytlərin bir-birini həvrətamız şəkildə tamamlaması, dahi bir şairin hünərindən xəbər verir. Mənaya gəldikdə isə, «dehqan» əkinçi, əkib-becərən deyərlər. Burada söhbət hekayət bağçasını əkib-becərəndən və rəvayət gövhərini tanışandan, onun qiymətini biləndən gedir. Əkinçi deyəndə, bu dastanı yetişdirən, sərraf deyəndə söz gövhərini tanışan nəzərdə tutulur. Füzuli demək istəyir ki, hekayət bağçasını əkib-becərən bağban məna cəmənində gül əkəndə, rəvayət gövhərini tanışan söz sapına gövhər düzəndə, bu üsulda incə və dərin mənalar açmış, çiçək yağıdırıb, inci saçmışlar. Başqa sözə, bu heç də hansısa bir naşı tərəfindən uydurulmuş boş bir hekayət deyil. Bu dastan, məna bağçası salan bir bağbanın yetişdirdiyi elə bir hekayət cəmənidir ki, ona söz sapına inci düzən, söz tanışan sərraflar qiymət vermişlər. Hekayət bu cür başlayır:

Ərəblər arasında bütün fəzilətləri özündə birləşdirən, izzət və şərəfdə tək, dövlətli bir qəbilə başçısı var idi. Cox gəzmiş, çox şeylər öyrənmişdi. Dünyadə varisdən başqa demək olar hər nə istəsəydi variydi. Əgər bir gün ömrü sona yetər, yerində oturan heç kimi yox idi.

1. Gər qılsa onu tələf həvadis,
Yox bir xələfi ki, ola varis.
2. Fərəzəndisiz adəmi tələfdir,
Baqi edən adəmi xələfdir.
3. Nəsl ilə olur bəqayı-insan,
Nəzmi-bəşərү nizami-dövran.
4. Can cövhərinə bədəldir övlad,
Övlad qoyan, qoyer həmin ad.

1. Əgər hadisələr onu mahv etsə, övladı yoxdur ki, yerdə otursun.

2. Övladı olmayan özü də yox kimidir, insanın adını dırı saxlayan övladıdır.

3. İnsanlığın əbdilikliyi insan nəslinin artması ilədir, bəşəriyyətin və dövranın nizamı onunladır.

4. Övlad canın mayasının əvəzidir, dünyada övlad qoyan, elə ad qoymuş kimidir.

Dünyada ad, yerində övlad qoymaq arzusu ilə dərəcəkən bu qəbilə başçısı, çox pirlərə nəzir verdi, çox kimsəsizlərə el tutdu, çox həkimlər gəzdi, çox dualar etdi, fəryad, nalə edib, ahlar çəkib ALLAH-a çox yalvardı və nəhayət:

1. Bir gecə açıldı babi-rəhmət,
Buldu əsəri-dua icabət.
2. Məqsud şəm'i münəvvər oldu,
Sənduqi-əməl dür ilə doldu.
3. Bar verdi nihali-bağı-məqsud,
Açıldı gülü-hədiqeyi-cud.

1. Bir gecə rəhmət qapıları açıldı, oxunan dualara cavab verildi.

2. Məqsədin şəmi yandı, əməl sandığı ləl-cəvahiratla doldu.

3. Məqsəd bağının ağacı bəhər verdi, səxavət cəmənin gülü açıldı.

Bu qədər oxunan istək dualarının, bu qədər paylanan nəzir-niyazların təsiri nəticəsində, nəhayət ki, rəhmət qapıları açıldı və ALLAH ona bir övlad verdi. O da nə cür övlad?

1. Əlqissə, ədəmdən oldu peyda,
Bir tifl müzəkkərү müzəkkə.
2. Xurşid kimi kəmələ qabil,
İsa kimi tiflilikdə kamil.

1. Xülasə, yoxluq aləmindən bir pak, təmiz oğlan uşağı dünyaya gəldi.

2. Günəş kimi yetginliyə qabiliyyəti çatan, İsa kimi uşaqlıqda pak və nöqsansız.

Məlum məsələdir ki, dünyaya yeni qədəm qoymuş uşağın ilk dəfə səsi ağlamaqla çıxar. Uşaqların ağlamaqlarını müxtəlif cür mənalandırıblar. Bu körpənin ağlamağını isə Füzuli belə izah edir:

1. Ol dəm ki, bu xakdanə düşdü,
Halını bilib fəğanə düşdü.
2. Axır günün əvvəl eyləyib yad,
Axıtdı sırişk, qıldı fəryad.
3. Yəni ki, - Vücud damı-qəmdir,
Azadələrin yeri ədəmdir.
4. Hər kim ki, əsir olur bu damə,
Şəbr etsə gərək qəmi-müdamə.

1. O vaxt ki, bu torpağa qədəm qoydu, halını başa düşüb əfşan elədi.

2. Axır günlərini əvvəldə yad edib, göz yaşlarını axıdib fəryad etdi.

3. Yəni, yaranış başdan-başa qəm tələsidir, azad insanların isə yeri yoxluq aləmidir.

4. Hər kəs bu tələyə düşsə, əbədi olaraq sixıntıya dözməlidir.

Deməli, ağlamağının səbəbi azadəlik vadisi olan yoxluq aləmindən ayrılib, əzab-əziyyətlə dolu olan varlıq aləminə düşməsi idi. Ağlamağını bir an belə kəsməyən bu uşaq ağızındaki dili ilə yox, halının dili ilə danışaraq sanki belə deyirdi:

1. Olmuşdu zəbani-halı guya,
Söylərdi ki,- Ey cəfaçı dünya.
2. Bildim qəmini sənin ki, çoxdur,
Qəm çəkməyə bir hərif yoxdur.
3. Gəldim ki, olam qəmin hərisi,
Gəl təcrübə eylə mən zəifi.
4. Hər qanda qəm ola qılma ehmal,
Cəm` eylə dili-həzinimə al.
5. Həm ver mənə qəm yemək kəmali,
Həm aləmi qəmdən eylə xali.
6. Peyvəstə məni əsiri-qəm qıl,
Kəm etmə nəsibimi, kərəm qıl.
7. Zövq ilə keçirmə ruzigarım,
Fani olana yox e'tibarım.

1. Halının dili ilə danışaraq deyirdi ki, ey zülmkar dünya.

2. Sənin qəminin çoxluğununu və bu qəmə dözə biləcək birinin olmadığını bildim.

3. Mən o qəmi çəkməyə gəlmışəm, gəl, mən üzülmüşü intahən et.

4. Ləngimədən harda qəm var, yiğ, mənim bu hüznülü kədərli ürəyimə sal.

5. Həm qəm çəkməkdə məni kamilləşdir, həm də aləmi qəm çəkməkdən qurtar.

6. Məni həmişəlik qəm əsiri et, rəhm elə qismətimi azaltma.

7. Ruzigarımı zövq çəkməklə keçirmə, puç olana etibarım yoxdur.

Hərçənd bütün bu əzab-əziyyətə, sıxıntıya dözmək çox çətin məsələdir, ancaq dünya deyilən bu mənzildə ömür adlanan yolu yalnız eşqin köməkliyi və yoldaşlığı ilə başa vurmaq mümkündür. Çünkü aşılık elə bir fəzilət, elə bir məstlikdir ki, insanı həm mövqə sahibi, həm də qəm çəkməkdə qeydsiz edir. Ona görə də şair körpənin dili ilə eşqə xitabən deyir:

1. Ey eşq, qəribi-aləm oldum,
Avareyi-vadiyi-qəm oldum.
2. Tədbiri-qəm etmək olmaz oldu,
Gəldim, geri getmək olmaz oldu.
3. Səndən dilarəm mədəd ki, daim,
Təmkinim ola sən ilə qaim.

1. Ey eşq, aləmdə qərib, qəm çöllərində avara oldum.
2. Nə qəmə tədbir tökmək, nə də gəldiyim yərə qayıtmaq mümkünəndür.
3. Daim səndən kömək dilarəm ki, səbrim, vüqarım sənini mövcud olsun.

Müxtəsər, vücudu başdan-başa eşq tacəssümü olan bu körpənin dünyaya gəlininə bütün qohum əqrəba çox sevindilər və uşağın adını Qeys qoydular. Balaca Qeys ağlamağına bir an belə ara verməməklə, üz-gözünü əlilə yaralamaqla, sanki dünyaya gəlininə heç şad deyildi. Bir gün yenə dayası onu sakit etmək üçün gəzdirirdi. Gəlib bir evə yetişir ki, o evdə surətən gözəl bir qız var idi. Həmin qız bu ağağan uşağı öz qucağına aldı. Uşaq onu görünce nəinki sakitləşdi, hətta gülməsədi də. O pəri üzlünün əlində olunca şadlanır, ondan ayrılan kimi yenə ağlayırdı. Belə olan halda o qızı bir növ ona dayə tutdular. Bu əhvalatın səbəbini Füzuli özü bu cür izah edir:

1. Zatında çü var idi məhəbbət,
Məhbubi görünce tutdu ülfət.

2. Eşq idı ki, hüsənə oldu mail,
Hüsünə nə bilirdi tifli-qafıl.
3. Mə'lum idı əhli-halə ol hal,
Kim, nüsxəyi-eşqdir bu timsal.
4. Əlbəttə bu tifli zər edər eşq,
Aşüsteyi-ruzigar edər eşq.
5. Əlbəttə qılır bu sübh tə'sir,
Xurşid çıxıb olur cahangir.

1. Mahiyyəti, mayası eşq ilə yoğrulduğu üçün, sevgili-ni görünce ünsiyyət bağladı.
2. Gözəlliyyə vurulan eşq idı, yoxsa heç nədən xəbəri olmayan bir körpə nə bilir ki, gözəl nədir.
3. Keyfiyyət əhlinə vəziyyət aydın idı ki, bu eşq nüsxə-sindən bir nümunədir.
4. Əlbəttə eşq bu uşağı həm ağlar, həm ruzigarın ta-nınmış məftunu edər.
5. Əlbəttə bu sübh təsir edər, günəş çıxıb dünyani tu-tar.

«Zat» sözündə bir neçə məna var. Mahiyyət, maya, əsl, cövhər və s. Məhəbbətin növlərindən danışarkən, mü-qəddəs məhəbbətdən də söz açmışdıq. İnsanlığın mahiyyəti, mayası, əsl, cövhəri məhz müqəddəs məhəbbətdir. Bu məhəbbətin həqiqi eşqə çevrilmesi üçün onu hərəkətə getirən bir qüvvə lazımdır ki, o da hüsndür. Hüsün nədir? Hüsün, mütləq camalın rəmzi, haqqın camalının təcəllasıdır. Əgər zatda, cövhərdə olan məhəbbət müqəddəsdirsə, kimin vü-cudunda olmasından asılı olmayıaraq (istər cavan, istər yaşılı) gözəl bir hüsн göründükə, hökmən hərəkətə gəlib özünü göstərəcək. Belə olan halda o dönüb eşq olur. Bu eşq o vaxt həqiqi eşqə çevrilir ki, aşılı məşuq arasında qarşı-liqli iffət dolu münasibət yaranır. Yəni aşılı məşuq ikisi də bir-birinin simasında haqqın camalının təcəllasını görür və həmin o təcəllaya aşiq olur. Bu baxımdan Məcnun Ley-linin, Leyli isə Məcnunun simasında həmin gözəlliyi gördü və hər ikisi o camala aşiq oldu. Bu barədə bir az sonra.

Füzuli Məcnunun ağlamaq səhnəsinin illətini açarkən deyir ki, yaxşını-pisi, gözeli-çirkini anlamayan bir körpənin gözəl görəndə belə sevinməyinin səbəbi mayasındaki müqəddəs məhəbbətin olması idi.

Hal əhlində bu halın eşq nüsxəsindən bir nümunə olması məlum idi. «Hal» sözü keyfiyyət mənası da verir, vəziyyət mənası da. Burada «hal» sözü hər iki mənala işlədilib: «Məlum idi əhli-halə ol hal, Kim, nüsxeysi-eşqdır bu timsal». Beytdəki «əhli-hal» sözü hər işdə keyfiyyət axtaranlar deyirlər. O hal deyəndə isə, o vəziyyət nəzərdə tutulur. Yəni hər gördüyündə keyfiyyət (məna) axtaranlar, körpənin bu vəziyyətinin eşq nüsxəsindən bir nümunə olduğunu bilirdilər. Onu da bilirdilər ki, bu tifl bu sübhün təsirindən, dünyani nura tutan bir günəş olacaq.

Bundan sonra bu körpəyə kiçik toy qurulur və nəhayət elm öyrənmək vaxtı çatır və Qeysi məktəbə qoyurlar.

*Bu bəla binasının təməlididir və
dərdə düşər olmağın müqəddiməsidir.*

Bu fəsildə Qeysin zatındakı eşqi həqiqi eşqə çevirmək məqsədilə məktəbə getməyindən, məktəbdə bir qızı və qızın da ona aşiq olmasından söz açılır. Füzulinin yazdığınına əsasən, Qeys məktəbə gedəndə onun hələ on yaşı var idi:

Çün sur'ət ilə dönüb zəmanə,
On yaşına yetdi ol yeganə.

Axı on yaşında bir uşaq da hələ camalı dərk eləmək kamalına çata bilməzdi. Həmçinin də Leyli. On yaşı uşaqları bir-birinə bağlayan yəqin ki, şəhvani hissələr ola bil-məzdi. Onları bir-birinə bağlayan cövhərlərində olan eşq idi.

1. Məktəbdə onunla oldu həmdəm,
Bir neçə mələkmisal qız həm.

2. Bir səf qız oturdu, bir səf oğlan,
Cəm' oldu Behistə Hurü Qılman.

Bəzi müəlliflərin yazdığınına əsasən, guya Füzuli Leyli surəti ilə o dövrün qadınlarına olunan zülmü, qadınların hüquqlarının əlindən alınmasını təqid edib. Halbuki, şair qızların oğlanlarla bir məktəbdə oxumaqlarından, hətta onların bir yerdə oturmalarından danışır:

1. Ol qızlar içində bir pərizad,
Qeys ilə məhəbbət etdi bünyad.
2. Aləm səri-muyinin tüfeyli,
Məhbubəyi-aləm adı Leyli.
3. Qeys onu görüb həlak oldu,
Min şövq ilə dərdnak oldu.
4. Ol nadirə həm ki, Qeysi gördü,
Min zövq bulub özün itirdi.

1. Qızların arasında bir pəri balası, kiçik pəri Qeys ilə məhəbbətin təməlini qoydu.

2. Aləm onun zülfü ilə qidalanan, aləmin sevgilisi, adı Leyli.

3. Qeys onu görən kimi həlak oldu, min həvəslə düşdüyü dərdi çəkdi.

4. O misli olmayan Leyli, elə ki, Qeysi gördü, tükənməz zövq tapıb özünü itirdi. Növbəti fəsil belə adlanır:

*Bu Məcnunun simasıdır və
tükənməz əzabının ibtidasıdır.*

Bu fəsil Məcnunun surətən tərifi ilə başlayır və bir qədər tərifdən sonra şair yazar:

1. Ol iki səmənbərü səhiqəd,
Bir-birinə oldular müqəyyəd.

2. Ol iki qəribi-badəyi-zövq,
Bir camdan içdilər meyi-sövq.
3. Girdabi-bəlayə oldular qərq,
Qalmadı aralarında bir fərq.
4. Övzayı-müxalif oldu yeksan,
Guya iki təndə idi bir can.
5. Hər kim sorar olsa Qeysə bir raz,
Leylidən ona yetərdi avaz.
6. Kim Leyliyə sorsa bir xitabi,
Qeys idi ona verən cəvabı.

1. O iki düz və uca qamətlilər bir-birinə bağlandılar.
2. Zövq badəsinin o iki sərməsti, həvəs meyini bir camdan içdilər.

3. Bəla batağlığında qərq oldular, aralarında heç bir fərq qalmadı.
4. Bir-birinə zidd vəziyyətlər bərabər oldu. Guya iki bədəndə bir can idilər.

5. Kim Qeysdən bir sərr soruşturdu, Leyli ona səs verərdi.

6. Leylidən sorulan hər suala, cavab verən Məcnun idi.

Bu cür söhbətlərlə Füzuli, bu iki aşiq arasındaki ikiliyi aradan götürür, yerinə bir qarşılıqlı cazibə qüvəsi qoyur ki, o da eşqin birinci mərtəbəsi olan həqiqi eşqdır.

1. Cün bir neçə müddət ol iki pak,
Övqat keçirdilər fərehnak.
2. Eşq olduğu yerdə məxfi olmaz,
Eşq içrə olan qərar bulmaz.
3. Eşq atəsinə budur əlamət,
Kim, baş çəkə şö'leyi-məlamət.
4. Rəf' oldu hicabi-sahidi-raz,
Eşq oldu məlamət ilə dəmsaz.

1. Elə ki, bu iki pak fərehlə gün keçirdilər,
2. Eşq varsa gizli qalmaz, çünki eşqə düşənin qərarı olmaz.
3. Eşq atəsinin əlaməti, danlaq şöləsinin baş çəkməyi-nədir.
4. Sirrə şahid olan pərdə götürüldü, eşq danlaqla həm-söhbət oldu.

Bəli, bu iki aşiq bir müddət böyük fərehlə, böyük sevincle məktəbə gəlir və müəyyən bəhanələrlə ürkələrini bir-birinə açırdılar. Söz tapmayanda, yaxud danışmaq mümkün olmadıqda, fikirlərini göz-qas ilə bildirildilər. Ancaq məlum məsələdir ki, eşq olan yerdə heç vaxt gizli qalmaz, bu səbəbdən bunların da eşqi tədricən görünməyə və yayılmağa başladı.

*Bu Leylini anasının məzəmmət etməyidir və
vüsalının baharına xəzanın yetişməyidir*

Bu fəsildə eşqin aşkar olunmasından və Leylinin anasının xəber tutub onu danlamasından danışılır.

1. Cün, məkr ilə Qeysi-bədsərəncam,
Bir neçə zaman keçirdi əyyam.
2. Tədbir ilə eşq zövq verməz,
Tədbir diyarı-eşqə girməz.
3. Eşq ilə riya deyil müvafiq,
Rüsvay gərək həmişə aşiq.

1. Müxtəsər, bədsərəncam (aqibəti pis olan, bədbəxt) Qeys, hiylə ilə bir neçə gün dövran sürdü.
2. Eşq tədbir ilə zövq verməz, tədbirin eşq aləmində yeri yoxdur.
3. Eşq ilə riya, biclik uyğun olmadığı üçün, aşiq həmişə bədnəm, rüsvay olmalıdır.

Bu beytlərə bir az da yaxından nəzər salanda nə görürük? Məkr, yəni hiylə, biclik və tədbir ağlın işidir. Ağlı olmayan nə tədbir tökə bilməz, nə hiylə işlədə bilməz. Qeys ona görə bədsərəncamdır ki, eşq meydanında tədbir tökmək, biclik işlətmək istəyir. Eşq yolunda isə bu işlərin axırı həmişə bəd gətirər, düz gəlməz. İnsan nə qədər ki, eşqə giriftar olmayıb, onu ağıl idarə edir. Elə ki, eşqə düşdü, aşiqliyi boynuna aldı, onda onu ağıl yox, eşq idarə edər. Eşq isə nə tədbir, nə biclik tanıyor. Aşıqin rüsva olması isə, bədnəm, biabır olmuş yox, tanınmış, adı çıxmış mənasındadır. Tədricən alovlanan bu eşq atəsi elə şölənlədi ki, hər tərəfdən göründü və nəhayət Leylinin anası da bu macəradan xəbərdar oldu.

1. Dildən-dilə düşdü bu fəsanə,
Faş oldu bu macəra, cəhanə
2. Kim, Qeys oluban əsiri-Leyli,
Leyli ona dəxi saldı meyli.
3. Tədrici-məbədi ilə nagah,
Leylinin anası oldu agah.
4. Odlara tutuşdu yasa batdı,
Ol qönçədəhana dil uzatdı.
5. Yanar od olub çəkib zəbanə,
Ol gülrüxə dedi yanə-yanə.

1. Bu əfsanə dildən-dilə gəzib, bu macəra aləmə yayıldı
2. Ki, Qeys Leylinin əsiridir, Leyli də ona meyl salıb.
3. Nəhayət, Leylinin anası tədricən bu işdən xəbər tutdu.
4. Odlara tutuşdu, yasa batdı, o qönçə dodaqlıya dil açdı.
5. Yanar od kimi şölənenib, o gül üzlüyə yana-yana dedi:

1. Key şux, nədir bu göftügülər,
Qılmaq sənə tə'nə eybcülər.

2. Sən şəm'sən uymagil həvaya
Kim, şəm'i verər həvə fənaya.
3. Lö'bət kimi özün bəzətmə,
Rövzən kimi kuçələr gözətmə.
4. Sağər kimi gəzməyi həram et,
Nəğmə kimi pərdədə məqam et.
5. Saya kimi, hər yerə üz urma,
Heç kimsə ilə oturma, durma.
6. Neylərsən, əgər atan eşitsə,
Qəhr ilə sənə səyasət etsə.

1. Ey şux, bu söhbətlər, bu eyb axtaranların tənəsi nədir?
2. Sən şamsan, havaya uyma, çünki şamı söndürən havadır.
3. Oyuncaq kimi özünü bəzəmə, pəncərə kimi günün küçələrdə qalmasın.
4. Qədəh kimi əldən-ələ gəzməyi haram et, nəğmə kimi pərdədə qərar tut.
5. Kəlgə kimi hər yerə üz sürtmə, heç kəslə oturub durma.
6. Atan eşidib sənə acıqlanıb cəzalandırsa, neylərsən.

Bu cür nəsihətlərlə kiçik yaşı qızını tənbəh edən ana, haqlı deyilmə? Əlbəttə, belə olan halda, qızın məktəbə getməməsi, onun əxlaqa toxunan pis ad çıxarmağından daha məsləhətdir. Ona görə də Leylini məktəbdən çıxarmaq məcburiyyəti yaranır. Bu, məsələnin zahiri tərəfidir. Digər tərəfdən, Leylinin vücudunu eşq əhatə etdiyi üçün artıq o, bu məktəbdə yox, eşq məktəbində təhsil almmalı idi. Eşq məktəbində bu məktəbdən fərqli olaraq qızlarla oğlanlar bir yerdə yox, başqa-başqa məktəblərdə dərs oxumali idilər. Oğlanların məktəbi səhrada, qızların məktəbi isə evdə olur. Bu məktəblərin ayrı olmasına bir neçə səbəbi var:

Əvvəla, eşq məqamı fəzilət olduğu üçün, o məqama yetmək aşiqdən müəyyən məsələlərə əməl etməkdə ciddi cəhd istəyir. Bu əməlləri həyata keçirmək, bir növ, xalqdan

uzaqlaşmaq tələb edir. Leyli isə səhrada Məcnun kimi, yarı çıpalıq şəkildə tək-tənha gəzə bilməzdi. Bu hərəkət onun qadınlıq vüqarına ləkə gətirə bilərdi. Bir oğlanın eşqi ilə səhraya düşməsi, onun üçün fəzilət yox, əksinə, nöqsan sayılardı. İkincisi, səhranın vahiməsi, vəhşəti onu qorxuda bilərdi. Ürəyində qorxu olan insan eşqin fəzilətinə yiylənə bilməz. Məsələnin başqa və əsas tərəfi də budur ki, bu yollarda addımlamaq aşiqdən paklıq, təharətli olmaq istəyir. Çünkü qadın kişi kimi həmişə pak qala bilmir. Onda müxtalif hallar baş verir ki, o kişidə olmur. Qadının səhra məktəbində kişilərlə bir yerdə oxuya bilməməsinin əsas səbəblərindən biri də budur. Başqa bir səbəb də tabeçilik məsələsidir. Qadın ata evində valideynin, ər evində isə ərin tabeçiliyində olur. Bu yolda isə azad insan olmaq lazımdır. Əsərə yaxşı fikir versək, görərik ki, Məcnun o məqamə yetmək üçün hər şeyindən, hətta şahlığından, arından belə keçdi. Leyli isə hər nəyindən keçə bilsə də, ancaq iffətindən, arından keçə bilməz.

Həqiqi eşqin şərbətini dadmış bu iki aşiqin amaları eyni, yolları isə müxtalif olduğu üçün Füzuli onları ayıra-raq, Leylini iffət hicabına bürünmək üçün evə, Məcnunu isə kamilləşdirmək üçün səhraya göndərir. Evdə anasının danlağına məruz qalan Leyli, bu məsələnin inkarından başqa bir çıxış yolu görmür:

*Bu inkar ilə Leylinin anasına cavabıdır və
məktəbdən çıxıb möhnət sarayına girdiyidir.*

Leyli anasının danlağına belə cavab verir:

1. Gey munisi-ruzigarım ana,
Dürçi-dürü şahvarım ana.
2. Sözlər dersən ki, bilməzəm mən,
Məzmununu fəhm qılmazam mən.
3. Eşqin qılmazdı kimsə yadın,
Ha səndən eşitdim indi adın.

**4. Mən məktəbə rə'yim ilə getmən,
Bir şügli xilafı-rə'yin etmən.**

1. Ey ruzigarımın munisi, ey incilərin sədəfi.
2. O sözlər ki, sən deyirsən, nə özünü, nə məzmununu dərk etmirəm.
3. Eşqi heç kəs xatırlatmazdı, adını ilk dəfə səndən eşidirəm.
4. Mən məktəbə öz rəyim ilə getmirəm və sənin xoşlamadığın işi görmürəm və sair bu cür sözlərlə anasını inandırmağa nail olur.

Leylinin məktəbdən çıxıb evdə oturduqdan sonrakı halını sair bu cür təsvir edir:

1. Leyli həm oturdu evdə naçar,
Düzdü sədəfinə dürri-şəhvar.
2. Bir bürçdə sabit oldu əxtər,
Məhbusi-xəzanə oldu gövhər.
3. Lə'l oldu əsiri-sineyi-səng,
Həbs oldu güləbə şisəyi-təng.
4. Nə dərdini saxlamaq qərarı,
Nə şərhi-qəm etsə qəmküsari.
5. Fanusi-xəyalə döndü ol şəm',
Könlünü qılıb xəyal ilə cəm'.
6. Hərdəm çəkib ol qəm içrə min ah,
Səbr etdi zərurət ilə ol mah,
7. Dərd ilə düzüb təraneyi-qəm',
Bu bir qəzəli oxurdu hər dəm.

1. Leyli çarəsiz qalıb evdə oturub, sədəfinə şahanə dürrlər düzdü.
2. Ulduz kimi bürclərin birində dayandı, sanki gövhər xəzinə dustağı oldu.
3. Ləl daşın sinəsinin, güləb dar şüşənin əsiri oldu.
4. Nə dərdi saxlamağa qərarı, nə bildirməyə qəmxarı var idi.

5. O şam özü öz xəyalının çırağına döndü, könlünü xəyal ilə rahatlayıb,
6. Hər an qəm çəkə-çəkə, o mah bu əlacsızlığa səbr etdi.
7. Dərdli bir qəm nəgməsi qoşub, bu qəzəli döñə-döñə oxuyurdu:

Leylinin qəzəli.

1. Fələk ayırdı məni cövr ilə cananımdan,
Həzər etməzmi əcəb naləvü əfəganımdan.
2. Oda yandırmasa gər şö'lə ilə noh fələki,
Nə çıxar atəşi-ahi-dili-suzanımdan
3. Qəmi-pünhan məni öldürdü, bu həm bir qəm ki,
Gülrxüm olmadı agah qəmi-pünhanımdan.
4. Ah idı həmnəfəsim, ah ki, ol həm axır,
Çıxdı ikrah qılıb, kübəyi-ehzanımdan.
5. Mən, nə hacət ki, qılam dağı-nihanım şərhin,
Aqibət zahir olur çəki-giribanımdan.
6. Həq bilir yar deyil canü dilimdən qaib,
Nola gər qaib isə dideyi-giryanimdan.
7. Can əger çıxsə tənimdən əsəri-mehri ilə,
Əsəri-mehrini sanman ki, çıxar canımdan.
8. Lütf edib sən məgər, ey bad, bu gündən böylə,
Verəsən bir xəber ol sərvi-xuramanımdan.
9. Ey Füzuli, qəmi-hicr ilə pərişandır hal,
Kimsə agah deyil hali-pərişanımdan.

1. Fələk nələ və əfəganımdan qorxmurmı ki, məni zülm ilə cananımdan ayırdı.
 2. Əgər şəlesi doqquz fələyi odlamırsa, yanıqlı ürəyimden qopan bu ah nəyə lazımdır.
 3. Gizli dərdim məni öldürməkdə iken, gülzlümün bu dərdən xəbərdar olmaması da mənə bir dərə olub.
 4. Həmdəmim ancaq ahım idi, ah ki, o da məndən ikrah edərək qəm çadırımı tərk etdi.
 5. Mən gizli dağlarımı açıb göstərməyi heç də məsləhət görmürəm, əvvəl-axır çırılmış yaxamdan görünəcək.
 6. Əgər yaşılı gözlərim yarımi görmürsə nə eybi, ALLAH bilir ki, o mənim canımda və ürəyimdədir.
 7. Məhəbbətinin təsirilə can bədənimdən çıxsa da, elə bilməyin ki, məhəbbətin əsəri canımdan çıxar.
 8. Ey səba, bəlkə mənə bir yaxşılıq edib, bu gündən o sərv boyladan bir xəber verəsən.
 9. Ey Füzuli, hicran qəmi ilə halim dağınıqdır, amma bu dağınıq halımdan heç kəsin xəbəri yoxdur.
- Hələlik Leylini evdə bu vəziyyətdə qoyub, Məcnunun halından xəber tutmaq üçün növbəti fəslə keçək:

*Güzəriş-i-hali-Məcnun.
(Məcnunun halının bəyani)*

Məcnunun da halından xəbərdar olduqdan sonra, hər iki aşiqin hansı vəziyyətdə olduqlarını izah etməyə çalışarıq.

1. Gülbəri-kəlam bağibani,
Böyle bəzəmiş bu dastanı.
2. Kim, sərvi-riyazi-möhnetü dərd,
Sövdəzədə Qeysi-dərdpərvərd.
3. Hər sübh gedərdi məktəbə şad,
Məktəbdə olurdu qəmdən azad.
4. Gəldi yenə məktəbə fərəhnak,
Ta kim, qila zövqi-vəslidir.

5. Gördü ki, Behiştə hur gəlməz,
Gün çıxdı, hənuz nur gəlməz.
6. Xurşidsız oldu ruz ta şəb,
Oldu başına qaranqu məktəb.

1. Söz bağının bağbanı bu bostanı belə bəzəyib ki,
2. Dərd, möhnət bağçasının sərv, dərd bəsləyen Qeys.
3. Hər səhər məktəbə şad gəlib, məktəbdə qəmdən
azad olurdu.
4. Yenə sevincək məktəbə gəldi ki, vüsal zövqünü dərk
eləsin.

5. Gördü Behiştə hur gəlmədi, gün çıxdı, amma hələ
nur görünmür.

6. Səhərdən axşama kimi günü günəssiz keçdi, məktəb
başına qaraldı.

Belə bir hala düşən Qeys fəryad edərək fələkdən dad
edib, öz müəllimindən bir tədbir istəyir. Bu ayrılığın dözlüməz
olduğunu görüb, sanki Leylinin xəyalı ilə danışmış
kimi nalə çəkib halını müxtəlif ibarələrlə belə bəyan edir:

1. Sərməsti-xərabi-iştiiyaqəm,
Mədhuşı-təhəyyürü-fəraqəm.
2. Qoyma qəmini manimlə həmrəh,
Faş eylərəm onu xəlqə nagah.
3. Sərməstdə ixtiyar olmaz,
Mədhuşdə e'tibar olmaz.
4. Can oldu qəmin yolunda bərbad,
Təşvişi-fənadən oldum azad.
5. Göstərdi mənə qəmin məzaqi,
Eyşi-ədəbü nişati-baqı.
6. Suzi-dil ilə tökülsə yaşım,
Tİği-qəm ilə kəsilsə başım.
7. Candan çıxarıb havayı-eşqi,
Tərk eyləmərəm bəlayi-eşqi.
8. Yox kimsə bu dərdi-dildən agah,
Bu dərdi-dil ilə neyləyim ah.

9. Əyyami-vüsali eyləyib yad,
Ol xəstə bu şe'ri etdi bünyadı.

1. Mən çox istənilən bir şərabın sərməstiyəm, ayrılıq
heyrətindən dəhşətə gəlmisəm.
2. Heç qəmini də mənimlə yoldaş eləmə, onu dünyada
faş edərəm.
3. Çünkü sərməstdə ixtiyar, bihuşa etibar olmaz.
4. Can qəm yollarında dağıldı, artıq yox olma təşvişi
qalmadı.
5. Qəminin zövqü mənə əbədi eyş və nəşəni göstərdi.
6. Gözümüzün yaşı ürək yanğısı ilə tökülsə, qəm xəncəri-
lə başım kəsilsə,
7. Eşqin həvasını candan çıxarıb, bəlasını tərk eləmə-
rəm.
8. Ürəyimdəki dərdimdən bir kəsin xəbəri yoxdur, bu
qədər dərd ilə mən nə edə bilərəm.
9. Vüsal vaxtlarını yadına salib, o xəstə bu şeiri yarat-
dı.

Məcnunun qəzəli.

1. Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə,
Ne'məti-vəslin görüb, nazın çəkərdim can ilə.
2. Görəməmişdi gülşəni-eyşim xəzani-təfriqə,
Olmamışdı tırə əyyamıñ şəbi-hicran ilə.
3. Məhvəsimdən dustlər, dövran cüda istər məni,
Düşmənimdir, hiç bilməm netmişəm dövran ilə.
4. Yetsə gər aşıqlərin əflakə əfşani, nə sud,
Yetmək olmaz mahvəşlər vəslinə əfşan ilə.
5. Yaşırib saxlardım eldən dağı-hicranın, əgər
Etmək olsaydı müdara dideyi-giryən ilə.

6.Zövqdən dibaçə bağlındı kitabı-ömrümə,
Qoymadı dövran keçə ovqatım ol ünvan ilə.

7.Ey Füzuli, əxtəri-bəxtim müsaid oılmadı,
Kim, olam bir dəm müqarın ol məhi-taban ilə.

1. Heyf o xoş günlərdən ki, cananım ilə sirdəş idim,
qovuşmaq nemətini gördükcə nazını canımla çəkərdim.

2. Keyfimin gülşəni pərakəndəlik xəzanı görməmişdi,
hicran gecəsilə həyatım zülmət olmamışdı.

3. Ey dostlar, dövran ayuzlüməndən məni ayırmaq
istəyir, bilmirəm dövrana nə etmişəm mənə düşmən kəsilib.

4. Aşıqlərin əfəganının fələklərə çatması faydasızdır,
çünki əfəgan etməkla ayuzlülərin vüsalına yetmək mümkün
deyil.

5. Hicran dağını eldən gizlədib saxlardım, əger göz
yaşları ilə yola gedə bilsəydim.

6. Ömrümün kitabına zövq dolu bir müqəddimə
yazıldı, övgatımın o cür keçməsinə dövran yol vermedi.

7. Ey Füzuli, bəxtimin ulduzu əlverişli olmadı ki, bir
an o on dörd gecəlik ayla birləşim.

Sözün tamamı.

1. Söz müxtəsər ol əsiri-sövda,
Bir noilə oldu xəlqə rüsva.
2. Kim, Qeys ikən oldu adı Məcnun,
Əhvalını etdi qəm digərgün.

1. Sözün qisası o sövda əsiri bir növ ilə xəlq içində rüs-
va oldu.

2. Adı Qeys ikən Məcnun oldu, əhvalı yaxşı ikən alt-
üst oldu.

Bütün bunları nəzərə alaraq Leylinin halı ilə Məcnun-
un halını müqayisə etsək, heç bir fərq görmərik. Çünki
ikisinin də arzusu, yandıqları hicran alovu, çəkdikləri

həsrət əzabı eynidir. Fərq yalnız, birinin bu əzabı evdə
oturub çəkməyində, o birinin isə səhraya düşməyindədir.
Yəni, bu iki aşiq surət baxımından ayrı-ayrı olsalar da,
məna baxımından eynidirlər. Vücudda ayrı, mahiyyətdə
müstərəkdirler. Müstərək olduqları üçün də birinin digərsiz
püxtələşməyi qeyri-mümkündür. Bir-birinə qovuşmağa bu
qədər can atmalarının səbəbi də məhz budur. Bu mənzərə
isə, şübhəsiz, həqiqi eşqin təcəssümüdür. Hər iki aşiqin
istək və arzularının eyniliyi aralarında yaranmış həqiqi
eşqin sabitliyindən xəbər verir. Ancaq aşiqin həqiqi eşqdə
olmağı heç də onun sadıq aşiq olduğuna dəlalət etmir.
Çünki aşiq eşqdə sadıqliyini göstərmək üçün iki mərhələ
keçməlidir ki, biri məcazi, ikincisi əflatuni eşqdır. Bu yolla-
rin ikisi də aşiqin sadıqliyini yoxlayan imtahan mərhələlə-
ridir.

Leylinin evdə oturmağı və Məcnunun səhraya Juşməsi,
eşqin ikinci mərhəlesi olan məcazi eşqin başlanğıcına
işarədir. Ona görə ona məcazi eşq deyirlər ki, o aşiqi həqiqətdən
ilahi eşqə gedən yollarda azdırır. Əgər aşiq bu yollardan
azmadan keçə bilsə, o vaxt üçüncü, əflatuni eşqin
aldadıcı, müvəqqəti şəhvanı ləzzətlərinə də göz yummağı
bacarmalıdır. Məcnun səhradə, Leyli isə evdə məqsədlərinə
nail olmaq üçün məcaz yollarını azmadan, məharətlə keç-
məlidirlər.

Bu baxımdan Füzuli aşıqları həqiqətdən məcaza məhz
sınamaq üçün gətirir və onları bir-birinə göstərmək üçün,
ilk sınaq olaraq bir görüş səhnəsi yaradır ki, bu fəsil belə
adlanır:

*Bu Məcnunun seyrdə Leyli ilə üzbəüz olduğuudur və
məhəbbətinin ayparası o günəş qabağında
kamiləşməyidir.*

Şair baharın gelişini bir qədər təsvir edəndən sonra
əsas mətləbə keçərək yazar: Məcnunun yaxın dostlarından
bir neçəsi onu belə ağlar, qəmgin görüb gülüstan seyrinə

dəvət edirlər ki, bəlkə bir az şad olsun. O biri tərəfdən də Leylinin rəfiqələri bir təhər onu dilə tutub gəzməyə çıxırlar. Gəzinti zamanı bu iki aşiq cəmənlilikdə üzbeüz olurlar. Bu məcazın ilk imtahani idi. Bir qədər onları tərif edən şair, necə görüşdüklləri haqda belə yazır:

1. Ol iki səhiqədü səmənbər,
Bir-birinə oldular bərabər.
2. Fuladə sataşdı səngxarə,
Od düşdü qərarü ixtiyarə.
3. Məcnunda qərar tutmayıb huş,
Dəryayı-təhəyyür eylədi cuş.
4. Bir dəm baxa bilməyib ol aya,
Döşəndi yer üzrə misli-saya.
5. Leyli həm itirdi ixtiyarın,
Bir dəm görə bilmədi nigarnın.
6. Heyranlığı ol məqamə yetdi
Kim, düşdü ayaqdan, usu getdi.

1. O iki düz qamətli, yasəmən sinəli, bir-birini görən kimi, sanki
2. Çaxmaq daşı polada dəydi, qərara, ixtiyara od düşdü.
3. Məcnunun heyrət dənizi elə cuşə gəldi ki, huşu onu tərk etdi.
4. Bir an belə o aya baxa bilməyib, kölgə kimi yerə sərildi.
5. Leyli də ixtiyarını itirib, nigarını görə bilmədi.
6. Heyranlığı bir məqamə yetdi ki, huşunu itirib yera yixıldı.

Göründüyü kimi, bir-birini görmək arzusuya əzab çəkən iki gənc, görüşəndə heç bir-birinə baxa da bilmir. Cünki nəzərlər elə toqquşur ki, sanki çaxmaqdaşını polada vururlar. Nəticədə bu toqquşmadan bir qığılçım çıxır ki, ikişinin də səbri-qərarını və ixtiyarını yandırır. Deməli, bu eşq tənqidə layiq olan ixtiyarı eşq yox, təqdirə layiq olan

qeyri-ixtiyari eşq idi. Müxtəsər, rəfiqələri Leylinin üzünə su səpib, onu ayıldırıb evə aparırlar. Məcnunun da dostları onu özünə gətirirlər. Bihuşluq aləmindən ayılan Məcnun:

1. Gördü ki, nigardən nişan yox,
Bir cismi-füsürdə var, can yox.
2. Çak eylədi camə, çəkdi nalə,
Həl bədəl oldu özgə halə.
3. Tərk etdi libasi-laləguni,
Rəxt oldu təninə əşki-xuni.
4. Gər matəm üçün misali-xamə,
Sarmışdı başa siyah əmamə.
5. Cizgindi başına dudi-ahi,
Yandırıdı əmameyi-siyahi.
6. İkrah ilə çıxdı pırəhəndən,
Ar etdi şəhidi-qəm kəfəndən.
7. Nə'leyni buraxdı ol cəfacu,
Kim, aşiqə paybəndidir bu.

1. Gördü ki, nigarından nişan yoxdur, solmuş bədən var, can yoxdur.
2. Paltarını cirib nalə çəkdi, bu həl başqa bir haldan xəbər verdi.
3. Qırmızı rəngli paltarını tərk edib, qanlı göz yaşlarını bədəninə paltar etdi.
4. Əğər matəm əlaməti olaraq, qələm kimi başına qara əmmamə sarılmışdısa,
5. Ahının şöləsi başına cizginib, qara əmmaməsini yandırıdı.
6. Nifrətlə paltarını soyundu, sanki eşq şəhidi kəfəndən ar etdi.
7. Nəleynlərini də atdı ki, bu aşiqin ayağını bağlayanıdır.

Burada bir-iki metləbə toxunmaq, məncə oxucu üçün də maraqlı olardı. Arıslərin nəzərində əmmamə vüqar, əzəmət əlaməti olduğuna görə, Məcnun bir ah çəkərək əvvəl

onu yandırır. Çünkü onun axtardığı məqamə yetmək üçün, aşiq nəinki, vüqarını, əzəmətini, hətta özünü belə unutma-lıdır. Paltar dünya malına işarə olduğu üçün ondan da çı-xır. Aşiqə dünya malı əsla gərək olmaz. Nəleyni çıxarmaq məsələsinə gəldikdə isə, Qurani-Kərimdə Musa peyğəmbərə xitabən deyilmiş belə bir ayə var: «Mən həqiqətən sənin Rəbbinəm. Nəleynlərini çıxart, çünkü sən müqəddəs vadi-də – Tuvaladasan».¹

Müqəddəs Tuva vadisi, heç şübhəsiz, ALLAH-in dərgahıdır. Dərgaha ayaqyalın, başmaqsız daxil olarlar. Kəbə, bütün ziyanətgahlar, məscidlər ALLAH-in dərgahı sayılır. Ona görə də bu yerlərə başmaqsız daxil olmaq lazımdır. Eşqin sonu ilahi eşqdə bitdiyi üçün, eşq səhrası da ALLAH-in dərgahı hesab olunur. Bu baxımdan Məcnunun nəleynlərini çıxarması zərurət idi. Bu da məcazi eşqin sinaqlarından biridir.

Dostları ilə xudahafızlaşən Məcnun onlara son sözünü belə deyir:

1. Seylabi-hücum-eşq yetdi,
Mən şiyftəhəli qərq etdi.
2. Olman məni-xəstə ilə həmdəm,
Ta batmayasız bu suya siz həm.
3. Mən rəngi-məlamətə boyandım,
Sövdəzədəlik oduna yandım.
4. Əlbəttə bu od ki, düşdü canə,
Axır tutuşub çəkər zəbanə.

1. Eşq seli hücum edib, mən mübtəlanı batırdı.
2. Mən xəstə ilə həmdəm olmayıñ ki, siz də bu suda batmayasınız.
3. Mən danlaq, tənə rənginə boyandım, aşılık oduna yandım.
4. Əlbəttə cana düşən bu eşq, əvvəl-axır şölələnəcək.

¹ Qurani-Kərim. Taha surəsi, 12-ci ayə

Atamı görəndə bu bəlanın ondan mənə keçdiyini deyin. Çünkü mən yoxluq aləmində dərddən, qəmdən azad bir yerdə idim. Məni bu qəm batağlığına çəkib gətirən sən oldun. Dostlarına bu sözlərlə vəsiyyət edən Məcnun sözünü belə bir qəzellə bitirir:

1. Fəzayi-eşqi çün gördüm, səlahi-əqlidən durəm.
Məni rüsva görüb, eyb etmə, ey naseh ki, mə'zurəm.
2. Əgər çaki-giribən eyləsəm mən eyləmən, çün mən,
Məta'i-nəngdən ari, libasi-ardən urəm.
3. Mənə səhraryi-vəhşət, mənzil etmən afiyət küncün,
Əsiri-dami-zülmət olmazam, çün talibi-nurəm.
4. Təmərrüd əql fərmanından etsəm, dustlər, billah,
Məni rə'yimlə sanmın, eşq sultanının mə'murəm.
5. Mənə kim tə'nə eylər kim, nəsihət əhli-aləmdən,
Xoşam kim, e'tibari-eşq ilə hər dildə məzkurəm.
6. Bəlayi-eşqu dərdi-dust tərkin qılmazam, zahid,
Nə müştəqili-Behiştəm sən kimi, nə talibi-hurəm.
7. Xəyali-çini-zülfü tağı-əbrusiyıl zövqüm gör,
Sanasan həşmət ilə Kəsrayəm, qədr ilə Fəxfurəm.
8. Qərəz bir ad imiş aləmdə, mən həm eylərəm bir ad,
Bihəmdillah, Füzuli, rindü rüsvalıqda məşhurəm.
1. Onda ki, eşqin fəzasını gördüm, ağlin bəyəndiklə-rindən uzaq düşdüm, ey nəsihət edən, məni rüsva görüb eyb tutma ki, mən üzrlüyəm.
2. Əgər yaxamı çırsam məni saxlama, çünkü mən bə-namlıq sərmayəsindən məzurəm, ar libasından çılpagam.

3. Mənim yerim qorxulu səhradır, rahatlıq künçünü
məskən etmərəm, qaranlıq tələsinə düşmərəm, çünki mən
nur tələb edənəm.

4. Dostlar, əgər ağılin fərmanına qarşı çıxsam, vallah,
mən öz ixtiyarımda deyiləm, mən eşq sultanından əmr ali-
ram.

5. Dünya əhlindən mənə kimi tənə, kimi nəsihət etsə
də, mənə xoşdur, çünki əgər adım zikr olunursa, deməli
eşqdə etibar qazanmışam.

6. Zahid, mən eşqin balası ilə, dostdan gələn dərdi
tərk etmərəm, mən sənin kimi nə Behişt aşiqiyəm, nə də
huri istəyirəm.

7. Yarın zülfünün düzümünün, çininin, qaşlarının tağı-
nın xəyalılı elə bir zövq sahibiyəm ki, elə bil ucalıqda Kəs-
ra, qədrdə Fəxfurəm.

8. Məqsəd dünyada bir ad qoymaq imiş, mən də bir
ad qoyaram, Füzuli, ALLAH-a şükürər olsun ki, rindlik-
də və rüsvaliqda məşhurəm.

Sözünün tamamında bu mənzərəyə xitam verən Füzuli
Məcnunun halını bu cür təsvir edir:

1. Ol şiveyi-eşq içində mahir,
Qıldıqda vəsiyyətini axır.
2. Səhraya düşüb günəş misali,
Tənha yürür oldu laübali.
3. Bir əbri-bahar idı güvahı,
Baran sırişgi, bərq ahi.
4. Baran ilə bərg, cismü candan,
Bir mərtəbədə ki, bundan, ondan.
5. Dəryalərə yetsə ləmə'yi-tab,
Səhralərə düşsə qətreyi-ab.
6. Dəryalər olurdu cümlə səhra,
Səhralər olurdu cümlə dərya.

1. O eşq sənətinin ustası, vəsiyyətini sona yetirib.
2. Günəş kimi səhrayə düşüb, qayğısız və tək gəzdi.
3. Bahar buludu şahidi, göz yaşları yağış, ahi şimşek idi.
4. Yağış ilə şimşek, bədənində və canında o qədər idi ki,
5. Ahindən bir qıgilcım dəryalara, göz yaşlarından bir
damla səhralara düşsə,
6. Dəryalar səhra, səhralar isə dərya olardı.

Bu mənzərə Məcnunun məcazda atıldığı ilk qədəm idi.
Məcnun, Leyli ilə görüşdən heç bir şəhvani hissə uymadan,
heç bir cismanı lezzətlərə qapılmışdan, əsl aşiq kimi,
alniaçıq, üzüağ çıxdı. Görək bu eşq əsirini daha hansı
sınaqlar gözləyir. Sonrakı fəsil belə adlanır:

*Bu Məcnunun atasının bu vəziyyətdən xəbər
tutmasıdır və onu möhnət səhrasında tapdıgidir.*

Gəzintidə Məcnunla bərabər olan dostları çarəsiz
qalaraq onu tərk edirlər və bu əhvalatı gəlib atasına xəbər
verirlər. O qoca bu vəziyyətdən xəbər tutan kimi oğlunu
axtarmaq üçün səhralara üz tutur. Nəhayət, onu səhranın
bir yerində yixilmiş halda tapır. Əvvəl heyrət dolu
nəzərlərlə bu vəziyyətə baxıb, şəkil kimi lal dayanır. Sonra
dəli kimi fəryad qopararaq oğlundan bu vəziyyətin
səbəbini soruşur və ona bir ata kimi ürəyi yanaraq,
cürbəcür öyüd-nəsihətlərlə onu bu düşdüyü halından
ayırmağa çalışır. Düşdüyü vəziyyətdən özünü belə itirən
Məcnun öz doğma atasını tanımir və ona belə deyir:

1. Məcnun dedi: ey mənə verən pənd,
Danayı-süxənvərü xirədmənd.
2. Kimsən, nadirür bu göftgulər,
Bifaídə batıl arızulər.
3. Get, dərdimə sən dəva deyilsən,
Biganəsən, aşına deyilsən.
4. Mən böylə kəlama tutmazam guş,
Leyli sözü söylə, yoxsa xamuş.

1. Məcnun dedi: - Ey mənə nəsihət edən, ağıllı söz danışan bilici.

2. Kimsən? Bu səhbətlər, faydasız, batıl arzular nəyə lazımdır.

3. Get, mənim dərdimin dərmanı sən deyilsən, mənə dost yox, biganəsən.

4. Mən bu cür sözlərə qulaq asmaram, ya Leyli sözü de, ya da sus.

Məcnunun atasını tanımadığı, onun nankorluğunun yox, aşiqliyinin əlaməti idi. Özündən və ətraftan xəbəri olan aşiq, heç vaxt axtardığını tapa bilməz. Böyüklerin yüksəldiyi məqama yetmək istəyən salik, təkcə ata-anasını deyil, hətta özünü belə unutmalıdır. Şeyx Mahmud Şəbüstəri yazır: «Arif həqiqi Varlıqdan başqa bir varlıq tanımaz, öz varlığını varlıq saymaz və əlindən verər. Aşıq öz sevdiyini qəlbinə daxil etmək istəyirsa, özü ordan çıxmalıdır».¹

Məcnunun atası eşq yollarında yürüməmişdə də, qaffillərdən də deyildi. Çünkü o böyük bir qəbilənin başçısı idi. Qəbilə başçısı da, şübhəsiz, aqil adamlardan olur. Ata, oğlunun onu tanımadığını görüb, vəziyyətin nə yerdə olduğunu anlayır.

1. Çün gördü itaətində ehmal,
Bildi ki, fəqir, özgədir hal.

2. Verdi bu fırıb ilən təsəlli,
Kim, dur gedəlim, çağırıdı Leyli.

1. Elə ki, ata oğlunu ataya tabeçilikdə əhəmiyyət verməyən gördü, vəziyyətin nə yerdə olduğunu bildi.

2. Ona hiylə işlədərək, təsəlli verib dedi: Dur gedək Leyli çağırır.

Məcnun bu çağrışa ləbbeyk (bəli, çağrışa hazırlam) deyib ayağa durur və atasına qoşulub evə gəlir. Sonrakı fəsil belə adlanır:

*Bu Məcnuna anasının nəsihət verdiyi idir
və danlaq bostanından peşmançılıq tikani dördiyidir*

Burada bir məsələyə toxunmaq yerinə düşərdi ki, nəyə görə Məcnuna evdə atası yox, anası öyündür. Əvvəl bu öyünd-nəsihətin məzmunundan xəbərdar olaq, sonra bu məsələyə qayıdırıq.

Ey can rahatlığı və göz nuru, yeganə seçilmiş oğlum. Sən ərəb başçısının varisiən, rəisliyə layiqsən, maldan, mülkdən bərk tut, hünər göstərməyə çalış və s. bu cür sözlərlə ona öz kimliyini, mənsəbini xatırladan ana, fikrini belə tamamlayır:

1. Vardır bu həşəmdə min qəbilə,
Hər taifə içrə min cəmili.

2. Bir-bir qılalıq qamu sənə ərz,
Yetsin yerinə bizə olan fərz.

3. Bir sərv-səhiqədə səmənbər,
Təzviciyi edəlim müqərrər.

4. Bızdən bu nəsihəti qəbul et,
Hər ləhza yetər bizi mələl et.

5. Üşşaq səfahətin qılıb yad,
Bu şə'ri nə xoş demiş bir ustad.

1. Bu eldə min qəbilə, hər qəbiledə min qəşəng qız var.
2. Bir-bir onları yadına salaq və vəzifəmizi yerinə yetirək.

3. Sənin bir sərv boylu, yasəmən sinəli qızla nişanlanmağınızı qərarlaşdırıraq.

4. Yetər bizi bu qədər dərdə salmağın, bizdən bu nəsihəti qəbul et.

¹ Ş.M. Şəbüstəri. Gülşəni-raz. Bakı, 2005, s. 51

5. Aşıqlerin səfəhliyindən danışan bir ustad, bu şeiri nə gözəl deyib.

Bir tərəfdən oğul üçün qız axtarmaq, onları bir-bir ona göstərmək, nişan vermək, hansını bəyənib, hansını bəyənmədiyini öyrənmək atanın yox, məhz ananın vəzifəsi olduğu üçün Məcnuna atası deyil, anası nəsihət edir. Digər tərəfdən, evlənmə məsələlərində övlada atadan çox ana məhrəm olur. Atanın oğuldan hansı qızı bəyəndiyini soruşması, oğulun ata ilə bu haqda söhbət etməsi, müsəlman mədəniyyətində həmisişə bayənilməyən bir iş hesab olunub, ələlxüsus, Füzulinin yaşadığı bir dövrə və şəraitde. Müsəlman mədəniyyətinin adət-ənənələrinə riayət edən Füzuli, bütün bunları nəzərə alaraq, Məcnuna atasının deyil, anasının dililə nəsihət edir.

Ustadın qəzəli.

1. Can vermə qəmi-esqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır.
2. Sud istəmə sövdayı-qəmi-esqdə hərgiz,
Kim, hasili-sövdayı-qəmi-esq ziyandır.
3. Hər əbruyi-xəm, qətlinə bir xəncəri-xunriz,
Hər zülfü-siyah, qəsdinə bir əfi ilandır.
4. Yaxşı görünür surəti məhvəşlərin, əmīma
Yaxşı nəzər etdikdə sərəncamı yamandır.
5. Eşq içrə əzab olduğun ondan bilirəm ki,
Hər kimsə ki, aşiqdir işi ahü fəğandır.
6. Yad etmə qara gözlərin mərdümi-çesmin,
Mərdüm deyib aldanma ki, içdikləri qandır.
7. Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,
Aldanma ki, şair sözü əlbəttə yalandır.

1. Eşq qəminə can vermə ki, (yaxın qoyma) eşq can bəlasıdır. Eşqın can bələsi olması dünyada məshhurdur.

2. Heç vaxt eşq qəminin alverində mənfəət gözləmə, çünki bu alverin axırı ziyandır.

3. Hər əyri qaş qətlinə qan saçan bir xəncər, hər qara saç qəsdinə bir əfi ilandır.

4. Ay üzü güzəllərin surətləri yaxşı görünür, ancaq yaxşı baxanda sonu pis görünür.

5. Eşqin bütövlükdə əzab olduğu ondan bilinir ki, hər kim aşiqdir, işi ahü fəğan etməkdir.

6. Qara gözlələrin göz bəbəyini yadına salma, insan deyib aldanma, qan içəndirlər. (Qan içən sözündən məqsəd həm Qabilin Habili öldürməyi, həm də ana bətnində ilk qidamız olan və göbək vasitəsilə içdiyimiz qandır).

7. Əgər Füzuli gözəllərdə vəfa olduğunu desə, ona aldanma, çünki şair sözü yalan olur.

Zahirdə bir-birinin eyni görünən, əslində isə başqa-başqa mənalar verən zövq və ləzzət, şövq və həvəs kimi sözlərin sırasında sidq və vəfa kimi sözlər də mövcuddur. Bu cür sözlərin mənaları bu cəhətdən ayridir ki, zövq, şövq və sidq ruhani, ləzzət, həvəs və vəfa isə cismanıdır. Hərçənd «vəfa» sözünün cismaniyyətə, aidliyi yoxdur. Ancaq vəfa hər insanda ola bilər, sidq isə yalnız gözəllərdə olur. Gözəl, əqidəsində şəkk, əməlində riya, sözündə yalan, surətində nöqsan olmayan adama deyərlər. Belə bir insanın ruhani aləmi ilə, cismani aləmi arasında ölçüyə gəlməyən tarazlıq olur. Bu cür insana vəfali insan demək onu kiçiltmək deməkdir. O vəfali yox, sadıq insandır. ALLAH-taala Qurani-Kərimdə yüz iyirmi dörd min peyğəmbəri sadiqlər adlandırır, vəfələr yox. Çünkü onlar doğrudan da gözəllər idi. Gözəllərdə həqiqətən vəfanın olmadığını şair məqta beytində poetik dil ilə elə gözəl deyib ki, insan heyran olmaya bilmir.

Bəli, ana nəsihətini dinləyən Məcnunun nə cür cavab verdiyini bilmək üçün növbəti fəsl keçək:

*Bu Məcnunun nəsihət qəbul etmədiyidir
və atasının dərdi dərmana yetmədiyidir.*

1. Məcnun ki, eşitdi bu xitabi,
Verdi bu əda ilən cəvabı.

2. - Key ruhi-rəvanım ata-ana,
Kami dilü canım ata-ana.

1. Məcnun ki, bu müraciəti eşitdi, bu qayda ilə cavab verdi:

2. Ki, ey istəklilərim, ürəyimin və canımın arzusu atam, anam.

1. Yoxdur bu işimdə ixtiyarım,
Zəbtimdə inani-ixtiyarım.
2. Əql oldu zəif, eşq qalib,
Xatir nigəran, nigar cazib.
3. Tutdu tənű canımı qəmi-yar,
«Qeyrəl-məhbub, leysə fiddar».
4. Məndə dəxi necə mənlik olsun,
Məndən, məni istəyən nə bulsun.
5. Təqdir çü böylədir, nə tədbir,
Təqdiri edərmi kimsə təgyir.
6. Olsayıdı mənə nişat ruzi,
İstərmi idim bu dərdi-suzi.

1. Nə bu işi görməkdə ixtiyarım, nə saxlamaqdə qüdrətimin cilovu var.

2. Əqlin zəifliyindən eşq mənə qalib gəldi. Xatirim nigaran, nigarım cazibəlidir.

3. Yarımın qəmi canımı və bədənim tutub. Ondan başqa sevgilim yoxdur.

4. Daha məndə necə mənlik olsun, məndə mən axtaran nə tapa bilər.

5. Olacağa nə tədbir görmək, axı olacağı kim dəyişə bilər.

6. Sevinmək mənə qismət olsaydı, bu dərdi, bu yanğını istərdimmi?

1. Gər səhhətə qadir olsa bimar,
Dərdə özün eyləməz giriftar.
2. Əl versə gədayə padşalıq,
Sanman ki, qılır dəxi gədalıq.
3. Fitrətdə nə halat olsa məqsüm,
Rəf olmadığıdır əmri-mə'lum.
4. İslahıma eylemən təhəmmül,
Kim, gül tikan olmazü tikan gül.

1. Əger xəstənin sağalmaq imkanı olsa, özünü dərdə salmaz.

2. Dilənçiye şahlıq üz versə, elə bilmə bir daha dilənər.
3. Məlum məsələdir ki, fitrətdə yarananı, heç kəs dəyişə bilməz.

4. İslah olmağım üçün götür-qoy etmərəm, çünki tikan gül, gül isə tikan olmaz.

1. Ol gün ki, rəhimdə kilki-qüdrət,
İcadına verdi ziybi-zinət.
2. Doldurdu həva ilən dimağım,
Sövdə ilə bağladı ayağım.
3. Doldu bədənimdəki rəğü pust,
Başdan-ayağa məhəbbəti-dust.
4. Mülk eylədi könlümü bələyə,
Vəqf eylədi canımı cəfayə.

1. O gün ki, qüdrətin qələmi ana bətnində yaranmağıma yaraşıq vurdu.

2. Beynimə eşq havası ilə doldurub, ayağımı sövdə ilə bağladı.

3. Bədənimin cildindən damarlarına qədər dost məhəbbəti ilə doldu.

4. Könlümü bəlayə əmlak edib, canımı cəfayə bağışladım.

1. Düşmənliyə dustlıq qılıb ad,
Tədbiri-naçatım eyləmən yad.
2. Dersiz mənə, var dilrubalər,
Leyli kimi, çox pəriqliqalər.
3. Bülbül gül üçün edəndə nalə,
Dərdinə dəva olurmu lalə?
4. Xosrov deyiləm ki, mənə dilbər,
Şirin ola gah, gah Şəkkər.
5. Mən yekcəhətəm təriqətimdə,
Təğyir işi yox cibillətimdə.
6. Üzrünü bəyan edib həm ol dəm,
Təqrirə gətirdi bir qəzəl həm.

1. Düşmənliyin adını dostluq qoyub, xilasına tədbir görməyin.

2. Deyirsiniz Leyli kimi, çox pəri üzlü, ürək açan gözəllər var.

3. Bülbül gül üçün (qızıl gül) nalə edəndə, dərdinə lalə dərman olmaz.

4. Xosrov deyiləm ki, dilbərim gah Şirin, gah da Şəkkər olsun.

5. Mən tutduğum yolda birtərəfliyəm, xilqətimdə dəyişmək qaydası yoxdur.

6. Üzrünü bəyan edib möhkəmləndirmək üçün, belə bir qəzəl söylədi:

1. Eşq dərdi, ey müalic, qabili-dərman deyil.
Cövhərindən eyləmək cismi cüda, asan deyil.

2. Dövr kövründən şikayət edənə aşiq demən,
Eşq məsti, vəqifi-keyfiyyəti dövran deyil.

3. Şəhridən səhraya bir fərq olduğunu hər kəs bilir,
Bilmis ol kim, eşq səhrasında sərgərdan deyil.

4. Hər kim, idrak eylər öz keyfiyyəti-halın hənuz,
Dust rüxsarınə eyni-şövq ilə heyran deyil.

5. Canı canan ittihadı fariğ eylər cismən,
Cismən agah olan can vasili-canan deyil.

6. Der imiş düşmən ki, həmdəmdir Füzuli yar ilə,
Hər sözü böhtan isə, həqqə bu söz böhtan deyil.

1. Ey müalicə edən (həkim), eşqin dərdi dərmanla sağalan deyil. Bədəni təbiətindən, mahiyyətindən ayırməq asan deyil.

2. Zəmanə zülmündən şikayət edənə aşiq deməzələr, eşq məstinin, dövranın keyfiyyətlərinən heç vaxt xəbəri olmaz.

3. Yalnız eşq səhrasında gəzməyənlər, şəhərlə səhranın fərqini bilərlər.

4. Hər kəs öz halının nə vəziyyətdə olduğunu bilsə, deməli eyni həvəslə dost gözəlliyyətənən heyrən olmayıb.

5. Ancaq cananla birləşmək canı bədəndən azad edər. Bədəni tanıyan can, cananın vüsəlinə yaramaz.

6. Düşmən demiş ki, Füzuli yar ilə həmdəmdir, hər sözü böhtan olsa da, amma bu sözü böhtan deyil.

Bu cür sözlərlə ata-anasına cavab verən Məcnunun bu hali, onun, eşqin məcəz mərhələsinin imtahanlarından məharətlə çıxmamasına işarədir. Məcnun elə bir aşiqdir ki, onun qəlbində yalnız özünə məşəq bildiyi tek bir O var. Həqiqi aşiq Ondan başqa heç nə görmür, heç nə də tanır. Məcnun da Leylinin vücudunda Onu görmüş və Ona aşiq olmuşdur. Heç bir gözəlin surətində axtardığını görə bilmədiyi üçün Leylidən başqasını tanımaq belə istəmir. Həmişə Leylini görmək istəyir, heç də onun qasına, gözüne, yanaqlarına şəhvani hissələrlə baxmaq

arzusu deyil. Bu istək Leylinin surətində təcəlli edən Onu bir daha görmək istəyidir. Həmçinin, Leylinin istəyi də bu cürdür. Aşiqin bu görmək istəyi müəyyən mərhələlər keçəndən sonra bütövlükdə xəyalə çevrilir. Yəni əsl aşiq göz ilə gördüyüdə tapdığı gözəlliyi, tam mənada xəyalında canlandırır. Artıq ona arzusunda olduğu surət də gərək olmur. Elə ona görə də Məcnun həsrətindən çöllərə düşdüyü Leylini səhrada tanımır. Bu unutqanlığın ən yüksək məqamı nəinki qeyrisini, hətta özünü unutmaqdır. Bu, ilahi eşqdir, vüsal məqamıdır. Bu fikirlərə əsər boyu yeri gəldikcə toxunulacaq, indi isə keçək növbəti fəsələ:

*Bu Məcnunun atasının Leyliyə elçiliyidir
və Leylinin atasının Məcnundan usandığıdır.*

Məcnunun atası oğlunun dediklərinə diqqətlə qulaq asır və başa düşür ki, bu dərd ancaq Leyli ilə şəfa tapar. Leylini oğluna istəməyi özünə borc bilib, saray böyükənlərini başına toplayıb ümid Kəbəsinə doğru yola düşür. O biri tərəfdən Leylinin atası da obasına qonaq gəldiyini eşidib, o da saray əyanlarını yığaraq böyük hörmətlə qonaqları qarşılıyır. Bir qədər səhbət etdikdən sonra, Məcnunun atası nə məqsədlə gəldiyini açıqlayır:

1. Nəxli-əməlim səmər veribdir.
İyzəd mənə bir gühər veribdir.
2. Hala dilerəm bu türfə lő'lü,
Bir lə'l ilə ola həmtərazu.
3. Bir lə'lin eşitmışəm sənin var,
Kim, lő'lümə odur səzavar.
4. Lütf eylə inayəti-kərəm ql,
Ol lə'l ilə dürrü möhtərəm ql.

1. Əməlimin ağacı bəhər verib, ALLAH mənə bir gövhər bağışlayıb.

2. Indi bu gövhəri bir ləl ilə tərəziyə qoymaq isteyirəm.

3. Eşitmışəm sənin mənim gövhərimə layiq bir ləlin var.
4. Yaxşılıq elə, bu gövhəri o ləl ilə hörmətli et.
Leylinin atası belə cavab verir:

1. Qürbüñ bilirəm mənə şərəfdir,
Amma xələfin əcəb xələfdir.
2. Məcnun deyə tə'n edər xələyiq,
Məcnunə mənim qızım nə layiq.
3. Leyli deməyim ki, nazənindir,
Bir tırə kənizi-kəmtərindir.
4. Olmazmı kəniz cinsi-mərdüm,
Yoxdurmu kənizə hem tərəhhüm.
5. Tədbir ilə döndərib məzacin,
Bimarinin eyləsan əlacın,
6. Leyli onun olsun, eylədim əhd,
Var indi sən et əlacına cəhd.

1. Yaxınlığın mənə bir şərəfdir, amma oğlun əcaib bir oğuldur.

2. El içində ona dəli deyirlər, mənim qızım dəliyə yaraşan deyil.

3. Demirəm Leyli nazənindir, sənin qara kənizin olsa da belə,

4. Axi kəniz də bir insandır, ona da rəhm eləmək lazımdır.

5. Əgər bir tədbir töküb, xasiyyətini dəyişib, dərdinə əlac edə bilsən,

6. Leylini ona verməyə əhd edirəm, sən də get əlacına cəhd elə.

*Bu Məcnunun atasının peşmançılığıdır
və başqa qapıdan dərman axtarmağıdır.*

1. Ol sahibi-nəngü namü namus,
Döndü evə gəldi xarü mə'yus.

- Məcnuna dedi ki, - ey cəfakəş,
Hacət bitər olmağıl müşəvvəş.
- Əql ilə açılır ol müəmما,
Leylini sənə verərlər, əmma
- Şərti bu ki, olasan xirədmənd,
Ərbabi-xirəddən alasan pənd.
- Rəf ola əlaməti cünunin,
Əql ola həmişə rəhnümunin.

- O ad-san, namus, həya sahibi, alçalmış və məyus
halda evə döndü.
- Məcnuna dedi: - Ey cəfa çəkən, darıxma istəyin ye-
rina yetəcək.
- Bu sırr ağıl ilə açılmalıdır. Leylini sənə bir şərt ilə
verərlər ki,
- Ağıl sahiblərindən nəsihət eşidib, ağıllı olasan.
- Dəlilik əlamətin yox ola, yol göstərənin aqlın ola.

- Məcnun dedi: - Ey ədibi-kamil,
Divaneyi-eşq olurmu aqıl.
- Gər məndə bir ixtiyar olaydı,
Tədbirimə e'tibar olaydı.
- Əvvəldə ədəb şüar edərdim,
Təmkinimi üstüvar edərdim.
- Olmadı bu halə ehtiyacım
Kim, ola əzab ilən əlacım.
- Məndə bu əlace yox müdara,
Min kəz qəmim etmən aşikara.
- Yoxdur rəvişimdə inqilabım,
Əvvəlki cəvabdır, cəvabım.
- Sən əhli-xirədsən, eylə tədbir,
Tədbirin edə məgar ki, tə'sir,
- Leylini dəxi mən etməyim yad,
Mən aqili-vəqt olam, sən azad.

- Məcnun dedi: - Ey kamil tərbiyəçi, eşq dəlisi ağıllı
olurmu?
 - Əlimdə ixtiyarım, sağalmağa etibarım olsayıdı,
 - Əvvəldə vüqarımı möhkəm edib, ədəb göstərməyi
adət edərdim.
 - Əlacımın belə əzabla əmələ gəlməsinə ehtiyacım ol-
mazdır.
 - Mən bu əlacla zahiri dostluq etmərəm, min dəfə
dərdimi sizə açmayacağam.
 - Bu gedişdə dəyişikliyim yoxdur, cavabım əvvəlki-
dir.
 - Sən ağıllısan, elə tədbir gör ki, mənə təsir etsin,
 - Mən Leylini unudum, sən də qəmdən azad ol.
- Məcnun atasına bu cür cavab verməklə bir daha eşqdə sabitqədəmliyini nümayiş etdirir. Əlbəttə, atasını belə ta-
niya bilməyən bir aşiq dərdinin və dərmanının nə olduğunu
hardan bilsin.
- O həli pozulmuş yaziq qoca min ümid ilə oğluna çarə
axtarmağa başlayır. Harda bir həkim adı eşitdi, harda bir
ziyarətgah gördü əlac ümidi ilə getdi. Çox fallar açıldı,
çox dualar yazıldı, heç birindən oğluna bir çarə olmadı.
Bir gün ona deyirlər ki, gəl, sən oğlunu Kəbəyə apar. Bəlkə
ALLAH ona Kəbə xatırına şəfa verdi.
- Bu biçarə Məcnunun Kəbəyə üz tutduğunu
və münacatla sövdasının artmasıdır.*
- O ağsaqqal bu məsləhəti uğurlu iş kimi qəbul edib,
Məcnunu Kəbəyə aparmaq üçün tədarük görür və oğlunu
götürüb Məkkəyə yola düşür.
- Cün Kə'bəyə girdi ol nikuxu,
Məcnuna dedi ki,- ey bəlacu.
 - Tut Kə'bəyə ruy, taət eylə,
Təmkinü ədəb riayət eylə.

3. Tə'zim şəraitin əda qıl,
İxlasi dürüst edib dua qıl.
4. Ola ki, qəbul ola niyazın,
Həq şəfqəti ola çarəsazın.
5. Bu yerdə qəbul olur dualər,
Bu büq ədə bəxş olur ətalər.
6. Qıl tövbə ki, əhsəni-əməldir,
Cəhd eylə nicatə kim, məhəldir.

1. O xoşxasiyyətli Kəbəyə çatan kimi Məcnuna dedi: -
ey bəla çəkən,
2. Üzünü Kəbəyə tərəf tutub baş əy, təmkinə və ədəbə
riayət elə.
3. Təzim qaydalarını əmələ gətir, qəlbini təmizəyib
dua et.
4. Elə et ki, duaların qəbul olsun, ALLAH-in mərhə-
məti sənə çarə eləsin.
5. Bu yerdə dualar qəbul olunur, bu məntəqədə bəx-
ışlı verilir.
6. Tövbə et ki, əməllərin yaxşısı odur, nicat tapmağa
çalış ki, bura əsl yeridir.

1. Məcnun bulub ol məqamdan zövq,
Saldı ünү çərxə nəş`eyi-şövq.
2. Suz ilə çəkib cigirdən avaz,
Ərz etdi binayı-Kə'bəyə raz.

1. Məcnun o məqamdan bir hal tapdı, səsi bu halın
nəşəsini çərxə ucaldı.
2. Səsini ürək yanğısı ilə ucaldıb, sırrını Kəbə evinə be-
lə açdı:

1. Key səqfi büləndü qədri ali,
Mehrabi-əazimü əali.
2. Ey qibleyi-əhli-izzü iqbal,
Rüxsarı-zəminə ənbərin xal.

3. Ey məğzi-vəfəyə kisvətin pust,
Həmrəngi-pələsi-xaneyi-dust.
4. Ey gülbüni-qönçeyi-ibadət,
Sənduqi-cəvahiri-səadət.
5. Ey daim olan mənimlə həmdərd,
Əmma nə mənim kimi cəhangərd.
6. Köksünə uran həcər kimi daş,
Zəmzəm kimi gözdən axıdan yaş.
7. Peyvəstə siyah qılan libasın,
Könlündə nihan tutan həvasın.
8. Billah, kiməsən bu yerdə aşiq,
Söylə ki, ənisinəm müvafiq.
9. Olmuş sənə eşq feyzi hasıl,
Qılmış sən qibleyi-qəbail.

1. Ey tavarı uca, qiyməti ali, ucaların və böyüklerin
mehrabi.
2. Ey izzət və bəxşis sahiblərinin qibləsi, yer üzünün
ətirli xalı.
3. Ey örtüyü vəfa məğzinin qabığı, dost evinin palazı-
nın həmrəngi.
4. Ey ibadət qönçəsinin kolu, ey səadət gövhərinin
sandığı
5. Ey mənimlə həmdərd olub, amma mənimlə dünyani
dolanmayan.
6. Sinəsinə Həcər kimi daş vurub, gözlərindən Zəm-
zəm kimi yaş axıdan.
7. Həmişə qara libas geyib, arzularını könlündə gizlə-
dən.
8. Sən ALLAH, kimə bu yerdə aşiqsən, danış ki, mən
səni anlayan dostunam.
9. Sənə də eşqin bərəkəti çatıb ki, belə qəbilələr qibləsi
olmusan.

Sual oluna bilər ki, dərdindən və dərmanından əsla
xəbəri olmayan, hətta atasını belə tanımayan bir aşiq, necə
olur ki, Kəbəni tanır? Bəlkə Kəbə evi onun axtardığı

nurun təcəlla etdiyi yer idi. Bəlkə ona görə də Məcnun Kəbəni daş-divar olaraq yox, qaraya bürünmüş bir aşiq kimi dəyərləndirir. Özünə göldikdə isə yenə unudur. Özü üçün şəfa istəməkdənə, dərd-qəm istəyir. Öz dərdinə dəva istəyilə bu müqəddəs məkanda diz çökən Məcnun, ALLAH-a xıtabən öz istəklərini belə bəyan edir:

1. Ya Rəb, bu hərəmsəra həqicün,
Bu mə'bədi-pürsəfa həqicün.
2. Qıl məndə binayı-eşqi daim,
Manəndi-əsasi-Kə'bə qaim.
3. Sal könlümə dərdi-eşqdən qəm,
Hər ləhzəvü hər zəmanü hər dəm.
4. Eşq ilə müdam şövqüm artır,
Şövq ilə həmişə zövqüm artır.
5. Hər qanda ki, aləm içrə qəm var,
Qıl könlümü ol qəmə giriftar.
6. Əndişəyi-əqlidən cüda qıl,
Eşq ilə həmişə aşina qıl.
7. Artır mənə zövqü şövqi-Leyli,
Daim mənə onda qıl təcəlli.
8. Çoxdur bəni-adəm içrə bidad,
Et könlümü vəhşət ilə mö'tad.
9. Bir mülkdə ver mənə qərari,
Kim, yetməyə adəmi qübari.
10. Ol zaiyi-Kə'beyi-inabət,
İstərdi, dua qılıb, icabət.
11. Tügəyani-bəladən etməyib fikr,
Bu şe'r idi hər dəm etdiyi zikr.

1. İlahi, bu müqəddəs saray hörmətinə, bu səfali məbad xatirinə.
2. Məndə eşqin təməlini Kəbənin özülü kimi həmişəlik və möhkəm elə.
3. Hər nəfəs çəkəndə, könlümə eşqin dərdindən bir qəm sal.

4. Həvəsimi eşq ilə, zövqümü həvəslə artır.
5. Harada bir qəm varsa, könlümü o qəmə bulaşdır.
6. Ağılin əzabından ayırib, məni eşq ilə dost et.
7. Leyliyə olan zövq və şövqümü artır, Özünü onun vücudunda mənə göstər.
8. İnsanlar arasında zülm çoxdur, könlümə qorxma-maği öyrət.
9. Mənə elə bir yer göstər ki, ora insan ayağının tozu belə yetməsin.
10. O tövbə edən ziyarətçi, duasına cavab istəyirdi.
11. Bəlanın tügəyanından qorxmayıb, daim bu şeiri zikr edərdi:

1. Ya Rəb, bələyi-eşq ilə qıl aşına məni,
Bir dəm bələyi-eşqdən etmə cüda məni.
2. Az eyləmə inayətini əhli-dərddən,
Yə'ni ki, çox bələlərə qıl mübtəla məni.
3. Olduqca mən götürmə bəladən iradətim,
Mən istərəm bələni, çün istər bəla məni.
4. Təmkinimi bələyi-məhəbbətdə qılma süst,
Ta dust tə'n edib deməyə bivəfa məni.
5. Getdikcə hüsnün eylə ziyadə nigarımın,
Gəldikcə dərdinə betər et mübtəla məni.
6. Mən qandanü mülaziməti-e-tibarü cah,
Qıl qabili-səadəti-fəqrü fəna məni.
7. Öylə zəif qıl tənimi firqətində kim,
Vəslinə mümkün ola yetirmək səba məni.

8. Nəxvət qılıb nəsib, Füzuli kimi mənə,
Ya Rəb, müqəyyəd eyləmə, mütləq mana, məni

1. İlahi, eşq bələsi ilə məni dost elə, bir an bu bəladən
məni ayırma.

Eşqdən gələn bəla haq yolunda sıxıntı və üzüntü olmaqla yanaşı, həmçinin, arıflərin yanında ALLAH-ın lütfürdür. Hədislərdə xəbər verilib ki, ALLAH-dan gələn bəla, dərd insanın günahlarını, payız külüyi yarpaqları tökən kim tökər. İnsanın xəstə halda yataqda uzanması onun üçün ibadət sayılır. Hərarəti günahlarının tökülməsinə səbəb olar. Yatağında nə qədər o yan-bu yana çevrilisə, onun üçün rüku və səcdə hesab olunur. Nə qədər ax-uf etsə, zikr etmiş kimidir. Bəzi adamlara bu, qəribə gəlsə də, dostun cəfəsına dost dözər, demişlər.

2. Dərd əhlindən qayğını, köməyini əsirgəmə, yəni da-ha çox bələlərə məni düşçər elə.

Cövrü cəfəni çox istəmək, əslində zövqü səfəni çox istəmək deməkdir. Ona görə ki, ALLAH-təala bir-birinə zidd olan bu iki məshhum bir yerdə yaratmışdır. Səadətin böyütünü istəyən, əzabın da böyütünü qəbul etməlidir. Əks halda, aşiq istədiyi məqama çata bilməz. Adətən yüksək mövqə sahiblərinin əziyyəti də yüksək olur.

3. Nə qədər ki varam, bələni istəmək istəyini məndən alma, çünki mən bələni istədiyim kimi, bəla da məni istəyir.

Bu beyti şərh etməyə o qədər də ehtiyac yoxdur.
Cünki bu beyt özündən əvvəlki beyləri tamamlayır

4. Vüqarımı, səbrimi bu bələni çəkməkdə zəiflətmə, elə etmə ki, dostum mənə yəfəsiz deyib tənə vursun.

Vüqar, əzəmət, səbr insanın mənəviyyatına aid olan keyfiyyətlərdir. Mənəviyyat aləmində baş verən hər hansı bir çatışmazlıq insan üçün nöqsandır. İnsanın əlsiz-ayaqsız, gözsüz-qulaqsız olması onun üçün eyib sayılmaz. Heç kəs, heç kəsə cismani şikəstliyinə görə tənə vurmaz. Ancaq insan ədəbsiz, şərəfsiz, namussuz olsa, tənə oxlarının

hədəfinə çevirilər və nöqsanlı bir insan kimi tanınar. Məcnun ona, vəfəsiz deyilə biləcək tənəli sözdən çəkinərək, ALLAH-dan təmkininin möhkəm olmasını istəyir.

5. Getdikcə, yəni uzaqlaşdıqca nigarımın hüsnünü daha cazibəli, gəldikcə isə, yəni yaxınlaşdıqca məni onun dərdinə daha da aludə et.

6. Mən hara, məqam etibarına ciddi-cəhd hara, məni fəqirlik və yoxluq səadətinə özün yararlı et.

«Fəqr» sözü lügətdə faşır, kimsəsiz, kasib kimi tərcümə olunsa da, irsfandakı mənəsi başqadır. Arıslar fəqr deyəndə saliki fənaya doğru aparan yolu nəzərdə tuturlar. Fəqr, başqa mənada elə bir mərtəbənin adıdır ki, ora yalnız peyğəmbərlər və siddiqlər yüksələ bilir. Fəqr dünyaya malına etinəsizliq və nəfəslə mücadilə deməkdir. Fəna isə yoxluq aləmidir. Yoxluq bizim başa düşdürüümüz mənada yox, məkansızlıq mənasındadır. Füzuli demək istəyir ki, İlahi, mən kiməm ki, öz çalışqanlığımıla məqam sahibi olmaq etibarını qazana bilim. Mənə fənaya gedən yola yönəlməkdə və məkansızlıq səadəti tapmaqdə özün kömək ol.

7. Ayrılığınla bədənimi elə zəiflət ki, vəslinə yetişməkdə səba mehinin də məni aparmağa gücü catsın.

Təmkininin süst olmasını, vəfəsiz sözündən qorxduğu üçün istəməyən və bu sözdən ar edən aşiq, bədəninə gəldikdə isə onu o qədər zəif görmək istəyir ki, hətta səba küləyi də onu vüsal qapısına apara bilsin. Səba bahar aylarında əsən elə bir mehdir ki, o ancaq tükü yerindən tərpədə bilir.

8. Mənə Füzuli kimi, məğrurluq nəsib eləmə, İlahi, qeydsiz azad məni, mənə bağlama.

Məlum məsələdir ki, insan iki mənin birləşməsindən yaranmış bir varlıqdır. Bu mənlərdən biri cismanı, yəni çəkisi, ölçüsü, rəngi bilinən mən, digəri isə çəkisi, ölçüsü və rəngi bilinməyən ruhani mən. Cismanı mən çəkiyə, ölçüyə salmış, torpaqdan yaranıb, torpağa getməyilə azadlığı əlindən alınmış qeyri-mütləq məndir. Ruhani mən isə bu bağlılıqlardan uzaq olan mütləq məndir. Vüsal qapılara

yalnız ruhani məninin üzünə açıqdır. Həmişə də ora can atır. Bu isə cismani məndən ayrılmadan mümkün deyil. Çünkü cismani mən mütləq mənin azadlığını əlindən alan bir zindan, bir qəfəsdir. Füzuli deyir ki, İlahi, məni mütləq mənə bağlama. Elə olan tərzdə ortaya qürur, təkəbbürlük çıxır ki, bu da mənəm-mənəmlidir.

Əger Məcnun Kəbədə özünə ağıl istəsəydi, bu onun aşiqliyinə yox, cahilliyyinə dəlalət edərdi. Özü üçün ağıl, şəfa, istəməməsi, elə ağıllı olması demək idi. Digər tərəfdən o, dəlidir, dəli isə ona nəyin xeyir, nəyin ziyan olduğunu hardan bılır. İmam Rza (ə) buyurub: «Hər bir kəs ağıl sahibi olmaq üçün zəhmət çəksə, cahillikdən başqa bir şey əldə edə bilməz».!

*Bu Məcnunun Kəbədən qayıtmasıdır
və vəhşilər ilə dostluğudur.*

Bu fəsil cəmi yeddi beytlik kiçik bir fəsil olduğu üçün ixtisar etməyib olduğu kimi veririk:

1. Bir-bir eşidib sözün atası,
Bildi ki qəbul olur duası.
2. Əfzun olur ol qəmi-məlamət,
Mümkün deyil oğluna səlamət.
3. Çox qıldı fəğanü naləvü zar,
Oğlundan ümidi kəsdi naçar.
4. Ol pir qalib orada heyran,
Məcnun tutuban rəhi-biyaban.
5. Tənha səfər ixtiyar qıldı,
Əzmi-rəhi-kuyi-yar qıldı.
6. Gündüz gözü yaşı, hadiyi-rah,
Gecə yolu şəm'i, şö'leyi-ah.
7. Gərdi-rəhi-yarı yad edərdi,
Gəh otura, gəh dura gedərdi.

¹ Hikmətli nəsihətlər. 1-ci cild, səh 21

1. Atası oğlundan bu sözləri bir-bir eşitdikcə, dualarının qəbul olacağına əmin oldu.

2. Bu qəm və məlamət artdıqca, bildi ki, oğlunun sağlanması mümkün olmayıacaq.

3. Çox nala və əfqan elədi, çarəsiz qalib oğlundan ümidi kəsdi.

4. O aqsaaqqal orada heyrət içində qaldı, Məcnun isə səhra yolunu tutdu.

5. Tək-tənha səfərə çıxdı, yarın dərgahına tərəf yola düşdü.

6. Gündüz gözünün yaşı yol göstərir, gecə ahının şamı yolunu işqılandırdı.

7. Yarın ayağının tozunu xatırlayıb, gah yixılıb, gah durub gedərdi.

*Bu Məcnunun dağ ilə söhbətidir
və çağlayan bulaqla uyğunluğudur.*

Bəli, eşqin dolanbacındakı dolaşq yolları arifanə bir tərzdə keçən və daha yüksək məqamlara can atan bu böyük aşiq, Kəbədə atasından ayrılib, Leyli yaşayış qəbiləyə tərəf yola düşür. Yolda çəşmələrlə dolu bir dağa rast gəlir. Dağın əzəmətinə, ucalığına tamaşa edərək bir atəşli təranə qoşur. O təranəni ifa etdikdə dağ onun səsinə əks-səda verir. Hər seydə eşq axtaran Məcnun, dağdan əks olunan sədanı bir aşiq səsi hesab edir və öz dərdini onunla bölüşmək qərarına gəlir.

Bundan sonrakı iki fəsildə də Məcnun öz dərdini ahuya və göyərçinə danışır. Bu fəsillərin heç birində izah etmək istədiyimiz mətləbə toxunulmadığı üçün onlardan uzun-uzadı danışıb oxucunu nə yormaq, nə vaxtını almaq istəmirik.

Füzuli Məcnunu eşqin bir neçə maneələrindən uğurla keçirir və bir qədər onu öz halına buraxır. Oxucunu əsərin ikinci əsas qəhrəmanı olan Leylinin halından xəbərdar etmək üçün növbəti fəslə keçir:

*Bu Leyli əhvalindan bir xəbərdir
və aşiq məşq necəliyindən bir əsərdir.*

1. Saqi, mütəəllimi-xumarəm,
Müştəraqi-xərabi-xoşgüvarəm.
2. Üftadəliyim gör etmə ehmal,
Rəhm et, bir əyəğ ilən əlim al.
3. İzhar qılıb səfayi-məşrəb,
Bu bəzmi çün eylədin mürəttəb.
4. Bəzm əhlinə növbət ilə ver cam,
Həm xas riayət eylə, həm am.

1. Saqi xumar qəmlisiyəm, ləzzətli şərabın aludəsiyəm.
2. Düşgünlüyümü görüb yubanma, rəhm elə bir qədəh-lə əlimdən tut.
3. Bir halda ki, mey məclisinin səfasını göstərib, belə məclis tərtib etdin.
4. Məclisdəkilərə növbə ilə, həm adı insanlara, həm seçilmişlərə cam ver.

Təzədən saqidən, meydən, camdan ətraflı söz açıb tək-rara yol vermək istəmirəm. Ancaq bir neçə beytə Leylinin halından xəbər tutmaq məqsədə uyğun olardı:

1. Dehqani-fəsihi-farsizad,
Bu gülşənə böylə dikdi Şümşəd.
2. Kim, ol cəməni-vəfa bəhəri,
Dağı-qəmi-eşq laləzari.
3. Yə`ni rəvişi-vəfadə möhkəm,
Leyli-sədəfi-cəvahiri-qəm.
4. Girmişdi həsarə gəncmanənd,
Urmuşdu ayağa pənddən, pənd.
5. Nə bir fərəhi, nə bir nişati,
Nə kimsə ilə bir ixtilati.

1. O farsdan doğan fəsahətli bağban, bu bağda belə bir Şümşəd əkdi

2. Ki, vəfa cəməninin baharı, eşq qəminin dağınıq ləzəri.

3. Vəfa gülşənidə möhkəm, qəm cəvahirinin sədəfi Leyli.

4. Xəzinə kimi hasarlanmış, nəsihətlə ayağını bağlaşdı.

5. Nə fərəhi, nə sevinci, nə də bir adamla münasibəti var idi.

Belə bir halda axtardığını tapmaq istəyən Leylinin, bəzən rəfiqələri başına toplanıb onu az da olsa şadlandırmaq məqsədilə özlərindən müxtəlif əfsanələr uydururdular. Leyli isə onların dediklərinin təsiri altına düşməmək üçün, bədəninin bir yerini qəsdən yaralayıb ahü zar edərdi. Elə ki, hamı dağılıb gedirdi, bir şam qalırkı, bir də Leyli. Büttün dərdini şama deyirdi.

*Bu Leylinin çıraqla macərasıdır
və dərdinə dərman təmənna etməsidir.*

Bundan sonrakı beş fəsil, Leylinin pərvanə, ay, səhər yeli, bahar fəсли və buludlu səhbətlərinin bütövlükdə məzmunu, öz aşiqliyini göstərmək və dərdini deməkdən ibarətdir. Bir daha təkrar etməyə məcburəm ki, məqsədimiz bu əsərin nəşrlə şərhini vermək olmadığı üçün bu fəsillər haqqda qısa məlumat verməyi lazımlı bildik. Ancaq bu vəziyyətdə Leylinin nə düşündüyünü, yolundakı maneələri dəf etməkdə vəzifəsinin nə olduğunu bir neçə beytə xatırladaq:

1. Geysuyi-müsəlsəli-girehgir,
Boynumda gər olmasayı zəncir.
2. Vər bağlamasayı bəndi-xalxal,
Qeyd ilə ayağımı məhü sal.
3. Eyb ilə çəkilməsəydi adım
Billah, bu idi həmin muradım.
4. Kim, sayəmisal səndən, ey nur,
Olduqca vücudim, olmayıam dur.

5. Amma nə deyim, əsiri-qeydəm,
Bir boynu, ayağı bağlı seydəm.
6. Bildirməyə möhnətü məlalim,
Bu şe'r yetər bəyani-halim.

1. Qıvrım saçlarının silsiləsi boynumda bir zəncir olmasayıd,
2. Xalxalın düyüünü ayaqlarımı buxovlamasayıd,
3. Adım eyblə çəkilməsəydi, istəyim ancaq bu idi ki,
4. Ey nur, nə qədər sağam, kölgən kimi, yanından ayrılmayım.
5. Ancaq nə edim ki, bu buxovun əsiriyəm, boynu və ayağı bağlıyam.
6. Dərd və qəmimi bildirməyə, halimin bəyani olan bu şeir yetər:

Qəzəl Leyli dilindəndir.

1. Eşq damınə giriftar olalı, zar olubam,
Nə bəladır ki, ona böylə giriftar olubam.
2. Dil deməkdən kəsilib, tən hərəkətdən, vəh kim,
Künci-qəmxanədə bir surəti-divar olubam.
3. Qüdrətim yox ki, qılam kimsəyə şərhi-qəmi-dil,
Öylə kim, arizeyi-hicr ilə bimar olubam.
4. Həzərim tə'nədən ol qayətə yetmişdir kim,
Yarə ağıyar olub, ağıyarım ilə yar olubam.
5. Deməzəm dəxi, sənə aşiqəm, ey gül, zira,
Sənə aşiqliyim izhar edəli, xar olubam.
6. Əqlü səbrü dilü din getdi, bihəmdillah kim,
Səfəri-sahili-dəryaya səbükbər olubam.

7. Yox, Füzuli, xəbərim mütləq özümdən, bəs kim,
Valehi-nəqş-i-xəyalı-rüxi-dildər olubam.

1. Eşqin tələsinə düşəndən bəri bu cür ağlar olmuşam,
bu nə dərddir ki. ona belə dütçar olmuşam.
 2. Dilim danışmaqdən, bədənim isə hərəkətdən qalib,
qəm evinin küncündə divar şəklinə dönmüşəm.
 3. Araya düşmüş hicran qəmi məni elə xəstə edib ki,
ürəyimdəki qəmi bir kimsəyə açmağa taqətim qalmayıb.
 4. El tənəsindən qorxum elə həddə çatıb ki, yarıma yad, yadlara isə yar olmuşam.
 5. Daha, sənə aşiqəm, sözünü demərəm, cünki sənə aşiqliyimi bildirən gündən rüsva olmuşam.
 6. Əqlim, səbrim, ürəyim, dinim getdi, ALLAH-a şüklərlə olsun ki, dərya sahilinə yaxınlaşmaq üçün yüküm yüngülləşdi.
 7. Ey Füzuli, ona görə özümdən xəbərim yoxdur ki,
yarın üzünün xəyalının naxışına valeh olmuşam.
- Göründüyü kimi, yarı görmək istəyi artıq Leylinin də nəzərində surətdən mənəyə çevrilib. Onun da Məcnun kimi, özündən xəbərsiz olması, məhz istədiyinin xəyalı ilə yaşamasına bağlı idi. Ancaq aralarında bir xatircəmlik fərqi var idi. Yəni, Məcnun Leylidən o qədər də nigaran deyildi, nəinki Leyli Məcnundan. Cünki Leyli ismət pərdəsinə bürünmiş bir qız idi və Məcnun onun evdə oturduğundan arxayın idi. Leylinin isə Məcnundan xəbəri yox idi və bu nigarançılıq ona bir az da artıq əzab verirdi. Elə bu həsrət və nigarançılıqla ağlayıb sizlayan Leyli birdən bir səs eşidir:

*Bu Leylinin qəm küncündə ağlamağıdır
və Məcnunun eşq səhrasında sərgərdanlığıdır.*

1. Zar ağlar ikən bu rəsmə ol mah,
Bir türfə səda eşitdi, nagah.

2. Bir kimsə oxurdu şe'ri-Məcnun,
Bu nüktə ibarətində məzmun.
3. Ey nəş'eyi-eşqdən uran dəm,
Məcnunu sağınma Leylidən kəm.
4. Məcnun ilə Leylini bərabər,
Gər kimsə deyərsə, qılma bavər.
5. Leylide əgərçi dərd çoxdur,
Məcnuni-həzincə dərdi yoxdur.
6. Leyli əli iyənəndir əfkar,
Məcnuna qılıncılar eyləməz kar.
7. Leyli istər ki, əksilə qəm,
Məcnun qəmin artırar dəmadəm.
8. Leylini edər hərir dilgir,
Məcnuna verər nəşat zəncir.
9. Leyli tutub ol təranəyə guş,
Öz nəğməsin eylədi faramuş.
10. Təhqiq ilə bildi bu hesabi,
Kim, yox şərərində şö'lə tabi.
11. Əlbəttə bəlavü dərdi gərdün,
Məcnuna veribdir ondan əfzun.

1. O ay üzlü bu təsvirə ağlarkən, qulağına bir səs gəldi.
2. Kimsə Məcnunun bu məzmunda bir şeirini oxuyurdu.
3. Ey eşqin nəşəsindən dəm vuran, Məcnunu Leylidən əskik bilmə.
4. Məcnunla Leylini hər kim bərabər tutsa, inanma.
5. Əgər Leylide dərd çoxdursa da, Məcnunun dərdi qədər olmaz.
6. Leylinin əlini iyənə də yaralaya bilər, Məcnuna isə qılıncılar da kar etməz.
7. Leyli qəminin azalmağını istər, Məcnun artmağını.
8. Leylinin ürəyini ipək də darıxdırır, Məcnuna zəncir sevinc gətirir.
9. Leyli o nəğməyə qulaq asdıqca, öz nəğməsini unutdu.

10. Araşdırıcı Məcnunu yandıran atəş müqabilində, öz atəşini sönmüş gördü.

11. Bildi ki, dərd və bələni zəmanə Məcnuna ondan çox verib.

Zaman-zaman Məcnunu səhradə, Leylini evdə püxtə-ləşdirən Füzuli, hər iki aşiqin düşdürü vəziyyəti müxtəlif vasitələrlə bayan edərək yenidən əsas məsələyə qayıdır. Məcnunu növbəti imtahanlarda sinamaq məqsədilə meydana çəkir. İlk əvvəl onu İbn Səlamin Leyliyə elçi düşməsi ilə sinayır.

*Bu Leylinin İbn Səlama düçər olmağıdır
və yarından məhrum olub qeyrisinə bağlanmağıdır.*

Bu fəslin xülasəsi belədir ki, İbn Səlam adında varlı-dövlətli, əsl-nəsəbdə tanınmış, qüdrətli bir qəbilə başçısı təsadüfən Leylini görür və ona vurulur. Qəbiləsinin bir neçə ağıllı adamlarını seçib elçi göndərir. Leylinin atasası bu işdən sevinərək Leylini ona nişanlayırlar. Eşq yollarında sınaqlardan ustalıqla keçmək üçün bu məsələdə Məcnunun münasibətlə bərabər, Leylinin də atacağı addım düzgün olmalı idi. Nağıl dili ilə desək, hələlik bu burda qalsın, görək Məcnun nə edir.

*Bu Novfəlin Məcnun ilə ilk tanışlığıdır
və o pak gövhərə ürəyi yandığıdır.*

Həmişəki kimi saqıyə müraciətlə başlayan bu fəsildə Novfəl ilə Məcnunun tanışlığından səhbət açılır. O əsrə Novfəl adında gələcəyi parlaq, hər yerdə ad salmış, zəmanə zülmünü görmüş və eşq şərbətini dadmış, ədalətli bir qəhrəman var idi. Bir gün şənlik qurub sözdən və musiqidən zövq alırdı. O məclisdə bir müğənni Məcnunun şeirlərindən oxuyur. Şeir Novfəlin xoşuna gəlir, müəllisin adını soruşur, deyirlər: - Ey şah, onu ay üzlü bir gözəl eşqə salib. O da sərgərdanlığı özünə peşə edib, səhradə

vəhşilərlə gəzir. Novfəl onu görmək arzusuna düşür və axtarmağa çıxır. Nəhayət, onu səhradə çox pis vəziyyətdə tapırlar. Novfəl Məcnuna yetişib ona öz böyüklüyünü belə tanıtdır:

1. Key xəstə, nədir bu çəkdiyin rənc,
Viranədə zaye etdiyin gənc.
2. Vəhşi nə bilir sənin məqamın?
Həmcinslərindən istə kamın.
3. Hal əhlisən, istə əhli-hali,
Şəhralərə düşmə laübali.
4. Dövlət diləsən, hümədən istə,
Gənc istəsən, əjdəhadən istə.
5. Qəm çəkmə ki, mən olunca qəmxar,
Yarın sənə ənqərib olur yar.
6. Gər olsa zər ilə iş sərəncam,
Yük-yük tökəlim zər, alalım kam.
7. Vər olsa qərəz müsafə möhtac,
Biz qan tökəlim, sən eylə tarac.
8. Ancaq ola gər mənimlə həmdəm,
Mən kim, səninəm, sənidir ol həm.

1. Ey xəstə, bu çəkdiyin əzab, viranədə puç etdiyin xəzinə nədir?

2. Vəhşilər sənin məqamını hardan bilir, istəyini özün kimi lərdən istə.

3. Özün hal əhlisən, vəziyyət başa düşəni axtar, boşbosuna səhralara düşmə.

4. Dövləti, dövlət quşundan, xəzinəni əjdahadan (ilan-dan) istəyərlər.

5. Fikir eləmə, əgər biz dost olsaq, tezliklə öz yarına yetişərsən.

6. Əgər iş qızilla düzəlsə, yük-yük qızıl verib istədiyi-mizi alarıq.

7. Yox əgər müharibəyə ehtiyac olsa, biz qan tökək, qəniməti sən apar.

8. Ancaq sən mənimlə dost ol ki, mən səninlə olduqca yarın sənin olacaq.

Məcnun Novfəli dinləyir və öz ürəyini ona, növbəti fəsildə belə açır:

*Bu Məcnunun Novfəl ilə dərdləşməyidir
və macərasını təfsili təsdiqidir.*

1. Məcnun dedi:-Ey yeganeyi-əhd,
Tədbirimə çoxlar etdilər cəhd.
2. Səndə bilirəm ki, lütf çoxdur,
Nə sud ki, məndə bəxt yoxdur.
3. İqbalmə yoxdur etimadım,
Müskül görünür mənim muradım.
4. Ah ər, qılanan bu şüglə iqdam,
Rəyincə iş olmaya sərəncam.
5. Həm dustim olmaya mənə yar,
Həm düşmən ola nə dust kim, var
6. Bəxtim bilirəm mənim yamandır,
Sud istədiyim mənə ziyandır.
7. Bəxtim sıfətində bir qəzəl var,
Daim qılıram mən onu təkrar.

1. Məcnun dedi:- Ey əhdində yeganə, əlacıma çoxları cəhd edib.

2. Bilirəm səndə yaxşılıq çoxdur, nə faydası mənim bəxtim yoxdur.

3. Bəxtimə etibarım yoxdur, kama yetməyim çətin məsələdir.

4. Vay o gündən ki, bu işə başlayasan, amma istədiyin kimi alınmaya.

5. Həm istədiyim mənə yar olmaya, həm dostlərim düşmənə çevrilə.

6. O qədər bədbəxtəm ki, mənfəətim ziyanımadır.

7. Bəxtimi eks etdirən bir qəzəlim var, daim onu təkar edirəm.

Bu qızıl Məcnun dilindəndir.

1. Vəfa hər kimsədən kim, istədim ondan cəfa gördüm,
Kimi ki, bivəfa dünyadə gördüm, bivəfa gördüm.
2. Kimə kim, dərdimi izhar qıldırm, istəyib dərman,
Özümdən həm betər bir dərdə ani mübtəla gördüm.
3. Mükəddər xatirimdən qılmadı bir kimsə qəm dəf'in,
Səfadən dəm uran həmdəmləri əhli-riya gördüm.
4. Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən,
Və gər güzgudən umdum sidq, əksi-müddəə gördüm.
5. Ayaq basdım dəri-ümmidə sərgərdanlıq üz verdi,
Hünər sərriştəsin tutdum, əlimdə əjdəha gördüm.
6. Mənə göstərdi gərdun, tirə bəxtim kövkəbin yüz kəz,
Məni-bədbəxt ona hərgah kim, baxdım qəra gördüm.
7. Füzuli, eyb qılma üz çevirsəm əhli-aləmdən,
Nədən kim, hər kimə üz tutdum ondan yüz bəla gördüm.

1. Hər kimdən ki, vəfa istədim, əksinə, ondan cəfa gördüm, hər kimi bu vəfasız dünyada gördüm, vəfasız gördüm.
2. Kimə ki, dərdimi danışın dərman istədim, onu özümdən də betər bir dərdə bulaşmış gördüm.
3. Kədərli könlümdən heç kəs qəmi uzaqlaşdırıa bilmədi, düzlükdən dəm vuranları yalancı gördüm.
4. Əgər suyun ətəyindən tutdumsa, başqa səmtə axdı, güzgündən sədaqət umdumsa, istədiyimin əksini gördüm.
5. Ümid qapısına ayaq basımsa, avaraçılıqla rastlaşdım, hünər ipinə əl atdım, əlimdə ilan gördüm.

6. Zəmanə qara bəxtimin ulduzunu mənə yüz dəfə göstərdi, Mən bədbəxt də ona haçan baxdım, onu qara gördüm.

7. Füzuli, bəşər övladından üz çevirməyi mənə eyib tutmayıñ, onun üçün ki, hər kəsə ümid bağladım, ondan yüz bəla gördüm.

*Bu Novfəlin Məcnuna ümidivarlıq verdiyidir
və gözəl sözlərlə razılığını aldıgidır.*

Bu fəslin də qısa məzmunu belədir: Novfəl Məcnunu öz səhbətiñ inandırır ki, sən narahat olma, bu işin həlli mənim qüdrətimlədir və Leylinin atasına bu məzmunda bir məktub yazır: «Ey yüksək, ali nəsil, dostlara düşmən olmayın. Leylini Məcnuna rəfiq edin. Bir-birinə yaraşan iki gənci ayırmalı zülm deyilmi? Əgər bu iş qızilla düzəlirsə, nə qədər istəyirsiniz deyin. Məni qılınc çəkməyə məcbur etməyin.

Leyli tərəfdən isə belə bir cavab gəlir ki: «Bizdə dəliyə dərman yoxdur. Qızıllarınla fəxr eləmə, öz xəzinəmizdəkilər özümüzə bəsdir. Qılıncdan da çox dəm vurma, bizim də qılıncımız var».

*Bu Novfəlin Leyli qəbiləsilə
müharibə etməsidir
və qalib gölməyib, sülh bağlamasıdır.*

Novfəl bu cavabı eşidib savaşa tədarük görüb, Leyli qəbiləsinə hücum edir. Bu hücumu hazır olan əks tərəf də döyüşə atılır və savaş başlayır. Gəlin, görək bu döyüşdə Məcnun neyləyirdi.

1. Məcnun olara qılıb nəzarə,
Çəkmişdi özünü bir kənarə.
2. Durmuşdu ələmmisal, bibak,
Bir ərsədə şərmsarü qəmnak.

3. Çəkmişdi bu ləşkər içrə rə'yət,
Ol ləşkər üçün dilərdi nüsrat.
4. Bunlar ilə hay-huy edərdi,
Fəth onlara cistcuy edərdi.
5. Bu ləşkər ona müinü qəmxar,
Ol talibi-fəthi-ləşgəri-yar.
6. Gər öz səphəhində görə məqbul,
Şükr eyləməyə olurdu məşğul.
7. Vər görə qətili-qövmi-dildar,
Dərd ilə qılırdı naləvü zar.
8. Səbzə kimi, olsa gər müyəssər,
Öz ləşgərinə urardı xəncər.

1. Məcnun özünü bir tərəfə çəkib onlara tamaşa edirdi.

2. Bayraq kimi, qorxusuz, dərdli və xəcalətli dayanmışdı. (Xəcalət çəkməyinin səbəbi, insanların ona görə qırılması idi)

3. Bu qoşunda iştirak etməsinə baxmayaraq, o qoşuna uğur diləyirdi.

4. Bunlarla səs-küy çıxarırdı, onların qələbəsini arzulayırdı.

5. Bu ordu onun arxası, köməyi idi, amma yarın ordusunun qələbəsini arzulayırdı.

6. Əgər öz qoşunundan öldürülən görsəydi şükür edirdi.

7. Əgər yarın qoşunundan öldürülən görsəydi, fəryad edib ağlayındı.

8. Mümkün olsaydı öz ordusunu xəncərlə göy ot kimi biçərdi.

Bir nəfər Məcnunu belə vəziyyətdə görüb deyir ki, - «Ay qaragün, bu nə işdir görürsən. Biz sənin yolunda canımızdan keçirik, sən düşmən üçün qələbə arzulayırsan. Bu ağıllı adamın işi deyil. Əgər aqilsənsə, bu nə işdir görürsən». Məcnun cavab verir ki: - «Mən yarımin qurbanıyam, onun vəslinə ümid bağlamışam. Bizimlə döyüşən dostumun ordusudur, mən dostumla düşməncilik edə bilmərəm. Mən

fürsət axtarıram ki, canım yarımin qəbul etdiyi can olsun, istər olmuş, istər əsir halda».

- 1.Çün böylə cavab eşitdi sail,
Ol fəzlü kəmala oldu qail.

Sual verən bu cavabı eşidib, onun fəzilət və kamalı ilə razılaşır. Axşama qədər davam edən döyüşdə məglub olmağa yaxın olan Novfəl döyüşü səhərə qədər saxlayır. Hər iki qoşun öz düşərgəsinə çekilir. Heç bir döyüşdə məglub toplayıb, çox qəribə bir vəziyyətə düşdüyünü, elə bil kimsələri ona:

1. Ərz eylədilər ki, - Ey cahandar,
Məcnundan olubmusan xəbərdar.

2. Biz can qılıriz onun fədası,
Ə'damızadır onun duası.

3. Biz qəsd edirik onun muradın,
Ol düşmənə bağlar etiqadın.

4. Novfəl ki, eşitdi ol kələmi,
Qalmadı ol əmrə e'timami.

5. Bilmişdi ki, sahibi-nəzərdir,
Əlbəttə duası mö'təbərdir.

6. Bildi ki, müyəssər olmaz ol kam,
Tə'sir qılır dua sərəncam.

1. Ərz elədilər ki,- Ey cahandar, Məcnundan xəberin varmı?

2. Biz canımızı ona qurban edirik, o düşmənlərimizi dua eləyir.

3. Biz onun kama çatması üçün çalışırıq, o, etiqadını düşmənə bağlayır.

4. Novfəl bu sözləri eşidib, daha bu məsələnin həllinə çalışmadı.

5. Məcnunun nəzər sahibi olduğunu anlamışdı, əlbəttə belə bir insanın duası qəbul olacaq.

6. Bildi ki, bu arzu yerinə yetməyəcək, nəhayət duası təsir edəcək.

Novfəl, əgər qələbə çalsa, bir daha Leylinin adını çəkməyəcəyinə nəzər etdi. Maraqlıdır, görəsən nəyə görə Novfəl qalib gələcəyi təqdirdə ALLAH dərgahında qurban kəsməyi, yetim-yesir qarnı doydurmasını yox, məhz Leylinin adını çəkməyəcəyini nəzər edir və qalib gelir. Cənki Novfəl, Məcnunun fəziləti qədər Leylinin toxunulmaz olduğunu başa düşmüdü. Ona görə də bu cür nəzər etdi. Doğrudan da Leyli həyatının sonuna qədər toxunulmaz olaraq qalır. Zahirdə iki qəbilə arasında gedən bu döyüş, batında Məcnunun məcazdakı sınaqlarından biri idi ki, ondan da alnıaçıq, üzüağ çıxır. Əgər Leyli tərəfin qoşununa yox, onu müdafiə edənlərə kömək etsəydi, o zaman nə bu sinaqdan çıxa bilməzdi, nə də ilahi eşqə çata bilməzdi.

*Bu Novfəlin ikinci dəfə vuruşub
qalib gəldiyidir və əhdinə vəfa etdiyidir.*

Səhər yenidən döyüşə atılan Novfəl bu dəfə çox asanlıqla Leyli qəbiləsinə qalib gelir. Məglubiyyətini görən Leylinin atası çox pərişan halda Novfəlin hüzuruna gelir və ondan aman istəyib deyir: «Sən təriflərə layiq bir sərkərdəsən. Qalibsən və ixtiyar sahibisən. Səndən istəyim, ancaq budur ki, Leylinin adını tutmayasan, cənki o başqasına ad olunub. Qızımın üstündə iki adın olması namusuma ləkədir». Novfəl cavab verir ki, «bu iş başqasının dərdinə dərman etmək üçün idi. Mənə sənin nə malin, nə əhli-əyalın gərəkdir. Bu işin düzəlməyəcəyini artıq özüm də başa düşmişəm və bu işdən peşmanam. Bu səhvə görə ALLAH-dan bağışlanmağımı diləyirəm».



Məcnun, Novfəlin döyüşü saxlayıb öz məmləkətinə döndüyünü görüb, ona özünəməxsus etirazlar edərək yenə də səhrayə üz tutur.

*Bu Məcnunun özünü zəncirə vurdugu
və bəhanə ilə Leyli tərəfə getdiyidir.*


Bu fəslin də qısa məzmunu belədir ki, bir gün səhər o səhra müsafiri yenə də vəhşiləri ətrafına toplayıb gəzirdi. Bir əsirin zəncirini əlində tutmuş qəmli bir qocaya rast gəlir. Əsirə ürəyi yanan Məcnun, qocadan onun kim olduğunu soruşur. Qoca deyir ki: «Bu mənim dostumdur. Biz hər ikimiz fəqirik, ev-ev gəzib sədəqə diləyirik, hər nə yiğsaq yarı onundur, yarı mənim. Məcnun qocaya deyir ki, sən səhv edirsən, zəncir dəlilər üçündür. Onu azad elə, məni zəncirə vur. Ev-ev gəzək, hər nə yiğsaq hamı sənin olsun, mən heç nə istəmirəm. Qoca qazanc ümidişə əvvəlki əsiri azad edib Məcnunu zəncirləyir.

*Bu Məcnunun, zəncirə qəmini danışmasıdır
və öz dərdinin bəyanıdır.*

Elə ki, Məcnun özünü zəncirə bağlayıb hərəkət edirlər, zəncirin səsinə səs verərək öz dərdini ona danışa-danışa, ev-ev gəzib, gəlib Leyli yaşıyan evə yetişirlər. Məcnun evin qarşısında diz çöküb ixtiyarsız elə bir ah çəkir ki, Leyli evin içində o ahı eşidib o da bir ah çəkir və çölə çıxır. Məcnunu çox xəstə və görünməz qədər əridiyini görüb:

1. Didar ilə, ol şəhi-lətafət,
Mehmanına eylədi ziyafat.
2. Razi-dili-zarın etdi ifşa,
Bu şe'ri-bədihi qıldı inşa.

1. O gözəllik şahı özünü göstərməklə, Məcnuna qonaqlıq verdi.



2. Ağlar ürəyinin sərrini dağıdıb, bədahətən bu şeiri
qoşdu:

1. Yar rəhm etdi məgər naləvü əfğanımıza,
Ki, qədəm basdı bu gün, külbeyi-ehzanımıza.

2. Əşk baranı məgər qıldı əsər kim, nagah,
Bitdi bir şaxı-güli-tazə, gülüstanımıza.

3. Bizə ah atəşinin yanmağı ondan bilinir,
Ki, çıraq eylədi rövşən qəmi-hicranımıza.

4. Bu vüsalə yuxu əhvalı demək mümkün idi,
Əgər olsayı yuxu dideyi-giryanimıza.

5. Bir xəyal ola məgər gördüyüümüz, yoxsa nigar,
Mütləqa xatırə gəlməz ki, gələ yanımıza.

6. Yar mehmanımız oldu, gəlin, ey canü könül,
Qılalım sərf nəmiz var isə mehmanımıza.

7. Dilbərin canə imiş qəsdi, Füzuli, gəl kim,
Can verib dilbərə, minnət qoyalım canımıza.

1. Məgər yarımız çəkdiyimiz fəryadə rəhm etdi ki, bu
gün qəm evimizə qədəm qoydu.

2. Göz yaşlarının yağışı təsir etdi ki, gülüstanımızda
təzə bir gül bitdi.

3. Ah atəşinin yanmağını ondan bilirik ki, bu çıraq
hicran gecəmizi həmişə işıqlandırıb.

4. Yaşılı gözlərimizə yuxu gəlsəydi, bu görüşməyə yuxu
deyərdim.

5. Bu gördüyüümüz xəyaldan başqa bir şey ola bilməz,
yoxsa xəyalımıza gəlməz ki, yar yanımıza gələ.

6. Madam ki, yar qonağımızdır, gəlin, ey can, ey
könlə, nəyimiz var qonağımız üçün sərf edək.

7. Bir halda ki, dilbər canımızın qəsdinə durub, Füzuli,
gəl, biz də dilbərə can verib canımıza minnət qoyaq.

*Bu Məcnunun Leyliyə müqabil olub
əhvalını bildirməyidir
və bu fırsatla gizli sərrini öyan etdiyidir.*

Bu fəsildə Məcnun Leylinin dediklərini dinləyib,
zəmanədən şikayət dolu sözlərlə öz dərdini ona bildirir və
onun dediyi qəzəlin qafiyəsində, bəhrində halına münasib
bir qəzəl deyir:

1. Küfri-zülfün salalı rəxnələr imanımıza,
Kafər ağlar bizim əhvalı-pərişanımıza.

2. Səni görmək mütəəzzir görünür, böylə ki, əşk,
Sənə baxdıqda dolar dideyi-giryanimıza.

3. Cövrü çox eyləmə ki, olmaya nagəh tükənə,
Az edib cövrü cəfalər qılıban canımıza.

4. Əskik olmaz qəmimiz, bunca ki, bizdən qəm alıb,
Hər gələn qəmli gedər, şad gəlib yanımıza.

5. Var hər həlqeyi-zəncirimizin bir ağızı,
Müttəsil verməyə ifşa qəmi-pünhanımıza.

6. Qəmi-əyyam, Füzuli, bizə bidad etdi,
Gəlmişik icz ilə dad etməyə sultanımıza.

1. Zülfünə bənd olmaq küfrü imanımızda elə söküklər
acıb ki, hətta halımıza kaşərlər də ağlar.

2. Səni görmək elə çətin məsələdir ki, sənə baxanda
göz yaşları gözlərimə dolur.

3. Zülm edəndə belə bol-bol eləmə ki, bir gün tükənə
bilər, az-az et ki, həmişəlik olsun.

4. Yanımıza şad gəlib, qəmli qayıdanların çoxluğuna baxmayaraq, qəmimiz heç vaxt azalmır.

5. Gizlin qəmimi aləmə ifşa eləmək üçün, zəcirimizin hər halqasının bir ağızı var.

6. Füzuli, dünya qəmindən əzab çəkdiyimizə görə, acızanə sultanımıza şikayətə gəlmışik.

Sözün tamamı.

1. Bir ləhzə qılıb bu rəsmə faryad,
Sultanına zülmə-eşqdən dad.
2. Zəncirini etdi parə-parə,
Tutdu yenə xəlqdən kənarə.
3. Əndamı sıkəstə, çeşmi nəmnak,
Rüsvavü xərabü məstü bibak.
4. Ardınca qoşun-qoşun uşaqlar,
Əhvalına kim gülər, kim ağlar.

1. Bir an bu çəkilmişə, yəni taleyin yazdığını, fəryad edib, eşq zülmündən sultanına dad edib,

2. Zəncirini parçalayıb yenə üzünü xəlqdən kənarə tutdu.

3. Bədəni yaralı, gözləri yaşı, rüsva, məst, qorxusuz və xərabatı.

4. Ardınca dəstə-dəstə uşaqlar düşüb, əhvalına kimi gülər, kimi ağlardı.

*Bu Məcnunun korluq bəhanəsilə
dildar cəmləni gördüyüdür
və ümid gözünü məqsəd tutiyasına yetirdiyidir.*

İkinci dəfə Leylinin qapısına korluğu bəhanə edib gələn Məcnun yenə də zəmanə zülmündən, ruzigar sıxıntısından şikayət edərək səhrayə qayıdır. Bununla da onun məcazi eşqdəki sınaqları başa çatır. Məcaz adlanan bu dolanbacın dolaşiq yollarından çox böyük ustalıqla

keçən Məcnunu ilahi eşqə yetmək yollarında daha bir maneə gözləyir ki, o da Əflatuni eşqdır.

Hələlik Məcnunu səhradə vəhşilərlə qoyaq, görək İbn Səlamla Leylinin əhvalatı necə oldu.

*Bu İbn Səlamun Leyli vüsalına
rəğbat bəslədiyidir
və bu iddiada ümid səhərinin yalançı
sübh ilə açıldıyıdır.*

İbn Səlamın adamları Leylinin atasından razılıq alıb geri qayıdlılar. İbn Səlam bu razılığa sevinib yaxınlarını toplayıb, Leyliyə nişan göndərir və Leylinin kəbinini ona kəsirlər.

1. Leyli bu cəfadən oldu agah
Kim, buldu baharına xəzan rah.
1. Leyli ona olunan bu zülmədən zəbər tutdu və bildi ki, baharına xəzan yol tapdı.

1. Hər ləhzə qılırdı ahü bidad,
Derdə ki,- əlindən, ey fələk, dad.
2. Səndən bumudi mənim muradım,
Dövrənə bağlı e'tiqadım.
3. Vəslini təvəqqə etdiyim yar,
Billah, bu deyil, yanılma, zinhar.

1. Hər an ahü fəryad edib deyirdi ki: əlindən dad, aman, ey fələk.

2. Mən sənin dövrənə etiqad bağlayıb, bunumu səndən istəmişdim.

3. Amandır, səhv salma, vüsalını arzuladığım yar bu deyil.

1. Ol nəqş-i-səhifeyi-vəfadır,
Bu tərzi-cəridəyi-fənadır.

2. Ol qərgeyi-bəhri-zövqi-candır,
Bu məhv tənə `ümi-cahandır.
3. Ol xeyr yoluna rəhbərdir,
Bu başladığı təriqi-şərdir.
4. Cananəsi üçün ol dilər can,
Öz canı üçün dilər bu, canan.
5. Mən onunam, ol mənim, əzəldən
Saxla bu əlaqeyi xələldən.
6. Ey çərx, bu əqd olanda möhkəm,
Bəlkə yox idin aradə sən şəm.
7. Gəl tərki-təğəllübü sitəm qıl,
Tanrıni aradə gör, kərəm qıl.
8. Vermə qəviyə zəif malın,
Düşmənlərə düstlər həlalin.

1. O vəfa səhifəsinin nəqşி, bu isə heçlik dəftərinin əksidir.

2. O canın zövq aldığı dənizə, bu isə dünya malına batıb.

3. O xeyr yolunun rəhbəridir, bunun tutduğu şər yoldur.

4. O cananəsi can istər, bu canı üçün canan.

5. Əzəldən mən onun, o mənimdir, bu əlaqəni xələldən saxla.

6. Ey çərx, bizim nigahımız kəsiləndə, bəlkə də sən hələ yaranmamışdin.

7. ALLAH-a bax, rəhm elə, gəl o yan-bu yana dönməyə, zülmə son qoy.

8. Güclüyə zəifin malını, düşmənə dostun halalını vermə.

1. Dərd ilə qılırdı naləvü ah,
Əsbabi-tacəmmülündən ikrah.
2. Dövrəndən edib fəğanü fəryad,
Bu şə'ri oxurdu ol pərizad.

1. Bəzək-düzəkdən ikrah edərək, dərd içində ah çəkir-di.
2. Dövrəndən fəryad edə-edə, o pərizad bu şeiri oxuyurdu.

Bu qəzəl Leyli dilindəndir.

1. Xilafı-rə'yim ilə, ey fələk, mədar etdin,
Məni gül istər ikən, mübtəlayi-xar etdin.
2. Müruri-ömrədə bir dönmədin muradım ilə,
Döñə-döñə mənə zülm etməyi şüar etdin.
3. İhanətimdə nədir bilməzəm muradın kim,
Əzizi-aləm ikən, xarü xaksar etdin.
4. Ümidvar idim əvvəl ki, bir nişat görüm,
Binayı-möhənətimi, indi üstivar etdin.
5. Cəfa əlilə qılıb çak, pərdeyi-səbrim,
Nihan olan qəmimi xəlqə aşikar etdin.
6. Vəfadə verməyə can, vermədin mənə möhlət,
Məni bu əhd vəfasında şərmsar etdin.
7. Bir özgəni mənə yar eyləməklə, sən guya,
Mənimlə yar olalı, özgə ilə yar etdin?
8. Məger bilindi, Füzuli, sənə fələk həli,
Ki, varını bu cahanın yox e'tibar etdin.

1. Ey fələk, sən mənim istəyimin əksinə dolandin, gül arzusunda olduğum halda məni tikana dütçər etdin.

2. Ömrüm boyu bir mənim arzuma münasib dolanmadın, döndükcə mənə zülm etməyi özünə şüar elədin.

3. Məni bu cür alçatmaqdə istəyin nədir bilmirəm, aləmin əzizi olduğum halda gözdən salıb zəlil elədin.
4. Əvvəller ümid edirdim ki, bəlkə bir şadlıq görüm, amma sən möhnətimin binasını daha da möhkəm elədin.
5. Səbrimin pərdəsini zülm əlilə yırtıb, gizlin saxladığım qəmimi xalqa aşkar elədin.
6. Vəfa yolunda can verməyə mənə möhlət vermədin, əhdimə vəfa edə bilmədiyim üçün xəcalətlə oldum.
7. Bir özgəsini mənə yar etməklə, elə bildin mənimlə yar olanı başqasıyla yar elədin.
8. Füzuli, fələyin halından xəbərin oldu məgər, dünyanın varlığının etibarını yox bildin.

Sözün tamamı.

Bələ bir dərd içində sizildayan Leylini məşşatənin əli ilə bəzəyib, gəlinlik paltarı geyindirib İbn Səlamın evinə yola salırlar. Xülasə, hamı dağılıb gedəndən sonra İbn Səlam bəy otağına daxil olur. Leylinin gözəlliyyinə bir az da yaxından tamaşa eləmək üçün üzündən duvağını qaldırmaq istəyir. Leyli öz toxunulmazlığını qorumaq xatirinə özündən belə bir yalan uydurur. Mən məktəbə getdiyim vaxtlar mənə bir cin görünərdi. Həmişə deyərdi ki, əgər bir adəm oğluyla evlənsən səni də, onu da öldürərəm. Bu saat həmin cin yanında dayanıb o sözləri təkrar edir. Amandır mənə yaxınlaşma ki, ikimizi də öldürər. Mən sənin qarşında fəqir bir bəndəyəm və sənin asırınəm. Mənim vüsaliına yetmək istəyirsənə, əvvəl bir çarə tap ki, bu cin məndən uzaqlaşsin, ondan sonra həm sən kama çat, həm də mən. O sadə ürəkli İbn Səlam Leyliyə inanır, canı və səltənəti üçün qorxuya düşür. Leyliyə çarə axtarmaq üçün ayağa durur və dərdinə dərman gəzməyə başlayır.

*Bu Zeyd vəfadarın Məcnuna xəbər gətirdiyidir
və Leyli ilə İbn Səlamın evlənmək
müjdəsini yetirdiyidir.*

İbn Səlam Leylinin dərdinə dərman axtarmaqdə olsun, biz isə görək əsərdə daha nələr baş verir. Məcnunun, eşqin zövqünü dadmış Zeyd adlı vəfali bir dostu var idi. Məcnunu hamidan daha yaxşı o başa düşürdü. Leylinin İbn Səlamla evlənmək xəbərini də Məcnuna o çatdırır. Bu fəslin yiğcam məzmunu budur. Ancaq, Zeydin vəfası nə dərəcədə idi, bu xəbəri kimdən eşidir, Məcnuna nə cür çatdırır, Məcnun bu xəbərə nə cür münasibət göstərir, bütün bunlardan xəbərdar olmaq üçün və o deyilişdəki gözəlliyi seyr etmək üçün gərək Füzulinin özünü oxuyasan. Çünkü sözlə o gözəlliyi, ancaq Füzuli kimi dənli bir şair yarada bilər. Bütün məsnəvini olduğu kimi köçürmək və nəsrə çevirmək artıq zəhmətdən başqa bir şey olmazdı. Ona görə ki, istər Leyli və Məcnun poemasının özü, istər onun nəsrə çevrilmiş variantı kitab halında çap olunmuşdur. Maraqlananlar N. Rzanın «Leyli və Məcnun» əsərinin bədii nəsrə şərhi kitabına müraciət edə bilərlər. O kitabda əsərin həm özü var, həm də kölgəsi. Bizim məqsədimiz isə başqa məsələ olduğu üçün, bəzi hallarda məsnəvidən ixtisarla nümunələr, bəzi hallarda isə yalnız məzmunundan xəbər verməklə kifayətlənirik. Onsuz da Füzuli şeirini nəsrlə o gözəllikdə vermək mümkün deyil.

*Bu Məcnunun Leyliyə bir danlaq dolu məktubudur
və şikayətlə dolu sıfarişidir.*

Məktub bələ başlayır:

1. Dibaçeyi-namə nami-mə'bud,
Qəyyumü qədimü həyyü mövcud.

2. Ol pərdəkeşि-hicabi-əsrar;
Kim, aləmi yoxdan eylədi var.
3. Gün güzgüsün eyləyen mücəlla,
Dün türəsin eyləyen mütərra.

Bu altı misralıq şeirin məzmunu belədir: Bu məktubun müqəddəs müqəddiməsi; Qəyyum, Qədim, Diri, həmişə var olan, sərr pərdəsini açan, aləmi yoxdan var edən, gùnun güzgüsünü cilalandırın, gecənin saçlarını təravətlə edən ALLAH-in adı ilə başlayır.

Bir şeyə diqqət yetirmək lazımdır ki, insanın namusuna toxunan belə bir xəbərdən (Leylinin ərə getmək xəbərindən) min cür hala düşən Məcnun, onu bu hala salan insana məktub yazır, lakin ALLAH-in adını ilk növbədə yazılmayı unutmur. Məcnunun bu hərəkəti onun mərifətin-dən irəli gəldi. Bu səhnə keyfiyyət başa düşənlərə çox söz deyir. Belə bir aşiqin yanğı dolu məktubunun gözəlliyi yalnız onun əslində görmək mümkündür, nəsrində yox. Məktub bir mürəbbə ilə bitir. Sonra sözün tamamı gəlir ki, burada da məktubun Zeyd vasitəsilə Leyliyə çatması təsvir olunur.

*Bu Leylinin Məcnunun məktubuna cavabıdır
və danlağa görə üzrünü göstərməsidir.*

Bu fəsil Leyli dilindən yazılmış şikayət və giley dolu bir məktubdur. Bu məktubun da girişи çox maraqlıdır. Leyli Məcnunun məktubunu alıb oxuyur, məzmunundan agah olur və ona belə bir cavab yazır:

1. Bu tərz ilə kilki oldu cari,
Kim, əvvəli-namə, nami-bari.
2. Mə`mari-binayi-əqdü peyvənd,
Vəhhabi-ətayi-malü fərzənd.
3. İzhari-vücud edən ədəmdən,
İcadı-hüsud edən qidəmdən.

4. Məşşateyi-şahidi-zəmanə,
Sultani-bülənd-asitanə.

Leyli də öz növbəsində məktubunu ALLAH-in adı ilə başlamağı unutmur: Qələmi məktubu belə yazmağa başladı. Məktubun əvvəlini, nigah və calaq binasının memarı, övlad və mal bağışlayan, yoxluqdan varlığı yaranan, indiliyi qədimdən törəyən, zəmanə gəlininin saçını darayan, sarayının kandarı uca olan ALLAH-in adı ilə başlayıram.

Hər iki məktubun dibaçəsi təsadüfən ALLAH-in adı ilə başlamır. Füzuli bunların ALLAH adamı olmalarına, hər bir işi öz istəklərinə görə yox, yalnız ALLAH xatirinə gördükərinə işaret edir. Hətta bir-birinə olan sevgiləri də ALLAH xatirinə idi. Yəni, ALLAH-təalanın bu eşqi bəyəndiyi və sevdiyi üçün o yolu tutmuşdular və ALLAH bəyənən yol ilə gedirdilər. Bu məktub də bir mürəbbə ilə sona çatır. Sözün tamamında isə qeyd olunur ki, məktub Məcnuna yetdi, alıb oxudu və Leylinin vəziyyətindən agah olub o tərəfdən rahatlıq tapıb şadlandı.

Bu iki aşiqin bir-birinə yazdıqları məktubların gözəlliyi, bədiyyatı, məzmunu sözsüz ki, dahi bir sənətkarın gözəl sənətinin əksidir. Ancaq bu məktublar məna aləmində hər iki aşiqin məcazi eşqdə dəf etdikləri sonuncu əngəllərin rəmzləridir. Leyli bir müddət evdə qalib sirrini gah şama, gah çıraqa, gah buluda deməklə imtahan verirdi. Sonuncu sınağı isə, ərə verilməyi idi ki, ondan da uğurla çıxıb məcazi eşqini tamamladı. Məcnun da gah Kəbəyə getməklə, gah Novfələ rast gəlməklə, gah dağ, gah ahu ilə səhbət etməklə sınanırdı. Leylinin İbn Səlama verilməsini eştidikdə, qeyrət atəşinə yanmaqla o da məcazi eşqini tamamladı. Çünkü kamıl insanda olmayı vacib olan dörd fəzilətdən biri də iffətdir. Leylinin ərə getməsində, Məcnunun şikayəti iffətli olmasından idi. Həmçinin, Leylinin də İbn Səlam üçün uydurduğu cin səhbəti iffətli olmasına dəlalət edirdi.

Hər iki aşiqi Əflatuni eşqin astanasında durmuş
vəziyyətdə qoyub, növbəti fəslə keçək:

*Bu Məcnunu, atası səhradə tapdıgidir
və yola gətirməyə aciz qaldığıdır.*

Belə rəvayət edirlər ki, bir nəfər Məcnunun atasının yanına gəlib deyir ki: - «Ey dərdli qoca, Leylinin atası, Məcnunun onu abırdan salıb, xalq içinde biabır etməsindən danışır və onu öldürtmək istəyir, bu dərdə bir çarə qıl!»

Yazlıq qoca səhralara düşüb çox gəzir, çox axtarır və nəhayət oğlunu elə bir vəziyyətdə tapır ki:

1. Qət'i-nəzər eyləmiş cəhandan,
Keçmiş sərü çeşmə cismü candan.
2. Nə mülk, nə mal cüstcusi,
Nə ata, nə ana arizusi.
3. Getmiş yelə bərgi-e'tibari,
Ol qalmışü mərg intizarı.

1. Dünyadan gözünü çəkmiş, başından, gözündən, bədənindən, canından keçmiş.

2. Nə mal, nə mülk qovğasında, nə ata, nə ana arzusunda.

3. Etibarlılıq yarpaqlarını yel aparmış, bir özü qalıb, bir də ölüm həsrəti.

1. Ol pir çü gördü oğlu halin.
Tökdü rüxi-zərdə əşki-alın.
2. Yanında oturdu zarü qəmnak,
Əl urdu ki, çöhrasın edə pak.
3. Ol sıyftə açdı çeşmi-pürğəm,
Kimsən dedi: - Ey mənimlə həmdəm.
4. Gər elçi isən yetir pəyamin,
Ver müjdəsin, ol məhi-təmamın.

5. Vər yolcu isən, oturma qafıl,
Özm eylə, gözət bir özgə mənzil.

1. O qoca oğlunun halını görüb, qanlı göz yaşlarını saralımış üzünə axıtdı.

2. Dərdli-dərdli onun yanında oturdu, əl uzadıb üzünü təmizləmək istədi.

3. Yaziq Məcnun yaşla dolu gözlərini açıb, ey insan, kimsən, dedi.

4. Əgər elçisən, o kamilleşmiş aydan bir xəbər ver.

5. Əgər yol keçənsənsə, dur get, başqa bir yerdə otur.

Ata oğluna nəsihət etməyə başlayır və təxminən bu məzmunda danışır: «Oğul, mən sənin atanam. Bu nə haldir ki, düşmüsən. Bir vaxtlar aşılıq etdin, dedik, uşaqlıq dövrüdür keçər gedər. Onu sənə irad tutmuram, eybi yoxdur. Artıq mən qocalmışam, ömrümün sonu yaxınlaşır. Mənə yerimdə oturan bir varis lazımdır. Qalx, gedək mülkü malima sahib dur». Məcnunun bu nəsihətdən halının nə cür dəyişdiyini və atasına verdiyi cavabı Füzulinin öz dililə desək daha gözəl olar:

1. Çün pəndi tüketdi ol xirədmənd,
Məcnunə təfavüt etdi ol pənd.
2. Dövlətli sözünə oldu mail,
Bir fikr elədi ki, ola aqil.
3. Qət' edə səlasili-cünunu,
Sövdəsinin olmaya zəbuni.
4. Tərk eyleyə arizuyi-dildar,
Eşqə dəxi olmaya giriftar.
5. Əmma yenə eşq şəhriyari,
Fermanına çəkdi ol fikari.

1. Ağlılı qocanın sona çatan bu məsləhəti, Məcnunun halını dəyişdirdi.

2. Dövlətli sözü xoşuna gəldi, bir istədi ki, ağıllansın.

3. Dəlilik zəncirini atıb, artıq sövdanın əsiri olmaq istəmədi.

4. İstədi dildarının arzusunu atıb, eşqə düçər olmaqdan əl çəksin.

5. Amma yenə eşqin şəhriyari onu öz fərmanına tabe elədi.

Elə bil ki, eşqin şəhriyari ona belə deyirdi:

1. Key vari olan mənim cahanda,
Nən var sənin bu cismü canda.

2. Canə təmə` etmə kim, mənimdir,
Tərk eylə təni ki, məskənimdir.

3. Məndən keçü canü təndən ayrıl,
Qoy varlığını, özünlə sən bil.

1. Ki, ey varlığı mənim olan, bədəndə, canda sənin nəyin var.

2. Cana tamah salma, o mənimdir, bədəni tərk et, o mənim yerimdir.

3. Məndən əl çək, bədənlə candan ayrıl, varlığını qoy, özünlə özün bilərsən.

Məcnunun qulağına gələn bu səs, bütün varlığını yoxdan yaradan bir qüdrətin səsi idi. Əgər insan bədənlə canın vəhdətindən yaranan bir vücud, bir varlıqdırsa, deməli, bu varlığı var edən var. Yəni, bədəni də, canı da verən verdiklərini geri alsa, yerdə yenə yoxluq qalar. Məcnunun xəyalından bir anlıq dünya malına sahib olmaq istəyi keçdişə də, hatifdən gələn bir səs onu bu puç xəyalından uzaqlaşdırıldı. Mütləq varlıqdan başqa hər şeyin faniliyinə yəqinliyi olan Məcnun bu səsin təsirindən ayıldı və atasına belə cavab verdi:

1. Key eyni-səlah olan bəyani,
Vəz'i mənə afiyət nişani.

2. Mən həm buna qailəm ki, pəndin,
Məzmuni-kələmi-suzməndin.

3. Nisbət mənə xeyridir, deyil şər,
Gər olsa eşitməyi müyəssər.

4. Gərçi sözünə qulaq tutdum,
Nə sud eşitdimü unutdum.

5. Sən demə ki, tut xəbər sözümdən,
Kim, yox xəbərim mənim, özümdən.

6. Eşq aldı dərunimü birunim,
Getdi yelə səbr ilə sükunim.

7. Mən aqlə təvəccöh eylərəm çox,
Sövda yolumu tutar ki, - yox, yox.

8. Sən qandanü tərki-eşq qandan,
Eşqi-əzəli cixarmı candan.

9. Tənin sitəmilə canə yetdim,
Tərk eylə məni ki, tərkin etdim.

10. Lütf eylə, zaman-zaman verib pənd,
İslahıma olma arizumənd.

11. Artar ələmim bu macəradən,
Atəş kimi cünbüşı-həvadən.

12. Bir şışə ki, oldu parə-parə,
Peyvəndinə hiç varmı çarə.

13. Təklifimi qılma xanü manə,
Gör sur'əti-gərdişi zəmanə.

14. Cün sən həm onu qoyub gedirsən,
Onda məni əyləyib nedirsən.

15. Ancaq mənə ərzi-mülkü mal et,
Oğlunu özün kimi xəyal et.

16. Fərz eylə ki, malə oldu vali,
Getdi, yenə qeyrə qoydu mali.

1. Ey sözləri bəyənilən, nəsihəti rahatlıq nişanı olan.

2. Bilirəm ki, xeyirli nəsihətlərinin məzmunu,
3. Eşitməyi əgər mümkün olsa, xeyirlidir.

4. Sözünə qulaq asdım, nə xeyri, eşidən kimi də unutdum.

5. Demə sözlərimdən xəbər tut, mənim heç özümdən xəbərim yoxdur.

6. Eşq içimi və çölümü elə alıb ki, səbrimi və sükutumu yel aparıb.

7. Mən ağıllı olmağa çox can atıram, amma sövda qoymayıb deyir ki,

8. Sən hara, eşqi tərk eləmək hara, əzəli eşq candan çıxarmı.

9. Tənələrdən cana gəldim, məni tərk et ki, mən də səni tərk etdim.

10. İnsafın olsun mənə öyüd verməklə, məni düzəltməyə çalışma,

11. Bu söhbətdən dərdim artır, necə ki, atəş küləkdən artar.

12. Bir şüşə ki sindi, bitişməyi mümkümdürmü?

13. Məni evə çağırma, zamanın sürətlə keçdiyini gör ki,

14. Sən onu qoyub gedirsən, amma məni əyləmək istəyirsən.

15. Sən mənə dövlət təklif elə, ancaq məni də özün ki mi bil.

16. Fərz elə mən bu dövlətə sahib oldum və öldüm, kiməsə qoyub getdim.

Bu cür arıfanə sözərlə atasına cavab verən Məcnunun birdən bədəni titrəyir və qolundan qan fışqırır. Atasını bu mənzərədən heyrətdə görən Məcnun deyir: - Heç tərəddüd etmə, qan alan sevgilimin qolundan qan aldı, məndə də əsəri göründü.

1. Fəsd eylədi ol büti-pərizad,
Niş urdu onun qoluna fəssad.

2. Ol zəxm əsəri göründü məndə,
Biz bir ruhuz iki bədəndə.

3. Bizdə ikilik nişanı yoxdur,
Hər birinin özgə canı yoxdur.

4. Sanma ki, oldur ol, mənəm mən,
Bir can ilə zindədir iki can.

5. Xürrəm oluram o olsa xürrəm.
Qəm yetə ona, mənə yetə həm.

1. O pərizadın qolundan qan almaq üçün, qanalan qoluna neştar vurdu.

2. Biz iki bədəndə bir ruh olduğumuza görə o yaranın əsəri məndə də göründü.

3. Bizdə ikilik əlaməti yoxdur, hər birimizin canı ayrı deyil.

4. Sən elə bilmə ki, o odur, mən mənəm, iki bədən bir can ilə diridir.

5. O şad olanda, mən də şad oluram, qəmli olanda mən də qəmli oluram.

1. Ol pir çü vaqif oldu halə,
İnsaf gətirdi ol kəmələ.

2. Bildi ki, degil bu nəqş batıl,
Olmaz hiyəl ilə eşq zail.

1. O qoca bu işin keyfiyyətini başa düşdü və bu yetkinliyə insafla yanaşdı.

2. Bildi ki, bu əsər batıl deyil, eşq hiylə ilə zail olmaz. Artıq ona nəsihət etməyib ümidsiz halda evə qayıdır.

*Bu Məcnunun atasının münaqışədən əl çəkdiyidir
və çərəsiz qalaraq həsrətlə vidalaşlığıdır.*

Məcnunun atası bu nəsihətlərin faydasız olub, artıq vəsiyyət etməyin vaxtının çatdığını görür və oğlu ilə vidalaşaraq, təxminən ona bu cür vəsiyyət edir:

«Ey arzularımın incisinin sapı, ey imanımın hüsnünün güzgüsü, vəsiyyətimi eşit və sözlerimə qulaq as. Ey oğul, mən səni dünyaya gətirməsəydim, sən də bu hala düşməzdin. Sənin bu hala düşməyinin günahkarı mənəm. Mən səndən ayrılib gedirəm, ancaq bir xahişim var. Matəmin yarasığı ağlamaqdır ki, sənin də peşən odur. Bu ağlamağı tərk etmə, çünki dost, düşmən baxır. Qoy deməsinlər ki, filankəs varissiz öldü. Mən ölündən sonra

sən elə bu cür ağlamaqda davam et ki, desinlər atası üçün ağlayır.

Bu cür vəsiyyətlərə sözünü tamamlayıb evə döñür, dərdə dözə bilməyib «Məcnun» deyir və canını tapşırır. Fəsil bu hikmətli sözlərlə bitir:

1. Dünyaya ümid tutmaq olmaz,
Hərgiz ölümü unutmaq olmaz.
2. Xoş xaneyi-eyşdir bu aləm,
Dərda ki, deyil əsası möhkəm.

1. Dünyaya ümid bağlamaq, ölümü də unutmaq olmaz.

2. Düzdür bu dünya çox gözəl bir eyş-işrat evidir, amma heyif ki, təməli möhkəm deyil. Yəni, doğrudur, kef çəkməli dünyadır, əfsus ki, əbədi deyil.

Növbəti fəsildə atanın ölüm xəbərini eşidən Məcnun, onun qəbrini tapıb, fəryad edib ağlamağından söz açılır.

*Bu Məcnunun atanının vəfatından xəbərdar olduğuudur
və məzarına yol bulduğudur.*

Bir gün Məcnun adəti üzrə Nəcdə¹ oturmuşdu. Bir nəfər ovçu onu görür, yaxınlaşır tənə dolu sözlərlə Məcnuna deyir ki, ey həyası, abırı olmayan, atanı diriliyində şad etmədin, heç olmasa, öləndən sonra onu bir yad elə. Xəlaliq bir yana, heç ALLAH-dan da utanmırısan? Məcnunun bu qəfil xəbərdən hələ dəyişir, galib atanının qəbrini tapır. Qəbrin üstünə necə düşür, nə cür ağlayır, gərək Füzulinin özündən oxuyasan. Xülasə, bir qədər ata həsrətilə fəryad edib ağladıqdan sonra yenidən öz halına qayıdır vəcdə gəlir və Nəcdə tərəf üz tutur.

¹ Nəcd, Ərabistanda hündür bir yerin adıdır, yüksəklilik deməkdir.

Sözün tamamı.

1. Ərbabi-kəmalə ol əyandır,
Kim, hüsн ilə eşq tovəmandır.
2. Hüsн ayineyi-cahannümədir,
Keyfiyyəti-eşq ona ciladır.
3. Hüsн olmasa eşq zahir olmaz,
Eşq olmasa hüsн mahir olmaz.
4. Hüsн olmasa eşqdən nə hasil,
Mə'suq edər əhli-eşqi kamil.
5. Olmaz isə eşq, hüsн olur xar,
Eşq ilədir əhli-hüsнə bazar.
6. Məcnun idi şəm'i-məclisəfruz,
Leyli ona atəşi-cigərsuz.
7. Məcnun idi cami-rahətəfza,
Leyli ona badeyi-müsəffa.
8. Leylidən idi kəmali-Məcnun,
Hüsн ilə olurdu eşqi əfzun.
9. Məcnundan idi cəmali-Leyli,
Eşq idi edən cəmalə meyli.

1. Ağıl sahibləri bilirlər ki, eşq ilə hüsн əkizdirler.
2. Hüsн dünyani əks etdirən güzgü, eşq onu parıldadır.
3. Hüsн olmasa eşq üzə çıxmaz, eşq olmasa hüsн belə ustاد olmaz.
4. Hüsн olmasa eşqdən bir şey hasil olmaz, aşiqi kamal əhli edən məşuqdur.
5. Eşq olmasa hüsн zəlil olar, hüsн əhlinin bazarı eşq ilədir.
6. Məcnun məclislər işıqlandıran bir şam, Leyli onun yanınan ciyərinin odu idi.
7. Məcnun rahatlıq camı, Leyli isə onun saf şərəbi idi.
8. Məcnunun yetginliyi Leylidən idi, eşqi hüsн ilə artırdı.

9. Leylinin camalı isə Məcnundan idi, çünkü camala meyl edən eşq idi.

Leylinin də, Məcnunun da bu cür müqayisəli şəkildə verilmiş təsvirləri hər ikisinin püxtələşməyindən xəber verir, biri kamalda, biri camalda. Artıq onlar Əflatuni eşqdə imtahan vermək üçün hazır olan aşıqlardır. Bu yolda Məcnunu gözləyən sınaq, Leylini gözləyən sınaqdan daha böyük, daha çatındır. Məcnunun bu mərhələdə birinci imtahani belə baş verir. Bir yerdə Leyli ilə öz şəklini görür və Leylinin şəklini pozur. Bu səhnəni Füzuli belə təsvir edir:

1. Bir gün Məcnuni-dilşikəstə,
Səhradə gəzirdi zarü xəstə.
2. Bir səfhədə gördü iki peykər,
Leyli, Məcnun ilə müsəvvər.
3. Məhv eylədi nəqş-i-dilsitanın,
Qoydu özünün həmin nişanın.
4. Sordular ona həqiqəti-hal,
- Kim, nişə bir oldu iki timsal.
5. Dedi: - Bizə birdürür həqiqət,
Birlikdə yaraşmaz iki surət.
6. Olmaq gərək əhli-daniş agəh,
Kim, biz ikilikdənik münəzzəh.
7. Sail dedi: - Bu deyilmidir ar,
Kim, yar ola yox, sən olasan var.
8. Sən netə qalırsan, ol olur həkk,
Barı onu qoy sənə qələm çək.
9. Dedi: - Rəhi-eşqdə nə layiq,
Mə'suqə ola niqabi-aşıq.
10. Üşşaq tənə həbib candır,
Tən zahirü təndə can nihandır.
11. Mə'suqə nə bak olursa məstur,
Aşıq gərək el içində məşhur.
12. Kim, aləmə aşıq axıdan yaş,
Mə'suq kim olduğun qılır faş.

1. Bir gün ürəyi üzülmüş Məcnun, səhradə ağlar və xəstə halda gəzirdi.

2. Leyli Məcnuna oxşadılmış halda təsvir olunmuş iki surət gördü.

3. Özünə oxşayan şəkli saxlayıb, sevgilisini oxşayan şəkli pozdu.

4. Ondan bu əməlin həqiqətini soruştular ki, niyə şəkin birini pozub ikini bir elədin.

5. Dedi: - Bizim həqiqətimiz bərdir, birliyə isə iki şəkil yaramaz.

6. Ağıl sahibləri bunu bilməlidirlər ki, biz ikilikdən uzağıq.

7. Yol keçən soruşdu: - Bəs bu ayıb deyildirmi ki, yarının şəklini pozub, özünü saxlayırsan.

8. Əgər aranızda ikilik nişanı yoxdursa, onda özünü poz, onu saxla.

9. Məcnun cavab verdi ki, - eşqin yollarında layiq deyil məşuqə aşıqın örtüyü olsun.

10. Çünkü aşıqlar bədən, sevgililər candır, bədən görünər, can isə görünməz.

11. Məşuqənin el içində tanınmaması qorxulu deyil, aşıq məşhur olmalıdır.

12. Aşıqin göz yaşları, məşuqənin kim olduğunu aləmə bildirər.

Qadının naməhrəm gözündən yayınması və yayındırılması kamala yetməyin şərtlərindəndir. Məcnunun Leylinin şəklini pozması həm, o mütləq camalın təsvirinin mümkün və caiz olmamasına, həm də o surətin nəinki yad nəzərlərdən, hətta öz nəzərindən silinməsinə işarədir. Çünkü Leyli artıq surətdən mənaya çevrilib, Məcnunun nəzərlərindən xəyalına köçmüdü. Yəni Leyli, Məcnuna nəinki cismani bir varlıq kimi, heç şəkil kimi də lazımlı deyildi. Bu, ariflərin bəyənmədiyi bir haldır ki, Məcnun da özünü ondan qoruyur. Bu işi görməklə o, Əflatuni eşqin ilk imtahanını verirdi.

Gələn fəsillərdə bu məsələ bir qədər dəqiq şəkildə göstəriləcək.

Bu Məcnunun halının qisaca təsviridir və kəmalinin bəzi keyfiyyətləridir.

Bu fəsildə məzmun belədir. Ciyərinin qanı ilə qan içənləri doyduran, pələngi maralla dost edən, göz yaşları ilə qarışqaya ruzi verən, dirnaqlarını bel edib başına torpaqsovuran, vəhşiləri özünə ram etməyi bacaran Məcnun, məskəni dərd-qəm sarayı, ordusu vəhşilər olan bir şah idi. Məşuqi yolunda bu qədər əzab-əziyyətə dözən, çətin sınaqlardan alınacağı, üzüağ çıxan bir aşiq əgər sidq ilə dərgaha əl açsa, şübhəsiz, münacatı qəbul olar.

Bu Məcnunun sidq ilə ALLAH-a yalvarmasıdır və dua oxunun hədəfə dəyməsidir.

Burada məqsədimizə uyğun olan bəzi beytləri, ixtisarla da olsa qeyd edəcəyik. Amma bu fəsildən yiğcam məlumat verəndən sonra.

Bir gecə Məcnun oturub asimanı seyr edirdi. Həmin gecənin, necə gecə olduğunu bilmək istəyən əsərin özünə müraciət etsin və Füzulinin asimanlara necə bələd olan münəccim bir şair olduğunu görsün. Şair asimandan gözəl poetik dil ilə açdığı söhbəti, Məcnunun gözü ilə görür, onun dili ilə danışır. Əslində Məcnun asimandakı bu əzəməti, heyrətamız quruluşu, həqiqətən çox gözəl görən və dərk edən bir arif məqamına yetişmişdi. Məcnunun bu əzəmət qarşısında heyranlığı o dərəcəyə yetdi ki, bu quruluşa mail oldu və Ütaridə dərdini açdı.

1. Məcnun mütəhəyyirü pərişan, Qalmışdı sipehr işində heyran.
2. Əvvəl olub asimanə mail, Şərh etdi Ütaridə qəmi-dil.

İməm 1. Məcnun çəşqin və dağının halda göylərin işinə heyran qalmışdı.

2. Əvvəl asimanə mail olub, dərdini Ütaridə açdı. Ütaridin müasir adı Merkuridir. Füzuli bu planetə Məcnunun dili ilə, onun göy üzündəki yerini, fuksiyasını, vəzifəsini bir-bir sayaraq xitab edir. Ondan bir kömək görməyib, üzünü Mərrixə (Mars) tutur. Onun da vəzifəsini, məkanını və s. göstərərək xitab edir. Mərrixdən də bir imdad görmədiyi üçün üzünü dərgahə tutur və ALLAH-a yalvarmağa başlayır:

1. Key tiğə müinü kılkə rəhbər, Bəhram qulamü Tir çakər.
 2. Ey fərqi-əməl küləhdüzü, Sahibrəqəmi-bərəti-ruzi.
 3. Rəhm et məni-zarü binəvaya, Dərdi-dilimi yetir dəvəyə.
 4. Leyli ki, məni bəlayə saldı, Bir görmək ilə qərarım aldı.
 5. Yoxdur rəvişində ixtiyarı, Kim, döndərə aldığı qərari.
 6. Biçarədir öz işində ol həm, Səndən bulunur bu zəxmə mərhəm.
 7. Həm sən kərəmindən et əlacıım, Kəs qeyri kişidən ehtiyacım.
 8. Ey dərdə qılan məni giriftar, Kimdir mənə səndən özgə qəmxar.
 9. Gər dərd və gər dəva sənindir, Hakim sənsən, riza sənindir.
 10. Yə ni ki, gətir kəmələ zövqüm, Gündən-güne qıl ziyanə şövqüm.
 11. Daim onu məndə zahir eylə, Lütf et, iki surəti bir eylə.
1. Ey qılincin yardımçısı, qələmin rəhbəri, Bəhram ilə Tir nökərləri olan.

2. Ey əməllerin başına papaq tikən, ey ruzi paylanmasıni hesablayan.
 3. Mən yazığa rəhm elə, ürəyimdəki dərdə dəva et.
 4. Leylini bir görmək ilə qərarımı alıb, məni bəlayə saldı.
 5. Bu işdə o, ixtiyar sahibi deyil, ona verilən əmri o, dəyişə bilməz.
 6. O da öz işində çarəsizdir, bu yaraya çarə ancaq səndəndir.
 7. Sən rəhminlə mənə əlac et ki, mən başqalarına möhtac olmayım.
 8. Ey məni dərdə düşçər edən, səndən başqa qəmxarıım kimsidir.
 9. Dərd də, dərman da sənindir, hakim sənsən, razılıq da sənindir.
 10. İlahi, zövqümü kamilləşdirib, həvəsimi gün-gündən artır.
 11. Onu məndə aydınlaşdır, rəhm edib iki surəti birləşdir.
- Bu münacat aşağıdakı qəzəllə sona yetir:

Bu qəzəl yazıq Məcnunun dilindəndir.

1. Ya Rəb, kəmali-mərtəbeyi-Müstəfa həqi, Sidqü səfayı-silsileyi-ənbiya həqi.
2. Səndən yetər vəlilərə tə'yidü iqtidar, Sən müqtədayi-aləm edən rəhnüma həqi.
3. Düşməz hərimi-qürbinə biganələr yolu, Ol barigahə məhrəm olan aşına həqi.
4. Qəhrindəki siyasetü asib xovf üçün, Lütfündəki lətfəti-feyzü rəca həqi.

5. Üşşaqə yar qıldıqı kövrü cəfa üçün, Mə'suqə aşiq etdiyi mehrü vəfa həqi.
 6. Leylidə zahir eylədiyin feyzi-hüsən üçün, Məcnuna verdiyin qəmü dərdü bəla həqi.
 7. Fəqrü fəna səadəti lütf et Füzuliyyə, Onda olan səadəti-fəqrü fəna həqi.
1. İlahi, Müstəfa kamalının mərtəbəsi haqqına (xatirinə), peyğəmbərlər silsiləsinin sədaqətinin saflığı haqqına. Müstəfa Məhəmməd Peyğəmbərin (s) künyələrindən (ləqəblərindən) olub, mənası seçilmiş deməkdir. Kamal isə irfanda haqqın nuruna işarədir. Kamil insan o adama deyərlər ki, vücudunu haqqın nuru ilə nurlandırıb. ALLAH-in cəmal və cəlal sıfətlərilə yanaşı, kamal sıfəti də var. İnsan kamalata ağlın və qəlbin köməkliyilə yetir. Kamillik elə bir fəzilət mərtəbəsidir ki, onun ən yüksək zirvəsində Məhəmməd Peyğəmbər (s) durur. Hansı ki, insan ağlı o yüksəkliyi dərk etməkdə acizdir. O, haqqın nurunun ən çox təcəlla etdiyi vücuddur. Bu cür insanın nə mürşidə, nə də dərsə ehtiyacı olmadığı üçün, Məhəmməd (s) nə mədrəsə görmüş, nə mürşid təlimi. Onda hər nə var, hamısı ALLAH-dandır. Bütün peyğəmbərlərin sadıqlığı isə Qurani-Kərimdə öz əksini tapmışdır. ALLAH-təala onları «sadıqlər» deyə qiymətləndirir. Beytdə Məcnun ALLAH-ı Müstəfa kamalının mərtəbəsinə və peyğəmbərlər sədaqətinin saflığını and verir.
2. Vəliləri hakimiyyətə təyin etmək yalnız sənin işindir, dünyaya yol göstərən qərar verdiyin başçının xatirinə. Vəlilər dedikdə sahiblər, maliklər nəzərdə tutulur ki, bunlar da peyğəmbərlər və imamlardır. Yəni, sahiblərə hakimiyyəti təkidlə tapşırın sənsən. ALLAH-in yer üzünə göndərdiyi peyğəmbərlərin və imamların heç birini səs vermə yoluyla seçməyiblər. Yol özü ALLAH tərəfindən təyin olunduğu üçün, yol göstərəni də ALLAH özü seçilir.

3. Sənə gələn müqəddəs və yaxın yola biganələr girdə bilməz, o uca mərtəbəyə yaxın olan dost xatirinə.

Sənə gələn müqəddəs və yaxın yol dedikdə, heç də ALLAH-in olduğu yer nəzərdə tutulmur. Bu cür ifadə İslamda küfrdir. O yol məkana yox, məkansızlığa gedən yoldur. Əlbəttə, ALLAH-a biganə olanlar heç vaxt o mərtəbəyə nəinki yüksələ bilməzlər, heç o yolu tapa bilməzlər. O uca mərtəbəyə, yəni məkansızlığa, ancaq ALLAH dostları yüksələ bilir.

4. Qəzəbindəki müsibət və cəzanın xatirinə, mərhəmətindəki bolluq xoşluğu xatirinə.

Təkcə insan həyatında yox, ümumiyyətlə, kainatın özündə baş verən bütün bələlər, müsibətlər, sıxıntılar, fəlakətlər və s. ALLAH-in qəzəbinin, bütün nemətlər, bolluqlar, sevinclər, səadətlər, bəxtəvərliklər və s. ALLAH-in mərhəmətinin təzahürü kimi mənalandırılır.

5. Aşıqlara yarın etdiyi zülm və cəfa eşqinə, məşuqəyə aşıqin göstərdiyi mehribanlıq və vəfa xatirinə.

6. Leylidə zahir etdiyin gözəllik bərəkəti haqqına, Məcnuna verdiyin qəm, dərd, bəla xatirinə.

7. Füzuliya fəqirlik və heç olma səadəti bağışla, onda olan fəqirlik və heç olma səadəti xatirinə.

Sonuncu, məqtə beytı fənafillaha işarə olunur. Burada «fəqr» sözü heç də mülayim və qorxaq demək deyil. Fəqir ALLAH-dan başqa heç kəsə və heç nəyə ehtiyacı olmaya-na deyərlər. Bu, peyğəmbərlərin və imamların mərtəbəsidir. İmam Əlidən (ə) soruşurlar: - Ya Əli, bütün müsəlmanlar səni özlərinə dost tuturlar, sən onlardan hansını özünə dost tutursan? Buyurur: - Fəqirləri. Fəqirlik, yəni ALLAH-dan başqa kimsəyə ehtiyacı olmamaq insanı fənafillaha aparan bir yoldur. Bu da öz növbəsində səadətdir.

Qəzəldən sonra gələn sözün tamamının qısa məzmunu belədir: Bu münval ilə səhər açılır. Zeyd Məcnunun görüşünə gəlib deyir ki, Leyli qəbiləsinə getmişdim. Səndən

həm nigarandır, həm gileyli. Deyir nə üçün heç olmasa bir məktubla məni yad etmir.

1. Həm hali-dilin qılırdı izhar,
Həm bu qəzəli qılırdı təkrar.

1. Həm ürəyinin dərdini danışındı, həm bu qəzəli təkrar edirdi:

Bu qəzəl Leyli dilindəndir.

1. Neçin ol şəm` kafur üzrə kilkin müşkbar etməz,
Yazib bir rüq`ə min lütfə bizi ümmidvar etməz.

2. Mənimlə dust lütfü az edib çox tə`n edər düşmən,
Neçin lütf eyləyib düşmənləri bir şərmsar cunəz.

3. Gəl, ey göz, yar xəttin namədə görmək həvəs qılma,
Ki, xətti-namə, dəf`i-dərdi-hicri-xətti-yar etməz.

4. Kəbutərdən umardım naməsin, gör zə`fi-tale kim,
Görüb ahım odun məndən yana ol həm güzar etməz.

5. Füzuli, nameyi-dildar bir tə`vizdir guya,
Kim, onsuz xəstədillər xatiri bir dəm qərar etməz.

1. Nə üçün qələmin ağ səhifəyə qara müşk tək ətir saçmaz, bir məktubla bizi min mərhəmətə ümidi var eləməz.

2. Dostum mənə mərhəməti az, düşmən isə tənəni çox edər, niyə bir yaxşılıq edib düşmənləri utandırmır.

3. Ey gözüm, gəl yarın xəttini görməyə maraq göstərmə, məktubun xətti, yarın xəttinin yerini verə bilməz.

4. Göyərçindən məktubunu umardım, taleyimin zəifliyinə bax ki, ahımın odunu görüb, o da məndən qaçırmır.

5. Füzuli, yarın məktubu elə duadır ki, ürəyi xəstələrin xatiri onsuz heç vaxt rahat olmur.

Bu fəsildə sözün tamamı iki hissədir. Bu iki sonluğun birini əvvəldə qeyd etmişik, ikincisinin də məzmunu belədir. Məcnun Zeyddən Leyli xəbərini eşidib o tərəfin düz yolda olduğundan, yəni əhdinə sadiq olduğundan şad və arxayın olur. Zeydə, Leyliyə bəzi sözlərin çatdırılmasını tapşırır və bu sözlərlə tapşırığını tamamlayır.

1. Gəl dəfə edəlim qəmi-fəraqı,
Yandıralım oda iştayağı.
2. Olsun dünü gün mənimlə seyrin,
Çün mən səninəm, sən olma qeyrin.
3. Vər İbn Səlam mane olsa,
Səddi-rəhi-vəsl vaqe olsa.
4. Bildir qılayın siyah bəxtin,
Bir ah ilə tarümar təxtin.

1. Gəl, ayrılıq qəmini ləğv edib, arzusuna, istəyinə od vuraq.
2. Gecə-gündüz mənimlə seyr et, bir halda ki, mən səninəm, sən də mənim ol.
3. Əgər İbn Səlam bu işə mane olub, çəpar kimi yolu muzda dayansa,
4. Mənə bildir bir ah ilə baxtını qara, taxtını alt-üst edim.

Artıq hər iki aşiqin görüşüb Əflatuni eşqdə imtahan verməyinə bir sədd mane olurdu ki, o da İbn Səlam idi. Ona görə də Məcnun əgər maneədirse, İbn Səlamin bir ah ilə baxtını qara, taxtını isə tarümar edə bilməsindən söz açır. Həqiqətən Məcnun, istər duası, istər qarğışı, ALLAH dərgahında qəbul olunan bir aşiq idi. Növbəti fəsil məhz bu məzmundadır, adı da belədir:

*Bu İbn Səlamin vəfatının əhvalatıdır
və Leylinin o bələdən nicasıdır.*

Bu fəsil də adəti üzrə saqiye müraciətlə və ondan dünya qəmini unutdurun bir mey istəməklə başlayır. Bütöv fəsili yox, yalnız məqsədimizə aid olan beytləri qeyd etməklə, görək İbn Səlamin həyatında nələr baş verir:

1. Bir xabü xəyal imiş bu aləm,
Bu xabü xəyal olma xürrəm.
2. Əhvali-zəmanə müngəlibdir,
Ondan xirəd əhli müctənibdir.
3. Qəm matəmin eyləyəndə bünyad,
Neyyah bu noi çəkdi fəryad.
4. Kim, İbn Səlami etdi gərdun,
Amaci-xədəngi-ahi-Məcnun.
5. Ol səddi götürməyə aradən,
Əşk oldu rəvan iki yanadən.

1. Bu aləm bir yuxu və xəyal imiş, bu yuxu və xəyalla şad olma.
2. Zəmanənin keyfiyyəti dəyişkəndir, ağıl sahibləri ondan çəkiniblər.
3. Qəm matəmini quranda, növhəxan belə fəryad elədi ki,
4. Dövrən axırda İbn Səlamı məcnunun ahının oxuna hədəf elədi.
5. O maneəni aradan götürmək üçün, hər iki tərəfdən göz yaşları sel kimi axdı.

Gün-gündən Leyli həsrətilə varlığını itirən İbn Səlam axırda yataq xəstəsinə çevrilir:

1. Gün-gündən olub xərab hali,
Qalmadı sağalmaq ehtimalı.
2. Dərdinə dəva bulunmaz oldu,
Rəncinə şəfa bulunmaz oldu.

3. Əndişeyi-ömrü oldu batıl,
Can verdívü həqqə oldu vasil.
4. Budur rəhü rəsmi ruzigarın,
Kim, ola xəzani hər bəharın.

1. Gündən-günə vəziyyəti pisləşdi, sağalmağa ümid qalmadı.

2. Dərdinə dəva, xəstəliyinə şəfa tapılmadı.

3. Ömrünün maraqları məhv oldu, canını verib haqqə qovuşdu.

4. Dünyanın gedişinin qaydası budur, hər həyatın bəharı kimi xəzani da olur.

İbn Səlamın ölümü, aşkar ağlamaq üçün Leylinin əlinə bir bəhanə kimi düşür. İllərlə ürəyində yığılıb qalmış qübarı, göz yaşları ilə yuya bildiyi üçün, İbn Səlama rəhmət diləyir.

Zeyd İbn Səlamın ölüm xəbərini Məcnuna yetirir. Mənənin aradan qalxmasına sevinməli olan Məcnun şad olmur, əksinə, onun ölümünə ağlayır da. Zeyd bu ağlamağın səbəbini soruşur:

1. Məcnun dedi: - Ey vəfali yarım,
Yoxdurmu bu yolda nəngü arım.
2. Cananəyə can verən yetibdir,
Can verməyən arada itibdir.
3. Ol dostum idı, deyildi düşmən,
Həm ol ona aşiq idı, həm mən.
4. Ol canını verdi vasil oldu,
Öz mərtəbəsində kamil oldu.
5. Nəqsim mənim irmədi kəmalə,
Eyb eyləmə ağlasam bu halə.

1. Məcnun dedi: - Ey vəfali dostum, bu yolda heç arımi, həyami yoxmu sanırsan.

2. Cananına can verən vüsələ yetir, verməyən arada itir.

3. O, mənim düşmənim deyil, dostum idı, hər ikimiz ona aşiq idik.

4. Ö, öz canını verib vüsələ yetməklə öz mərtəbəsində kamilləşdi.

5. Mənim naqışlıyım isə hələ tamamlanmayıb, bu hala ağlasam mənə eyb tutma.

Qəzəl

1. Aşıq oldur kim, qılır canın fəda cananına,
Meyli-canan etməsin hər kim ki, qiymaz canına.

2. Canını cananə verməkdir kəmali aşiqin,
Verməyən can, e'tiraf etmək gərək nöqsanına.

3. Vəsl əyyamı verib cananə can rahət bulan,
Yeydir ondan kim, salır canın qəmi-hicranına.

4. Eşq rəsmin aşiq öyrənmək gərək pərvanədən,
Kim, yanar gördükdə yarın atəşi-suzanına.

5. Fani ol eşq içrə kim, bənzər fənəsi aşiqin,
Feyzi-cavid ilə, Xızırın çəşməyi-heyvanına.

6. Eşq dərdinin dəvası qabili-dərman degil,
Tərki-can derlər bu dərdin mö'təbər dərmanına.

7. Hiç kim canan üçün can verməyə laf etməsin,
Kim, gəlibdir bu sıfətancaq Füzuli şanına.

1. Aşıq o adama deyərlər ki, canını cananına qurban etsin, canına qiymayan, canana meyl etməsin.

2. Aşıqin yetkinliyi cananına can verməyindədir, canana can verməyən, nöqsanını etiraf etməlidir.

3. Vüsəl günü cananə can verib rahatlıq tapmaq, canını hicran qəminə salmaqdan yaxşıdır.

4. Eşqin qaydalarını aşiq gərək pərvanədən öyrənsin, çünki o şamı görən kimi özünü onun atəşinə vurur.
5. Eşqdə heçliyə meyl göstər ki, aşiqin heçliyi, əbədi bərəkətlə, Xızırın dirilik suyunə bənzər.
6. Eşq dərdinin əlaci dərmanlıq deyil, bu dərdin dərmanı canı tərk etməkdədir.

7. Heç kəs cananə can vermək iddia eləməsin, çünki bu xasiyyət ancaq Füzulinin alhnına yazılıb.

Başdan-ayağa can və canandan bəhs edən bu qəzəlin bir az daxilinə nüfuz edəndə daha nələr görürük. «Canan» sözünün mənası yar, məşuqə, sevgili olmaqla yanaşı, bu sözün bir də can verən, can bağışlayan mənası da var. İrfanda isə canan ALLAH-ın Qəyyum sıfətidir. Canan külldür, can isə onun cüz'i, zərrəsi. Zərrə külldən ayrıılıb bir müddət insan vücudunda məskən salırsa da, həmişə küllə doğru can atır. Çünkü can mütləq candan, yəni ALLAH-dan ayrılan bir zərrədir. ALLAH əbədi olaraq diridir, canlıdır. Həmin dirilikdən bir zərrə insana əmanət olaraq verilir və vaxtı çatanda alınır. Nə qədər ki, mütləq candan, yəni canandan insanda əsər görünür, o yaşayıb-yaradır, sevib-sevilir, elə ki, can onu tərk etdi, heç nəyə lazımlı olmur, onu qazib basdırırlar, dəfn edirlər. Deməli, insanı qiymətli edən, sevdiren canı imiş. Füzuli bir qəzəlində deyir:

Təndə canım bir pəridəndir, əmanət saxlaram,
Ol zamanдан ki, əmanət qıldılar insanə ərz.

Yəni, insana əmanət tapşırılan gündən, mənim canım da bir pərinin əmanətidir ki, saxlayıram. Haçan desə, ver, verəcəyəm. Digər bir qəzəlində:

Canı canan diləmiş verməmək olmaz, ey dil,
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

Ey ürək, canı istəyen canandır, onu verməmək olmaz, qalmaqla salmağın mənası yoxdur, çünki o nə sənin, nə də mənimdir.

Vüsala yetmək ancaq cananə can verməklə olur. Cananla canın heç biri maddə olmadığı üçün, aralarındaki rabitə də maddə olmamalıdır. O da eşqlə mümkündür. Canını canana xatir qoruyub saxlayana isə, aşiq deyərlər.

*Bu Leylinin İbn Səlamdan sonrakı macərasıdır
və möhnət künçündə üz verən bəlasıdır.*

Yuxarıda qeyd etdik ki, İbn Səlamın ölümü Leylinin ürək dolusu ağlamağına bir şərait yaratdı. O, hər gecə dərdliləri başına toplayıb fəryad edib ağladı:

1. Gər İbn Səlam idi bəhana,
Məcnun idi bais ol fəğanə.
2. Ağızında idi bir özgə zikri,
Könlündə idi bir özgə fikri.
3. İzhar qılırdı özgə adın,
Pünhani edərdi özgə yadın.
4. Bu rəng ilə daim ol pərizad,
Eylərdi fəraigət ilə fəryad.

1. Əger bəhana İbn Səlam idisə, əfganə səbəb Məcnun idı.

2. Dilində zikr etdiyi başqası, könlündə gizlətdiyi başqası idı.

3. Birinin adını çəkib, digərini xatırladı.
4. Bu qayda ilə o pərizad, asudə fəryad edərdi.

Bu qayda ilə gün keçirən Leylinin, bir gecə ətrafindakılar bu fəryada tab etməyib dağlılb gedir. Bir Leyli qalır, bir də şam. Onu da bir ah çəkib söndürür. Leyli dərdini deməyə bir nəfər belə tapmayıb yalqız qalır. Üzünü gecənin zülmətinə tutur, heç bir əks-səda eşitmır. Səhər

açılır, dərdini səhərə danışır və nəhayət dərd-qəmi, gecə və gündüzü yaradanın dərgahına əl açır:

1. Gördü mədədinə sübh yetməz,
Şəb dərdi-dilinə çarə etməz.
2. Üz tutdu ona ki, feyzi-ami,
Çəkmiş bu mədarə sübhü şami.

1. Gördü ki, nə sübh köməyə gəlmir, nə gecə dərdinə
çarə edə bilmir.

2. Gecəni də, gündüzü də məhvərə çəkən uca Yarada-
na üz tutdu.

1. Razi-dili-zarin etdi ağız,
Key vaqifi-halü arifi-rəz.
2. Yoxdur qəmi-dərdimə nəhayət,
Qəmdən kimə eyləyim şikayət.
3. Qəm bihədü mən bəsi zəifəm,
Mən böylə qəmə qaçan hərifəm.
4. Ya ver mənə möhnətimdə taqət,
Ya taqətim olduğunuca möhnət.

1. Ağlar ürəyinin sırrını açaraq dedi: - Ey keyfiyyətə
bələd, ey sırr tanıyan.

2. Çəkdiklərimin həddi-hüdudu yoxdur, qəm əlindən
kimə şikayət edim.

3. Qəm hədsiz dərəcədə, mən isə zəif, bu qəmə necə
dözə bilərəm.

4. Ya qəmim qədər dözüm ver, ya dözə biləcəyim qə-
dər qəm.

Sual oluna bilər ki, Leylinin çəkdiyi bu qədər qəmin
çarəsi nədir? Hal-hazırda ona əzab verən hansı qəmdir?
Əslində, İbn Səlamın ölümü ilə Leylinin əzabı bitməli idi.
Çünki artıq onun Məcnunu qovuşmaq şansı yaranmışdı, o,
dərd çəkməkdənsə, sevinməli idi. Məsələ belədir; Leyli
Əflatuni eşqdə böyük bir imtahan qarşısında olduğunu bi-

lirdi və onu bu qədər iztiraba salan da məhz bu idi. Çünkü
bu işdə nə edəcəyini bilmirdi. Əgər Məcnunla görüşsə, vü-
sal tələb olunsa və bu işə razi olsa, namusun ləkələnmək
təhlükəsi var, əgər etiraz etsə, Məcnunun ahının yandırma-
sından qorxurdu.

1. Gər cameyi-səbrim eyləsəm çak,
Hökəmün yolu görünür xəternak.
2. Vər könlümə versəm istimalət,
Taqətcə deyil qəmə məlamət.
3. Namusdan eyləsəm cüdaliq,
Məcnun ilə etsəm aşinalıq,
4. Qorxum bu ki, ismət ola pamal,
Fərmanə müvafiq olmaya hal.
5. Qılsam bu həvadə hifz namus,
Mə'mureyi-vəslim ola məhrus,
6. Qorxum bu ki, dudi-ahi-Məcnun,
Əhvalımı eyləyə digərgün.
7. Sadiqlərin ahi mötəbərdir,
Ondan həzər etməmək xəterdir.
8. O böylə, bu böylə neylüyim vay,
Bilməm meni-acizə nədir ray.

1. Əgər səbrimin paltarını cırsam, ALLAH-ın hök-
mündən çıxmış olaram.

2. Yox əgər könlümə cəlb etmək icazəsi versəm, dan-
lanmağım dözümümə görə deyil.

3. Məcnun ilə dostluq edib namusumdan ayrılsam,

4. Qorxuram bu iş hökmə müvafiq olmayıb, ismətim
tapdalansın.

5. Bu həvəsdə namusumu qoruyub, vəsl binasını mü-
hafizə etsəm,

6. Qorxuram Məcnunun ahının tüstüsü əhvalımı alt-
üst edə.

7. Sadiqlərin ahi mötəbər olur, ondan qorxmamaq
təhlükəlidir.

8. O belə, bu belə mən yaziq nə cür rəy verim bilmirəm.

Leylinin indiki dərdi artıq qovuşmaq dərdi deyildi, onun dərdi Məcnun ilə qovuşanda özünü nə cür aparması idi. Belə bir vəziyyətdə olan Leyli nə qərar verəcəyini bilmir və özünü ALLAH-a təslim edərək Ondan kömək istəyir.

1. Ya Rəb, mütəhəyyirəm məni-zar,
Möhnətlərə olmuşam giristar.
2. Sərmənzili-əmənə rah bilmən,
Səndən özgə pənah bilmən.
3. Gör badeyi-qəflət ilə mədhuş,
Qıl pərdeyi-lütfünü xətarpuş.
4. Ruhum ki, bədəndədir, sənindir,
Hər nəş`ə ki, məndədir, sənindir.
5. Gəncineyi-hüsнüne əminəm,
Sənsən səbəbi ki, nazəninəm.
6. Ya Rəb, mədəd et ki, bu əmanət,
Məfhuz ola ta dəmi-qiyamət.
7. Ta qürbə təvəccöh etdiyim çağ,
Alnim açıq olavü üzüm ağ.

1. İlahi, mən yaziq heyrat içindəyəm, dözülməz qəmərlərə düşçər olmuşam.

2. Rahatlıq mənzilini tanımiram, yegane pənahım sən-sən.

3. Məni bilməzlilik bədənsindən bihuş gör və yaxşılıq pərdəsilə eyiblərimi ört.

4. Məndə olan hər nəşə, hətta bədənimdəki ruh da sə-nindir.

5. Gözllilik xəzinənə yəqinliyim var, nazənin ol-mağının səbəbi sənsən.

6. İlahi, bu əmanətləri qorumaqda mənə kömək ol ki, qiyamətə qədər onları hifz edə bilim.

7. Ta ki, sənə tərəf üz çevirəndə, alnim açıq, üzüm ağ olsun.

Bu qəzəl Leyli dilindəndir.

1. Ya Rəb, kəmali-bargəhi-kibriya həqi,
Yə ni füruğ-i-nuri-rüxi-Müstəfa həqi.
2. Qıl qərgə bəhri-eşqə vücludim səfinəsin,
Fərmani-Xızra Musa edən iqtida həqi.
3. Sübhi-vüsələ eylə bədəl şami-hicrimi,
Sübən dəmindəki nəfəsi-dilgüşə həqi.
4. Dərdü bəlamı rahi-məhəbbətdə qılma kəm,
Rahi-məhəbbətindəki dərdü bəla həqi.
5. Əhli-zəlalətəm, mənə göstər hidayətin,
Əhdayı-rahi-rast qılan rəhnüma həqi.
6. Ənduhi-dərdə könlümü sahibtəhəmmül et,
Dərdə təhəmmül eyləyən əhli-riza həqi.
7. İxlasım et duayə Füzuli kimi dürüst,
Dərgahdə icabətə layiq dua həqi.

1. İlahi, böyüklərin saraylarının kamilliyyi xatırınə, yəni Müstəfa üzünүn nurunun ziyası xatırınə.

2. Eşq dənizində vücludumun gəmisini batır, Xızrıñ əmrlerinə Musanın itaət etməsi xatırınə.

3. Hicran gecəsini vüsəl səhərile əvəz elə, dan yerinin ürək açan nəfəsi xatırınə.

4. Məhəbbət yollarında dərd və bəlamı az eləmə, məhəbbətin yollarında dərd və bəla xatırınə.

5. Mən yolunu azmişlardanam, mənə düz yolu göstər, düz yolu hədiyyə edən yol göstərən xatırınə.

6. Dərd-qəmə dözməkdə könlümü dözüm sahibi et, dərdə dözüb razılıq edənlər xatırına.

7. Duası hədəfə dəymək üçün məni Füzuli kimi ixlash et, təmizlə, dərgaha layiq olan dua xatırına.

Sözün tamamı.

1. Əcz ilə dua qılırdı ol məh,
İzhari-niyaz edib ki, nagəh.
2. Çəkdi cərəs ərrəhilə avaz,
Rəsmi-hüdi etdi sariban baz.
3. Köç oldu açıldı bargahlər,
Bəxtlərə məhd qıldı məhlər.
4. Bir məhmilə girdi Leyliyi-zar,
Kuhı-qəmi etdi naqəyə bar.
5. Əfəngi edib cərəs üçün pəst,
Eşqi-meyi etdi naqəni məst.

1. O ay üzlü acızanə dua edib, ALLAH-a arzularını deyirdi ki, birdən,

2. Köç zəngi çalındı və sarban yola hazırlaşmağa başladı.

3. Köç başlandı, qapılar açıldı, ayuzlülər kəcavələrə mindilər.

4. Leyli bir kəcavəyə əyləşib, dəvəni qəm yükü ilə yüklədi.

5. Fəryadı zinqrovun səsini alçaltdı, eşqinin meyi dəvəni məst elədi.

Naqə dişi dəvəyə deyərlər. Leylinin mindiyi dəvə dişi idi. Leyli kimi pak və toxunulmaz bir qız, erkək dəvənin belində otura bilməzdi. Çünkü dəvə heyvan olmasına baxmayaraq, erkək cinsinə aid olduğu üçün naməhrəm idi. Hər işi incəliklərinə qədər ölçüb-biçən Füzuli, Leylini bəire (erkək dəvəyə) yox, naqəyə (dişi dəvəyə) mindirir. Bu münvalla Leyli ata evinə yola düşür.

*Bu Leylinin dəvəyə sırrını açmasıdır
və halının dililə yalvarmasıdır.*

Leyli dəvədə nəşeli bir hal görür və sırrını ona açır: - Ey tükləri müşk və ənbər qoxuyan, ey başı açıq, ayağı yalın və sair bu kimi sözlərlə dəvəni oxşayaraq, onu Məcnun olan yerdən aparmağı xahiş edir və qəflətən huşunu itirir. Təsadüfən dəvə karvandan ayrılır. Gecə çox qaranlıq olduğu üçün sarbanın xəbəri olmur. Leyli özünə gələndə azmiş olduğunu görür və təşvişə düşür. Dəvəsini o tərəf, bu tərəfə sürüb yol axtarır. Nəhayət, kol-kosun arasında bir nəfərin oturduğunu görür:

1. Hər yan nigəran gəzərdi ol mah,
Bir şəxsi-həzin göründü nagah.
 2. Sormağə əlaməti-mənəzil,
Ol şəxsi-həzinə oldu mail.
 3. Lütf ilə təkəllüm etdi ağaz,
Kimsən deyibən yetirdi avaz.
 4. Baş qaldırıb ol əsiri-məhzun,
Döndərdi cavab ona ki, Məcnun.
-
1. O ay üzlü nigaran halda gəzərkən, bir kədərli şəxs gördü.
 2. Yolu soruşturmaq üçün o hüzlü şəxsə tərəf meyl elədi.
 3. Çox nəzakətlə, mərhəmətlə ondan kimsən, deyə soruşdu.
 4. O qəmə əsir olmuş, başını qaldırıb cavab verdi ki: Məcnun.
- Səhra ucu-bucağı görünməyən bir vadidir. Orada iki nəfərin bir-birini tapması, samanlıqda iynə tapmaq kimi bir şeydir. Maraqlıdır ki, Leylinin dəvəsi bir baş Məcnun olan yerə gedib çıxır. Eni-uzunu bilinməyən bir səhradə aşılıqla məşuqun bir-birinə rast gəlməsi heç də təsadüf deyildi. Bu, bir tərəfdən hər iki aşiqin dualarının müstəcab

olması, digər tərəfdən onların Əflatuni eşqdə verəcəkləri imtahanın başlanğıcı idi. Görək nə cür imtahan verəcəklər:

1. Leyli dedi: - Ey özünə məğrur,
Haşa deyə əjdəha sözün mur.
2. Haşa deyə zağ bülbüləm mən,
Ya laf ura xar kim, güləm mən.

1. Leyli dedi: - Ey özünə məğrur, nə rəva qarışqa əjdəhəliq iddiasında ola.

2. Ayib deyilmə qarğı - bülbüləm, tikan - güləm deyə.

1. Məcnun dedi: - Ey düri-yeganə,
Məcnunə bilirmisən nişanə.
2. Ol şiyftənin nədir nişani,
Gördükdə nədən bilirsən ani?

1. Məcnun dedi: - Ey yeganə inci, Məcnundan nə nişan bilirsən.

2. O aşiqin nişanı nədir, gördükdə onu nə cür tanıyırsan?

1. Leyli dedi: - Ol pəriliqadır,
Rüxsarılə qəddi dirlübədir.
2. Sən şiyftəsən, əsiri-matəm,
Rüxsarı şikəstə, qaməti xəm.
3. Sən xarsən, ol əzizi-aləm,
Sən bisərə pasən, ol müəzzəm.

1. Leyli dedi: - O pəri üzlüdür, surəti və qədd-qaməti insanı valeh edəndir.

2. Sən yazıq matəm əsirisən, üzü yaralanmış, qaməti eyilmişsən.

3. Sən həqirsən, o aləmin əzizi, sən ayaqsız və başsızsan, o əzəmetlidir.

1. Məcnun dedi: - Əhli-eşq olur xar,
Hüsн əhlinədir səfa səzavar.

1. Məcnun dedi: - Eşq əhli həmişə zəlil olmalıdır, rahatlıq gözəllərə yaraşır.

1. Leyli dedi: - Ey bəhanəpərdəz,
Qeydi-dili-zarına füsunsaz.
2. Peykər, tutalım, töküldü qəmdən,
Ya qamətin oldu xəm sitəmdən.
3. Məcnuni deyərlər əhli-idrak,
Əş'ari lətfi ləhcəsi pak.
4. Səndə hanı ol ədayi-dilsuz,
Əş'ari-hekayəti-diləfruz?

1. Leyli dedi: - Ey bəhanə düzəldərək ağlar ürəyimi ovsunlayan.

2. Tutalım, yaraşığını qəm pozub, yaxud qamətin dərddən bükülüb.

3. Məcnunu, şeirləri incə, ləhcəsi pak bir idrak sahibi deyirlər.

4. Səndə o ürək yandıran, ürək işıqlandıran şeir və hekayə hanı?

1. Məcnun dedi: - Əhli-hal olur lal,
Bəsdir nəmi-əşk, şahidi-hal.
2. Tərtibi-ibarətü fəsahət,
Eşq əhlinədir dəlili-rahət.
3. Rahətdən olan mənim kimi dur,
Gər samit ola, deyilmə mə'zur.

1. Məcnun dedi: - Eşq əhli lal olar, halima göz yaşımin şəhadəti bəsdir.

2. Fəsahətli və gözəl söz demək eşq əhlinin rahatlığına bir dəlildir.

3. Mənim kimi rahatlıqdan uzaq olan sakit dursa,
üzürlü sayılmalıdır.

1. Leyli dedi: - Çün sənə şəkim var,
Məcnun isən, eylə halin izhar.
2. Leylini sevərsən, eylə bünyat
Bir şe'r, keçən zamanın et yad.

1. Leyli dedi: - Sənə inanmırıam, əgər doğrudan da
Məcnunsan, mənə halını danış.

2. Əgər doğrudan da Leylini sevirsən, keçən günləri
bir şeirlə yad elə.

Bu səhnə eşqin ən çətin imtahanından bəhs edən bir səhnədir. ALLAH-in cəmal sıfəti olan Leyli ilə, kamal sıfəti olan Məcnunun görüşmə məqamı yetişir. Bu cür tənha bir yerdə, bütün nəzərlərdən uzaq, illərlə bir-birinə qovuşmaq həsrətilə yanın iki aşiqin görüş səhnəsi. Füzuli onları bir-birinə təmas etmək məqsədilə yox, vəzifələrini tamamlamaq xatirinə görüşdürür. Əvvəlki fəsillərin birində, şairin dediyinə görə, Leyli bu görüşün baş verəcəyini qabaqcadan hiss edirdi. Görüşmə baş tutarsa, nə edəcəyini düşünür və heç bir qərarə gələ bilməyib, bu imtahandan alnıçıq, üzüağ çıxməq üçün ALLAH-dan kömək istayırdı. Artıq o görüş baş tutub, görək daha nələr baş verəcək.

*Bu Məcnunun Leyliyə öz yaniqli
halından xəbər verdiyidir.*

1. Məcnuni-həzin eşitdi sövgənd,
Gördü onu şe'rə arizumənd.
2. Təhsili-qəminə verdi icmal,
Qıldı ona ərzi-surəti-hal.
3. - Key səbzeyi-dərdimə verən ab,
Sərrışteyi-rasdən açan tab.
4. Sorma necə keçdi ruzigarın,
Eşq içrə nə oldu hali-zarin.

5. Dildar qəminmi söyləyim, ah,
Ya pəndi-mühübbü tə'ni-bədxah.

1. Yazıq Məcnuna bu söz and vermə kimi göründü,
onu şeir istəyən gördü.

Ona görə bu söz and vermək kimi göründü ki, ona, Leylini sevirsən, keçən günləri bir şeirlə yad et, deyə xıtab olunurdu. Xalq arasında «ALLAH-ı sevirsən» ifadəsi and vermək mənası daşıdığı kimi, Leylini sevirsən də and vermək mənasında işlənmişdir.

2. Ətraflı deyiləsi dərdini qısaca olaraq belə bəyan elədi.

3. Ey dərdimin cüçətilərinə su verən, ey sərr ipindən
düyüñ açan.

4. Soruşma həyatın necə keçdi, eşqə düşəndən yaniqli
halin necədir.

5. Dildar qəmindənmi, dost nəsihatindənmi, ya
düşmən tənəsindənmi danışım.

«Bir neçə gün məktəb cəfəsi çəkdir. Axır əgyarların tənəsi güc gəldi, yarım məndən ayrıldı. Bu macəram aləmə yayıldı. Ata-anam dərdimə çarə axtarmağa başladı. Gah həkimlərin səs-küyünə qulaq asdım, gah Kəbəyə getdim, tədbirimdə dostlarım aciz qaldı, heç bir qapı üzümə açılmadı. Gah Novfəl vədəsi, gah İbn Səlam məsələsi ortaya çıxdı. Gah da Zeydi vəfali bilib, hər nə dedisə, inandım».

1. Ümmid ilə ömrüm oldu zaye',
Halim betər etdi zə'fi-tale'.

2. Əlqissə, vücidim oldu bərbad,
Bir ləhzə fələkdən olmadım şad.

3. Könlüñə qılıb fəğan tə'sir,
Bir türfə qəzəl həm etdi təqrir.

1. Həyatım ümidiylə zay oldu, taleyimdəki zəiflik ha-
limi daha da pis etdi.

2. Müxtəsər, bütün varlığım dağıldı, bir an fələkdən
şad olmadım.

3. Etdiyi fəğan könlünə təsir edib, gözəl bir qəzəl dedi:

1. Ah kim, bir dəm fələk rə'yimcə dövran etmədi,
Vəsl dərmanılı dəf'i-dərdi-hicran etmədi.

2. Yerdən min dərdi-dil çəkdir, bu həm bir dərd kim,
Bildi min dərdi-dilim bir dərdə dərman etmədi.

3. Vadiyi-qürbətdə can verdim, məni ol şahi-hüsün,
Bir gecə xani-vüsali üzrə mehman etmədi.

4. Dustlar, çaki-giribanım görüb eyb etməyin,
Kol gülü kim gördü ki, çaki-giriban etmədi.

5. Fəqr mülkü tut gər istərsən kəmali-səltənət,
Kim, bu mülkü fəthini Fəxfurü Xaqqan etmədi.

6. Tiği-bidəd ilə hərdəm qanımı tökmək nədir,
Ey fələk, hər kim dəm urdu eşqdən, qan etmədi.

7. Əhdü peyman etdi yarım ki, sənə yaram, vəli
Yarlıq vəqt vəfayı-əhdü peyman etmədi.

8. Əql meydanını zindani-bəla bilməz hənuz,
Kim ki, bir müddət cünun mülkündə seyran etmədi.

9. Sirri-eşqin etmədi ancaq Füzuli aşikar,
Bu mübarek işi hər kim etdi pünhan etmədi.

1. Təəssüf ki, heç vaxt fələk mənim istəyimlə dolanma-
dı, vüsal dərmanı ilə, hicran dərdinə dərman etmədi.

2. Yarımdan ürək ağrısından min dərd gördüm, bu da bir
dərd oldu ki, min dərdimi bilə-bilə, birinə də dərman etmə-
di.

3. Yad bir səhradə can verdim, o gözəllik şahı məni
bir dəfə də olsun vüsal süfrəsinə qonaq etmədi.

4. Dostlar, yaxamı yırtılmış görüb bunu mənə eyib
tutmayın, o gülü görənlərin hansı biri yaxasını cırmadı?

5. Şahlığının kamilləşməsini istəyirsənə, fəqirlik
mülkü tut, o mülkü nə Fəxfur nə Xaqqan fəth edə bilməz.

6. Zülm xəncərilə hər an mənim qanımı tökmək nə
üçündür, ey fələk, eşqdən dəm vuranlar qan tökmürlər.

7. Yarım «sənə yaram» deyib əhdü peyman bağladı,
yarlıq vaxtı yetişəndə əhd-peymana vəfa etmədi.

8. Kim ki, bir müddət dəlilik sarayında gəzməyib, əql
meydanının bəla zindanı olduğunu bilməz.

9. Ancaq Füzuli öz eşqinin sırınnı dağıtmadı, bu
təbrikə layiq olan işi hər kim gördü gizlətmədi.

Məcnunun bu ürək yandıran sözlerini eşidən Leyli,
onun kim olduğunu bılır.

*Bu Leylinin Məcnundan xəbərdar olduğudur və
satılan vüsalə çox qiymətli canı ilə
müştəri olduğudur.*

Ağlaya-ağlaya deyir: - «Ey gözümün çıraqı, ey vəhşi-
lərlə dost, mənimlə düşmən olan, sən mənim sevgilim,
dərdlərimin həkimisənmiş. Əgər səni tanıya bilmədimsə,
üzürlüyüm. Çünkü, mən eşq şərabından məstəm, məstlərin
də işi başdan-başa səhv olur. Bir adam ki, özündən xəbər-
siz ola, başqasını necə tanısın. Elə ki, ətrini duydum, göz
də üzünün nurunu gördü, heyrət dənizində boğuldum, səni
qeyrilərdən ayıra bilmədim. Sənsiz xatiri sinmiş mənəm.
ALLAH-a çox şükürler olsun ki, axırı sənə yetişdim»

Kitabın əvvəlində bu işi görməkdə məqsədimiz nə
olub qeyd etmişik. Bir daha təkrar edirəm ki, Füzuli bu
əsərdə heç də nəfsəni istəklərdən danışmır. Onun bu əsəri,
surətlərin dili ilə danışilan, eşq məfhuminun açılışıdır.
Dedik ki, Leyli ALLAH-ın camal, Məcnun isə kamal
sifətləridir. Bu iki sıfət ALLAH-a məxsus olduğu üçün bir-

birlə vahid bir ZAT-da yəni, ALLAH-da birləşir. Leylinin də (cəmal sıfəti olaraq), Məcnunla (kamal sıfəti olaraq) birləşməsi lazımdır. Ona görə də bütün maneslər aradan qalxmalıdır və qalxır da. Sonuncu manə İbn Səlam idı ki, o da vəfat edir. Bu birləşmə nəfsani istəklərlə dolu iki bədənin cismani birləşməsi yox, iki bədəndə müvəqqəti məskən salmış eyni canın birləşməsi idid. Buna da vüsal deyərlər. Vüsalə yetmək istəyən aşiq isə son dərəcə pak və müqəddəs olmalıdır. Eşqin yollarında həqiqətən pak və eybsiz yürüyən bizim bu aşıqlər bu yolda sonuncu imtahani verirdilər. Xülasə, Leyli canına müraciət edərək sözünə belə xitam verir:

1. Ey can ki, çəkərdin iztirabi,
Görmək diləyib həmişə yarı.
2. Yetdin ona, gəl, çıx indi təndən,
Get yarə, kəs iltifati məndən.
3. Dərdini deyərkən ol pərizad,
Suz ilə bu şe'ri etdi inşad.

1. Ey can, həmişə əzab çəkə-çəkə yarı görmək istərdin.
2. Nəhayət ona yetişdin, mənimlə məhrİbanlığı kəs, ona get.
3. O pərizadə dərdini deyə-deyə yanıqlı bir şeir oxudu:

Qəzəl Leyli dilindəndir.

1. Açımadı könlüm fələk, ta bağrimi qan etmədi,
Qılmadı xürrəm məni ta zarü giryən etmədi.
2. Qilmadan bidad ilə yüz parə pürxun könlümü,
Bu cəməndə gül kimi bir ləhzə xəndan etmədi.
3. Şükr kim, verdi fələk kamım, məni nomid edib,
Şiveyi-mehri-məhəbbətdən peşiman etmədi.

4. Dərd yoxdur kimsədə, yoxsa təbib-i-feyzi-eşq,
Kimdə gördü dərd kim, bu dərdə dərman etmədi.

5. Səbr yoxdur mərdümi-aləmdə, vəh nə ruzigar,
Hansi bir müşküldü kim, səbr ilə asan etmədi.

6. Tutdu seylabi-dü çəşmim yer üzün, əmma xoşa,
Kim, binasın səbrimin ol seyl viran etmədi.

7. Eşq sövdəsində sud etdin mətai-vəsldən,
Ey Füzuli, can verən cananə nöqsan etmədi.

1. Fələk ciyərimi qana döndərməyincə, könlümü
açımadı, məni gözü yaşı etməyincə sevindirmədi.

2. Qan ilə dolmuş könlümü yüz parə etməyincə, bu
cəməndə gül kimi açılmağa bir an belə razı olmadı

3. Şükr ki, fələk məni kama çatdırıb, ümidsizliklə eşq
və məhəbbət üslubundan döndərmədi.

4. Dərdli adam yoxdur, yoxsa eşq feyzinin həkimi
kimdə dərd gördü ki, o dərdə dərman etmədi.

5. Dünya əhlində səbr qalmayıb, eks halda, ruzigar
hansi çətinliklərdir ki, onu səbr ilə asanlaşdırımadı.

6. Göz yaşlarını seli yer üzünü tutdu, amma nə yaxşı
ki, o sel səbrimin binasını uçurmadı.

7. Eşq alverində satılan vüsaldan qazancın yaxşı oldu,
Ey Füzuli, cananına can verən səhv etmədi.

*Bu heyran Məcnunun heyrətinin sonudur
və Leyliyə qarşı etinasızlığıdır.*

Məcnunun heyranlığı dedikdə, onun məstliyi nəzərdə tutulur. Etinasızlığı onun özündə olanla kifayətlənməyidir, özündə olan isə Leyli idi. Həqiqətdə Məcnun Leyli ilə dolmuşdu, yəni onun üçün Leyli kənardı yox, özündə idi. Ona görə də kənardakı Leylini tanımir və ona belə bir cavab verir: - Ey mənə sərr açan, mehribanlıq göstərib

başımı ucaldan, söylə görüm ki, sən kimsən. Bu səhrada nə axtarırsan. Gözəl danışığından can təzələnir. Xoşxasiyyət olduğundan dosta oxşayırsan. Gecə vaxtı səhradə tək gəzməyin boş yerə deyil.

1. Əql olsa idi mənimlə həmrəh,
Əhvalından olurdum agah.
2. Qəm könlümü etməsəydi bitab,
Göz pərdəsi olmasaydı xunab,
3. Qəflət xələlindən ayrılardım,
Əlbəttə kim olduğun bilərdim.
4. Cün məndə yox ehtimalı-idrak,
Sən söylə özün ki, kimsən, ey pak.

1. Əger ağlım mənimlə yola getsəydi, əhvalından agah olardım.
2. Qəm könlümü taqətdən salmasaydı, göz pərdəsini qan-yaş tutmasaydı,
3. Aşıqə nöqsan sayılan qəflətdən ayılıb, kim olduğunu bilərdim.
4. İndi ki, məndə düşünmək ehtimalı yoxdur, ey pak, sən özün de görüm, kimsən.

Bu qəzəl Məcnun dilindəndir.

1. Öyle sərməstəm ki, idrak etməzəm dünya nədir,
Mən kiməm, saqi olan kimdir, meyi-səhba nədir.
2. Gərçi canandan dili-şeyda üçün kam istərəm,
Sorsa canan bilməzəm kami-dili-şeyda nədir.
3. Vəslidən cün aşıqi müştəğni eylər bir vüsəl,
Aşıqə mə'suqdən hərdəm bu istiğna nədir.
4. Hikməti-dünyavü mafihə bilən arif deyil,
Arif oldur bilməyə dünyavü mafihə nədir.

5. Ahü fəryadin, Füzuli, incidibdir aləmi,
Gər bələyi-eşq ilən xoşnud isən, qovğa nədir.

1. Sərməstliyim o dərəcəyə yetib ki, heç dünyani dərk edə bilmirəm, mən kiməm, saqi kimdir, mey, qədəh nədir. İrfanda, ALLAH-in cəmal sıfətinin seyrindən qəlbini dolan heyrət və heyranlıqdan hər şeyi unudan aşıqə sərməst deyirlər. Mey, saqi, qədəh və s. bu kimi sözlər ariflərin dilində əsas rəmzlər olduğu halda, Məcnun bu sözlərin də mənasını anlamır. Çünkü o, hətta özünü belə unutmuş ariflərdəndir.

2. Doğrudur, canandan aşıq ürəyim üçün kama yetmək istərəm, əgər canan soruşa, deyə bilmərəm aşıq olmuş ürəyimin arzusu nədir.

3. Aşıqin vüsəl aləmindən ehtiyacını bir vəsl ödəyirsə, onda məşuqun aşıqə göstərdiyi bu etinəsizlik nə deməkdir?

4. Dünya və dünyada olanların hikmətindən xəbəri olanlar arif ola bilməz, arif o kəsə deyərlər ki, heç bilməsin dünya nədir, ya dünyadakılar nədir.

Arifin kim olduğunu bir az əvvəl açıqlamışdıq. Təkrar olsa da, yenə demək istəyirik ki, «arif» - «Haqqı və həqiqəti yetərinçə tanıyan mərifət sahibidir. Qəlb və nəfsi maddi ehtiraslardan təmizlənmiş, batını aydınlaş tapmış kamil insandır. Haqqı, onun mahiyyət, sıfət və hərəkətini öz qəlb aynasında müşahidə edən, öz cismanı varlığını fəna etməklə, ruhən haqqın varlığında əbədiyyət qazanan (bəqə aləminə qovuşan) salikdir. Arif sözünün rəmzi açıqlaması belədir. «Eyn»-ali hikmət sahibi, «əlif»-haqq ilə ülfət tapmaq, «re»-haqqın rəhmətini qazanan, «fe»-fəzilət və fəna yolcusu».¹

¹ N. Göyüşov, *Təsəvvüf anımları və dərvishlik rəmzləri*. Bakı, 2001, s. 39

«Arif» sözü əski əlifba ilə bu dörd hərfin birləşməsin-dən əmələ gəlir. Bu cür sıfətlərə malik olan insan, əlbəttə dünya və dünyadakılının hikmətinə baş aparmaz.

5. Ey Füzuli, ahü fəryadin aləmi incidir, əgər eşqin bələsi ilə şadlanırsansa, bəs bu qovğa nədir?

Leylinin cavabı

Leyli deyir: - «Ey ruhumun oxşarı, yaralı və aşiq ürəyimin arzusu. Müjdə ki, zəmanə səni arzuna çatdırıldı, işrat şərabı ilə camın doldu. Müjdə ki, ALLAH səni məqsədinə yetirdi, muradın hasil oldu. Ağlar və zəif ürəyinin istəyi, canının arzuladığı Leyli mənəm. Həmişə camalımın vurğunu, vüsaliğın möhtaci idin. Madam ki, görüşmək qismət olub, fürsəti qaçırmır, yanına gel. Ürəyimin qəddini görməyə nəzr etmişəm. Canım sənin əmanətindir. Fürsət düşməşkən, gəl nəzrini tut, əmanətini al. Gəl, vüsəl məclisində mənimlə məhrəm və həmdəm ol».

Sonuncu cümləyə diqqət edin. Leyli, Məcnunu məhrəm olandan sonra həmdəm olmağa çağırır. Məlum məsələdir ki, iki gəncin bir-birinə qovuşmasında əsas şərt məhrəmlilikdir. Nə qədər ki, ALLAH-in qoyduğu şəriət hökmərinə əməl olunmayıb, bu cavanlar bir-birinə naməhrəm sayılır. Elə ki, kəbinləri kəsildi, bir-birinə məhrəm olurlar və ikili həyatları başlayır, əks halda, günah etmiş olurlar. Leyli də Məcnunu əvvəl məhrəm, sonra həmdəm olmağa çağırır.

1. Ver nərgisə lalə ilə rövnəq,
Reyhani-tər ilə ziyyə-zənbəq.
2. Firuzəyi et qərini-yaqut,
Qıl tutiya qəndi-nabdən qut.
3. Peyvəndi-gül eylə ərgəvanı,
Xızra yetir abi-zindəgani.

1. Nərgizə lalə ilə rövnəq vur, təzə reyhanla zanbağı bəzə.
2. Firuzəni yaquta yaxın et, tutini saf qəndlə doydur.
3. Ərgəvan gülü ilə qızıl gülü calaq et, dirilik suyunu Xızra yetir.

Göründüyü kimi Leyli Məcnunu cismanı vüsələ dəvət edir ki, bu da Məcnunun sonuncu imtahani idi. Bu dəvətlə Məcnunu imtahana çəkən Leyli, bir tərəfdən onu sınayır, digər tərəfdən bundan sonra nə edəcəyini öyrənmək istəyir. Söyüñün sonunda deyir ki, - «Əgər sən mən fikirləşdiyim aşıqlərdən deyilsənsə, oyunbazählə göstərib nə özünü, nə də məni danlağa hədəf eləmə. Elə bir ağıl və fərasət göstər ki, bizi xalq içində rüsva etmə. Ey gül, mənə yaxınlaşmamağın mənim üçün eyb deyilmə? Mən günəş üzümü göstərim, sən hərarət bildirməyəsən, mən sənə cam verim, sən almayasan. Gül öz üzünü göstərə, bülbü'l özünü görməməzliyə vura. Çox təcrübə etmişəm, amma aşiqin məşuquna naz etdiyini görməmişəm».

1. Təqrəb ilə ol büti-dilərə,
Bir türfə qəzəl həm etdi inşa.

O gözəl təqrəbən belə bir qəzəl yaratdı:

1. Ey qılan şeyda məni, məndən bu istiğna nədir?
Nişə sormazsan ki, əhvali-dili-şeyda nədir?
2. Gər mənə xəlq içrə pərvə qılmadın, mə'zursən,
Böylə tənhalıqdə qılmazsan mənə pərvə, nədir.
3. Səhldir gər bilməyib halim, tərəhhüm qilmamaq,
Halımı bilmək, tərəhhüm qilmamaq, əmdə nədir.
4. Gül təmənnasında derlər bülbü'lən qovğaların,
Gər güli gördükdə qılmaz meyl, bu qovğa nədir.

5. Ol pəri mütləq məni-rüsveyə qılmaz iltifat,
Ey Füzuli, bilməzəm cürmi-məni-rüsva nədir.

1. Ey məni məftun edən, məndən üz çevirməyin nəyə görədir, niyə bu məftun ürəyin əhvalını soruşmursan.
2. Əgər xalq içində mənə rəğbat bəsləmədinsə, üzrlüsən, bəs bu tənhalıqdə göstərmədiyin yaxınlıq nəyə görədir.
3. Halımı bilməyib mərhəmət göstərməməyin doğrudur, halımı bili-bilə mərhəmət göstərməməyin nəyə görədir.
4. Bülbülün fəryadını gül təmənnasında deyirlər, gülü görəndə ona meyl etməz, onda bu fəryad nə üçündür.
5. Məlum oldu ki, o pəri mən yazığa heç vaxt çəvrilib baxmayacaq, ey Füzuli, bilmirəm mən yazığın günahı nədir.

*Bu Leyliyə Məcnunun etinasızlığıdır və
onun dediklərinin saflığının isbatıdır.*

Artıq bu fəsil böyük bir fəzilət sahibinin yüksək məqamından bəhs edir. Əgər Məcnun Leylinin bu dəvətinə qəbul edib onunla razılaşsaydı, onda ağır zəhmətlərə döyüb, çətin imtahanlardan çıxaraq qazandığı ruhani zövqü cismanı ləzzətə dəyişmiş olardı və aşiqliyi də naqis olaraq bitərdi. Məcnun isə daha yüksək məqama can atan bir arif idi. Eyni zamanda Leylinin sədəqətinə yəqinliyi var idi. Elə bu səbəbdən ona yaxınlaşmayıb, qadının yüksək məqama yetməsi yollarını göstərdi.

Böyük Nizami eyni adlı əsərində yazar:

Bir böyük ustaddan soruşdum ki, mən
Məcnunun halını şərh et bizə sən.
Onu ki, vüsala çağırırdı yar,
Möhlət verməyinin nə mənası var.

Dedi ki, yetsəydi vüsala bir an,
Əbədi çıxardı nəş'ə canından.

Uymadı bir anlıq keyfə dünyada,
Ömründən otuz il vermədi bada.¹

İndi görək Füzulinin min əziyyətlə yetirdiyi Məcnun, cismanı vüsəl dəvətinə nə cür baxır və eşqin bu mərtəbəsinin imtahanından necə çıxır.

1. Məcnun dedi: - Ey büti-pərivəş,
Xaşaki-zəifə urma atəş.
2. Yandırmağıma yetər xəyalın,
Yoxdur mənə taqəti-vüsəlin.
1. Məcnun dedi: - Ey pəriyə bənzər büt, zəif çör-çöpə od vurma.
2. Məni yandırmağa xəyalın kifayət edər, vüsəlinə taqətim yoxdur.

1. Zinhar gətirmə, ey səmənbər,
Ayineyi-arizin bərabər.
2. Bir zərrəyə ki, vücud yoxdur,
Aynadən ona sud yoxdur.
3. Ol gün ki, gözümüzə var idi nur,
Gözdən üzünü yaşırdın, ey hur.
4. Hala ki, nəzərən oldu müşkil,
Durmaq nə rəva mənə müqabil.
5. Eşq etdi binayı-vəslı möhkəm,
Mə'nidə məni səninlə həmdəm.
6. Rəf oldu bu e'tibari-surət,
Haşa ki, olam şikari-surət.

¹ Nizami Gəncəvi. Leyli və Məcnun. Bakı, 19.. s.

1. Amandır, ey pəri üzlüm, üzünün güzgüsünü göstermə,
 2. Varlığı görünmeyən bir zərrə güzgünü neyləyir.
 3. O vaxt ki, gözüm görürdü, üzünü məndən yaşındırdın.
 4. İndi ki, görmə qabiliyyətim itib, üzbəüz dayanmağın nə mənası.
 5. Eşq vüsalın binasını möhkəmləndirib, məna aləmin-də məni səninlə həmnəfəs etdi.
 6. Artıq surətpərəstliyi aradan qaldırmışam, çətin ki, surətə ov olum.
1. Ləzzət rüxi-yarı-dilsitandan,
 Candır bulan, ey diriğ, candan.
 2. Canım gedəli bəsi zamandır,
 Cismimdəki indi özge candır.
 3. Sənsən hala tənimdə canım,
 Gözdə nurum, cigərdə qanım.
 4. Məndən bəri eylədin məni sən,
 Ərzə kimə eyləyim səni mən.
 5. Məndə olan aşikar sənsən,
 Mən xud yoxam, ol ki var, sənsən.
 6. Daim sənə məndədir təcəlli,
 Mən qeyridən olmuşam təsəlli.
1. Ürək fəth edən yarın üzündən ləzzət alan bədən yox, candır.
 2. Canım məni tərk edəndən, bədənimdə indi başqa candır.
 3. Hal-hazırda bədənimdə canım, gözümdə nurum, ciyərdə qanım sənsən.
 4. Sən məni məndən almışan, səndən kimə şikayət edim.
 5. Mən özüm yoxam, məndə hər nə görünür, o sənsən.
 6. Həmişə məndə görünmeyinlə mən təskinlik tapıram.

1. Gər mən mən isəm, nəsən sən, ey yar,
 Vər sən sən isən, nəyəm məni-zar.
 2. Cün mən oluban səninlə məmlü,
 Vəhdət rəvişində xoş deyil bu,
 3. Kim, dişrədən istəyəm nişanın,
 Bir özgə məkan biləm məkanının.
 4. Əvvəl bu işi edəndə bünyad,
 Mən tifl idimü zəmanə ustad.
 5. Etmişdi sənə məni müqəyyəd,
 Guya oxudurdu dərsi-əbcəd.
 6. Hala qılıban kəmal hasil,
 Əbcəd səbəqin oxurmu kamil.
 7. Cün yetdi kəmalə sərxəti-eşq,
 Sərxət görüb indi eylərəm məşq.
1. Ey dost, əger mən mənəm, sən kimsən, yox əger sən sənsən, onda mən yaziq kiməm.
 2. Madam ki, mən səninlə dolmuşam, birlik işində bu yaxşı deyil ki,
 3. Nişanını qıraqda axtarım, məkanını başqa yerdə bilim.
 4. Əvvəl bu işin təməlini qoyanda, zəmanə ustad idi, mən isə uşaq.
 5. Məni sənə bağlayıb, guya əbcəd dərsi oxudurdu.
 6. Artıq kəmalə yetmişəm, kamillər əbcəd dərsi oxumur.
 7. Madam ki, başladığım eşq artıq kamilləşib, indi mən ancaq başlıqlarla məşq edirəm. «Rüsvəliqda ad çıxaran mənəm, sən bu yolu getmə. Sən ismət pərdəsinə bürün. Rüsvə mənəm, sən çalış, adını uca tutasan. Dünya əhli mənə Məcnun deyir, dəlilik məndə məskunlaşıb».
1. Qəmxarsan, ey büti-pəriru,
 Qəmxarlığın həmin yetər bu,
 2. Kim pərdənişin olub həmişə,
 Daim edəsen hicab pişə.

3. Gün kimi çıxım müdam seyrə,
Göstərməyəsən cəmal qeyrə.
4. Kim, səndə nə olsa rəsmü adət,
Ətvarimadır mənim şəhadət.
5. Mən eşq güzərgəhində xakəm,
El cümlə bilir məni ki, pakəm.
6. Rəhm et mənə, ey büti-vəfadər,
Tə'n əhlinin ağızin açma, zinhar.
7. Çün mən rəhi-rəsmi-eşq tutdum,
Namus təriqini unutdum.
8. Namusunu saxla hər xələldən,
Sən əql ətəyini qoyma əldən.
9. Təqrib ilə ol əsiri-məhcür,
Bu nadirə şe'ri etdi məzkur.

1. Ey qəmxarım olan pəri üzlü büt, ən gözəl qəmxarlı
ğın o olar ki,
2. Pərdədə gizlənib, hicablanmağı həmişə özünə peşə
edəsən.
3. Gün kimi ardıcıl olaraq seyrə çıxıb yadlara üzünü
açma.
4. Sən nəyi adət eləsən, o mənim varlığımdan xəbər
verəcək.
5. Mən eşq yollarında torpağam, aləm bilir ki, mən
pakam. (Burada, həm insanın torpağдан yaranmasına,
həm də torpağın həqiqətən pak olmasına işarə olunur)
6. Ey vəfali büt, mənə rəhm elə, tənə əhlinin ağızını aç-
ma.
7. Mən eşq yolunu tutandan, namus qaydalarını unut-
muşam.
8. Sən namusunu hər ləkədən qoru, əqlin ətəyini əlin-
dən buraxma.
9. O, ayrılıq əsiri təqribən belə bir şeir söylədi.

Bu qəzəl Məcnun dilindəndir.

Bu əsər sona yetdikcə məsələ daha da dərinləşdiyi
fürsət son dərəcə dıqqətli olmaq lazımdır. Çünkü ardıcıl ola-
raq, bir neçə fəsil rəmzlərlə verilmiş dərin irfani fikirlərdir.
İlahi eşqə yenice qədəm basmış bir aşiqin fikirləridir. Aşa-
ğidakı qəzəl tam mənada yüksək məqam sahibi, bütün si-
naqlardan uğurla keçən bir aşiqin mövqeyini bildirir.

1. Xəyalılı təsəllidir, könül meyli-vüsəl etməz,
Könuldən dışra bir yar olduğun aşiq xəyal etməz.
2. Həqiqi eşq çün müstövəbi-nöqsan deyil mütləq,
Özün əhli-həqiqət valehi-hüsni cəmal etməz.
3. Kəmali-hüsni talib, möhtərizdir hüsni-surətdən,
Ki, qeydi-hüsni-surət aşiqi sahibkəmal etməz.
4. Dəlili-cəhdidir eşq əhlinə surətpərəst olmaq,
Ki, aqil iftiraqi, mümkün ilə ittisal etməz.
5. Könuldə dust təmkin bulsa, olmaz gözdə cövləni,
Məhəbbət sabit olsa, öz yerindən intiqal etməz.
6. Səvadi-masivadən lövhi-dil xali gərək daim,
Müvəhhid səfheyi-idrakə nəqş-i-xəttü xal etməz.
7. İradət zaye` etməz əhli-mə`na surətən, hərgiz,
Həqiqət cövhərin cəhli-məcazə payimal etməz.
8. Müqəyyəd olmaz əhli-surətin rənginə hal əhli,
Füzuli, kim müqəyyəddir məgər idraki-hal etməz.
1. Xəyal ilə təskinlik tapan bir könül, heç vaxt cismani
vüslə meyl etməz. Aşiqin yarı könlündə olar, kənardakı
yarı heç xəyalına belə gətirməz.

2. Həqiqi eşq qeydsiz-şərtsiz nöqsana layiq deyil, həqiqət əhli özünü əsla surətə valeh eləməz.

3. Eşqdə kamillik axtaran, surət gözəlliyyindən ona görə qorunmalıdır ki, surət gözəlliyyinə bağlanmaq aşiqi kamal sahibi etməz.

4. Surətpərəstlik eşq əhlinin cəhalətinin sübutudur, yəni ağilli adam hicranı mümkün olanla birləşdirməz.

5. Əgər dost könlədə yerləşsə, məskən etsə, gözdə dolanmaz, məhəbbət dəyişkən olmasa, öz yerindən daşınmaz.

6. Ürək lövhəsi gərək başqa yazib-oxumaqdan təmiz olsun, ALLAH-ın birliyinə inanan, ağlın səhifəsinə xətt və xal nəqş etməz.

7. Məna əhli istədiyini heç vaxt heç bir surətə qurban etməz, həqiqətin mahiyyətini məcazin cəhalətinin ayaqları altına atmaz.

8. Hal əhli, surət əhlinin kələyinə, hiyləsinə bağlanmaz, Füzuli, bağlananlar şayəd o hali dərk etməzlər.

Arıfların nəzərində çox önemli yer tutan məsələlərdən biri də surət və məna məshhəmudur. Məcnun Leylinin surətində gördüyü mənəni dərk etdiyi bir vaxtda, Leyli ona surət təklif edir və bununla onun aşiqiliyini imtahana çəkir. Məcnun isə verdiyi cavabdan göründüyü kimi, artıq surətə meyl etməyən bir məna əhlidir. Burada bir məsələyə diqqət etmək lazımdır ki, məhəbbət eşqin özü olmadığı kimi, surət də hüsnün özü deyil. Hüsnün surəti yoxdur, amma surətin hüsnü var. Surət tek üzün yox, vücudun bütün üzvlərinin birləşməsindən əmələ gəlir. Hüsn isə, o üzvlərin həməhəngliyindən əmələ gələn gözəllikdir. Füzuli «Rindü Zahid» əsərində bu məsələyə toxunaraq, gah rindin, gah zahidin dili ilə oxucusuna irfan dərsi keçir. O yazır:

«Bil ki, eşq vücud sədəfində ALLAH-ın əmanəti olan bir gövhər və insan nəfsi-natiqəsinin həqiqətidir. Kainatın binası onunla əsaslanır. Əqli-küll ixtiyarı ona tapşırır. Eşqin sıfətlərə ehtiyacı yoxdur. Məsuqu «keyfiyyəti-zat» adlandırırıq. Eşqin söhrətə və hörmətə malik olması üçün bu kifayətdir ki, gözəllərin hüsn cilvəsindən xəbərdardır və

sevgililərin camalını müşahidə etməkdə biixtiyadır. Onu da bil ki, gözəllik ALLAH simasının aynasıdır. ALLAH axtaranların məqsədə çatmaqları üçün yol göstərəndir. Cəmal ALLAH nurunun məzhəridir, əbədi feyzin mənşəyidir. Gözəlliyi müvəqqəti hesab etmək cəhalətə dəlalət edər. Çünkü onun həqiqəti aradan getmir və yox olmur. Bəlkə onun zahiri əsəri yox olur. Hər bir dövrədə o qayib gözəlin hazır mənşəyi və hər paltarda o gizli pərdədə olan (nazənin) bir zühur cilvəsi var. Dövranın dəyişməsindən ona nə ziyan? Libasin dəyişilməsindən ona nə nöqsan? Gözəlin surətindən məqsəd keyfiyyətdir, üzvlərin tərkibinin nisbəti deyil. Sevgilinin camalından məqsəd həqiqətdir, üzvlərin tərkibinin uyğunluğu deyil.

Eşqin gözəllər surətinə münasibəti onun eybidir, tərifi deyil. Məhbubların camalına vurulmaq peşmançılıq gəti-rər, tərbiyə verməz. Çünkü gözəllərin üzünə baxmaq yaxşı ürək sahiblərinin ağlı üçün fitnədir. Məhbubların camalına tamaşa etmək kamillər üçün nöqsandır. Kim bir gözələ əla-qə nəzərilə baxsa, özünü aləmdə rüsva edər. Ona görə ki, ürəyə yatan gözəl, ona baxanın şəhvətini artırır və bunun da xəbasatı bütün mühəqqiqilərə aydınındır».¹

*Bu Leylinin Məcnunun hərəkətini bəyənməsidir
və onun etiqadına yəqinliyidir.*

Məcnunun Əflatuni eşqdəki imtahanına bir vasitə lazım idi ki, o da Leyli idi. Bu imtahanda ona mütləq cismani ləzzət təklif olunmalıydı. Əgər o təklifə razi olsa, eşqi elə oradaca tamama yetəcək, əgər razi olmasa, ən yüksək mərtəbəyə, ilahi eşqə qədəm qoyacağıdı. Ona görə bu təklifi Leyli etməliydi, çünkü Məcnun belə bir təklifi Leyli xatırına heç bir qadından qəbul etməzdi. Bəlkə Leylidən qəbul edəydi, onu da daha yüksək məqam xatırına etmədi. Məcnun hər bir kişinin görə biləcəyi bir işi

¹ M. Füzuli. Əsərləri. 5-ci cild. Bakı, 1958, s. 64-65.

yox, görə bilməyəcəyi işi gördü. Leyli, bu böyük aşiqin fəzilətinə heyran qalmaqla yanaşı, həm də ondan ömrünün qalan hissəsini nə cür yaşayacağını öyrənir və ona belə bir cavab verir:

1. Leyli dedi: - Ey vücudi-kamil,
Qürbi-həqə ismət ilə qabil.
2. Me`racı-kəmalını sınardım,
Keyfiyyəti-halını sınardım.
3. Oldum necə olduğundan agah,
Xoş mərtəbədir bu, barəkallah.
4. Əhsəntə ki, zati-pak imişsən,
Pakizə vücudi-xak imişsən.
5. İnsaf həmin ola qənaət,
Təskini-həvəyə istitəət.
6. Eşqində riya güman edərdim,
Ətvarını imtəhan edərdim.
7. Əlminnətü lillah oldu mə'lum,
Vəsl olduğu məşrəbində məzmun.

1. Leyli dedi: - Ey təmizliyi ilə ALLAH dərgahına yaraşan kamil yaranmış.
2. Ağlinın yüksəkliyini, vəziyyətini, keyfiyyətini sınayırdım.
3. Kimliyindən xəbərdar oldum, tutduğun mərtəbəni ALLAH mübərək eləsin.
4. Sənə əhsən, afərin ki, pak cövhər imişsən, pak torpaqdan yaranmışan.
5. İnsafla bu qənaətə gəldim ki, şəhvəti söndürmək qüdrətin var.
6. Eşqində yalan güman edib, necəliyini sınamaq istəyirdim.
7. ALLAH-ın mərhəmətindəndir ki, hərəkətindəki mənanın vüsal olduğu bilindi.

«Qəmlı idim, məni həm şad, həm bağlılıq zəncirindən azad elədin. Mən bir özünü bəyənən qafıl və cəhalət içində

həmişə məst idim. Daim saçımı, xalımı bəzəməklə elə güman edirdim ki, sən vüsal tələb edib, məni görəndə zülfümə və xalıma tamaşa edərsən. İndi mənə keyfiyyətinin və həqiqətinin ucalığı aydın oldu. Mən bəslədiyim bu saçı, xalı, qara gözləri, al yanaqları öz canım üçün, baxışlarına nəzir olaraq bəsləyirdim. Deyirdim, mənə tamaşa eləyib yaralı ürəyinə təskinlik verərsən. Sən murada, mən isə savaba çatarıq. İndi ki, səndə tamaşaaya meyl yoxdur, onda bunlar mənim nəyimə lazımdır. Deyirdim, bədən sədəfindəkəi saf dürrüm və bədən xəzinəsindəkəi can nəqdim, yolunda sərf oluna, gördükdə qədəmlərinə səpilə. Səninlə birləşməyə nail olub, hicran əzabından qurtararam. Madam ki, düşündüklərimin həyata keçməsi qeyri-mümkündür, ara yerdə ad batırmağa dəyməz».

1. Nəsx-i-xəti-e`tibar qıldı, Rahi-ədəm ixtiyar qıldı.
2. Ta necə verə qübəri-surət, Ayineyi-zatıma küdürü.
3. Vəqt oldu ki, rövşən ola mir`at, Müstəğni ola sıfatdən zat.
4. Vəqt oldu ki, qönçə ola xəndan, Tə`cir edə sübhi-feyzi-yəzdan.
5. Fərz oldu ki, tey qılam büsətim, Qət` edəm özümdən ixtilatım.
6. Sətri-tən edəm ədəm hicabın, Rüxsarə çəkəm fəna niqabın.
7. Ta hüsni-rüxüm ki, istəməz yar, Olmaya nəsibi-çeşmi-əğyar.
8. Zira ki, nəsibi-hüsni-qabil, Oldur ona aşiq ola mail.
9. Hüsnumdə çü yox qəbuli-aşiq, Nöqsan ilə olmağım nə layiq.
10. Bu halə münasib ol pərizad, Filhal bu şe`ri etdi bünyad.

1. Xəttin şəklini dəyişməyi qərara aldım, yoxluq yolunu seçdim.
2. Ta ki, surətim toz kimi, zatumin güzgüsünü örtməsin.
3. Güzgüni təmizləmək, zatin sıfatdan ehtiyacsızlıq vaxtı çatdı.
4. Vaxt oldu ki, canan sübhünün bərəkətindən qönçə açıla.
5. Vacib oldu ki, xalça-palazımı yiğişdirib, özüm-özümdən köç edim.
6. Bədənimi yoxluq pərdəsilə örtməli, üzümə heçlik örtüyü salmaliyam.
7. Madam ki, üzümün gözəlliyyini yarımla istəmir, heç qeyriləri də görməsin.
8. Çünkü gözəlliyyin qüdrəti ondadır ki, ona aşiq meyl etsin.
9. İndi ki, gözəlliymi aşiq qəbul etmir, nöqsanla qalmağım rəva deyil.
10. O pərizad bu hala münasib bu şeiri yaratdı:

Bu qəzəl Leyli dilindəndir.

1. Nə dilbər ki, dəmadəm aşiqə ərzi-cəmal etməz, Qalır naqis, bulub feyzi-nəzər, kəsbi-kəmal etməz.
2. Deyil cəzb etməyən üşşaqi, mə'suq olmağa qabil, Nə hasıl hüsnü-surətdən ki, cəzbi-əhli-hal etməz.
3. Gərək rüxsareyi-mə'suq məxfi, qeyri-arifdən, Ki, arif olmayan, idrak sün'i-zülçələl etməz.
4. Həvayı-vəslidir, kim xublər vəslinə talibdir, Və gər nə eşqi-kamil, fərqi-hicranü vüsal etməz.
5. Olan nəqdi-həyatın aşiqin, mə'suqə sərf eylər, Bu zülmü ah əgər mə'suqinə aşiq həlal etməz.

6. Məcaz əhlinə xublar cilveyi-naz eyləsinlər ki, Özün əhli-həqiqət mübtəlayi-xəttü xal etməz.
7. Füzuli, aləmi-surətdə sərgərdan gəzər zahid, Zəhi qafıl bu sövdənin sərəncamın xəyal etməz.
1. Bir dilbər ki, nəfəs çəkdikcə aşiqinə camal göstərməz, o, naqis qalar, nə nəzər feyzini duyar, nə də ki, kamala yetə bilməz.
2. Aşıqləri cəzb edə bilməyənin məsuq olmağa ləyaqəti yoxdur, hal əhlini cəzb edə bilməyən gözəllikdən nə əldə etmək olar.
3. Məsuqun gözəlliyyi, arif olmayanlardan həmişə gizli qalmalıdır, çünkü arif olmayan ALLAH-ın yaratdığılarını dərk edə bilməz.
4. Gözəllər vəslini tələb etmək, həvavü həvəsdən doğan vüsaldır. Eşq kamildirsə, hicranla vüsalın fərqini bilməz.
5. Aşıq olan, çox qiymətli həyatını məsuqəyə sərf edər, amma, vay o gündən ki, sərf etdiyini məsuqəyə halal etməyə.
6. Gözəllər, qoy, məcaz əhlinə naz-qəmzə eləsinlər ki, həqiqət əhli olan özünü nə xəttə, nə də xala mübtəla etməz.
7. Füzuli, zahid surət aləmində avara gəzər, çünkü qaffiliyindən bu işin nə ilə bitəcəyini bilməz.

Sözün tamamı

Sözünü bitirər-bitirməz bir dəvəçi göründü. Leylinin itməyindən narahat olan dəvəçi, onu tapanda çox sevinir və evə aparır.

1. Məcnun yeno qaldı zarü məhcür, Həmsöhbəti marü həmdəmi mur.
2. Nə durmağa taqətū qərarı, Nə gəzməyə əldə ixtiyarı.

1. Yaralı Məcnun yenə də tənha qaldı, həmsöhbəti qarışqa, həmdəmi isə ilan oldu.

2. Nə durmağa taqəti, nə gəzməyə ixtiyarı.


Leyli ilə Məcnunun səhradakı bu görüş səhnəsinin, əslində, heç şərhə ehtiyacı yoxdur. Çünkü nəzər əhlina hər şey gün kimi aydınlaşır. Sadəcə, az da olsa, iman və insaf sahibi olmaq lazımdır. Bu cür pak və müqəddəs insanların nəyinsə xatırınə böhtan atıb, onları ləkələmək, ədalətdən kənar bir fərziyyədir, bu isə ən azı günahdır.

Məcnundan kamala yetmək üçün nə cür yaşamağını öyrənən Leyli ata evinə dönür və həqiqi vüsala yetmək arzusuya ömrünü sona yetirir. Həqiqi vüsal cismanı yox, ruhani birləşmə olduğu üçün, canın bədəndən ayrılmağı lazım gəlir. Bu baradə bir qədər sonra səhbət açılacaq. Hələlik, gəlin görək, Əflatuni eşqdə son imtahanını verən və yenə də səhrada vəhşilərlə tək qalan Məcnun hansı mərtəbənin sahibidir.

*Bu Məcnunun fəzilətinin yüksəkliyidir
və onun uca, ali xüsusiyyətlərinin təsviridir.*

İyirmi üç beytlik bir məsnəvi və beş beytlik bir qəzəldən ibarət olan bu fəsil, bütövlükdə ilahi eşqə qədəm qoymuş bir aşiqin fəzilətini tam olaraq əks etdirir.

1. Şahənsəhi-mülki-möhnətü dərd,
Yə`ni, Məcnuni-dərdpərvərd.
2. Bir pak idi ki, bu ərseyi-xak,
Onun kimi görməmişdi bir pak.
3. Mə`mureyi-qürbi-həq məqamı,
Ərvahə, fərizə ehtiramı.
4. Cün nifratı-şerri-nəsli-Adəm,
Qıldı ona vəhşəti müsəlləm.
5. Hər vəhşி donunda bir fırıştə,
Yar oldu o adəmi-siriştə.
6. Zahirdə rəfiqi vəhşilən teyr,



Batində məlaik ilə həm seyr.

7. Qılmışdı kəmali-e`tidali,
Kəsrət ələmindən onu xali.
8. Çəkməzdə cəhandə ol cəhangərd,
Əndişeyi-gərmü qüsseyi-dərd.

1. Möhnət və dərd mülkünün şahı, yəni dərd bəsləyen Məcnun.

2. Elə bir pak idi ki, yer üzü onun kimi bir pak görməmişdi.

3. Ruhlar aləminə hörmət bəsləyib, ALLAH-a yaxın saraylarda məqam tutmuşdu.

4. Adəm nəslinə nifrat bəsləmək, vəhşilər aləmini ona təslim elədi.


5. Hər vəhşி donunda bir mələk, bu adəm oğluna dost oldu.

6. Zahirdə dostları vəhşilər və quşlar, batində isə mələklər idi.

7. Müləyimliyinin kamalı onu qələbəlikdən (çoxluqdan) ayırmışdı.

8. O dünyani dolaşan, dünyada isti-soyuq dərdi çəkməzdidi.

1. Bilmişdi cəhanın e`tibarın,
Yox yerinə satmış idi varın.
2. Tutmuşdu təriqi-əqli-tovhid,
Bulmuşdu kəmali-tərki-təcrid.
3. Olmuşdu vücudi-paki pürnur,
Alayışı-əklü şürbədən dur.
4. Təhsil qılıb səfayı-siyrət,
Görmüşdü məcazdən həqiqət.
5. Əyanə yox idi e`timadı,
Nəqqas idı nəqşdən muradı.
6. Mövzun idı təb'i-nüktədəni,
Hər nüktədə vaqifi-məani.
7. Avazı idı bəsi müləyim,
Üslubi dürüst, üsuli qaim.



8. Peyvəstə qılıb kamalın izhar,
Bu beytləri qılırdı təkrar.

1. Dünyanın etibarını dərk edib, varını yox yerinə satmışdır.
2. ALLAH-ın təkliyinə inananların yolunu tutmuş, çılpaqlaşma və uzaqlaşma kamalını qazanmışdır.
3. Onun pak vücudu yemək-içmək qayğısından uzaq, bir nura dönmüşdü.
4. Əxlaq saflığını öyrənib, məcazda həqiqət görmüşdü.
5. Görünənlərə imanı yox idi, nəqşə baxmaqdan məqsədi nəqqası tanımaq idi.
6. Təbiəti yaraşıqlı, incə mənalar bilən və hər incə mətləbdən məna çıxaran idi.
7. Avazı mülayim, üslubu dürüst, tutduğu yol düz idi.
8. Bu beytləri daim təkrar etməklə öz kamalını göstərirdi:

Bu qəzəl Məcnun dilindəndir.

1. Biz cəhan mə'murəsin mə'nidə viran bilməsiz,
Afiyat gəncin bu viran içrə pünhan bilməsiz.
2. Gər özün dana bilir təqlid ilə surətpərəst,
Aləmi-təhqiqidə biz ani nadan bilməsiz.
3. Bixəbərlər şərbəti-rahət bılərlər badeyi,
Biz həkim-i-vəqtiz, ani tökmüşüz, qan bilməsiz.
4. Bilməsiz ki, mülki-aləm kimsəyə qılmaz vəfa,
Ol zəmandan kim, onu mülki-Süleyman bilməsiz.
5. Ayrı bilməssən, Füzuli, məscidi meyxanədən,
Səhv imiş ol kim, səni biz əhli-irfan bilməsiz.

1. Biz dünya evinin abadlığını məna aləmində viran bilməsik, əbədiyyət xəzinəsini bu viranədə gizlində bilməsik.

Bu gəlimli-gedimli dünya, bünövrəsi möhkəm olmayan bir yaşayış mülküdür. Həqiqətən də təməli, özü olmayan, fəza boşluğununda hərlənən bir dünyadır. Bununla bərabər həm də müvəqqətidir. Əbədiyyət sarayı isə bu dünyanın arxasında, göz ilə görünməyən bir dünyadır. Onun yolu bu dünyadandır. Arıslar bu dünyani eyş-işrət mülkü yox, əbədiyyət sarayını qazanmaq üçün bir vasitə hesab edirlər.

2. Əgər surətpərəstlər başqasını yamsılamaqla özlərini alım bilirsə, həqiqət aləmində biz onları alım yox, nadan bilirik.

İslamda ibadətin üç yolu var: İctihad, ehtiyat, təqlid. «İctihad»-çalışmaq, səy göstərmək, çalışmaqla çox bilik əldə etmək, «ehtiyat-tədbir», yəni tədbiri özündən olan əməl, (buna əməli-ehtiyat deyirlər) təqlid - kimisə yamsılama, kiməsə oxşatma deməkdir.

Ibadət edən insanların böyük əksəriyyəti öz ibadətlərini kiməsə bənzəməklə, kiminsə göstərişi əsasında edirlər. Buna təqlid etmək, təqlid edənə isə müqəllid deyərlər. Yəni, özünü kiməsə oxşadan, kimisə yamsılayan. Bu cür ibadət edənlər İslam aləmində bilicilərdən yox, bilməyənlərdən hesab olunur. Beytdə deyilir ki, kimisə yamsılamaqla ibadət edənlər, hərçənd özlərini bilici hesab edirlər, amma həqiqəti araşdıranda biz onları nadan bilirik. Çünkü bilici başqasını yamsılamaz, əksinə, onu yamsılayırlar.

3. Xəbərsizlər badəni rahatlıq şərbəti hesab edərlər. Biz zəmanə mütəfəkkiriyik, onu yerə töküb qan bilməsik.

Bundan əvvəlki beytəkəi təqlid məsələsinə qayıdır bir şeyi qeyd edək ki, müqtədalar, yəni təqlid olunanlar, məhz, hükəmalardır. Hükəma isə mütəfəkkir deməkdir. Bu cür mütəfəkkirlər nəinki təkcə ibadət məsələlərinə, insanın həyatı boyu nə edəcəyinə, nəyin halal, nəyin haram olmasına da onlar hökm verirlər. Füzuli, «biz həkim-i-vəqtiz» deməklə, onu demək istəyir ki, xəbərsizlər şərabı

rahatlıq şərbəti bilərlər, biz zəmanət hökm verənlərindənək, onu yerə töküb, qan bilməşik. Qanın da içilməsi haramdır.

4. Dünyanı Süleyman mülki kimi tanıdığımızdan, onun kimsəyə vəfa etməyəcəyini başa düşmüşük.

Süleyman peyğəmbər (ə) bizim eradan əvvəl təqribən 928-ci ildə yaşamış Davud peyğəmbərin (ə) oğludur. Quşların, heyvanların dilini bilən, hətta küleklərin də ixtiyarı əlində olan bir peyğəmbərdir. Rəvayətə görə taxtını küləklər aparmış. O, dünyanın ixtiyarı əlində olan çox ədalətli bir padşah olub. Əmri bütün dünyaya aid olub, dünya onun evi hesab olunarmış. Ona görə də dünyaya mülki-Süleyman deyirlər. Beytdə məna budur ki, Süleymana qalma yan bir dünya heç kəsə qalmaz. Süleymana vəfa qılmayan dünya, heç kimə vəfa qılmaz.

5. Füzuli, sən məscidlə meyxanəni fərqləndirə bilirsən, səni arif kimi tanımaqdə biz səhv etmişik.

İrfanda bir arif var, bir də məruf. Arif tanıyan, məruf isə tanınan deməkdir. Əgər tanıyan tanınandan başqasını tanısa, ona arif deməzlər. Arif mərufdan başqa heç nəyi nə görməz, nə tanımaz. Füzuli məscidlə meyxanəni fərqləndirə bilir. Yəni, mütləq tanınandan başqa, haranın məscid, haranın meyxanə olduğunu da bilir. Ona görə də özünə xitabən deyir ki, Füzuli, sən ki, məscidlə meyxanəni ayıra bilirsən, səni arif bilməkdə səhv etmişik.

Mənəcə, bu fəsil Məcnunun hansı məqamın sahibi olduğuna ən tutarlı dəlildir. Əgər oxucu bizim izahımızdan bir şey əldə edə bilsə, şad olarıq, əgər bir şey başa düşməsə, nöqsanın yarısını bizim izahımızda, yarısını öz idrakında axtarsın. Çünkü hər hansı bir nöqsan bizimdir, bunun Füzuliya heç bir dəxli yoxdur.

*Bu Leylinin ömür baharının
xəzana yetdiyidir.*

Bu fəslin yiğcam məzmunu belədir: Zəmanətin tarixini yanan, bu əhvalatı belə tamamladı. Məcnunun vüsəlindən təsəlli tapmayıb ondan uzaqlaşan Leyli, dünyadan və

canından əl üzmüdü. Bir qış fəslində nalan Leyli gəzintiyə çıxmışdı. Gördü nə-güldən, nə bülbüldən bir əsər yoxdur. Bağçanı da matəmə batmış bildi, ona canı yandı, yazığı göldi. Yaniqli ciyərindən yana-yana, qəmini bostana açdı. Ağlamaq qəmini daha da artırdı və üzünü göyə tutub, ALLAH-a yalvarmağa başladı.

*Bu Leylinin anasına vəsiyyət etdiyidir
və dost yadılə dünyadan getdiyidir.*

Burada bundan əvvəlki fəslin davamı olaraq, Leylinin əvvəl ALLAH-a yalvarması, sonra isə anasına vəsiyyəti verilib. Görək, Leyli ALLAH-a yalvarmaqla ondan nə istəyir:

1. Key hakimi-ərseyi-qiyamət,
Sultani-səriri-istidamət.
2. Nomidilik atəşinə yandım,
Billah, bu vücuditən usandım.
3. Mən şəm-i-şəbi-fəraig-i-yarəm,
Suzanü siyah ruzigarəm.
4. Yandırırdı məni cəfayı-aləm,
Dillənməzəm ölməyinçə bir dəm.
5. Derdim ki, vücudim ola baqi,
Şayəd düşa vəsl ittifaqı.
6. Pərtöv bürcündə afitabım,
Bildim ki, vücud imiş hicabım.
7. Ya Rəb, məni et fənaya mülhəq,
Kim, rahi-fəna imiş rəhi-həq.

1. Ey qiyamət meydanının hakimi, əbədi taxtın sultanı.
2. Ümidsizlik atəşinə yandım, bu yaranışdan təngə gəldim.
3. Mən yarın ayrılıq gecəsinin şəmiyam, ağlar bir qaragünəm.

4. Məni dünyanın zülmü yandırdı, ölməyinə dillənmərəm.

5. İstəyirdim varlığım qala ki, bəlkə vüsələ yetəm.

6. Demə günəşim nur bürcündə, varlığım hicabım imiş.

7. İlahi, məni yoxluqla əlaqəli et, doğru yol yoxluq imiş (Burada yoxluq heç olmaq yox, məkansızlıq mənasındadır).

1. Pak idi, duası etdi tə'sir,
Filhal məzaci buldu təğyir.
2. Tə'siri-həvəyi-namünasib,
Tərkibinə qıldı zə'fi qalib.
3. Gəldikcə ziyadə oldu dərdi,
Təblərzə fəraigətin gidərdi.

1. Pak idi ki, duası təsir etdi və o saat əhvalı dəyişdi.

2. Münasib olmayan halından, zəiflik tərkibinə qalib gəldi.

3. Dərdi artdıqca qızdırma və titrətmə sakitliyini dağıtdı.

Qızdırma onu atəşdə əriyən şam kimi əridirdi. Güldən güləb çəkilən kimi, bədənidən də tər o cür axırdı. Bədəninin zəifliyi o məqama yetdi ki, yataqda görünməz oldu. Yataqda üzülmüş bədənidən heç kəs nişan tapa bilməzdi.

1. Rəf' oldu nişaneyi-səlamət,
Mövtinə göründü min əlamət.
2. Əzm eylədi olmağa müsafir,
Rehlət əsəri çün oldu zahir.
3. Rəf' etdi hicabi-eh tirazın,
Faş etdi anaya gizli razın.

1. Sağamlılıq nişanı itdi, ölümünə min əlamət göründü.

2. Köçmək əsəri aydınlaşdı, qonaq getmək niyyət olundu.

3. Utanmaq pərdəsini götürüb, gizli olan sərrini ana-sına açdı.

«Ey dərdli ürəyimin dəvası, əməl çıraqığının nuru ana. Qəm gizlətməklə cana yetdim, mümkün olduqca gizli saxladım. İndi ki, getməyim qərara alındı, qoy sənə bir sərəcim. Sənə məlum olsun ki, mən bir bəla xəncərindən həlak oluram. Bədənimdə eşq qəmindən başqa bir dərd yoxdur. Mən bir ayuzlüyə aşiq olmuşam. Onun eşqi ilə varım yoxa çevrildi. Həyatım onun həsrətilə keçdi. İndi də könlümdə yanğısı ölüram. Nə etmək olar, mənim ruzim belə imis. Ancaq tək mən deyiləm ona aşiq, o da mənə aşiq olub səhralara düşüb. Onun dəliliyi məndəndir, adı Qeys idi, dönüb Məcnun oldu. Gününü mənim qəmimdə keçirib, bir an belə kama yetməyib. Səbəb mənəm ki, aləmdə rüsvay olub, əfsanəyə döndü. O, boş-boşuna ahü fəryad eləməz, onun ahi məni tutmazmı? Bu aləmdən, ondan xəcalətlə gedirəm. Ey mənim həmdəmim, qəmimə şərik anam. Mən dünya ilə vidalaşıb, əbədiyyət aləminə gedəndə, sən ağlayıb-sızlayan vaxt əger onu görsən, de ki, mənim ruhumua dua eləsin. De ki, Leyli verdiyi sözə əməl elədi, dediklərində əyrilik olmadı.

1. Söylə məni-zari-mübtəladən,
- Key eşqdə dəm vuran vəfadən.
2. Xəlvətgəhi-ünsə məhrəm oldum,
Azadəvvü şadı xürrəm oldum.
3. Sən həm gələ gör təəllül etmə,
Mən müntəzirəm, təğafül etmə.
4. Gər sadıq isən bu yolda sən həm,
Səbr eyləmə, eylə tərki-aləm.
5. Gəl, kami-dil ilə olayı yar,
Bir yerde ki, yoxdur onda əgyar.
6. Daim olayı bir evdə həmrəz,
Kim, çıxmaya dışra ondan avaz.
7. Xoş mənzili-əmənə bulmuşam rah,
Bitə neyi-dustü covri-bədxah.

8. Məndən səni eyləmək xəbərdar,
Bismillah, əgər iradətin var.

1. Mən aşuftədən ona de ki, ey eşqdə vəfadan dəm vuran.

2. Mən ünsiyyət bağlamalı bir xəlvətə getdim, azad və şad-xürrəm oldum.

3. Bəhanə axtarmadan sən də gəl, unutma ki, səni gözləyirəm.

4. Əger sən də bu yolda sadiqsənsə, yubanma, dünyani tərk elə.

5. Gəl, ürəyimizin arzusuna yetib, əgyarın olmadığı yerdə bir olaq.

6. Elə bir evdə həmsiir olaq ki, oradan kənara səs çıxmır.

7. Bir əmin-amanlıq mənzilinə yol tapmışam ki, orada nə dost tənəsi, nə düşmən zülmü var.

8. Mən səni xəbərdar elədim, əgər iradən varsa, bismillah.

1. Çün qıldı vəsiyyətini axır,
Əzmi-səfər etdi ol müsafir.
2. Yad eylədi yarı-mehribanın,
Vəsl arzusu ilə verdi canın.
3. Kimdir ki, cahanda fani olmaz,
Dövri-fələkin amanı olmaz.
4. Dünya yeddi başlı əjdəhadır,
Əndişeyi-ülfəti xətadir.
5. Hər lütfünədir dəfinə min qəhr,
Hər şəhdinədir qərinə min zəhr.
6. Dövran üzərindədir zəmanə,
Əlbəttə, gələn gedər, cahanə.
7. Ərbəbi-zəmanəyə verib pənd,
Bu şe'ri nə xoş demiş xirədmənd.

1. Elə ki, yolcu vəsiyyətini tamam elədi, səfərinə davam etdi.

2. Mehriban yarını xatırlayıb, qovuşmaq arzusu ilə canını tapşırıdı.

3. Dünyada o kimdir ki, ölmür, fələyin dövranından aman yoxdur.

4. Dünya yeddi başlı əjdəhadır ki, dostluğu da xətadir.

5. Hər yaxşılığı min zülm xəzinəsidir, hər balında min zəhər var.

6. Zəmanə dolanmaqla qurulub, gələn əlbəttə gedəcək.

7. Dünyada yaşayanlara nəsihət olaraq, bir aqil bu şeiri çox gözəl demiş:

Qəzəl

1. Bu aləm kim, könül, qeydin çəkərsən, möhnətü qəmdir,
Fəna sərmənzilin seyr eylə kim, bir xoşca aləmdir.

2. Anıb tənhalığı qəbr içrə, nifrat qılma ölməkdən,
Təriqi-üns tut kim, hər ovuc torpaq bir adəmdir.

3. Deyil möhkəm cahan mülkündə hər bünyad kim, qılsan,
Bəqa mülkündə tut mənzil kim, ol bünyad möhkəmdir.

4. Əcəl alayışı-xovfi-xətərdən qurtarar nəfsi,
Bu covhər kimiyayı-nəfsə bir iksiri ə'zəmdir.

5. Kəmali-eşqi-insan mövt iləndir, rahi-hikmətdə,
Bəli, mücra qılan hökmün misalın, nəqşi-xatəmdir.

6. Bahar əyyamı girsən laləzərə, xak əczasın,
Mühəqqər görmə kim, hər zərrə bir cam ilə bir Cəmdir.

7. Əsiri-nəfsdir əhli-cahan, bilməz fəna qədrin,
Füzuli, tərk təcridi sənə ancaq müsəlləmdir.

1. Könül, əsiri olduğun bu aləm tamam qüssədir,
qəmdir, əbədiyyət aləmini seyr elə ki, ora çox gözəl bir
aləmdir.

2. Qəbirdəki tənhalığı yadına salıb ölümə nifrət eləmə,
ünsiyət yolunu tut ki, hər ovuc torpaq bir adəmdir.

3. Dünyada qurduğun binanın möhkəmliyinə inanma,
əbədiyyətdə mənzil tut ki, oradakı mənzillər möhkəmdir.

4. Əcəl insanı qorxu, vahimə təhlükəsindən qurtarar,
bu cövhər can kimyasına bir əzəli iksirdir.

5. İnsanın eşqi hikmət yollarında ölümlə kamilləşir,
bəli, bu hökmü icra edən, son əmri icra etmiş kimidir.

6. Bahar vaxtı laləzərə girib, torpaq zərrələrini, əskik
hesab eləmə ki, onların hər biri bir cam və bir Cəmdir.

7. Dünya əhli nəfsinə aldanıb, yoxluğun qədrini
bilməz, Füzuli, ondan uzaqlaşmaq ancaq sənə nəsib
olmuşdur.

Sözün tamamı.

Lətafət gülşəninin gülü olan Leyli xəzan yelindən bəla
tapdı. Anası yaziq başını açıb qanlı göz yaşları axıtdı. Ağ
saçlarını zəfəran kimi saralmış üzünə tökdü. Xülasə, yas
adətini tutdu. Eşidənlər toplaşıb, ona əza tutub dəfn
etdilər.

1. Tən oldu müqimi-ərseyi-xak,
Ruh oldu qərini-ovci-əflak.
2. Zövq əhlinə qürb hasıl oldu,
Dəryasına qətrə vasil oldu.

1. Bədənin daimi yeri torpaq, ruhun daimi yeri isə
göylər oldu.

2. Zövq əhli ALLAH-ına yaxınlaşdı, elə bil, qətrə dər-
yaya qovuşdu.

*Bu Məcnunun Leyli vəfatından xəbərdar olduğunu
və dost yadi ilə dünyadan getdiyidir.*

1. Möhnət çəmənində gül dərənlər,
Aləmdə yaman xəbər verənlər.
2. Qəm nüsxəsin eyləyəndə təhrir,
Vermişlər ona bu noi təşhir.

1. Bəla çəmənində gül dərənlər, aləmdə yaman xəbər
verənlər.

2. Qəm nüsxəsini yazanda bu cür məşhurlaşdırıblar.

«O məzəlum Zeyd bu vaqədən xəbər tutub yola düşür
və Məcnunu tapıb bu bəd xəbəri ona belə çatdırır: - «Ey
taleyi xəstə, bədbəxt, əfsuslar olsun ki, zəhmətin zay oldu.
Taleyinin tilsimi sindi, daha bu işdən əl çək. Leyli dünyani
sənə verdi, o öldü, sən qal. Qurbani olmaq istədiyin yar özü
sənə qurban oldu. O, Cənnət yolu tutub, Behiştə
məqam elədi. Məcnun bu xəbəri eşitcək yanana ciyərindən
elə bir ah çəkdi ki, bu səsi cananı o dünyadə eşitdi və az
qaldı ki, bu səsdən dildarı əcəl yuxusundan oyana. Fəryadı
göylərə yüksəldi və bir anlıq yixılıb huşu getdi. Özünə gəlib
yenə ağlar halda Zeydə belə bir tənə vurdur: - Ey zülm və
işkəncə məclisinin saqısı, sənə nə etmişdim ki, canımı qəsd
elədin. Məni yarımin qəbrinə yetir. Məni o qəbrə şam elə.
Bir hal ilə Zeydə qoşulub yola düşdü ki, ALLAH göstər-
məsin». Xülasə, Leylinin qəbri üstünə düşüb onu qucaq-
layır. Özünə məxsus ifadələrlə onu oxşayıb, ağladıqdan
sonra ömrünə, canına və əcələ müraciət edərək belə deyir:

1. Ey ömr, gal indi başə sən həm,
Kim, çeşmimə tıra oldu aləm.
2. Aləm xoş idi ki, var idi yar,
Cün yar yox, olmasın nə kim var.

3. Ey can, təni-xəstəni vida qıl,
Bu xəstə ilə yetər, riza qıl.
4. Müştaqinəm, ey əcəl, kərəm qıl,
Dəf'i-ələm ilə rəf'i-qəm qıl.
5. Qurtar mənə intizari-qəmdən,
Ver müjdə vücudimə ədəmdən.
6. Ayınəmi eylə jəngdən pak,
Qıl pərdeyi-e tibarımı çak.
7. Rəf' et nə isə aradə hail,
Eylə mənə ol nigarə vasil.

1. Ey ömür, gəl indi başa yet ki, dünya gözüümə qaraldı.

2. Aləm onda xoş idi ki, orda yarım var idi, yar olmayan yerdə varlıq da olmasın.

3. Ey can, bu xəstə bədənlə halallaşıb, vidalaş.

4. Ey əcəl, mənə rəhm et, yolunu gözləyirəm, zülmünə və qəminə artıq son qoy.

5. Məni qəm iztirabından qurtar, varlığımı yoxluqdan müjdə gətir.

6. Can güzgüsündən pası sil, etibar pərdəsini yırt.

7. Arada olanları yox elə, mənə nigarımı yetişdir.

1. Təklifi-vüsal edər mənə yar,
Bir xəlvətə ki, yox onda əgyar.

2. Mən getməmək eyləsəm xətadır,
Səndən mənə bir mədəd rəvadır.

3. Billah, mədədimdə etmə ehmal,
Kim, bəxtimə üz veribdir iqbal.

4. Ya Rəb, mənə cismü can gərkəməz,
Cananımsız cəhan gərkəməz.

5. Minbə'd zəlilü xar qılma,
Sərgəsteyi-ruzigar qılma.

6. Əşğanda ikən gedib qərari,
Oldu bu qəzel dilində cari.

1. Əğyarın olmadığı bir yerdə yarım mənə vüsal təklif edər.
2. Layiqdir ki, mənə bir kömək edəsən, mən getməsəm düz olmaz.
3. Səni ALLAH-a and verirəm, köməyini gecikdirmə, çünkü bəxtimə səadət üz verib.
4. İlahi, mənə nə bədən, nə can, nə də cananımsız canan lazımdır.
5. Məni bundan artıq zəlil və rüsvay edib, zəmanə avarası eləmə.
6. Fəryad edə-edə qərarı gedib, dilindən bu qəzəl cari oldu.

Bu qədər yalvarişların təsir qüvvəsindən, bu qüvvənin nəyə təsir etdiyindən və bu məsələnin nəyə işaret olduğunu fəslin sonunda bir qədər məlumat verməyə çalışarıq.

Qəzəl

1. Yandı canım hicr ilən, vəsli-rüxi-yar istərəm,
Dərdməndi-fırqətəm, dərmani-didar istərəm.
2. Bülbülü-zarəm, degilbihudə əfşan etdiyim,
Qalmışam nalan qəfəs qeydində, gülzər istərəm.
3. Dəhr bazarında kasiddir mətai-himmətim,
Bu mətai satmağa bir özgə bazar istərəm.
4. Fani olmaq istərəm, yə'ni bəlayi-dəhrdən,
Rahəti-cismi-zəifü cani-əfkar istərəm.
5. Nola gər qılsam şəbi-hicran təmənnayı-əcəl,
Neyləyim çoxdur qəmim, dəf'inə qəmxar istərəm.

6. Çün bəqə bəzmindədir dildar, mən həm durmazam,
Bu fəna deyrində bəzmi-vəsli-dildar istərəm.

7. Ey Füzuli, istəməz kimsə rizasılı fəna,
Mən ki, bundan özgə bilməm çarə, naçar istərəm.

1. Canım ayrılıq oduna yandı, yarın üzünü görmək istəyirəm, ayrılıq xəstəsiyəm, görüşmək dərmanı arzulayıram.

2. Ağlar bülbüləm, əfşan etməyim boş yerə deyil, qəfəsə salınmış nalanam, gülzar istəyirəm.

3. Dünya bazارında məqsədimin malını alan yoxdur, bu malı satmağa başqa bir bazar istəyirəm.

4. Yox olmaq istəyirəm, yəni dünyanın bəlasından zəif bədənimə və yazıq canima rahatlıq istəyirəm.

5. Hicran gecəsi əcəl təmənna eləsəm, səbəbsiz deyil, çünkü bu hədsiz qəmimi dağıtmaga bir qəmxar istəyirəm.

6. İndi ki, yarım əbədiyyət mülkündədir, mən də dayanmayıb, bu heçlik dünyasında yarın vüsəl məclisini istəyirəm.

7. Ey Füzuli, kimsə öz razılığı ilə özünə yox olmaq arzulamaz, mən isə başqa bir çarə tapmayıb, onu çarəsizlikdən istəyirəm.

Sözün tamamı

1. Çün razi-dəruni etdi təqrir,
Rə'yinə müvafiq oldu təqdir.
2. İmdad qılıb inayəti-həq,
Qıldı onu məqsədinə mülhəq.
3. Gül dərdi hədiqeyi-əməldən,
Mey içdi sürəhiyi-əcəldən.
4. Qəbrini qucaqladı nigarın,
Can sədqəsi etdi ol məzarın.
5. Leyli dedi, verdi cani-şirin,
Ol aşiqi-biqərarü miskin.

1. Elə ki, gizli sırrini söylədi, qəza rəyinə uyğun hərəkat elədi.

2. ALLAH-in lütfü kömək edib onu məqsədinə çatdırıcı.

3. Əməl bağçasından gül dərdi, əcəl piyaləsindən mey içdi.

4. Nigarın qəbrini qucaqlayıb, canını o qəbrə sədəqə verdi.

5. O yazıq və qərarsız aşiq, Leyli deyib şirin canını tapşırı.

Məcnunun, Leylinin qəbri üstünə yixilərəq ALLAH-a yalvarması, dualarının müstəcab olması, istədiyi anda ölü bilməsi, bir aşiqin yüksək məqamından xəbər verən hadisələrdir. Axı hər insan istədiyi anda ölü bilmir:

1. İnsaf həmin ola məhəbbət,
Bu dairədir məqami-heyrət.
2. Guya ki, əlində idi canı,
Daim gözədirdi ol zəmanı.
3. Çün dövr ilə yetdi ol zəmanə,
Ondan bir icabət oldu cana.
4. Hər necə ki, var idi nigari,
Aləmdə idi onun qərari.
5. Çün qıldı nigari tərk-i-aləm,
Bu aləmi tərk qıldı ol həm.

1. İnsafən əsl məhəbbət belə olur, bu dairə heyrət məqamıdır.

2. Guya canı əlində idi və həmişə o zamanı gözləyirdi.

3. Elə ki, həmin zaman gəlib yetdi, canının çıxmasına icazə verdi.

4. Nə qədər ki, yarı bu aləmdə idi, onun da ömrü bu aləmdə keçirdi.

5. Elə ki, nigarı bu aləmdən köçdü, o da bu aləmi tərdi.

İnsanın istədiyi anda ölü bilməsi, doğrudan da çox maraqlı bir məsələdir. Gəlin, bu məsələni izah etməyə bir qədər səy göstərək.

Peyğəmbər (s) və İmamların (ə) dilindən çıxmış hədislərlə yanaşı, bir də Quran ayələri kimi ALLAH tərəfindən vəhşi olunan hədislər də var ki, onlara «Hədisi-qüdsi» deyilir. ALLAH tərəfindən vəhşi olunan hədislər bir çox alimlər tərəfindən toplanıb kitab halına salınmışdır ki, o alimlərdən biri də Hürr Amilidir. Bu hədislərin birində ALLAH-taala belə buyurur: «Ey insan, sən mənim ol ki, mən də sənin olum».

Əlbəttə, insan ALLAH-a məxsus olmadığı üçün son dərəcə ixləşli olmalı, hər əməlini ALLAH-a xatir etməlidir. Şübəhsiz, bu cür insan həyatında müəyyən imtahanlarla üzləşməli, müəyyən maneələri dəf etməlidir. Elə ki, bütün çətinliklərə ALLAH-a xatir dözdü və həqiqəti dərk elədi, o zaman insan ALLAH-in olur. Özünü tam mənədə ALLAH-a təslim edən insan, özünün vədə verdiyi kimi ALLAH-la dost olur. Yəni, o ALLAH-in, ALLAH da onun olur. Belə bir məqama çatan insana ALLAH, ALLAH-liğindən başqa hər şey verir. Hətta nə vaxt və harda ölməyinin ixtiyarını da.

Başqa bir hədisdə ALLAH-təala buyurur: «Ey insan, əgər sən mən istəyən kimi olsan, necə ki, mən «ol» dedikdə olur, səndə «ol» deyərsən olar». Yəni, bu məqama yetən insan əməldə ALLAH-in misli olur. Onun gördüyüünü görür, eşitdiyini eşidir. Peyğəmbərlərin göstərdikləri möcüzələr bu məsələyə bir dəlildir. Məhəmməd Peyğəmbər (s) buyurub: - «Mənim ümmətimin mömini Bəni-İsrail peyğəmbərlərindən üstündür». Rəsuli-Əkrəmin bu hədisinin həqiqətini isbat edən alımlarımız çox olub. Böyük alim şeyx Bəhaəddin Amili İsa peyğəmbər kimi ölü dirildib. Fazıl Dərbəndi Musa peyğəmbərin əsasının gördüyü işi öz corabının bağlı ilə görüb. XX əsrin ən böyük kəramət sahiblərindən biri Əllamə Təbatəbainin şir ölüsünü diriltməsi kimi hadisələr Rəsulullahın (s) dilindən çıxan hədisin həqiqətinə

bir dəlildir. Bu cür insanlara ALLAH-in verdiyi kəramətlərdən biri də, istədiyi anda ölü bilməsidir. Buna «ixtiyari ölüm» deyirlər. Bir insan ki, ALLAH-in, ALLAH da onun oldu, yəni ALLAH-la hər hansı bir insan arasında dostluq rəbitəsi quruldu, deməli, o insan felən (əməldə) hər şeyə qadır olur. Nəinki istədiyi anda ölü bilir, hətta lazımlı gələrsə, ölüyü dirildə də bilir. Bu cür insanlardan biri də Məcnundur. Onun Leylinin məzəri üstüna düşüb, ALLAH-dan ölüm istəməsi və duasının müstəcab olması, heç də təsadüfi bir hadisə deyildi. Çünkü Məcnun əsər boyu bütün əngəlləri ALLAH xatırınə dəf edir və ALLAH-in istəyindən başqa bir iş görmür. Məhz bu xüsusiyyətlərinə görə artıq o ALLAH-in, ALLAH da onun idi. Odur ki, lazımlı olan anda ALLAH-dan ölüm istəyir və ölürlər. Mümkündür ki, bu söhbətləri kimsə əfsanə kimi qəbul etsin. Əgər elə bir oxucu tapılsa, ona tövsiyəmiz o ola bilər ki, hər şeyi öz ağlı ilə ölçəsin.

«Dərdli Zeyd bu halı görüb yaxasını cirib fəryad edir. Bu fəryada el yığılıb yazılıq Məcnunu bu halda görüb, halına ağlayıb və dəfn etməyini qərarlaşdırırlar. Üzgün bədəninə qüsəl verib, Leylinin qəbrini açıb onu da həmin qəbrə qoyurlar».

Burada izahı vacib olan digər bir məsələ də meydana çıxır ki, o da iki məhrəm olmayan şəxsin bir qəbrə qoyulmasıdır. İslam şəriatında, ərlə arvadın hər hansı biri vəfat etsə, sağ qalan ölənə naməhrəm sayılır. Əgər qadın vəfat edibəsə, əri onu qəbrə qoya bilməz. Bu işi yalnız qadının məhrəmləri; oğlu, qardaşı, yaxın qohumları görə bilər. Hansı ki, ölən qadınla evlənə bilməzdilər. Əgər bunlardan heç biri olmasa, bu işi hər kəs icra edə bilər. Bir-birinə naməhrəm olan iki insanı, (qadın və kişini) bir qəbrə qoymaq isə (Leyli ilə Məcnun kimi), izaha ehtiyacı olan bir məsələdir. Bundan əlavə, qəbri istənilən vaxt açmağa da icaza verilmir. Bu məsələləri həll etmək üçün şəriət hakimlərinin hökmələrinə müraciət etmək lazımlıdır. Əvvəlcə onu bilmək lazımdır ki, müsləmanın qəbrini hansı şəraitdə açmaq

olar. Bunun üçün şəriət hakimlərinin verdiklər fətvalar əsas şərtidir.

«Müsəlman qəbrini bir neçə hal istisna olmaqla açmaq haramdır, hətta uşaq və ya dəli olmuş olsa belə. İstisna olunan hallar səkkizdir:

1. Meyyit qəsb olunan yerdə dəfn edilə, yer sahibi razı olmaya.

2. Meyyitin dəfn olunduğu kəfən, yaxud onunla birlikdə dəfn olunan başqa şeylər qəsb olunmuş ola, sahibi də qəbirdə qalmasına razı olmaya.

3. Meyyit qüslsüz və ya kəfənsiz dəfn oluna.

4. Müəyyən bir haqqı sübut etmək üçün meyyitin bədənini görmək lazımlı gəlsə.

5. Meyyit ehtiramızlıq olan bir yerdə (məs. zibil töküldən bir yerdə) dəfn edilmiş olsa.

6. Əhəmiyyəti qəbrin açılmasından daha çox olan şər'i bir mətləb üçün qəbri açmaq olar. (məs. diri uşağı olmuş ananın bətnindən çıxarmaq məqsədilə).

7. Vəhşi heyvanların meyyitin bədənini parçalamasından, sel aparmasından, düşmənlərin çıxarmasından qorxu varsa.

8. Meyyitin onunla dəfn olunmayan əzasını qəbrə qoymaq lazımlı gələrsə».¹

Bizə, söhbətimizi izah etmək üçün lazım olan dəlil, məhz, səkkizinci maddədir. Təsəvvür edək ki, bir nəfər avtomobil qəzasında, yaxud müharibədə minaya düşərək bir neçə hissəyə ayrılib. Onun əzalarını toplayıb dəfn edirlər. Sonradan hansısa bir əzası tapılır. Tapılan əza meyyitin özü ilə birlikdə dəfn olunmalıdır. Bu və digər buna oxşar hallarda, nəinki qəbirin açılmasına icazə, əksinə, açılıb əzəni yerinə qoyulmasına hökm verilir. Məcnun, Leylinin əzalarından hansı birisə yox, tam yarısı idi. Leyli dəfn olunandan sonra, Məcnun onun qəbri

üstünə yixılır və həyatdan gedir. Şəriətin hökmüñə əsasən, onu başqa qəbrə qoymaq olmazdı, o Leyli ilə bir qəbrə qoyulmalı idi. Çünkü bu iki aşiq bir-birini tamamlayan bir bədən idilər. Bunu biz əsər boyu dəfələrlə görmüşük. «Gər mən mən isəm, nəsən sən, ey yar, vər sən sən isən, nəyəm məni-zar» və s. Bu səhnə Füzulinin hətta şəriət məsələlərini nə qədər dərindən bilən və onlara əməl edən bir alim-şair olduğunu göstərir.

1. Qüsl eyləyibən təni-nizarın,
Dildarının açdlar məzarın.
2. Qoydular onu həm ol məzarə,
Qəmxar yetişdi qəmküsərə.
3. Ruh oldu fəlakdə ruhə həmrəz,
Tən oldu tən ilə yerdə dəmsəz.
4. Rəf' oldu təəllüqati-hail,
Mətlubinə talib oldu vasil.
5. Bir bəzm iki şahə məhfıl oldu,
Bir bürc iki mahə mənzil oldu.
6. Qəbr üstünə qoydular nişanə,
Faş oldu bu macəra cəhanə.
7. Tövfündə qılıb murad hasıl,
Ol qəbrə xəlayiq oldu mail.
8. Keçidkə zəman mükərrəm oldu,
Hacətgəhi-əhli-aləm oldu.
9. Budur əsəri-məhəbbəti-pak,
Xoş mərtəbədir bu, qilsan idrak.

1. Üzülmüş bədəninə qüsl verib, dildarının məzarını açdlar.
2. Onu da həmin məzarə qoydular, qəmlı qəm şərikinə qovuşdu.
3. Ruh ruh ilə göydə, bədən bədənlə yerdə qovuşdu.
4. Bütün çətinliklər yox oldu, tələb edən, tələb etdiyinə vasil oldu.

¹ Ayətullahül-üzma Fazıl Lənkəranı. Tovzihül-məsail. s. 93-94

5. Bir məclis iki şaha toplantı yeri, bir bürc iki aya dayanacaq yeri oldu.

6. Qəbrin üstünə nişan qoydular və bu əfsanə dünyaya yayıldı.

7. Oranı təvaf edənlərin arzuları həyata keçdiyi üçün, insanlar o qəbrə meyl saldılar.

8. Zaman keçdikcə kəramətlənib, bəşəriyyətin istəklərini yerinə yetirən bir ziyarətgahənə çevrildi.

9. Bu pak məhəbbətin əsəri idi, düşünsən, bunun bəyənilən bir mərtəbə olduğunu görərsən.

Göründüyü kimi Füzuli bizim demək istədiklərimizi öz beytlərində bızdən də gözəl və mənali şəkildə demişdir. Biz əsərin mahiyyətini ifadə etmək üçün layiqli sözlər tapa bilməsək də, yenə də gücümüz çatan qədər izah etməyə çalışdıq. Artıq Leyli də, Məcnun da eşqin ən yüksək məqamı olan ilahi eşqə çatmışdır. Eşqdə vüsala yetmək üçün ölməkləri vacib idi, çünki əsl vüsal məhz ruhən mümkün olur. İrfanda kamala yetmədən vüsələ yetmək mümkün deyil. Vüsəlin yolu kamalatdır. Əvvəl kamal, sonra vüsəl demişlər. Bu əhvalatın həqiqətdə nə cür bitdiyini oxucuya başa salmaq istəyən Füzuli, sonuncu fəsildə Zeydin onları yuxuda görməyilə izah edir.

*Bu Zeydin, Leyli və Məcnunu
yuxuda gördüyüdür.*

1. Ol məshədə Zeyd olub mücavir,
Asarı-sədaqət etdi zahir.
2. Tə`mir üçün etdi çox ətalər,
Tədric ilə qıldı çox binalər.
3. Peyvəstə hərarəti-cigərdən,
Qəndili-məzarın etdi rövşən.
4. Carub ilə ab olanda mətlub,
Müjgan ilə aşkı abi carub.
5. Hər ləhəzə qılırdı təzə matəm,
Qilmazdı fəğanü naləsin kəm.

6. Ol munisü müşfiqü müvafiq,
Bir gecə qəribi-sübhi-sadiq.

7. Bimar tənində qalmayıb tab,
Qılmışdı məzarə yastanıb xab.

1. Onların şəhid olub, dəfn olunduqları yerdə, Zeyd sədaqətlə keşik çəkirdi.

2. Çox bəxşışlər verib, orada çox binalar ucaldı.

3. Ciyərinin yanğısı ilə o ziyarətgahın şəminin yanğındırı.

4. Su ilə süpürgə tələb olunanda, kipriyi süpürgə, göz yaşları su olurdu.

5. Naləsini, əfşanını kəsməyib onlara hər an təzə matəm qurardı.

6. O münasib və mehriban dost, doğruçu sübhə yaxın.

7. Xəstə bədəni taqətdən düşmüş halda, qəbrə söykənib yatmışdı.

Yuxuda Zeydə bir baxçada iki ay parçası göründü. Üzlərində zövdən nur, dərd-qəmdən uzaq, xoşbəxt, ürəkləri şad, qeyrilərin böhtanlarından azad, hərəsinə min mələk xidmət edirdi. Sual etdi ki, bu yer nə yerdir, bu cavanlar kimlərdir?

1. Budur dedilər, riyazi-rizvan,
Bu qövmi-xocəstə hurü Qılman,
2. Bu iki məhi-xocəstərüxsar,
Məcnun ilə Leyliyi-vəfadər.
3. Cün vadisi-eşqə girdilər pak,
Ol paklıq ilə oldular xak.
4. Mənzilləri oldu bağlı-rizvan,
Çakərləri oldu hurü Qılman.
5. Cün bunda riza verib qəzayə,
Səbr eylədilər qəmü bəlayə.
6. Getdikdə cəhani-bivəfadən,
Qurtuldular ol qəmü bəladən.

7. Çün Zeyd yuxudan oldu bidar,
Bu nüktəni etdi xəlqə izhar.
8. Xəlqin olub e`tiqadı əfzun,
Ol qəbrə ziyarət oldu qanun.

1. Dedilər, bura Cənnət bağçasıdır, bunlar da hurilər və qılmanlardır.

2. Bu iki xoşbəxtlər isə Leyli və Məcnundur.
3. Necə ki, eşqin səhrasına pak girdilər, o paklıqla da torpağa döndülər.
4. Ona görə də mənzilləri cənnət bağı, nökərləri huri və qılman oldu.
5. Qəzanın hökmlərinə razılıq bildirib, qəmə, bəlayə səbr etdilər,
6. Və bivəfa dünyadan köçdükdə, o qəmdən və bələdan qurtuldular.
7. Zeyd yuxudan oyanıb o incə mənəni xəlqə bildirdi.
8. Xalqın etiqadı daha da artıb o qəbrə ziyarəti qanunaşdırıldılar.

Sözün tamamı.

Bu xülasəni Füzuli əsərin bitməsi ilə əlaqədar fələklə etdiyi söhbəti qələmə almaqla bitirir və saqiyə xitabən deyir:

1. Saqi, mütəhəyyir oldu halim,
Söyləşməyə qalmadı məcalim.
2. Minbə'd, ziyadə vermə badə,
Rəhm eylə ki, sərxoşam ziyadə.
3. Xoş qəflət ilə keçirdim əyyam,
Bilməm ki, nolur işim sərəncam.
4. Sərmayeyi-ömr getdi əldən,
Sud etmədim, etdiyim əməldən.
5. Fəryad bu cövrdən ki, gərdun,
Əhvalımı eylədi digərgün.

1. Saqi, halim elə dəyişib ki, danışmağa qüvvəm qalmayıb.

2. Daha mənə badə vermə, rəhm et, artıq sərxoşam.
3. Dövrənim xəbərsizlik şirinliyilə sürdüm, bilmirəm bu işimin axırı nə ilə bitəcək.
4. Ömrümün sərmayəsi əlimdən çıxdı, əməlimdən də bir fayda görmədim.

5. Əhvalımı pozmuş zülmün əlindən fəryad edərək fələkə dedim ki: - «Ey davranışından şad, zülmündən azad olmadığım zalim. Niyə dostların əksinə dövr edib, kamal sahiblərinə zülm eləyirsən. Əgər Məcnun cahil olsaydı, ona itaətdə ləngiməzdir. Göstərişlərinə baş əyərdin, həmişə könlünü şad edərdin. Hünər və nəzər əqli olduğu üçün, əqrəbaları arasında zəlil və etibarsız etdin. Əgər Leyli bir həyasız, ya sənin kimi rəhmsiz və vəfasız olsaydı, onun da arzusuna uyğun dövr edərdin, ona bu qədər zülm etməzdir. Fəzilət sahibinə aşiq olduğu üçün, ağılda kamala yetdiyi üçün həmişə qəm ilə ağlar, dünyanın başı bəlalısı etdin. Əgər mən də bir riyakar, yalançı olsaydım, mənə də kömək etməkdə tənbəllik etməzdir. Dövründə mənə rahatlıq verib, məqsədlərimi həyata keçirərdin. Vüqar və həya-abır sahibi olduğum üçün həmişə zülmünlə ağlar və zəliləm. Madam ki, işin-peşən zülm etməkdir, deməli etibarsızsan».

Gərdun bunları eşidib belə cavab verir:

1. Ey surəti-haldən xəbərsiz,
Hər hikmətə eyb edən hünərsiz.
2. Mən əmrə müvafiq eylərəm dövr,
Hikmətdə vəfadır etdiyim kövr.
3. Əmma sən edən əməl xə tadır,
Kim, piri-təriqətin həvadır.
4. Şairliyə iftixar edibsən,
Kizbi özünə şuar edibsən.
5. Məcnun dediyin vücudi-kamil,
Hər danişə məndən oldu qabil.

6. Divanə ona sən eylədin ad,
Səndən ona yetdi zülmü bidad.
7. Leyli dediyin məhi-təmamı,
Mən pərdədə saxladım girami.
8. Rüsvayı-xəlayiq eylədin sən,
Min tə'nəyə layiq eylədin sən.

1. Ey keyfiyyət surətindən xəbəri olmayıb, hər hikmətə eyb tutan hünərsiz.
2. Mən əmrə uyğun hərəkət edirəm, hikmətdə bu zümlər vəfadır.
3. Amma sən etdiyin əməl səhvdir, tutduğun yolda mürşüdün öz nəfsindir.
4. Yalani özüna şüar edib, şairliyinlə fəxr edirsən.
5. Məcnun dediyin o kamil yaranmış, hər elmdə məndən qabiliyyət tapdı.
6. Sən isə ona divanə adı qoydun, bütün zümlər ona səndən yetdi.
7. Leyli dediyin o tamamlanmış ayı mən əzizləyib pərdədə saxladım.
8. Sən onu hər cür tənəyə layiq görüb, xalq arasında rüsvay elədin.

«Gah İbn Səlamı zülmkar, gah Novfeli qədirbilən kimi qələmə verdin. Utan, bu nə yalandır deyirsən. İbn Səlam nədir, Novfəl kimdir? Əfsanə yaratmaq istədin, onları bəhanə gətirdin. Çürümüş sümüklərə əziyyət etməyin töhmətlərinə səbəb oldu, asudə yatmışlara əzab verdin. İnsanlar öz günahlarını boynuna alan gün bu iftiranı səndən soruşmazlarmı? Bu əməlin, öz əzabına səbəb olmazmı? Bu məsələdə cavabın nədir?».

Məsələnin cavabı.

1. Ey tutiyi-busitani-göftar,
Sərrafi-sükən, Füzuliyi-zar.
2. Aldanma əgər sipehri-laib,
Tə'n ilə sənə dedisə kazib.

3. Əş'arə yaman deyib usanma,
Sərmayeyi-nəzmi səhl sanma.
4. Sözdür gühəri-xəzaneyi-dil.
İzhari-sifati-zatə qabil.
5. Can sözdür əgər bilirsə insan,
Sözdür ki, deyərlər özgədir can.
6. Billah, bu yamanmidir ki, hala Əmvatə söz ilə verdin ehya.
7. Məcnun ilə Leylini qılıb yad,
Ərvahlərini eylədin şad.

1. Ey nitq bostanının tutisi, söz sərrafı nalən Füzuli.
2. Hiyləgər fələk sənə tənə vurub yalançı dedisə, aldanma.
3. Şeirə yaman deyib usanma, nəzm biliyini asan bilmə.
4. Ürək xəzinəsinin gövhəri, zatin sıfatlarını aydınlaşdırın sözdür.
5. Can özü sözdür, ona başqa ad qoymaq əbəsdir.
6. Məgər bu pisdirmi ölülrə sözə can verdin?
7. Məcnun ilə Leylini yad, ruhlarını isə şad elədin.

*Bu kitabin yazılımasının səbəbi və
onun başlangıcının tarixidir.*

Bu və bundan sonrakı fəsil əsəri tamamlayan fəsillərdir. Qələmə xıtabən yazılmış bu fəsildə deyilir:

«Ey iti gedən qələm, barəkallah. Mənə bu yolda yoldaş oldun. Min səy göstərib istədiyimi sənə çatdırın, nəhayət məni bir mənzilə yetirdin. Sənə rəhmət olsun ki, kömək edib bu köhnə binanı abad elədin».

1. Ol dəm ki, bu nüktə oldu mərqum,
Leyli-Məcnun adıyla mövsum.
2. İzharə gəlib rümuzi-vəhdət,
Vəhdətdə təmam olub hekayət.

3. Tarixinə düşdülər müvafiq,
Bir olmaq ilə ol iki aşiq.

1. O vaxt ki, Leyli və Məcnun adı altında bu kitab yazıldı.

2. Vəhdət rəmzləri aydınlaşdı və hekayə vəhdətdə tamamlandı.

3. İki aşiq bir olmaqla tarixinə uyğun geldilər.

«Vəhdət» sözünün mənası, vahidlik, birlik deməkdir. İrfanda isə «vəhdət» insan iradəsinin, varlığının ALLAH varlığında və iradəsində yox olması, onda əriməsi, ona qarışması deməkdir. Əsər, hər iki aşiqin ALLAH-da itməsilə sona yetir. İki aşiqin bir olaraq tarixlərlə uyğun gəlməsi isə belə izah olunur. Əbcədə hesablandıqda aşiq sözü 471 edir. Əsər iki aşiqdən bəhs etdiyi üçün, iki aşiq $471+471=942$ edir. İki aşiq bir olmaqla, yəni iki aşiqə bir əlavə etməklə, $942+1=943$ -olur. Bu da hicri tarixlə əsərin yazılma tarixidir ki, miladi tarixə çevirdikdə 1536-ci il edir.

*Bu vəfa sahiblərindən üzrümüzü
qəbul etmələrinin xahişidir və
ağıl sahiblərindən bizi bağışlamaq
duası təmənnasıdır.*

Nəhayət, bu sonuncu fəsil adından göründüyü kimi ağıllı və vəfa sahiblərindən üzrxahlıq və dua etmək (xoş söz demək) təmənnasıdır.

1. İnsaf ver, ey həsud, insaf,
Tə'n etmə ki, cövhərin deyil saf.
2. Əhvalımı gör xərabü müztər,
Ənduhi-zəmanədən mükərrər.
3. Söz dairəsi deyil bu əhval,
İnsaf mənə kim, olmazam lal.
4. Məndən təmə etmə fikri-saib,
Əhvalımadır sözüm münasib.

5. Azdır demə, covhərin səfasın,
Bir sor ki, nə verdilər bəhasın.
6. Billah, gər olaydı bir xiridar,
Min gənci-nihan qlardım izhar.
7. Filcümə bu həm ki, oldu məstur,
Bir zövqilə şövqdən deyil dur.
8. Eybi hünər ixtiyar qlıma,
Şe'rim həsədin şüar qlıma.
9. Bihüdə yetər təərrüz eylə,
Gər qadir isən cavab söylə.
10. Tərk eylə təərrüzü inadi,
Kim, vadiyi-cəhildir bu vadı.
11. Dəm xeyr sözündən ur dəmadəm,
Vər xeyr deməzsən əbsəm, əbsəm.

1. Ey paxıl, insafın olsun, cövhərin saf deyil deyə mənə tənə vurma.

2. Zəmanə zülmündən kədərləmiş, pozğun və iztirablı əhvalima bax.

3. Bu əhvalı sözlə demək mümkün deyil, insafla desəm lal da ola bilmirəm.

4. Məndən hədəfə düz dəyən söz ummayın, sözüm əhvalima münasibdir.

5. Demə ki, cövhərimin səfası azdır, bir soruş ki, bəhasına nə verdilər.

6. And olsun ALLAH-a, bir müştəri olsayıdı, min gizli xəzinə üzə çıxarırdım.

7. Bir sözlə, bu yazılıb bitən əsər, zövqdən və şövqdən uzaq deyil.

8. Eyb axtarmağı hünər bilmə, şeirimə paxılılıq etməyi şüar eləmə.

9. Boş yerə mənə təcavüz eləmə, hünərin varsa, sən də mənə cavab yaz.

10. Bu tərsliyi və öcəşməyi burax, o yol cəhalət yolu-dur.

11. Daima xeyir söylemək adət et, xeyir söyleyə bilmir-sənsə, sus, lal ol.

SON SÖZ

Füzuli sənətini başa düşmək, ondan məna çıxarmaq üçün bəzi dəqiq elmlərlə yanaşı; irfan, fəlsəfə, məntiq, bəyan və s. elmləri bilməklə də kifayətlənmək olmaz. Tədqiqatçıda bu elmlərlə bərabər güclü iman da olmalıdır ki, bu böyük şairin sənətini qiymətləndirərkən, şeytani fikirlərdən uzaqlaşıb, tədqiqatını düzgün yola istiqamətləndirə bilsin. Çünkü, Füzuli şeirlərinin bəzəyi və gücü, müxtəlif elmlərlə yanaşı həm də imandır. Bunları deməkdə məqsədim odur ki, elm əqli olanlar Füzuli yaradıcılığına müraciət etmək və şərh vermək istəsələr, biliklərilə bərabər, həm də imanı rəhbər tutaraq, Peyğəmbər (s) və Əhli-beytin (ə) mərifətlərinə, Qurani-Kərimin öyrətdiklərinə əsaslanınlar. Çünkü Füzuli məhz İslam şairidir. O, saraylardakı eyş-işrəti, hakimlər xidmətini, həzrət İmam Hüseyn (ə)-in xidmətinə dəyişməyən bir müsəlman şairdir. Maraqlıdır ki, Füzulinin surətini şeirlərində, təxəyyülünün gücündə axtaran rəssam, onu çox nuranı bir insan surətində görmüş və o cür də yaratmışdır. Təsadüfi deyil ki, köhnə söz sərrafları, bilicilər ona «Molla» (ziyahlıq titulu) ləqəbi də vermişlər. Doğrudan da onun şeirlərini oxuyanda göz önünde elmlə dolu və son dərəcə ziyalı bir insan surəti

canlanır. Tədqiqatçılar öz nəfslərinin dediklərinə qulaq asıb bu böyük şairi öz səviyyələrinə endirib, onu oxucunun nəzərində alçaltmağa çalışmasınlar. Füzuli heç də bəzi alimlərin yazdığı kimi dinin əleyhinə çıxan ateist, nəfsani ləzzətlərə aludə olan aşiq bir şair deyil. O, nəsihatləri ilə, tövsiyələri ilə əsrləri arxada qoyan, heç bir vaxt köhnəlməyən və bu günkü nəsl üçün daha önemli olan bir əxlaq müəllimidir. Onun əsərləri tükənməz bir xəzinə olaraq qalacaq.

Bu Azərbaycan oğlu yaradıcılığındakı istər ləfzi, istər məna gözəlliklərilə dünya şairlərinin qarşısına çıxmağa qüdrəti çatan bir sənətkardır. Onun həm şəxsiyyətinin, həm də sənətinin öyrənilməli, izah edilməli və təbliğ olunmalı cəhətləri çoxdur.

Əziz oxucu, mən çox gözəl başa düşürəm ki, belə bir şairin yaradıcılığına müraciət etmək və onu araşdırıb şərh etmək heç də asan iş deyil. Bu kitabı yazmaqdə mənim məqsədim nə elm nümayiş etdirmək, nə də kiməsə Füzuli öyrətmək deyil. Bu kitabda yazılınlar sadəcə olaraq uzun illər oxuyub-öyrəndiklərim və öyrəndiklərimdən başa düşdüklərimdir. Mümkündür oxucular arasında bu deyilənlərlə razılaşanlar və razılaşmayanlar olsun. Nə razılaşanların fikirlərdən irəli, nə də razılaşmayanların fikrindən geri düşən deyiləm. Hər ikisini ALLAH-dan səadət arzula-

yıram. Ancaq mənim fikirlərimi bəyənməyənlər, məni tənqid atəşinə tutmaqdansa, Füzuli haqqında yeni bir əsər araya çıxarsalar, daha xeyirli olar.

Bu sənətkarın yaradıcılığını araşdırıb şərh etməyin, nə qədər böyük bir məsuliyyət olduğunu dərk edərək onu demək istərdim ki, mən bu işdə nə qədər ki, zəhmət təri tökmüşəm, bir o qədər də xəcalət təri axıtmışam. ALLAH-a and olsun ki, bu kitabı yazmaqdə məqsədim, heç kimə irfan və fəlsəfə dərsi açmaq olmayıb. Kitabdakı irfani və fəlsəfi fikirlərin izahında mənə yardımçı olanlara ALLAH-dan uzun ömür, can sağlığı və imanlarında sabitqədəmlik arzulayıram.

Füzuli haqqında yazılıan bu kitab, nə ilk kitab deyil, nə də sonuncu olaraq qalmayacaq. İllər ötdükcə və elm inkişaf etdikcə bu böyük şairin sənəti daha aydın şəkildə görünəcək və gələcək nəsillər onu daha ətraflı şəkildə araşdıracaqlar. Bu kitabdakı Füzuli isə, MƏNİM TANIDIĞIM FÜZULİdir.

MÜNDƏRİCAT

BİR NEÇƏ SÖZ	3
Mənim tanidiğim Füzuli	7
Füzuli sənətinin zahiri estetikası	23
Füzuli şeirində məcazlar	28
Bədii təyinlər. (Epitetlər)	30
Təsbihlər	32
İstiarələr	34
Mübaliğələr	36
Təlmihlər	38
Müləmmə	41
İştıqaq	42
Səc	43
Tərsi	44
Touzi	45
Cinas	46
Bədii mükalimə	46
İstifham	47
Lügəz	48
Bədii xıtab	49
Füzuli sənətinin daxili aləmi və mənə gözəllikləri	54
Füzulinin əqidəsi. Tovhid	55
Ədl	65
Nübüvvət	66
İmamət	69
Miad	73
Fürruiddin	75
Füzulidə nəsihat	78
Füzulidə təsəvvüf yaxud irfan	84
FÜZULİDƏ EŞQ MƏFHUMU VƏ «LEYLİ VƏ MƏCNUN» POEMASI	97
SON SÖZ	280

Nəşriyyatın direktoru:

professor Nadir MƏMMƏDLİ

Kompüter dizayneri:

Tural Əhmədov

Texniki redaktor:

Rövşənə Nizamiqizi

Səhifələyici:

Aygün Əsgərova

Montajçı:

Rasim Hacıyev

Operator çapçı:

Elşad Hacıyev

Yığılmağa verilmiş 14.03.2009.

Çapı imzalanmış 30.03.2009.

Şərti çap vərəqi 17,7. Sifariş № 53.


Kağız formatı 60x84 1/16. Tiraż 500.

*Kitub «Nurlan» nəşriyyat-poligrafiya müəssisəsində
hazır diapozitivlərdən çap olunmuşdur.*

E-mail: nurlan1959@gmail.com

Tel: 497-16-32; 050-311-41-89

Ünvun: Bakı, İçərişəhər, 3-cü Muqomayev döngəsi 8/4.



Quliyev Ələmdar Əbdülrəhim oğlu Mahir 1950-ci il may ayının 26-da Bakının Nardalan kəndində dindar bir ailədə anadan olmuşdur. 1962-ci ildən kiçik heca şeirləri yazımağa başlayıb.

1965-ci ildən isə «Mahir» taxəllüsü ilə əruzda klassik şeiri-mizin qədim adət-ənəmələrini davam etdirir. 1993-cü ildə dini şeirlər müsabiqəsində qalib gəlib və bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə tərəfindən Məkkə ziyanəti ilə mükafatlandırılıb. Həmin ilin sentyabr ayında keçirilən

qəzəl müsabiqəsində birinci yeri tutub və Əliağa Vahid adına mükafata layiq görüllüb. Müxtəlif qəzet və jurnallarda şeir və məqalələrlə çıxış edib.

1998-ci ildə «Səadət intzarında» kitabı çapdan çıxıb.

2000-ci ildə tədqiqat işi ilə məşğul olan şairin bir neçə kitabı işıq üzü görüb.

Ədəbiyyatda Hacı Ələmdar Mahir imzası ilə tanınır.